

AZƏRBAYCAN DİLİ *tədris dili*

6

METODİK VƏSAİT

LAYİHƏ

AYNUR RÜSTƏMOVA, RAFİQ İSMAYILOV, DİLİRÜBA CƏFƏROVA

Ümumi təhsil müəssisələrinin **6**-ci sinifləri üçün

AZƏRBAYCAN DİLİ *(tədris dili)*

fənni üzrə dərsliyin
METODİK VƏSAİTİ

© Azərbaycan Respublikası Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında elçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtləri lə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi altunkitab2004@gmail.com və derslik@edu.gov.az

elektron ünvanlarına göndərməyiniz xahiş olunur.

Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



LAYİHE

MÜNDƏRİCAT

Giriş

● Dərslik komplektinin hazırlanması prinsipləri	4
● Məzmun standartları və təlim nəticələri	7
● Məzmun standartlarının reallaşmasına dair şəhərlər	13
● Təlim texnologiyaları və təlim nəticələri arasında əlaqə	14
● Dəslərin strukturu	16
● Fəndaxili və fənlərarası integrasiya	17
● İnkluzivlik və mənəvi dəyərlər	17
● Qiymətləndirmə	18

I bölmə. Fərd və cəmiyyət

1-ci dərs. Əlvida, “bilmirəm”	22
2-ci dərs. İnşa	26
3-cü dərs. Möcüzənin qiyməti	29
4-cü dərs. İdman ayaqqabısı	32
5-ci dərs. Məktub	36
6-ci dərs. “Sənin kimi olacağam...”	38
7-ci dərs. Dülger oğlu	42
8-ci dərs. “O mənim bacımdır...”	44
9-cu dərs. “Elektron ünvanım olsayıdı...”	46
10-cu dərs. Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	48

II bölmə. İxtiralar və keşflər

11-ci dərs. Riyaziyyatçıların şahı	52
12-ci dərs. Rozetta daşının sırrı	56
13-cü dərs. Əfsanəvi dəniz səyyahı	59
14-cü dərs. Manuel Vasko da Qama	62
15-ci dərs. Yusif Məmmədəliyev	64
16-ci dərs. Qədim saatlar	66
17-ci dərs. İlk dünya səyahəti	69
18-ci dərs. Qaliley	71
19-cu dərs. Orxon-Yenisey abidələri	74
20-ci dərs. İşarələrin tarixi	76
21-ci dərs. Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	79

III bölmə. Dəyərlərimiz

22-ci dərs. Vətən sağ olsun	83
23-cü dərs. Sonuncu dərs	87
24-cü dərs. Əlif Hacıyev	91
25-ci dərs. Aypara və ulduz	94
26-ci dərs. Bayraq	98

LARİTİME

27-ci dərs. “Mən gərək oğul doğulaydım...”	101
28-ci dərs. Ağdam Çörək Muzeyi.....	104
29-cu dərs. Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	106
IV bölmə. İncəsənət	109
30-cu dərs. Unudulmaz obraz.....	110
31-ci dərs. Sənət fədaisi	112
32-ci dərs. Heykəltəraş Mirəli Mirqasimov	115
33-cü dərs. Xəbər şəklində olan feillərin yazılışı və tələffüzü	117
34-cü dərs. Qoca aşpaz.....	118
35-ci dərs. Neman və Simnar	121
36-cı dərs. Ustadın məsləhəti	124
37-ci dərs. Şeyx Səfi məqbərəsi necə talan olundu.....	126
38-ci dərs. Qədim musiqi alətləri.....	128
39-cu dərs. Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	130
V bölmə. Hikmət xəzinəsi	133
40-ci dərs. Bəs zinqirovu kim asacaq?	134
41-ci dərs. Atanın dərsi	136
42-ci dərs. Xoşbəxtlik.....	138
43-cü dərs. Hikmətin fəziləti.....	141
44-cü dərs. Mükəmməl zərbə	144
45-ci dərs. Müellimin vəzifəsi	146
46-ci dərs. Səssiz dərs.....	149
47-ci dərs. Silinməz dostluq	151
48-ci dərs. Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	153
VI bölmə. Qədim dünya	156
49-cu dərs. Azıx mağarası	157
50-ci dərs. Misir ehramları	159
51-ci dərs. Mete xaqan	161
52-ci dərs. Brut.....	164
53-cü dərs. Marafon qaçışının tarixi.....	166
54-cü dərs. Afina və Araxna	168
55-ci dərs. Tarixdə yanlışlıqlar	170
56-ci dərs. Dinozavrlar	172
57-ci dərs. Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	173

LAYİHE

GİRİŞ

Dərslik komplektinin hazırlanması prinsipləri

Təqdim edilən dərslik komplekti iki kitabdan ibarətdir: dərslik və müəllim üçün metodik vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dili tədrisinin 6 bölmədə keçirilməsi nəzərdə tutulur.

VI sinifdə Azərbaycan dili fənninin tədrisi üçün həftədə 4 saat olmaqla 34 həftə (136 saat) nəzərdə tutulmuşdur. Kiçik summativ qiymətləndirmə (KSQ) 4 həftədən tez, 6 həftədən gec olmayıaraq keçirilir və özündə həmin mərhələdə reallaşdırılmış standartları ehtiva edir. Böyük summativ qiymətləndirmə (BSQ) hər yarımlının sonunda aparılır. MMV-də KSQ-nin keçirilməsi üçün materiallar təqdim edilmişdir.

Ümumi illik planlaşdırma

Bölmə	Mövzu	Saat sayı	Həftə sayı
I	FƏRD VƏ CƏMİYYƏT	25	6,25
II	İXTİRALAR VƏ KƏŞFLƏR	25	6,25
III	DƏYƏRLƏRİMİZ	22	5,5
IV	İNCƏSƏNƏT	23	5,75
V	HİKMƏT XƏZİNƏSİ	19	4,75
VI	QƏDİM DÜNYA	22	5,5
Cəmi		136	34

“Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə Təlimat”a əsasən:

“6.6. Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir hissəsində aparılla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən müəyyənleşdirilir.

6.7. Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir dərs saatı ərzində keçirilməsi illik planlaşdırında nəzərdə tutulur”.

Verilmiş təlimata uyğun olaraq hər bölmə üçün ayrılmış saatlarda KSQ və BSQ də nəzərdə tutulmuşdur.

Təqdim olunan mətnlər (oxu və dinləmə materialları), həmçinin danışma və yazı fəaliyyəti həmin bölmənin mövzusu ilə bağlıdır. Dil qaydaları üzrə materiallar bölmələr üzrə aşağıdakı kimi paylaşıdırılmışdır:

- I bölmə – isim, sıfət
- II bölmə – say
- III bölmə – əvəzlik
- IV bölmə – feil

LAYİHE

V bölmə – zərf

VI bölmə – cümlənin baş üzvləri

Hər dərs bir neçə məzmun xətti üzrə fəaliyyəti (dinləyib-anlama, danışma, oxu, yazı, dil qaydaları) özündə eks etdirir. Dərslərə 2 və ya 3 saat vaxt ayırmışdır. Fəaliyyətin saatlar üzrə bölgüsü müəllimin öhdəsinə buraxılır.

Mətnlə iş. Müasir yanaşmada nitq bacarıqlarının formalasdırılması və inkişafı mətn üzərində iş əsasında qurulur. Ona görə də hər dərs üçün (ümü-miləşdirici dərslərdən başqa) mətn verilmiş, bu mətn və onun məzmunu (mövzusu, ideyası) ətrafında oxu, dinləyib-anlama, danışma, yazı fəaliyyətləri qurulmuşdur. Dil qaydalarına keçid də mətnləri müəyyən nitq situasiyası ilə bağlıdır. Dərslikdə yalnız 1 dərs bütövlükdə dil qaydalarına həsr olunub ki, bu da yazılı və şifahi nitq üçün praktik əhəmiyyəti olan feillərin yazılışı və tələffüzü ilə bağlı 33-cü dərsdir (səh. 115).

VI sinfin məzmun standartlarında mətni tərkib hissələrinə ayırmak, müxtəlif tipli mətnlər yazmaq kimi tələblər qoyulmuşdur ki, mətnlərin seçilməsi də bu kimi standartları reallaşdırmağa xidmət edir. Mətnlər bədii və elmi-kütləvi mətnlərdir. I, III, V bölmələrdə daha çox bədii, II, IV, VI bölmələrdə isə elmi-kütləvi mətnlər verilmişdir. Dərslikdə elmi-kütləvi mətnlərin verilməsi məzmun standartlarının tələblərində irəli gəlir. Belə ki, şagirdlərdə mətnləri əsas informasiyanı müəyyənləşdirmək, məlumatları ümumileşdirmək, nəticə çıxarmaq və s. bu kimi bacarıqların formalasdırılmasına məhz bu tip mətnlər daha çox imkan verir. Bundan əlavə, dərslikdə bir neçə şeir də verilmişdir. Lakin Azərbaycan dili fənninin məqsədinə uyğun olaraq bu dərslər şeirlərin bədiilik nöqtəyi-nəzərdən təhlili üzərində deyil, nəzmlə yazılmış mətnlə informasiyanın qavranılması üzərində qurulmuşdur.

Bəzi mətnlər informasiya çoxluğu baxımından ilk baxışda müəllimlərə yüklü görünə bilər. Lakin bu cür mətnlərlə işləmə üsulları və metodikası ilə yaxından tanış olduqda məlum olur ki, şagirdlər belə mətnləri asanlıqla qavraya bilərlər. Bu gün dil tədrisində əsas məqsədlərdən biri də mətnləri informasiyanı qavra-maq bacarığını inkişaf etdirməkdir. Ölkəmizin də iştirak etdiyi bir çox beynəlxalq qiymətləndirmələrdə şagirdlərin məhz bu bacarığı qiymətləndirilir.

Şagirdlər mətnlərlə yalnız Azərbaycan dilini deyil, başqa fənləri də öyrənərək qarşılıqlılar. Lakin mətnləri informasiyanı qavramaq bacarığını inkişaf etdirmək məhz dil tədrisinin predmetidir. Odur ki şagirdlərə oxu texnologiyasını mənimsetmək müəllimin əsas məqsədlərindən biri olmalıdır.

Bir sıra mətnlər dərslik müəllifləri tərəfindən yazılmışdır. Bəzi mətnlərin mövzusu, ideyası müxtəlif mənbələrdən götürülmüş, dərslik müəllifləri tərəfindən müvafiq yaş qrupu üçün dərsin məqsədinə uyğun olaraq yenidən işlənmiş, əsaslı şəkildə dəyişdirilmişdir.

Müəllim – dərsin müəllifi. MMV-də hər bir dərsin strukturu və necə keçirilməsi haqqında tövsiyələr verilmişdir. Hər hansı bir standartı reallaşdırmaq

Üçün hansı üsulların daha məqsədə uyğun olduğu qeyd edilmiş, dərslikdə verilmiş çalışma və tapşırıqların məqsədi ətraflı təsvir edilmişdir. Lakin bu o demək deyil ki, müəllim bütün dərsi mütləq MMV-də verilmiş şəkildə keçməlidir. Müəllim işinə yaradıcı yanaşmalı, sinfin səviyyə və tələbini nəzərə almalıdır.

Yazı və danışma bacarığını formalaşdırmaq üçün bir çox dərslərdə şagirdlərə təqdimat hazırlamaqla bağlı tapşırıqlar verilmişdir. Şagird yazılı və ya şifahi şəkildə təqdimat edərkən müəllim məqsəddən asılı olaraq onun işini müxtəlif parametrlər üzrə yoxlaya bilər: mətnin düzgün qurulması, fikirlərin ardıcıl verilməsi, orfoepiya və orfoqrafiya qaydalarına əməl edilməsi və s. Bu tip tapşırıqlardan hər dərs deyil, yalnız məqsədə uyğun şəkildə istifadə edilməlidir.

Bir çox dəslərdə şagirdlərə mətnlərin sonluğunu dəyişmək və ya müxtəlif tipli mətnlər yazmaq tapşırıllır. MMV-də müəllimə kömək məqsədilə bu mətnlərin nümunəsi verilmişdir. Lakin şagirdləri məhz bu məzmuna yönəltmək vacib deyil. Verilən mətnlər nümunə xarakteri daşıyır.

Ümumiyyətlə, dərslik müəllifləri hər bir dərsin özəyini təşkil edən mətnin məzmunundan, ideyasından, mövzusundan asılı olaraq müxtəlif məzmun xətləri üzrə mümkün qədər çox fəaliyyət istiqamətləri təklif edirlər. Lakin dərs zamanı onların hamisinin həyata keçirilməsi heç də vacib deyil. Bu, sinfin səviyyəsindən və müəllimin yanaşmasından asılıdır. Hətta dərslər üçün ayrılmış saat saylarını da müəllimlər qarşıya qoyulmuş məqsəddən və dərsin gedişindən asılı olaraq tənzimləyə bilərlər.

Əsas məqsəd tədris ilinin sonunda məzmun standartlarının tələblərinə cavab verməkdən ibarətdir.

Dizayn. Dərslik komplektində verilmiş materialların müəllim və şagirdlər tərəfindən asan mənimşənilməsi üçün müəyyən dizayn elementlərindən istifadə olunmuşdur. Mətnlər fərqli dizaynla verilmiş mətnadxili sual və tapşırıqlar vasitəsilə hissələrə bölünür. Bu, oxunun müasir dövrde çox geniş yayılmış formasıdır. Oxu zamanı fasılələri müəyyənləşdirməklə yanaşı, məqamında sual verib müxtəlif məsələlərə aydınlıq gətirməyə xidmət edir. Mətndən sonra qoyulan tapşırıqlar müxtəlif rubrikalara bölünmişdür ki, bu da fəaliyyətin hansı məzmun xəttinə xidmət etdiyini müəyyənləşdirməyə kömək edir.

Bundan əlavə, mətnlərdə dil qaydalarına xidmət edən sözlər göy rənglə, lügət ehtiyatının zənginləşdirilməsinə xidmət edən sözlər kursivlə verilmişdir. Həmin sözlərin izahı dərsliyin sonundakı sözlükdə öz əksini tapır.

Dil qaydaları ayrıca çərçivədə verilmişdir və öz dizaynına görə digər materiallardan seçilir.

Müəllim üçün metodik vəsaitdə verilmiş dərs nümunələrində də müxtəlif elementlər xüsusi dizaynla fərqləndirilmişdir:

– Dərsdə reallaşdırılan məzmun standartları və təlim nəticələri cədvəldə aydın şəkildə göstərilmişdir.

– Dərsin məzmun xətləri üzrə mərhələləri və reallaşdırılan standartlar göy rənglə verilmişdir.

LAYİHE

- Tövsiyə olunan təlim üsulları, fənlərarası və fəndaxili integrasiya və müəllim üçün digər əlavələr xüsusi şriftlə fərqləndirilmişdir.
- Təlim nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutulmuş tapşırıqlar qırmızı ulduz işarəsi ilə fərqləndirilmişdir.

Məzmun standartları və təlim nəticələri

1. Dinləyib-anlama və danışma

Şagird:

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.

Təlim nəticələri:

- Danışanın nitqindəki əsas məqamları qeyd edərək ona münasibət bildirir.
- Dinlədiyi mətnindəki əsas məlumatları əvvəl aldığı biliklərlə müqayisə edir.
- Dinlədiyi mətnindəki qaranlıq məqamları aydınlaşdırmaq üçün suallar verir.
- Söylənilən fikirdə əsas məqamları müəyyənləşdirir və münasibət bildirir.

1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümmükləşdirir.

Təlim nəticələri:

- Dinlədiyi mətnindəki məlumatları (hadisələri) ümmükləşdirməklə əsas fikri müəyyən edir.
- Dinlədiyi məlumatın mahiyətini müəyyən edir.
- Öz fikirlərini də əlavə etməklə dinlədiklərini tezis şəklində ifadə edir.
- Dinlədiyi mətnindəki məlumatları ümmükləşdirərək nəticə çıxarır.

1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.

Təlim nəticələri:

- Təqdimat zamanı fikirlərini yiğcam ifadə edir.
- Mövzu üzrə topladığı məlumatları məruzə şəklində təqdim edir.
- Dinləyicilərə məlumatları çatdırarkən öz nitqini əyani vəsaitlər və qrafik informasiya ilə müşayiət edir.
- Qrafik informasiyanı (cədvəli, sxemi) rabitəli mətnə çevirərək şifahi şəkildə təqdim edir.
- Mövzu üzrə topladığı məlumatların təqdimetmə formasını müəyyənləşdirir.

1.2.2. Dinləyən şəxsin əsas fikir və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.

Təlim nəticələri:

- Debat zamanı mövqeyini müdafiə etmək üçün argumentlər və eks-argumentlər gətirir.
- Təqdimat edərkən fikrini əsaslandırmaq üçün mühüm məqamları vurğulayır.

- Dinləyənin sualını cavablandırırkən standart ifadələrdən ("bayaq deyildiyi kimi", "çıxışımızın əvvəlində vurğuladıq ki", "bildiyiniz kimi") yerli-erində istifadə edir.
- Sənət (musiqi, rəsm) əsərinin yaratdığı təəssüratlar haqqında danışır.
- Oxuduğu mətnlə bağlı fikirlərini əsaslandırmak üçün mətndəki mühüm məqamları vurğulayır.

1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.

Təlim nəticələri:

- Nitqindəki emosional məqamları vurğulamaq məqsədilə intonasiyadan düzgün istifadə edir.
- Dinləyiciləri inandırmaq üçün nitqindəki vacib məqamları xüsusi intonasiya ilə vurğulayır.

1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.

Təlim nəticələri:

- Qazandığı biliklərdən istifadə etməkə problemə öz münasibətini bildirir.
- Diskussiya zamanı problemlə bağlı fikirlərini bildirir.
- Müxtəlif situasiyalarla bağlı həyata baxışını ifadə edir.

2. Oxu

Şagird:

2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1. Lügətlərdən istifadə etməkə tanış olmadığı sözlərin mənasını şərh edir.

Təlim nəticələri:

- Mətndəki söz və ifadələrin kontekstə uyğun mənasını lügətin köməyi ilə müəyyən edir.
- Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümələr qurur).
- Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
- Lügətdən istifadə etməkə mənasını müəyyənləşdirdiyi sözə əlavə şərhlər verir.
- Müvafiq lügətlərdən istifadə etməkə məsəlin etimologiyasını açıqlayır.
- Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir.
- Sözün mənası ilə bağlı öz izahını lügətdə verilmiş izahla müqayisə edir.
- Düzəltmə sözü izah etmək məqsədilə onun kökünün mənasını araşdırır.

2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.

Təlim nəticələri:

- Məcazi mənalı söz və birləşmələri həqiqi mənada işlənən ekvivalenti ilə əvəz edir.
- Şeirdəki məcazi mənalı söz və birləşmələri müəyyənləşdirir və izah edir.
- Məcazi mənada işlənmiş sözün həqiqi mənasını müəyyənləşdirir.
- Kontekstə görə sözün həqiqi, yoxsa məcazi mənada işləndiyini müəyyənləşdirir.

- Şeirdə rast gəldiyi obrazlı ifadələrin mənasını izah edir.
- Frazeoloji ifadələrin mənasını izah edir.

2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.

Təlim nəticələri:

- Əsərin ideyasını müəyyən etmək üçün qəhrəmanların xarakterindəki əsas cəhətləri açıqlayır.
- Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir.
- Mətndəki hadisələrin davamını proqnozlaşdırarkən müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
- Mətndəki açar sözlərdən istifadə etməklə mühüm məqamları vurgulayır.
- Mətnin davamı ilə bağlı proqnozlarını obrazın xarakterindəki əsas cəhətlərlə əsaslandırır.
- Mətndəki məlumatlardan istifadə etməklə sillogizm qurur və əldə etdiyi yeni məlumatı vurgulayır.
- Mətndəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir.
- Mətndəki elmi məlumatları ümumiləşdirib lakonik tezislərlə ifadə edir.
- Qoyulmuş suallara cavab tapmaq üçün mətndən müvafiq məqamları seçir.
- Obrazın xarakterini açmaq üçün mətndən müvafiq məqamları seçir.
- Mətndəki əsas məlumatları qrafik informasiya (cədvəl, sxem) şəklində təqdim edir.
- Şeirdəki sətiraltı mənaları izah edir.
- Nəzmlə yazılmış mətnde obrazlı ifadələrlə verilmiş sətiraltı informasiyanı müəyyənləşdirir və izah edir.
- Mətndəki birinci dərəcəli fikirləri yardımçı məlumatlardan fərqləndirir.
- Bildiklərindən istifadə etməklə mətndəki mühüm məqamlara əlavələr edir.
- Mətndə mühüm nəticələr çıxarmağa imkan verən məqamları vurgulayır.
- Mətnin mövzusunu, məzmununu və ideyasını müəyyən etmək üçün əsas məqamları müəyyən edir.
- Əsərdə onu daha çox təsirləndirən hissəni şərh etməklə genişləndirir.

2.2.2. Mətni tərkib hissələrinə ayırır.

Təlim nəticələri:

- Mətnin hissələrini məzmunla uyğun başlıqla adlandırır.
- Mətnin giriş, əsas və sonluq hissəsinə aid olan xüsusiyyətləri müəyyən edir.
- Mətnin giriş, əsas hissə və sonluğunu müəyyən edir.
- Mətnin kompozisiya elementlərini müəyyən edir.
- Mətnin müəyyən hissəsinin məzmununu əhatə edən sual formalasdırı.
- Mətnin tərkib hissələrinin məzmununu, ümumi kompozisiyadakı rolunu və funksiyasını izah edir.

2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.

Təlim nəticələri:

- Əsərdəki obrazın xarakterinə münasibət bildirir.
- Mətndəki əsas məqamlarla bağlı sualları cavablandırır.
- Bədii mətndən seçilmiş hissələrin onda yaratdığı hiss və duyguları şərh edir.
- Mətndən aldığı elmi məlumatı təcrübədə tətbiq etməklə ona münasibət bildirir.
- Qazandığı biliklərdən istifadə etməklə mətndəki fikirləri şərh edir.
- Mətndəki faktları müqayisə edərək mühakimə yürüdür.
- Biliklərindən istifadə etməklə mətndəki fikir və mülahizələri genişləndirir.
- Mətndəki məlumatları ümumiləşdirərək mühakimə yürüdür.
- Mətndəki obrazları müqayisə edərək mühakimə yürüdür.
- Həyat haqqında düşüncələrindən çıxış edərək mətndəki fikir və mülahizələrə öz münasibətini bildirir.
- Mətndəki əsas fikri atalar sözleri və aforizmlərlə şərh edir.

3. Yazı

Şagird:

3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.

Təlim nəticələri:

- Mövzuya uyğun təsviri xarakterli mətn yazır.
- Oxuduğu mətndəki məlumatlardan istifadə edərək təsviri xarakterli mətn yazır.
- Nəqli mətni obrazlardan birinin dilindən yazmaqla təhkiyə formasını dəyişir.
- Oxuduğu mətnin ideyasından çıxış edərək mühakimə xarakterli mətn yazır.
- Fərziyyələr irəli sürməklə mühakimə xarakterli mətn yazır.
- Yazdığı mətndə təsviri, nəqli, mühakimə xarakterli hissələri fərqləndirir.
- Mühakimə xarakterli mətnin tərkib hissələrini müəyyənləşdirir.
- Nəqli mətni təxəyyülünə uyğun dəyişdirərək yenidən yazır.
- Verilmiş mövzuda mühakimə xarakterli mətn (esse) yazır.
- Eyni mövzuda təsviri, nəqli və mühakimə xarakterli mətn yazır.
- Verilmiş şəkil üzrə təsviri xarakterli mətn yazır.
- Mətndəki məlumatları ümumiləşdirərək mühakimə xarakterli mətnə sonluq yazır.

3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.

Təlim nəticələri:

- Nəqli xarakterli mətnə məzmuna uyğun yeni epizodlar əlavə edir.
- Mətndəki faktlardan çıxış edərək baş qəhrəmanın daha təfərruatlı portretini eks etdirən mətn yazır.

- Mətndəki müəyyən məqamlı bağlı araştırma apararaq yazılı təqdimat hazırlayır.
- Müxtəlif mənbələrdən istifadə etməklə mətnə yeni məlumatlar əlavə edir.
- Yarımçıq mətni fakt və hadisərlərə zənginləşdirərək tamamlayır.
- Təxəyyülinə uyğun olaraq mətnin sonluğunu yeni fakt və hadisərlərə zənginləşdirir.

3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.

Təlim nəticələri:

- Esse yazmaq üçün mətnin strukturunu müəyyənləşdirir.
- Verilmiş mövzu üzrə rabitəli mətn qurub yazar.
- Nəqli xarakterli mətn yazarkən giriş, əsas, sonluq hissələri əlaqələndirir.
- Oxuduğu və dinlədiyi mətnlərdəki əsas məlumatları müəyyən edərək onları rabitəli metn şəklində yazılı təqdim edir.
- Müəyyən mövzu ilə bağlı verilmiş açar sözlərdən istifadə etməklə rabitəli mətn yazar.
- Həyatda gördüklerini təsvir etməklə rabitəli mətn qurur.
- Əldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcılıqla qruplaşdıraraq məruzə hazırlayır.
- Əldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcılıqla qruplaşdırır.
- Fikri ifadə edərkən cümlələr arasında məntiqi əlaqə qurur.
- Nəqli xarakterli mətn yazarkən epizodların ardıcılığını müəyyən edir.
- Mətnin əsas hissəsindən çıxardığı nəticələrə görə sonluq hissəni yazar.

3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazar.

Təlim nəticələri:

- Verilmiş situasiyaya uyğun ərizə yazar.
- Verilmiş formaya uyğun tərcümeyi-hal yazar.
- Haqqında məlumat topladığı şəxsin tərcümeyi-halını yazar.

4. Dil qaydaları

Şagird:

4.1. Dil qaydalarını mənimşədiyini nümayiş etdirir.

4.1.1. Cümənin qrammatik əsasını müəyyənləşdirir.

- Cümənin baş üzvlərini ikinci dərəcəli üzvlərdən fərqləndirir.
- Cümədə mübtədanı müəyyən edir.
- Cümədə mübtədanın ifadə vasitələrini müəyyənləşdirir.
- Feili və ismi xəbəri müəyyənləşdirir.
- Feili xəbərin ifadə vasitələrini müəyyən edir.
- İsmi xəbərin ifadə vasitələrini müəyyən edir.
- Cümənin baş üzvlərini müəyyən edir.
- Mübtəda ilə xəbərin uzlaşma qaydalarına riyət edir.

4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.

Təlim nəticələri:

- Əsas nitq hissələrinin leksik və qrammatik mənalarını araşdırır.
- Kontekstə görə isim düzəldən leksik şəkilçiləri (dayanacaq, səpin, gəlir) qrammatik şəkilçilərdən fərqləndirir.
- Mənsubiyyət şəkilçili sözləri müəyyən edir.
- Kontekstə uyğun olaraq sözləri müəyyənlik və ya qeyri-müəyyənlik bildirən yiyəlik halda işlədir.
- Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözləri cümlə daxilində işlədir və məna fərqi müəyyənləşdirir.
- Xəbərlik şəkilçisi qəbul etmiş sözləri müəyyən edir.
- Düzəltmə sıfətləri eyni şəkilçili düzəltmə isimlərdən fərqləndirir.
- Sayların məna növlərini müəyyənləşdirir.
- Sayın quruluşca növünü müəyyən edir.
- Miqdar saylarının növlərini müəyyənləşdirir.
- Kontekstə uyğun olaraq numerativ sözləri düzgün işlədir.
- İsimləşmiş saylarda ismin xüsusiyyətlərini müəyyən edir.
- Cümələrdəki sözləri uyğun gələn əvəzliklərlə əvəz edir.
- Əvəzliyin məna növlərini müəyyən edir.
- Şəxs əvəzliklərdə ismin xüsusiyyətlərini müəyyənləşdirir.
- İşarə əvəzliklərini kontekstə uyğun yerli-yerində işlədir.
- Düzəltmə feillərin hansı nitq hissəsində yanadığını müəyyən edir.
- Feil şəkillərinin məna çalarları arasındaki fərqi müəyyənləşdirir.
- Əmr şəklində olan feilləri müəyyən edir.
- Arzu şəklində olan feilləri müəyyən edir.
- Vacib şəklində olan feilləri müəyyən edir.
- Lazım şəklində olan feilləri müəyyən edir.
- Şərt şəklində olan feilləri müəyyən edir.
- Cümədə zərfi digər nitq hissələrindən fərqləndirir.
- Kontekstə görə düzəltmə zərfi eyni şəkilçili digər nitq hissələrindən fərqləndirir.
- Zərfləri quruluşuna görə fərqləndirir.
- Zərfin məna növlərini fərqləndirir.
- Kontekstə görə zərfləri digər nitq hissələrindən fərqləndirir.

4.1.3. O, bu əvəzliklərdən sonra vergüldən düzgün istifadə edir.

Təlim nəticələri:

- Kontekstə görə “o” sözünün işaretə, yoxsa şəxs əvəzliyi kimi işləndiyini müəyyən edir.
- O, bu əvəzliklərdən sonra vergülün qoyulması qaydalarına yazıda riyət edir.

4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

Təlim nəticələri:

- Düzəltmə isimlərin yazılışı ilə bağlı qaydalara əməl edir.
- Şəkilçi qəbul etmiş bəzi ikihecalı sözlərdə saitin düşməsi ilə bağlı qaydaları yazılışında tətbiq edir.
- İsmiñ yönük və çıxışlıq hallarında olan sözlərin yazılışı və tələffüzü ilə bağlı qaydalara riayət edir.
- Sayların yazılışı ilə bağlı qaydalara əməl edir.
- Sayların müxtəlif yazılış formalarını kontekstə uyğun tətbiq edir.
- Mürəkkəb sayların yazılışı ilə bağlı qaydalara əməl edir.
- Rəqəmlə yazılan miqdar sayılarının yazılış qaydalarına əməl edir.
- Sıra sayılarının yazılışı ilə bağlı qaydalara əməl edir.
- Saylarla işlənən isimlərin yazılışı ilə bağlı qaydalara əməl edir.
- Mətndəki orfoqrafik və qrammatik səhvləri redaktə edir.
- Müxtəlif şəkilçilərin deyilişi ilə yazılışını fərqləndirir.
- Əvəzliklərin quruluşca növlərinin yazılışı ilə bağlı qaydalara əməl edir.
- Xəbər şəklində olan feillərin yazılışı və tələffüzü ilə bağlı qaydaları nitqində tətbiq edir.
- Mürəkkəb zərfərin yazılışı ilə bağlı qaydalara əməl edir.

Məzmun standartlarının reallaşmasına dair şərhələr

Kurikulumun tələbləri ilə Azərbaycan dili fənninin konsepsiyasında yaranan dəyişikliklərlə müəllimlər artıq tanışdırırlar. Azərbaycan dilinin tədrisinin bu fənn üzrə məzmun xətlərinə və məzmun standartlarına əsaslandığını və dərslerin bir deyil, bir neçə fəaliyyət istiqamətində qurulduğunu bilirlər.

Məzmun xətti, məzmun standartları ilə bağlı kifayət qədər məlumat verilmişdir. Lakin VI sinifdə tamamilə yeni məzmunlu alt-standartlar var ki, bunlarla bağlı daha ətraflı məlumat verməyi məqsədə uyğun hesab edirik.

3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir. Artıq qeyd etdiyimiz kimi, mətn üzərində iş kurikulumun yeniliklərindən biridir. Mətnin qurulması, tərkib hissələrinin müəyyən edilməsi, məlumatların abzaslar üzrə yerləşdirilməsi, abzaslar arasında əlaqələrin olması və s. bu kimi tələblər əvvəllər sistemli şəkildə aparılmırıldı. Mətnin tipləri (nəqli, təsviri və mühakimə) mövzusu isə bu vaxta qədər heç bir standartda əks olunmayıb. Kurikulumdan əvvəlki tədris programında, adətən, mətnin üslubu (bədii, elmi, publisistik) üzərində iş aparılırdı.

Lakin müxtəlif xarakterli mətn qura bilmək şagirdlər üçün həyati bacarıqlıdır. Bu standartda hər hansı bir əşyanı, hadisəni, vəziyyəti təsvir etmək, verilmiş süjet üzrə rəbitəli mətn qurmaq, hər hansı bir fərziyyə ətrafında fikir yürütütmək, arqumentlər gətirmək, fikirlərini əsaslandırmak bacarıqları öz əksini tapır. 3.1.1. standartını reallaşdırmaq üçün əvvəlcə şagirdlər müxtəlif yazı tiplərinin xüsusiyyətləri ilə tanış olur, bu xüsusiyyətlərə uyğun mətn qurub yazırlar. Bu standart üzrə ən maraqlı təlim nəticələrindən biri eyni mövzuya üzrə müxtəlif tipli yazılar yazmaqdır.

Müəllimə kömək məqsədilə müxtəlif tipli mətnlərin tərkib hissələrini və onların tələblərini eks etdirən cədvəl və sxemlər göstərilmişdir ki, şagirdlər bu sxemlərlə işləyərək əyani şəkildə mətnin strukturunu və məzmun xüsusiyyətlərini “görürler”. Belə sxemlərlə iş şagirdin mətni daha yaxşı qavramasına şərait yaradır.

2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir. Bu məzmun standartı şagirddə mühakiməyürümə, əsaslandırma və nəqletmə bacarığı formalasdırmağa xidmət edir. Şagird oxuduğu mətndəki əsas fikri müəyyənləşdirir, təhlil edir və münasibət bildirir. Fikri əsaslandırma iki şəkildə aparıla bilər:

1. Mətndəki faktlara istinad edərək çıxardığı nəticələri əsaslandırır.
2. Öz mülahizələrinə istinad edərək obraz və hadisələrə münasibət bildirir.

Bu alt-standartla bağlı müəyyənləşdirilən təlim nəticələri şagirdə hər iki istiqamətdə iş aparmağa imkan verir.

Bəzi standartların (2.1.1, 2.2.1, 2.2.3, 3.1.1, 4.1.2) dərslərdə digərlərinə nisbətən daha çox reallaşdırılması həmin standartların bir neçə fəaliyyət istiqamətini birləşdirməsi, başqalarının isə daha konkret bir bacarığı nəzərdə tutması ilə əlaqədardır.

Məsələn, 2.2.3. standartı özündə mühakiməyürümə, əsaslandırma, nəql-etmə, mətnqurma kimi bacarıqları birləşdirdiyi halda, 2.2.2. standartı yalnız mətnin tərkib hissələrini müəyyənləşdirməyi tələb edir.

Dil qaydaları üzrə 4.1.2. standartı sözün qrammatik mənasını müəyyənləşdirmək tələbi ilə bütün nitq hissələrinin tədrisi zamanı tətbiq olunur, 4.1.3. standartı isə yalnız o, *bu* əvəzliklərində durğu işarələrinin işlədilməsi ilə bağlıdır.

Yazı məzmun xəttində “3.1.1. Müxtəlif yazı tiplerini fərqləndirir” standartının tətbiq dairəsi çox genişdir. Çünkü istenilən halda şagirdin qurduğu mətn müəyyən yazı tipinə aid olur.

Bununla əlaqədar olaraq həmin standartların reallaşdırılmasına xidmət edən təlim nəticələri də daha çoxdur.

Təlim texnologiyaları və təlim nəticələri arasında əlaqə

Təcrübə sübut edir ki, kurikulumun qarşıya qoymuğu məqsədlərə nail olmaq üçün fəal (interaktiv) təlim üsullarından istifadə etmək daha məqsədə uyğundur. Bir dərs çərçivəsində bir neçə üsuldan istifadə oluna bilər. Əsas məqsəd üsuldan dərsin məzmununa uyğun, düzgün və səmərəli şəkildə istifadə etməkdir.

Məzmun standartı məqsəd, təlim üsulu isə vasitədir. Məqsədə çatmaq üçün vasitəni düzgün seçmək lazımdır. Aşağıda müxtəlif məzmun xətləri üzrə standartların həyata keçirilməsi üçün daha məqsədə uyğun hesab edilən üsullar haqqında məlumat verilmişdir. Müəllimlər tədris zamanı dərsin məzmunundan və məqsəddən asılı olaraq bu üsullara istədikləri dəyişiklikləri edə bilərlər.

LAYİHƏ

Dinləyib-anlama və danışma

Bu məzmun xətti üzrə Debat, Konfrans, Akvarium üsulları daha səmərəli nəticələr əldə etməyə kömək edir.

*Adıçəkilən, lakin izahı verilməyən üsullar haqqında müəllimlər mövcud V sinif “Azərbaycan dili” dərslik komplektindəki müəllim üçün metodik vəsaitdən məlumat ala bilərlər.

Oxu. Müəllim mətnin tipi və məzmunundan asılı olaraq oxu prosesində Ziqzaq, Sinkveyн, Cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə, İstiqamət-ləndirilmiş oxu, Öyrənirəm – öyrədirəm, Sual müsabiqəsi, Proqnozlaşdırma (Təxminetmə) üsullarından istifadə edə bilər.

Bundan əlavə, aşağıda təqdim edilən üsullar da oxu bacarığının inkişafına xidmət edir.

Süretli oxu şagirdlərdə süretlə şüurlu oxu bacarığının formalaşmasına xidmət edir. Bu üsulun tətbiqi zamanı müəllim şagirdlərin mətni oxuması üçün müəyyən vaxt təyin edir. Vaxtin müəyyənləşdirilməsi mətnin böyüklüyündən və informasiya yükündən asılıdır. Müəyyən edilmiş zaman çərçivəsində şagirdlər mətni elə oxumalıdırılar ki, müəllimin ən azı faktoloji suallarına cavab verə bilsinlər.

Son sözü mənə saxla. Bu üsul şagirdlərə oxuduqları mətndə maraqlı və təsirli məqamları müəyyən etməyi öyrədir. Şagird mətndən onu sevindirən, kədərləndirən, təəccübələndirən və s. hissələr doğuran parçaları seçilir və onlara şərh yazılır. Növbəti dərsdə bir neçə şagirdin seçdiyi hissə müzakirə edilərək digər şagirdlər tərəfindən şərh olunur. Bu zaman müəllim də yeri gəldikcə öz fikrini söyləyə bilər. Axırda hissəni seçmiş şagird öz şərhini söyləyir və müzakirəni ümumiləşdirir. Buna görə də bu üsul “Son sözü mənə saxla” adlanır.

Qərarlar ağacı. Sınıfla birlikdə problem və onun həlli yolları müəyyənləşdirilir. Şagirdlər fikir mübadiləsi aparıb problemin həlli yollarını və eyni zamanda bu yolların müsbət və mənfi tərəflərini ətraflı təhlil edirlər. Təkrarlananlar, səmərəsizlər çıxarılır. Qərarların qəbul edilməsi zamanı rəhbər tutulan səbəblər təhlil edilir və daha səmərəli həll yolları saxlanılır. Daha sonra şagirdlər qəbul etdikləri qərarın müsbət və mənfi tərəflərini söyləyirlər. Bu üsul oxu təlimi üsulu hesab edilir və şagirddə fikir yürütərkən, fikrini əsaslandırmaq bacarıqları da formalaşdırır. Şagirddə məntiqi təfəkkürü inkişaf etdirir. Verilmiş vəziyyətdən daha səmərəli çıxış yolu tapmağa kömək edir.

Sillogizm. Bu üsul oxu zamanı şagirdlərdə ümumiləşdirmə və məlumatlardan nəticə çıxarma bacarığının formalaşmasına xidmet edir. Verilmiş məlumatlardan (adətən, iki hökmən) yeni bir məlumat əldə edilir. Məsələn:

I hökm: Metallar elektrik cərəyanını keçirir.

II hökm: Qızıl metaldır.

Nəticə: Qızıl elektrik cərəyanını keçirir.

Söz mücrüsü. Şagirdlərə müxtəlif sözlər verilir və bu sözlərdən istifadə etməklə rabiteli mətn qurmaq tapşırılır. Bu üsul şagirdlərdə söz ehtiyatını artırır, sözün mənasını anlamaqdan əlavə, kontekst daxilində işlətmək bacarığı formalaşdırır. Eyni zamanda şagirdlər sözleri bir yerdə işlədə bilmək üçün rabiteli mətn qurmaları.

Yazı. Təqdimat (meruzə). İstər elektron formada olsun, istər adi formada, təqdimatın tələbləri məqsəddən asılı olaraq aşağıdakılardan ibarət ola bilər:

1. Mətnin düzgün tərtib edilməsi
2. Fikirlərin ardıcılılığı, aydın və düzgün şəkildə ifadə edilməsi
3. Cümlələrin qrammatik və üslubi cəhətdən düzgün qurulması
4. Mətn tipinin tələblərinə riayət olunması

Cəld yazı. Bu üsulun tətbiqi zamanı şagirdlərə cəmi bir neçə dəqiqə (beş dəqiqədən çox olmayaraq) ərzində bir mövzu haqqında yazmaq və ya bir suali cavablandırmaq tapşırılır. Bu zaman şagirdlərin necə yazdığını yox, nə yazdığını nəzərə alınmalıdır. Dərsin həm motivasiya, həm də yekun mərhələsində istifadə oluna bilər.

Sərbəst yazı. Bu üsul cəld yazıya bənzəyir, lakin şagirdə fikirlərini ifadə etmək üçün daha çox vaxt verilir (10-15 dəqiqə). Bu zaman şagirdə verilən mövzu ilə bağlı daha çox fikir ifadə etmək, fikrini yekunlaşdırmaq tapşırılır. Cəld yazında olduğu kimi, burada da şagirdin orfoqrafik səhvlərinə deyil, ilk növbədə yazdığını məzmununa fikir verilməlidir. Dərsin bir neçə mərhələsində (tədqiqatın aparılması, nəticələrin çıxarılması və s.) istifadə oluna bilər. Bu üsul digər fənlərdə də tətbiq edilə bilər, çünki şagirdə fikirlərini paylaşmaq imkanı verir.

Yazılı debat. Debatın bu forması tətbiq edilərkən şagirdlər verilmiş mövzu üzrə öz arqumentlərini və qarşı tərəfin getirdiyi arqumentlərə cavab yazırlar. Arqumentlər və cavablar qısa, konkret və aydın olmalıdır. Bu zaman şifahi müzakirələrə yer verilmir. Yazılı debatın məqsədi şagirdlərə qısa müddətdə fikirlərini aydın və ləkonik ifadə etməyi öyrətməkdir. Bu cür debatlar qısa-müddəli olur.

Yuxarıda adını çəkdiklərimizdən əlavə, dərsin **motivasiya** mərhələsində istifadə olunan bir çox üsul və texnikalar var ki, müəllimlər bunlarla aşağı siniflərdən tanışdırırlar: Anlayışın çıxarılması, Auksion, Klaster (şaxələndirmə), BİBÖ, Beyin həmləsi, Söz assosiasiyaları.

İstisnalarla müəyyənləşdirmə. Bax: "Sənin kimi olacağam..." dərsinin motivasiya mərhələsi (səh. 29). (Bu üsul müəlliflər tərəfindən düşünülmüş və ilk dəfə tətbiq edilmişdir.)

Dəslərin strukturu

Yuxarıda qeyd etdiyimiz kimi, kurikulumun tələblərini daha çox interaktiv təlim üsulları ilə reallaşdırmaq mümkündür. Buna görə də dəslərin strukturu

fəal təlimin tələblərinə uyğun olaraq verilmişdir. Hər bir dərs motivasiya ilə başlanıb qiymətləndirmə ilə bitir.

Aşağıda göstərilən mərhələlərin ardıcılılığı problem-dialoji təlim prosesinin ümumi mətiqini eks etdirir və tədqiqatın aparılma qanunlarına uyğun qurulur:

- Motivasiya. Problemin qoyulması
- Tədqiqatın aparılması
- Məlumat mübadiləsi
- Məlumatın müzakirəsi və təşkili
- Nəticələrin çıxarılması
- Yaradıcı tətbiqetmə
- Refleksiya və qiymətləndirmə

Lakin qeyd etmək lazımdır ki, bu struktur çevikdir və müəyyən amillərdən asılı olaraq dəyişə bilər. Bəzi mərhələlər mütləq saxlanılmalıdır, bəziləri isə ix-tisar oluna bilər. Bəzi hallarda fəal və ənənəvi dərsin sintezi mümkündür.

Təlim prosesinin səmərəsi təlim metodunun məqsədə uyğun seçiləsindən asılıdır. İlk növbədə müəllim dərsin məqsədini müəyyən etməyi bacarmalıdır: dərs yeni bilik və bacarıqları formalaşdırır, yaxud hər hansı bacarığı vərdiş səviyyəsinə çatdırır. Məsələyə bu cür yanaşaraq MMV-də dərslərin icmalında fəal dərsin bütün mərhələləri bir dərsdə eyni ardıcılıqla verilmir. Məzmun standartından çıxan təlim nəticəsini reallaşdırmağa xidmət edən üsul və texnikalar tövsiyə edilir.

Bundan əlavə, dərslikdə verilmiş hər bir tapşırığın məqsədi izah edilir və müəllime kömək məqsədilə əlavə məlumatlar da verilir.

Fəndaxili və fənlərarası integrasiya

Azərbaycan dili üzrə məzmun standartları bir-biri ilə o qədər əlaqədardır ki, dərsləri yalnız bir istiqamətdə qurmaq mümkün deyil. Buna görə də bir çox hallarda fəndaxili integrasiyaya şərait yaranır. Məsələn, mətn üzrə suallar cavablandırıllarkən oxu, danışma, dinləyib-anlama üzrə məzmun standartları arasında integrasiya yaranır. Bəzən aşağı siniflərdə reallaşdırılmış məzmun standartlarına istinad edərək müəyyən bir tapşırığın yerinə yetirilməsi tələb olunur (fəndaxili şaquli integrasiya).

Azərbaycan dili dərslərinin əsas məqsədi bu fənnin məzmun standartlarının reallaşdırılmasıdır. Lakin bəzən məqsədə çatmaq üçün başqa fənnin standartı da vasitə kimi çıxış edir və bu zaman fənlərarası integrasiya baş verir. Məsələn, "Riyaziyyatçıların şahı" mətnindən istifadə edərək ədədləri hesablamaq tapşırılır ki, bu zaman riyaziyyat fənni ilə integrasiya yaranır.

İnklüzyivlik və mənəvi dəyərlər

Dərslikdə xalqımızın milli-mənəvi dəyərlərinin, tarixinin, mədəni abidələrinin, şəxsiyyətlərinin təbliğinə geniş yer verilmişdir. Qarabağ haqqında verilmiş mətnlər ("Əlif Hacıyev", "Mən gərek oğul doğulaydım...") xalqımızın qan yad-daşının unudulmaması məqsədi daşıyır. Şagirdlərə vətənpərvərlik hissi aşılamağa, onların vətənpərvər vətəndaş kimi böyüməsinə xidmət edir.

Bəzi mətnlərdə fiziki qüsuru olan insanlardan danışılır. Məsələn, "Heykəltərəş Mireli Mirqasimov", "Idman ayaqqabısı" mətnlərində bu cür insanların cəmiyyətə integrasiyası əsərin əsas motivini təşkil edir.

Qiymətləndirmə

Kurikulumun tələblərinə görə məktəbdaxili qiymətləndirmənin üç növü var:

- Diagnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir.
- Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin təlim fəaliyyətinin daim izlənilməsidir. Formativ qiymətləndirmə şagirdin bilik və bacığını formalasdırmaqla onun təlim nəticələrinə nail olması məqsədilə aparılır.
- Summativ qiymətləndirmə müəyyən mərhələnin sonunda şagird nailiyətinin qiymətləndirilməsidir.

Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalını istiqamətləndirmək məqsədilə aparılan bu qiymətləndirmə növü məktəbdaxili qiymətləndirmənin vacib məqamlarından biridir. Formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini aşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.

Aşağıda bəzi standartlar əsasında müəyyən edilmiş qiymətləndirmə meyarları və səviyyələri üzrə nümunələr verilmişdir. Nümunələr 2013-cü ildə Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə Təlimat" əsasında hazırlanmışdır. Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün dərsdə reallaşdırılan məzmun standartları üzrə qiymətləndirmə meyarlarını və səviyyələrini bu nümunələr əsasında müəyyənləşdirə bilər.

2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.

Meyar	I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fikir əsaslandırma	Fikrini əsaslandırmak üçün arqument götire bilmir.	Getirdiyi arqumentlər fikrini əsaslaşdırmağa kifayət etmir.	Fikrini əsaslandırmaq üçün arqument getirir, lakin arqumentlərdə uyğunsuzluq özünü göstərir.	Fikrini əsaslandırmaq üçün tutarlı arqumentlər götürir.

Aşağıda təqdim olunan rubrik rabitəli yazı vərdişlərinin nə dərəcədə formalasdığına yoxlamağa xidmət edir. Qeyd etmək istərdik ki, rubrikdə bütün mətn tipləri üçün vacib olan meyarlar öz əksini tapmışdır. Müəllim şagirdin yazdığı mətn tipindən asılı olaraq rubrikdən meyarlar seçə və qiymətləndirmə apara bilər.

Meyar	IV səviyyə	III səviyyə	II səviyyə	I səviyyə
Mətnin mövzuya uyğunluğu	Mövzu tam əhatə olunmuşdur.	Mövzu əhatə olunmuşdur, lakin bəzən kənara çıxmalar müşahidə olunur.	Mövzu qismən əhatə olunmuşdur.	Mətn mövzunun açılmasına xidmət etmir.
Mətnin strukturunu	Giriş cəlbedicidir, maraqlıdır. Struktur gözlənilmişdir. Mətn tam mənqi ardıcılıqla təqdim olunur. Mətnin sonluğu tamamilə düzgün formalasdırılmışdır.	Struktur gözlənilmişdir, lakin bəzi fikirlər yerində deyil. Sonluq mövcuddur, lakin düzgün formalasdırılmayıb.	Struktur gözlənilsə də, fikirlər hissələrə uyğun qruplaşdırılmışdır. Sonluq mövcuddur, lakin aydın şəkildə müəllif mövqeyini ifadə etmir.	Aydın struktur, giriş və ya sonluq yoxdur. Sonluqda problemlə bağlı ümumişdir. öz əksini tapma-mışdır.
Mətnin məzmununu	Mövzunun təhlili aydın, təsirli və düşünülmüş şe-kilde aparılmışdır. Müəllifin proble-mə yaradıcı və orijinal yanaşması aydın görünür.	Mövzu açılır, lakin tam əsaslandırılır-mır. Mətdə müxtəlif yanaşmalar öz əksi-ni tapır, lakin müəllifin öz mövqeyi az müşahidə olunur.	Mövzunu təhlil etməyə cəhd göstərir. Mətdə müəllifin yaradıcı yanaşması tam aydın şəkildə görünmür.	Mövzu açılmır. Mətdə müəllifin mövqeyi müşa-hidə olunmur.
Dil-üslub səviyyəsi	Söz və ifadələr dəqiqdir və məqsədə uyğun ifadə olunur. Mətn tam anlaşılındır. Yazında orfoqrafik və qrammatik səhv'lərə rast gəlinmir.	Söz və ifadələrin əksəriyyəti dəqiqdir və məqsədə uyğun ifadə olunur. Mətnin əksər his-səsi anlaşılıqdır. Yazında orfoqrafik və qrammatik səhv'lərə bəzən rast gəlinir.	Bəzi söz və ifadələr dəqiqdir, lakin çox vaxt məqsədə uyğun ifadə olunmır. Bir çox cümlələr anlaşılan deyil. Yazında orfoqrafik və qrammatik səhv'lərə tez-tez rast gəlinir.	Söz və ifadələr dəqiq deyil və məqsədə uyğun istifadə olunmır. Cümlələrin əksə-riyyəti anlaşılan deyil. Yazında çoxlu sayda orfoqrafik və qrammatik səhv var.

Bir daha xatırladıraq ki, təqdim olunan variantlar nümunə xarakteri daşıyır. Formativ qiymətləndirmə üçün meyarları müəllimlər özləri dərsdə reallaşdırılmış məzmun standartlarından çıxış edərək müəyyənleşdirməlidirlər.

Kiçik summativ qiymətləndirmə (KSQ) bölmələrin sonunda müəllim tərəfindən aparılır. MMV-də hər bölmənin sonunda kiçik summativ qiymətləndirmə materialları verilmişdir. Müəllim KSQ-nin keçirilməsi üçün bu materiallardan istifadə edə və ya həmin nümunələr əsasında öz qiymətləndirmə materiallarını hazırlaya bilər.

Böyük summativ qiymətləndirmə (BSQ) yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin nəzarəti ilə fənni tədris edən müəllim və ya xüsusi komissiya tərəfindən aparılır.

Şagird özünüqiymətləndirməsi. Hər bölmənin sonunda verilmiş “Ümumişdirici təkrar” dərsindən sonra müəllim özünüqiymətləndirmə apara bilər.

Şagird özünüqıymətləndirməsi üçün təqdim olunan aşağıdakı cədvəl müəllimlərə kömək məqsədilə təqdim edilmişdir.

Meyarlar/ Səviyyə	Əla	Yaxşı	Orta	Zəif
Mətndəki əsas fikri müəyyənləşdirməyi bacarıram.				
Yeni sözlərin mənasını lügətdən istifadə etməklə müəyyənləşdirirəm.				
Məcazi mənalı söz və ifadələri kontekstə uyğun qarşılığı ilə əvəz edirəm.				
Rabitəli mətn qurmağı bacarıram.				
Mətndəki informasiyanı tezislərlə ifadə etməyi bacarıram.				
Sillogizm qura bilirəm.				
Mətni adlandırmağı bacarıram.				
Bölmə üzrə öyrəndiyim dil qaydalarını mənimsemışəm.				

Mənbələr

- Azərbaycan dilinin frazeologiya lügəti.** Bakı, "Altun Kitab", 2015.
- Azərbaycan dilinin izahlı lügəti (4 cilddə).** Bakı, "Şərq-Qərb", 2006.
- İnteraktiv təlim (Müəllimlər üçün tədris vəsaiti).** Bakı, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", 2010.
- Krouford A. və b. **Düşünən sınıf üçün öyrətmə və öyrənmə üsulları.** Bakı, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", 2012.
- Məktəblinin alınma sözlər lügəti.** Bakı, "Altun Kitab", 2014.
- Müasir Azərbaycan dili (4 hissə).** Bakı, "Şərq-Qərb", 2007.
- Təhsil lügəti.** Bakı, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", 2011.
- Veysova Z.A. **Fəal/İnteraktiv təlim. Müəllimlər üçün vəsait.** Bakı, 2007.

I BÖLMƏ

FƏRD VƏ CƏMIYYƏT

Dərs №	Məzmun standartları	Mövzu	Saat sayı	Dərslik səh.	MMV səh.
1.	2.2.1., 2.1.1., 2.1.2., 3.1.3., 4.1.2.	Əlvida, "bilmirəm" <i>Nitq hissələri</i>	3	10-14	22-25
2.	2.2.3., 1.2.2., 3.1.1., 4.1.4., 4.1.2.	İnşa <i>Düzəltmə isimlər</i>	3	15-18	26-28
3.	2.2.2., 2.2.3., 2.1.1., 3.1.1., 4.1.2.	Möcüzənin qiyməti <i>İsmin mənsubiyətə görə dəyişməsi</i>	2	19-21	29-31
4.	2.2.1., 2.1.1., 1.1.2., 3.1.1., 4.1.2.	Idman ayaqqabısı <i>Qeyri-müəyyənlik bildirən yiyəlik hal</i>	3	22-25	32-35
5.	2.2.2., 2.2.3., 3.1.2., 1.2.2., 4.1.2.	Məktub <i>Qeyri-müəyyənlik bildirən təsirlilik hal</i>	2	26-28	36-37
6.	2.2.1., 2.1.1., 3.1.3., 1.1.2., 4.1.4.	"Sənin kimi olacağam..." <i>Söz kökündə saitin düşməsi</i>	3	29-32	38-41
7.	2.2.1., 2.2.2., 3.1.1., 4.1.4.	Dülger oğlu <i>Yönlük və çıxışlıq hallarında olan sözlərin yazılışı</i>	2	33-36	42-43
8.	2.2.1., 2.1.1., 1.2.2., 1.1.1., 4.1.4.	"O mənim bacımdır..." <i>Xəbərlik şəkilçiləri</i>	2	37-39	44-45
9.	2.2.1., 1.1.1., 1.2.3., 3.1.1., 3.1.4., 4.1.2.	"Elektron ünvanım olsaydı..." <i>Düzəltmə sifətlər</i>	4	40-43	46-48
10.		Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	1	44	48-50
Yekun			25 saat		

LAYİHE

FƏRD VƏ CƏMIYYƏT 21

1-ci dərs. ƏLVİDA, “BİLMİRƏM” (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Əsərin ideyasını müəyyən etmək üçün qəhrəmanların xarakterindəki əsas cəhətləri açıqlayır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Mətnindəki söz və ifadələrin kontekstə uyğun mənasını lügətin köməyi ilə müəyyən edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Məcazi mənalı söz və birləşmələri həqiqi mənada işlənən ekvivalenti ilə əvəz edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Esse yazmaq üçün mətnin strukturunu müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Əsas nitq hissələrinin leksik və qrammatik mənalarını araşdırır.

Diagnostik qiymətləndirmə

Şagirdlərin hansı bilik və bacarıqlara yiyləndiyini yoxlamaq məqsədilə aparılır. Bu, test, mətn üzərində iş, çalışmaların yerinə yetirilməsi şəklində aparıla bilər. Müəllim işini elə qurmalıdır ki, DQ 20 dəqiqədən artıq çəkməsin.

Motivasiya

Müəllim bir qutuya bir neçə dairə kəsib qoyur. Dairələrin iç tərəfində müxtəlif rəqəmlər yazılmışdır. 5 rəqəmi yazılmış dairəni seçən uşaqlar lövhəyə çağırılır və onlara özlərini təqdim etmək, tanıtmaq tapşırılır (müəllim işini elə qurmalıdır ki, 5 rəqəmi 2-3 nəfərə düşsün): “Təsəvvür edin ki, sizi burada heç kim tanımır. Özünüzü necə tanıdadınız?” Uşaqlar özlərini təqdim edərkən müəllim diqqət etməlidir ki, onlar yalnız yaxşı xüsusiyyətlərindən danışmasınlar. Əgər şagirdlər ancaq müsbət xüsusiyyətlərindən danışarlarsa, yönəldici suallar verilə bilər:

İnsanların çatışmazlığı olmurmu? Bəs niyə biz bunlardan danışmırıq? Nəzərə alın ki, hər bir insanda müəyyən zəiflik, çatışmayan cəhət ola bilər. Bunu faciə kimi qəbul etmək düzgün olmazdı. Faciə onda baş verir ki, insan öz çatışmayan cəhətlərini görmür və onları aradan qaldırmağa cəhd etmir.

Oxu

(St. 2.2.1) Mətn oxunur, mətdaxili 1-3-cü suallara cavab verilir. Burada məqsəd şagirdlərin diqqətini iki əsas obrazın – Nigarın və Günay müəllimin xarakterindəki əsas cəhətlərə yönəltməkdir. Bu xarakterləri təhlil etməklə mətnin ideyasını müəyyənləşdirmek mümkündür.

1-ci sual oxunmuş hissələrə istinad etməklə obrazın xarakterini açmağa, eyni zamanda xarakterin inkişaf dinamikasını proqnozlaşdırmağa yönəlmüşdür.

2-ci sual şagirdləri mətndəki epizodla, qəhrəmanın hərəkəti ilə bağlı fəriyyələr söyləməyə yönəldir.


İlk iki sual şagirdlərdə yaradıcı oxu bacarığını inkişaf etdirir.

3-cü sual: Proqnozlaşdırma tələb edir. Şagirdlər bu sualı müxtəlif cür cavablandırma bilərlər. Bu zaman müəllim şagirdlərdən fikirlərini əsaslandırmağı istəməlidir.

Mətn sona qədər oxunduqdan sonra şagirdlər Günay müəllimin xarakteri ilə bağlı fikirlərini 1-ci suala verilmiş cavablarla müqayisə edə bilərlər.

“Qərarlar ağacı”nın köməyi ilə mətndə qaldırılan əsas problem müəyyənüşdirilir: *İnsan öz zəif cəhətləri ilə necə mübarizə aparmalıdır?*

Problemin həlli yolları beynin həmləsi ilə ortaya çıxarılır. Bu zaman şagirdlərdən mümkün qədər çox ideya almaq əsas məqsəddir. Müzakirə zamanı təklif olunan fikirlər arasında əsas və ikinci dərəcəli olanlar müəyyənüşdirilir, təkrarlananlar, məsələdən uzaq olanlar silinə bilər. Problemin həlli yollarından hər biri (və yaxud nümunə üçün biri) müzakirə edilir, onların hansı müsbət və mənfi nəticələrə gətirib çıxara biləcəyi proqnozlaşdırılır. Sonra belə bir cədvəl çəkilir.



Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlərin yeni tanış olduğu sözlər və ifadələr üzərində iş aparılır. 4-cü tapşırıq şagirdlərin söz ehtiyatını zənginləşdirməyə xidmət edir.

5-ci tapşırıqda verilmiş sözlərin mənaları araşdırılarkən onların nitq etiketi olduğu və ayrılma məqamında işləniləndiyi diqqətə çatdırılır. (Şagirdlər əvvəlki siniflərdə nitq etiketləri haqqında məlumat almışlar.) “Xudahafız”, “sağ ol” etiketlərindən fərqli olaraq, “əlvida” sözü ayrılanların bir daha görüşməyəcəklərini vurğulayır.

9-cu tapşırıqda kontekstə görə ifadənin mənasını izah etmək tapşırılmışdır.

Cümlədə “qayğılarını qapının ağızında qoymaq” ifadəsi *insanın şəxsi problemlərini kənara qoyaraq işini görməsi* mənasını verir. Müəllimlərin peşəkarlığı ondadır ki, sinifdəki şagirdlər öz şəxsi problem və qayğılarını hiss etdirməsinlər.

(St. 2.1.2) 6-ci tapşırıq: frazeoloji birləşmələrlə bağlı qaydalar təkrarlanır, bu birləşmələrdə sözlərdən biri və ya hər ikisinin məcazi mənada işləndiyi şagirdlərin diqqətinə çatdırılır.

(St. 2.2.1) 7-ci tapşırıqda mətnə əsasən Nigarın xarakterindəki xüsusiyyətləri nümunə gətirməklə obrazı təhlil etmək tapşırılmışdır. Bunun üçün şagird Nigarın etiraflarını əsas götürməlidir. **8-ci tapşırıq** yerinə yetirilərkən şagirdin əldə etdiyi nəticələrlə dərslikdəkiler müqayisə edilməli və şagirdə fikrini əsaslandırmaq tapşırılmalıdır.

Yazı

(St. 3.1.3) Şagirdlərə “**qərarlar ağacı**”nın strukturuna uyğun olaraq “Zəif cəhətlərimlə necə mübarizə aparmalıyım?” mövzsusunda esse yazmaq tapşırılır. Sinif qruplara bölünür. Hər bir qrup üçün “**qərarlar ağacı**”nın **Qərar 1** qrafası konkretləşdirilir. Məsələn:

1. Dərslərə kifayət qədər vaxt ayırmağa özümü məcbur edə bilmirəm.
2. Müzikirə zamanı fikrimi deməyə çekinirəm.
3. Çox zaman ovqatım ətrafdakılarla davranışımı təsir göstərir.
4. Haqsız olsam da, öz sözümü yeritməyə çalışıram, başqalarının fikrinə qarşı dözümsüzəm.

Hər qrup bir mövzunu – zəif cəhəti müzikirə edərək kollektiv esse yazır.

Müəllim essenin həcmiñi cümle sayı ilə müəyyənləşdirə bilər. Esselər dinlənilir və müzikirə olunur.

Dil qaydaları

(St. 4.1.2) 10-cu tapşırıq yeni mövzu üçün motivasiya xarakteri daşıyır. Verilmiş cümlədə “ki”, “əsl”, “kimi” sözləri köməkçi nitq hissəsi olduğundan heç bir suala cavab vermir. Əsas və köməkçi nitq hissələrinə aid olan sözləri müqayisə etməklə onların xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür. Bunun üçün Venn diaqramından istifadə etmək olar.

Müəllimin nəzərinə! Şagirdlər IV sinifdə köməkçi nitq hissələri haqqında yalnız ümumi məlumat almışlar. Onların yalnız qrammatik mənaya malik olduğunu və cümlədə hansı funksiya daşıdığını bilirlər. Lakin bu nitq hissələri haqqında onların məlumatı yoxdur. Odur ki bu mərhələdə *ədat, qoşma* və s. kimi terminləri işlətmək məqsədə uyğun deyil.

11-13-cü tapşırıqlarda sözlərin leksik və qrammatik mənalarını müəyyənləşdirmək tapşırılmışdır. Şagirdlərdə kontekstə uyğun olaraq sözlərin sualını,

leksik və qrammatik xüsusiyyətlərini müəyyənləşdirmək bacarığını inkişaf etdirir.

14-cü tapşırıqda şagirdlər leksik şəkilçilər vasitəsilə bir nitq hissəsindən digər nitq hissəsinin necə yarandığını izləyirlər.

15-ci tapşırıq şagirdlərdə praktik bacarıqların formalasdırıldılığını yoxlamağa xidmət edir.

Şaqlı fəndaxili integrasiya (VI sinif – st. 4.1.4, V sinif – st. 4.1.4). 15-ci tapşırıq şagirdlərin V sinifdə əldə etdikləri bilik və bacarıqlar əsasında yerinə yetirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

2-ci dərs. İNŞA (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki fikir və mülahizələrə münasibət bildirir.	Mətnindəki əsas fikrə münasibət bildirir.
1.2.2. Dinləyən şəxsin əsas fikir və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.	Fikrini əsaslandırmaq üçün mətnə istinad edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Mövzuya uyğun təsviri xarakterli mətn yazır.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalarla əməl edir.	Düzəltmə isimlərin yazılışı ilə bağlı qaydalara əməl edir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Kontekstə görə isim düzəldən leksik şəkilçiləri (<u>dayanacaq</u> , <u>səpin</u> , <u>gəlir</u>) qrammatik şəkilçilərdən fərqləndirir.

Motivasiya

Müəllim “Dovşan və Tısbağa” nağılinin qısa məzmununu danışır:

Tısbağa Dovşanla mərc gəlir ki, qaçışda ona qalib gələr. Dovşan gülür.

Beləliklə, yarış başlanır. Dovşan özünə arxayı olub uzanıb yatır. Düşünür ki, onsuz da Tısbağa gec hərəkət edir. Finişə az qalmış qalxar və bir anda qaçıb onu öter. Tısbağa isə dayanmadan gedir.

Axşam düşür. Dovşan yatıb qalır. Oyananda görür ki, Tısbağa düz finiş xəttinin yanındadır. Nə qədər sürətlə qaçırsa, çata bilmir. Yarışda Tısbağa qalib gəlir.

Suallar: Nə üçün Dovşan finişə çata bilmədi? (arxayıñ olduğu üçün)

Bəs Tısbağa niyə qalib gəldi? (çox çalışdığı üçün)

Dovşan bacarıqlı olsa da, tənbəl idi. Nəticədə uduzdu.

Tısbağa ləng olsa da, çalışqan idi. Nəticədə qalib gəldi.

Məqsədə çatmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?

Oxu

(St. 2.2.3) Mətn hissələrə bölünür (mətn ulduz işaretləri ilə 3 bitkin hissəyə bölünür) və **ziqzaq** üsulu ilə oxunur. Şagirdlər “doğma” qruplara qayıdanan sonra müəllim hissələrlə bağlı sualları qruplara paylayır.

I hissəyə aid suallar:

- Vasif niyə yatmamışdı?
- Sizcə, nə üçün ata bu mövzunu vacib məsələ hesab etdi?
- Vasif nə arzulayırdı?
- Nə üçün at ferması yaratmaq istəyirdi?
- Vasif sxemdə nəyi unutmuşdu?

II hissəyə aid suallar:

- Vasif nə üçün həyəcanlı idi?
- Müəllim Vasifin “2” almasının səbəbini necə izah etdi? (Səbəbləri mətn-dən seçib sıra ilə yazın.)

LAYİHE

– Evdə müəllimin sözlərinə münasibət necə oldu?

III hissəyə aid suallar:

– Şagirdlər hara gedirdilər?

– Uzaqdan görünənlər nədən xəbər verirdi?

– Müəllim şagirdləri Vasifin yanına nə üçün getirmişdi?

– Sizcə, İsmayııl müəllim düşündüklərinin doğru olmadığını anlamışdım? Nə üçün belə hesab edirsiniz?

Qrupların təqdimatı dinlənilir. Müəllim ümumi müzakirə üçün suallar verir:

– Mətnin ideyası nədir?

– Müəllimin qərarı doğru idimi? Əsaslandırın.

– Vasifin arzusuna münasibətiniz.

Danışma

(St. 1.2.2) “Düşün və cavab ver” rubrikasına aid olan tapşırıqda (tap. 2) mətndəki əsas fikrə münasibət bildirmək tələb olunur. Tapşırıq tənqidini təfəkkürün inkişafına yönəlmüşdür. 3-cü tapşırıqda mətndəki informasiyaya əsaslanaraq əsas obrazın xarakterindəki xüsusiyyətləri müəyyənləşdirmək və münasibət bildirmək tələb olunur. Şagird Vasifin inşasına əsasən müəyyənləşdirir ki, Vasif gələcək hədəfləri olan və hədəflərinə çatmaq üçün nə edəcəyini bilən insandır, məqsədyönlüdür və s. 4-cü tapşırıqda hekayənin ideyasına uyğun atalar sözü seçmək tələb olunur. Mətnin ideyası: “Niyyətin hara, mənzilin ora” atalar sözünə uyğun gəlir.

Yazı

(St. 3.1.1) Tapşırıq 5: “Böyüyəndə kim olmaq istəyirəm?” mövzusunda təsviri xarakterli esse yazmaq tapşırıllar (ev tapşırığı kimi də verilə biler, amma şagirdlər əvvəlcə nəzəri məlumatla tanış olmalıdır).

Müəllimin nəzərinə! Şagirdlərə təsviri xarakterli mətnin xüsusiyyətləri olan vərəq təqdim edilməlidir.

TƏSVİRİ XARAKTERLİ MƏTN

Təsviri xarakterli yazıda hər hansı bir varlığın, hadisənin əsas əlamətləri, xüsusiyyətləri təsvir edilir. Məsələn, insan təsvir edilirsə, onun əsas əlamətləri: boyu, yaşı, gözünün və saçının rəngi; otağın təsviridirsə, ölçüsü, divarların hündürlüyü, interyer, pəncərələrin sayı və s. Bu tip yazı vasitəsilə oxucu təsvir olunan əşyanı təsəvvüründə canlandırır.

Təsviri xarakterli yazınlarda:

- insan, heyvan, əşya;
- təbiətin və insanın hali;
- döyüş səhnəsi, müəyyən proses və s. təsvir oluna bilər.

Adətən, bu tip yazıda varlığın əlamətləri (əgər insandırsa, mənəvi və əqli keyfiyyətləri), onun yaratdığı təəssürat öz əksini tapır.

Təsviri xarakterli yazıya nümunə:

Satıcı əlində balaca bir it tutmuşdu. İtin ağılli, mehriban gözləri qara muncuq kimi parıldayırdı. Kiçik pəncələrini mənə sarı uzadır, quyruğunu dayanmadan tərpədirdi. İti sanki ağ mərmərdən, gözlərini isə şüşədən düzəltmişdilər.

Şagirdlər nəzəri məlumatla tanış olduqdan sonra dərslikdə oxuduqları “İNŞA” mətninin hansı hissələrinin təsviri xarakterli yazı tipinə aid olduğunu müəyyənləşdirirlər. (Mətndə təsviri xarakterli yazı tipinə Vasifin inşasını və atçılıq fermasının təsvirini aid etmək olar.)

Dil qaydaları

(St. 4.1.4) V sinifdən şagirdlər sözün quruluşca növləri haqqında məlumatı malikdirlər. VI sinifdə əsas nitq hissələrinin quruluşca növləri ilə ayrı-ayrılıqla tanış olacaqlar. Bu, 4.1.2. (Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.) və 4.1.4. (Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.) standartlarının reallaşmasına xidmət edir.

6-ci tapşırıq dil qaydalarının mənimsənilməsi üçün motivasiya xarakteri daşıyır.

7-9-cu tapşırıqlar sözün quruluşca növünü müəyyənləşdirmək bacarığının inkişafına xidmət edir. 10-cu tapşırığın çətinlik dərəcəsi yüksəkdir. Belə ki, burada elə sözlər verilmişdir ki, isim düzəldən şəkilçilər birbaşa kökə əlavə edilməmişdir. Şagirdlərə izah etmək lazımdır ki, sonuncu leksik şəkilçi hansı nitq hissəsinə əlavə olunubsa, verilmiş isim həmin nitq hissəsindən düzəlmış hesab olunur. 11-ci tapşırıq da çətinlik dərəcəsi yüksək olan tapşırıqdır. Tapşırığın məqsədi praktikadan nəzəri qayda çıxartmaqdan ibarətdir. Şagirdlər lügətin köməyi ilə sözlərin yazılışını müəyyənləşdirirlər. Müəllim şagirdlərin diqqətini şəkilçilərin artırıldığı sözlərin sonuncu samitinin növünü yönəltməlidir. Sözləri sonuncu samitin növünə görə qruplaşdırıldıqdan sonra qanuna uygunluğu müəyyənləşdirirlər.

(St. 4.1.2) 12-ci tapşırıq əlavə olaraq müəllim “gəlir” sözünü cümlələrdə isim və feil kimi işlətməyi tapşırı bilər.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

3-cü dərs. MÖCÜZƏNİN QİYMƏTİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin tərkib hissələrinə başlıq verir.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Mətndəki əsas məqamlarla bağlı sualları cavablandırır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümlələr qurur).
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Nəqli mətni obrazlardan birinin dilindən yazmaqla təhkiyə formasını dəyişir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Mənsubiyyət şəkilçili sözləri müəyyən edir.

Motivasiya

Sağirdlərə belə bir mətn oxunur:

Günlərin bir günü meşəyə od düşür. Hamı yanğını söndürməyə qaçır. Vedrələrlə su daşıyıb ocağı söndürməyə çalışırlar. Bu vaxt görürlər ki, balaca bir sərçə ağızına su alıb odun üstünə tökür. Heyvanlar gülüşməyə başlayırlar.

– Ay Sərçə, o qədər insan tökülüşüb yanğını söndürə bilmir. Sənin dimdiyindəki su o boyda yanğına nə edəcək?

Sərçə deyir:

– Ola bilər ki, mənim daşdığım su azdır. Amma mən çətin məqamda öz evimə, ocağıma bacardığım kimi kömək etməyi özümə borc bilirəm.

Suallar:

- Heyvanlar nə üçün güldürdü?
- Onlar gülməkdə haqlı idilərmi? Nə üçün?
- Sərçənin cavabının mənasını izah edin.

Oxu

(St. 2.2.2, 2.2.3) Öyrənirəm – öyrədirəm. Əvvəlcə mətn bütün sinif tərəfindən səssiz oxunur (**səssiz oxu**). Sonra sinif qruplara bölünür və müəllim mətni 3 hissəyə bölgərək uşaqlara həmin hissəyə dair suallar tərtib etməyi tapşırır.

Mətnin təklif edilən bölgüsü:

- I hissə – ilk üç abzas;
- II hissə – “Siz bircə qiymətini deyin” cümləsi daxil olmaqla;
- III hissə – mətnin sonuna qədər.

Bu üsul şagirdlərə V sinifdən tanışdır. Hər qrup özünə düşən hissəyə uyğun suallar tərtib edir və digər qruplara təqdim edir. Cavablar dinləniləndikdən və müzakirə edildikdən sonra “Nə anladın?” hissəsindəki 2-ci tapsırıqda

verilmiş sual cavablandırılır. 3-cü tapşırıqda obrazlar xəritəsindən istifadə edərək Tanyanın, həkimin xarakterindəki xüsusiyyətlər müəyyənləşdirilir və əsaslandırılır.

Müəllimin nəzərinə!

Tanya	həkim
ağıllıdır, çünkü ...	xeyirxahdır, çünkü ...
diqqətlidir, çünkü ...	peşəkardır, çünkü ...
məsuliyyətlidir, çünkü ...	alicənabdır, çünkü ...
qətiyyətlidir, çünkü ...	mədənidir, çünkü ...
məqsədyönlüdür, çünkü ...	təmənnasızdır, çünkü ...

4-cü tapşırıqda mətni hissələrə ayırib başlıq vermək tapşırılmışdır. Bu tapşırıq şagirdin məntiqi təfəkkürünü yoxlamağa xidmət edir.

Söz ehtiyatı

(St. 2.1.1) Tapşırıq 1: “Əczaçı”, “reaksiya” və “neyrocərrah” sözlərinin mənaları müəyyənləşdirildikdən sonra şagirdlər bu sözləri cümlələrdə işlədirirlər.

Yazı

(St. 3.1.1) Müəllim “Möcüzənin qiyməti” mətninin nəqli xarakterli mətn olduğunu şagirdlərin nəzərinə çatdırır və bu tipli mətnlərin əsas xüsusiyyətlərini açıqlayır:

NƏQLİ XARAKTERLİ MƏTN

Mətn süjet xəttinə malik olmalıdır. Hadisələr müəyyən zaman ardıcılılığı ilə müəllifin və ya I şəxsin – obrazlardan birinin dilindən nəql olunmalıdır.

Mətnin giriş hissəsində baş qəhrəman və ya hadisələrin baş verdiyi zaman və məkan, sonluqda qəhrəmanın hadisələrdən sonrakı taleyi haqqında ümumi məlumat verilir. Süjet xəttini təşkil edən hadisələr mətnin əsas hissəsində öz əksini tapır.

Tapşırıq 5: “Möcüzənin qiyməti” hekayəsi I şəxsin – həkimin dilindən yazılır. Bu zaman mətndəki informasiyanı saxlamağın mühüm şərtlərdən biri olduğunu şagirdlərin nəzərinə çatdırmaq lazımdır.

Əgər mətn həkimin dilindən yazılırsa, sözsüz ki, hekayədə hadisələr aptekdəki epizoddan başlamalıdır. Məsələn:

Mən aptekdə çalışan qardaşımla səhbət edirdim. Neçə ildir görüşmədiyimizdən başımız səhbətə elə qarışmışdı ki, aptekə girən balaca qızı görəmədik. Birdən kiminse şüşəni döyəclədiyini eşitdik. İkimiz də dönüb baxdıq. Balaca bir qız idi. Qız qardaşımı dedi:

– Bağışlayın, mənim qardaşımın adı Andreydir. Onun başında nə isə pis bir şey böyükür. Onu ancaq möcüzə xilas edə bilər. Sizdə möcüzə varmı? Mən almaq istəyirəm.

Qızın sözleri məni təsirləndirdi. Onu yanına çağırıb soruşdum:

- Sənin nə qədər pulun var ki?*
- Otuz rubl otuz qəpik.*

- Mən həkiməm. Klinikada işləyirəm. Məni valideynlərinin yanına apar. Görək sizə necə möcüzə lazımdır.

Tanya məni ailəsinin yanına apardı. Orada öyrəndim ki, Andrey ağır xəstədir. Valideynləri onun müalicəsinə pul çatdırı bilmirlər. Hətta evlərini satıb daha kiçik evə köçüblər. Lakin bu pul da kifayət etməyib.

Mən Andreyi öz işlədiyim klinikaya apardım. Müayinə edəndən sonra əməliyyat etməyin vacib olduğunu gördüm. Yubanmadan uşağı əməliyyat etdim.

Bir gün palataya daxil olarkən təsadüfən Andreyin valideynlərinin söhbətini eşitdim: "Bu həkimin gəlişi lap möcüzə oldu. Görəsən, əməliyyat neçəyə başa gəldi?"

Qardaşının başının üstündə dayanmış Tanya məni görüb gülümsündü. Bu möcüzənin qiymətini yalnız o bilirdi: otuz rubl otuz qəpik və onun böyük inamı".

Dil qaydaları

(St. 4.1.2) Dərslikdə verilmiş 6-cı tapşırıq qaydaya kecid üçün motivasiya xarakteri daşıyır. "Atamın" sözünün qarşısına "mənim", "pulun" sözünün qarşısına "sənin", "inami" sözünün qarşısına "onun" əvəzliklərini, yəni I, II, III şəxsin təkini bildirən şəxs əvəzliklərini artırmaq mümkündür. Buna imkan verən mənsubiyyət şəkilçiləridir.

Müəllimin nəzərinə! Şagirdlərin xarici dillər üzrə bilik səviyyəsi imkan verərsə, bu mövzunu keçəndə ingilis və ya rus dili ilə müqayisə etmək olar. Belə ki, bu dillərdə mənsubiyyət şəkilçilərinin olmaması sözlərin qarşısında mütləq şəkildə əvəzliyin işlənməsini tələb edir.

Şagirdlərə "su" sözünü mənsubiyyətə görə dəyişdirmək tapşırılır. Qaydaya görə, belə olmalıdır: Mənim sum.

Sözsüz ki, şagirdlər bu variantın düzgün olmadığını üzə çıxaracaqlar. Müəllim bundan çıxış edərək bəzi alınma sözlərdə, eləcə də türk mənşəli olan "su" və "nə" sözlərində mənsubiyyətə görə dəyişmənin fərqli olduğunu izah edir.

7-9-cu tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

4-cü dərs. İDMAN AYAQQABISI (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnədəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dinlədiyi mətnədəki məlumatları ümumişləşdirməklə əsas fikri müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Oxuduğu mətnin ideyasından çıxış edərək mühakimə xarakterli mətn yazır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Kontekstə uyğun olaraq sözləri müəyyənlik və ya qeyri-müəyyənlik bildirən iyilik halda işlədir.

Motivasiya

Müəllim yazı taxtasında cümlələr yazır:

1. Başqalarına yaxşılığı o halda edirəm ki, özümə ziyan dəyməsin.
2. Özümə ziyan dəysə də, başqalarına yaxşılıq edirəm.

Şagirdlər arasında səsvermə keçirilir. Çox güman ki, birinci fikrə hamı səs verəcək. 2-ci fikrə səsvermə zamanı isə tərəddüb edənlər tapıla bilər.

Oxu

(St. 2.2.1) İstiqamətləndirilmiş oxu. Mətn bütün şagirdlər tərəfindən səssiz oxunur. Oxuya başlamazdan əvvəl müəllim lövhəyə bir neçə sual yazır və tapşırır ki, mətni oxuyarkən bu sualların cavablarını müəyyənləşdirsinlər:

1. *Hadisə nə vaxt baş verir?*
2. *Əşrəf əmi kim idi və nə üçün oğlanı dükana çağırıldı?*
3. *Oğlan niyə çəkinirdi?*
4. *Əşrəf əmi bu alverdən nə “qazandı”?*
5. *Hadisə necə bitdi?*

Mətn oxunduqdan və məzmun üzrə müəllimin təklif etdiyi suallar cavablandırıldıqdan sonra sinif qruplara bölünür. Qruplara aşağıdakı tapşırıqlar verilir.

I qrup: *Mətnin təsviri xarakterli hissəsində nəyin və kimin təsviri verilir? Bu hissəni müəyyənləşdirin və rəsmə çevirin. Əşrəf əminin xasiyyətindən xəber verən təsviri xarakterli mətn yazın.*

II qrup: *Aşağıdakı suallara cavab verərək Əşrəf əmi obrazını təhlil edin:*

1. *Əşrəf əmi nə üçün oğlana ayaqqabı satmaq istəyirdi? Xeyir qazanmaq, yoxsa xeyirxahlıq etmək üçün?*

2. *Oğlanla bu cür alver aparmaq Əşrəf əminin hansı xasiyyətindən xəber verir? (Müəllim şagirdlərin diqqətini mətndə verilmiş “satışdan gəliri cüzi olduğuna...” cümləsinə yönəldir.)*

3. "Onu da sağ ayağı olmayan adama satacağam" cümləsi ilə Əşrəf əmi nə demək istəyirdi? Əşrəf əminin uşağın ayaqqabısını almaqda məqsədi nə idi? Oğlanın xarakterinə xas olan xüsusiyyətləri göstərin.

III qrup: Hekayənin ideyasını saxlamaqla sonluğunu dəyişin.

"...Bunu deyib Əşrəf əmi cibindən 5 manat çıxartdı və uşağa uzatdı. Balaca oğlan başını bulayıb..."

IV qrup: Əşrəf əminin hərəkətlərinin lehinə və əleyhinə yazılı şəkildə arqumentlər hazırlayın.

Təqdimat edilir. Ümumiləşdirmə aparılır.

Fənlərarası integrasiya. "Nə anladın?" rubrikasında verilmiş 2-ci sual (riyaziyyatla integrasiya) siniflə birlikdə cavablandırılırlar: Ayaqqabının satış qiyməti 25 manat idi. 20% güzəşt edildikdən sonra 20 manat qalır. Onun yarısı isə 10 manat edir.

3-cü tapşırıqda şagirdin təhliletmə bacarığı yoxlanılır. Şagirdlər təxminən belə cavab verə bilərlər: "Balaca oğlan anlayır ki, Əşrəf əmi ona yardım etməyə çalışır. Ona görə pulu ondan götürmür və fikrini elə əsaslandırır ki, o da öz ayaqqabısını endirimlə satmaq istəyir". (Cavab nümunə məqsədilə verilir).

"Düşün və cavab ver" rubrikasındaki 4-6-cı tapşırıqlar şagirdlərdən təhliletmə bacarığı tələb edir.

Söz ehtiyatı

(St. 2.1.1) 1-ci tapşırıq üzərində iş aparılır. Şagirdlər "əqidə" sözünün mənasını əvvəlcə kontekstdən çıxış edərək izah etməyə çalışırlar (bunu beyn həmləsi ilə də həyata keçirmək olar). Daha sonra həmin sözün mənası izahlı lügətdən tapılır və şagirdlərin izahı ilə müqayisə olunur.

Mətndə altından xətt çəkilmiş cümlə siniflə birgə müzakirə edilir. Şagirdlərin fikirləri dinlənilir.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni oxuyur:

AXSAQ KÜÇÜK

Zoomağazada "Küçük satılır" yazılmış lövhənin qarşısında balaca bir oğlan dayanmışdı.

– Küçükləri neçəyə satırsınız? – deyə o, satıcıdan soruşdu.

– **Bu küçüklər çox bahadır. Sənin pulun çatmaz,** – deyə satıcı dilləndi.

Oğlan əlini cibinə saldı. Cibindəki xırda pulları çıxarıb satıcıya dedi:

– Olan pulum bu qədərdir. Küçüklərə baxa bilərəm?

Satıcı gülümşədi. Elə bu vaxt ana it yan otaqdan çıxb onlara doğru gəldi. Onun arxasında beş balaca küçük vardi. Küçüklərdən biri axşadığı üçün hamidan geri qalmışdı. Bu, balaca oğlanın diqqətindən yayınmadı.

– O küçüyə nə olub elə? – deyə o, satıcıdan soruşdu.

Satıcı küçüyə diqqətlə baxıb dedi:

– Həkimin dediyinə görə, ayağındakı sümüklərdən biri çatmır. Yəqin ki, həmişəlik belə axsaq qalacaq.

Oğlan küçüyү almaq fikrində olduğunu bildirdi. Satıcı təəccübə dedi:

– **Onu sənə pulsuz verə bilərəm. Onsuz da bu iti alan olmaz.**

Satıcıının bu sözləri oğlanın xoşuna gəlmədi. İncik bir səslə dedi:

– Mən onu pulsuz almaq istəmirəm. Bu küçük də ən azı o birilər qədər qiymətlidir. Qiyməti nədirse, verməyə hazırlam. Hələlik bu pulları götürün, qalanını da hər ay ödəyəcəyəm.

Satıcı maraqlandı:

– O axsaq iti nə edəcəksən? Axı o heç vaxt başqa itlər kimi qaça, oynaya bilməyəcək.

Oğlan şalvarının ətəyini qaldırdı və dəmir taxılmış ayağını göstərdi:

– Mən də siz deyən qaça bilmirəm. Bu küçüyün də onu başa düşən bir dostə ehtiyacı var, – deyə cavab verdi.

Müəllimin tapşırığı ilə şagirdlər “Axsaq Küçük” mətnindəki satıcı obrazını “Idman ayaqqabısı” mətnindəki satıcı obrazı ilə müqayisə edirlər. Müəllim bu məqsədlə fərqləndirilmiş şriftlə verilmiş cümlələri bir daha oxuyur. 3-cü tapşırıq yerinə yetirilir.

Yazı

(St. 3.1.1) Şagirdlərə “Özünə ziyan vurmaq hesabına başqasına xeyirxahlıq etməyə dəyərmi?” mövzusunda mühakimə xarakterli mətn yazmaq tapşırılır. Bunun üçün onlara mühakimə xarakterli yazının təlimatı və belə bir mətnin nümunəsi paylanılır.

MÜHAKİMƏ XARAKTERLİ MƏTN

Mühakimə müxtəlif əşya və anlayışların xüsusiyyətlərini, onlar arasında olan əlaqəni tədqiq edərkən yaranır. Mühakimə xarakterli yazı üçün əsas xüsusiyyətlər:

1. Təsdiq və ya inkar ediləcək fərziyyə formalaşdırılmalıdır.
2. Tələbə uyğun olan arqumentlər, nümunələr gətirilməli və əsaslandırılmalıdır.
3. Sonda (sonluqda) nəticə çıxarılmalıdır.

Bu zaman nəzərə almaq lazımdır ki, fərziyyə aydın, gətirilən arqumentlər inandırıcı və məqsədə çatmaq üçün kifayət qədər olmalıdır. İrəli sürülmüş məsələ ilə arqumentlər arasında məntiqi əlaqə açıq-aydın görünməlidir.

Mühakimə xarakterli mətnə nümunə:

NİTQ BACARIQLARINA NECƏ YİYƏLƏNMƏLİ

Nitq bacarıqlarına yüksək səviyyədə yiyələnmək heç də yalnız grammatik qaydaları öyrənməkdən ibarət deyil. (tezis – sübut olunmalı fikir)

Yüksək nitq bacarığı ilk növbədə zəngin söz ehtiyatı tələb edir. Bu, sözlərin məna çalarlarını fərqləndirməyə, mətnlərdə sətiraltı informasiyani oxumağa

kömək edir. Söz ehtiyatı istənilən mətnin qavranılması və nitqdə sözlərin yerli-yerində işlədilməsi üçün vacib şərtidir. Bədii əsərləri oxuyarkən sözlərin işlənmə məqamına, bədii ifadələrə diqqət yetirmək lazımdır. Bu, mətni qavramağa, onun əsas ideyasını anlamağa kömək edir. (**Arqument 1**)

Oxuyarkən və dinləyərkən biz məlumat alırıq, başqalarını anlayırıq, onların keçirdiyi hissələri yaşayırıq. Bu zaman çox diqqətli olmaq, dinlədiklərini və oxuduqlarını beynində canlandırmaq lazımdır. Alınan məlumatları təhlil etmək, onlarda məntiq axtarmaq və bu məlumatlara təqridi yanaşmaq yaxşı oxucunu və dinləyicini səciyyələndirən əsas cəhətlərdir. (**Arqument 2**)

Danişarkən və yazarkən nitqə nədən başlamağı və onu necə bitirməyi əvvəlcədən bilmək lazımdır. Çatdırılacaq məlumatları nitqin əsas hissəsində məntiqi ardıcılıqla sadalamaq da vacibdir. (**Arqument 3**)

Bir sözlə, nitq bacarıqları ətrafdakılarla ünsiyyət qurmaq – məlumat almaq və özünü ifadə etmək üçün əsas vasitədir. Bunun üçün böyük söz ehtiyatına malik olmaq, dinləmə, danışma, oxu, yazı bacarıqlarını inkişaf etdirmək lazımdır. Dil qaydaları isə nitqimizi ədəbi dilin normalarına uyğun qurmağa kömək edir. (**Nəticə**)

Dil qaydaları

(St. 4.1.2) Şagirdlər V sinifdə ismin halları ilə tanış olublar. “Qeyri-müəyyənlik bildirən yiyəlik hal” mövzusuna kecid məqsədilə verilmiş 7-ci tapşırıq ismin yiyəlik halı və mənsubiyyət şəkilcili isimlər haqda bilikləri xatırlatmaq məqsədi güdür.

Qeyri-müəyyənlik bildirən yiyəlik halın söz birləşməsində yaratdığı məna dəyişikliyi mütləq vurğulanmalıdır. Müqayisə üçün iki cümle verilə bilər:

1. Dəniz suyunda olan minerallar çox faydalıdır.
2. Dənizin suyu soyuq idi.

Hər iki cümlədə müəyyənlik bildirən yiyəlik halı qeyri-müəyyənlik bildirən yiyəlik hala və ya əksinə çevirəndə hansı məna fərqinin yarandığı şagirdin diqqətinə çatdırılmalıdır.

Dərslikdə verilmiş 8-14-cü tapşırıqlar bu məqsədə xidmət edir. Bu mövzu praktik əhəmiyyət daşıyır.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

5-ci dərs. MƏKTUB (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnəki fikir və mülahizələrə münasibət bildirir.	Əsərdəki obrazın xarakterinə münasibət bildirir. Bədii mətndən seçilmiş hissələrin onda yaratdığı hiss və duyguları şərh edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.	Nəqli xarakterli mətnə məzmunu uyğun yeni epizodlar əlavə edir.
1.2.2. Dinləyən şəxsin əsas fikir və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.	Təqdimat edərkən fikrini əsaslandırmaq üçün mühüm məqamları vurğulayır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözləri cümlə daxilində işlədir və məna fərqini müəyyənləşdirir.

Motivasiya

Müəllim II sinif dərsliyində verilmiş "Şir və Siçan" mətnini xatırladır: "Şir bir siçanı tutur. Siçan yalvarır ki, onu yeməsin, nə vaxtsa Şirə xeyri dəyər. Şir gülür, amma Siçanı buraxır. Bir müddət sonra Şir ovçunun qurduğu tora düşür. Siçan gəlib toru dişləri ilə gəmirir və Şiri azad edir. Şir vaxtılıq Siçanın sözlərinə güldüyü üçün utanır, çünkü..."

Müəllim şagirdlərə tapşırır ki, mətni tamamlasınlar. Deyilən fikirlər müzakirə olunur, lakin yekunlaşdırılmır.

Oxu

(St. 2.2.3) Şagirdlərə tapşırılır ki, mətni oxusunlar (**səssiz oxu**). Mətnin tipi müəyyən olunur (nəqli xarakterli mətn). Bundan sonra müəllim "**Son sözü mənə saxla**" üsulunu tətbiq edir.

I addım. Şagirdlərə mətndən onları təəccübləndirən, sevindirən, əsəbileşdirən və ya kədərləndirən hissəni seçmək və bir kağıza yazmaq tapşırılır.

II addım. Sonra tapşırılır ki, kağızı çevirib həmin hissəyə şərh yazsınlar. Yəni onları təəccübləndirən, sevindirən, əsəbileşdirən və ya kədərləndirənin nə olduğunu yazsınlar.

III addım. Şagirdlər öz seçdikləri hissələri oxuyurlar. Bir neçə şagird həmin hissəni şərh edir. Sonda həmin hissəni seçmiş şagirdin şərhləri oxunur. Buna görə də bu üsul "Son sözü mənə saxla" adlanır.

Müzakirəyə müəllim də müdaxilə edə bilər. Lakin bunu bir neçə şagird fikir söylədikdən sonra etmək daha yaxşı olar. Müəllim müzakirə zamanı yönəldici suallar verərək canlanma yarada bilər. Məsələn:

1. Nə üçün belə düşünürsünüz?
2. Seçdiyiniz hissədə sizi təsirləndirən nə oldu?
3. Seçdiyiniz hissəni necə dəyişərdiniz? və s.

LAYİHE

“Nə anladın?” rubrikasında verilmiş tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırıqda mətnin ideyasını müəyyənləşdirmək tapşırılmışdır. 2-3-cü tapşırıqlar şagirdlərdə təhliletmə bacarıqlarının formalasdırılmasına və inkişaf etdirilməsinə xidmət edir.

Yazı

(St. 3.1.2) Tapşırıq 5: Qruplarla iş. Sınıf qruplara bölünür. Hekayəyə yeni epizodlar əlavə etmək tapşırılır. Yazılıcaq hissələr nəqli xarakterli olmalıdır. Məsələn:

Bu dəfə mavigözlü bir qız məni yerdən qaldırdı. O mənim gözlərimi görməsə də, mən onun gözəl gözlərini və o gözlərin dərinliyindəki kədəri yaxşı görürdüm. Məni görən kimi əllərini göye qaldırıb:

– Çox şükür, – dedi. – Allah yetirdi. Bəlkə, bir-iki bulka alıb qarnımı doyura bildim.

Qız çörək köşkünə yaxınlaşış saticıdan üç bulka istədi. Satıcı bulkaları verib məni ondan alan kimi qız qaçıdı. Satıcı arxasında: “Ay qız, gəl bu cırıq pulunu götür!” – deyə qışqırdı, amma qız artıq yox idi. Satıcı məni əlində hirsə əzib pəncərədən qızın dalınca atdı.

Danışma

(St. 1.2.2) Qruplar arasında ən yaxşı təqdimat üçün müsabiqə keçirilir. Hər bir qrup təqdimat edərkən “Bu epizod hekayənin ideyasına yeni nə gətirdi (və ya ideyanı necə gücləndirdi)?” sualına cavab verməyə çalışır. Dinləyənlər təqdimatları şərh edir və ona münasibət bildirirlər.

Dil qaydaları

(St. 4.1.2) Dərslikdə verilmiş 6-ci tapşırıq motivasiya xarakteri daşıyır. İsmən halları arasında yalnız yiyəlik və təsirlik halın qeyri-müəyyənlik bildirən formasının olması vurğulanır. Dərslikdə verilmiş 7-9-cu tapşırıqlar yerinə yetirilir.

Əlavə tapşırıq:

Qeyri-müəyyənlik bildirən təsirlik halda olan isimləri aid olduqları sözlə birlikdə seçin.

1. O, tez-tez əyilib fətir götürən qızını gözaltı süzürdü.
2. Səbinə stolun üstünə aq süfrə saldı, sinidə çay, mürəbbə getirdi.
3. Biz, qələm sahibləri gözəl əsərlər, maraqlı şeirlər, hekayələr yaratmalyıq ki, balaca balalarımız oxusunlar.
4. Mən kollardan böyürtkən dərərək ağızma atırdım.
5. Gülnaz qardaşı ilə bir qabdan xörək yeyirdi.

Qiymətləndirme

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

6-cı dərs. “SƏNİN KİMİ OLACAĞAM...” (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayırlar.	Mətnindəki hadisələrin davamını proqnozlaşdırarkən müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Müvafiq lügətlərdən istifadə etməklə məsəlin etimologiyasını açıqlayır.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Nəqli xarakterli mətn yazarkən giriş, əsas, sonluq hissələri əlaqələndirir.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dinlədiyi mətnindəki hadisəleri ümumişdirməklə mətnin ideyasını müəyyən edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Şəkilçi qəbul etmiş bəzi ikihecalı sözlərdə saitin düşməsi ilə bağlı qaydaları yazısında tətbiq edir.

Motivasiya

Beyin həmləsi. Müəllim aforizmlər yazılmış vərəqləri bir-bir lövhədən asır:

1. Rahat yatmaq istəyirsənə, yatağa təmiz ...la uzan. (Benjamin Franklin)

Sual: *Sizcə, nöqtələrin yerinə hansı söz yazılmalıdır?*

Çox güman ki, müxtəlif variantlar (*paltar, yorğan, ayaq, pul, baş* sözləri də ola bilər) səslənəcək. Bütün variantlar lövhədə yazılır. Daha sonra 2-ci aforizm yazılmış vərəq asılır.

2. ... qanundan da şiddetli cəzalar verir. (Sir Publili)

Müəllim: *Burada da həmin söz yazılmalıdır.*

Yenə də variantlar səslənir və lövhədə yazılır. Müəllim növbəti vərəqi asır:

3. *İçimizdəki* ən böyük hakimin adı ...dır. (A.Cerard)

Müəllim bir daha bildirir ki, hər bir aforizmdə nöqtələrin yerinə eyni söz yazılmalıdır. Bu dəfə yeni variantlar səsləndikdən sonra əvvəlki siyahıdan hər üç aforizmə uyğun gəlməyənlər silinir.

Müəllim yeni aforizmlər asmaqla prosesi davam etdirir. Hər dəfə siyahıdan uyğun gəlməyən sözlər silinir:

4. ... güzgü kimidir, heç vaxt aldatmır. (Corc Vaşinqton)

5. Ləkəli ... insanı qorxaq edir. (Atalar sözü)

6. Özünü ləyaqətlə aparan adam ... əzabı çekməz. (Əl-İsfahani)

LAYİHE

Şagirdlər “vicdan” sözünü tapana və bu sözün bütün aforizmlərdə nöqtələrin yerinə uyğun gəldiyi yoxlanılana qədər proses davam edir. (Şagirdlər bu sözü tez də tapa bilərlər, lakin yaxşı olar ki, verilmiş aforizmlərin hamısı nümayiş olunsun.)

Oxu mərhələsi bitənə qədər aforizmlər yazılmış vərəqlər lövhədə qalır.

Oxu

(St. 2.2.1) Proqnozlaşdırma. Müəllim lövhəyə əvvəlcədən hazırlanmış aşağıdakı cədvəli asır.

	Sizcə, nə baş verəcək?	Nə üçün belə düşünürsünüz?	Əslində, nə baş verdi?
Başlığı oxuduqdan sonra			
İlk hissəni oxuduqdan sonra			
İkinci hissəni oxuduqdan sonra			
Bütün hekayəni oxuduqdan sonra			

Şagirdlərə tapşırılır ki, mətn işarələnmiş yerlərə qədər oxunacaq, sonra verilmiş cədvəl doldurulacaqdır. Mütləq qeyd etmək lazımdır ki, şagirdlər işarələnmiş hissədən qabağa keçməsinlər.

Müəllimin nəzərinə!

Mətni belə bölmək təklif olunur:

I hissə – ... *Tez söhbəti dəyişdi...* cümləsinə qədər;

II hissə – ... *Bütün bu söhbətləri xatırladıqca utanırdı...* cümləsinə qədər;

III hissə – mətnin sonuna qədər.

Ümumi müzakirə üçün təqdim olunan suallar:

1. Ata nə üçün narahat oldu?

2. Oğlunun dediyi hansı sözlər onun vicdanını “dilə gətirdi”?

3. Mətnin ideyası nədir?

Şagirdlər hər bir hissəni oxuduqdan sonra cədvəlin müvafiq hissəsində qeydlər aparılır.

1-ci qrafada təxminlər, 2-ci qrafada səbəblər qeyd olunur. Mətnin birinci hissəsi oxunub tamamlandıqdan sonra üçüncü qrafada qeydlər edilir. Sonra təxminlər müqayisə olunur, hansının düzgün, hansının səhv olduğu müəyyənləşdirilir. Təxminləri təsdiq və ya təkzib edən hissələr məndən seçilir və oxunur.

Beləliklə, şagirdlər söylədiklərini mətndən gətirdikləri nümunələrlə əsas-landırmalıdır.

Hekayənin ideyası müəyyən olunduqdan sonra lövhədəki aforizmlər-dən bu ideyaya uyğun olanları seçilir.

“Düşün və cavab ver” rubrikasında verilmiş 5-8-ci tapşırıqlar oxuyub-anlama və təhliletmə bacarıqlarının formalasdırılmasına və inkişafına xidmət edir.

Yazı

Fəndaxili inteqrasiya (st. 2.1.1 və st. 3.1.3). 3-4-cü tapşırıqlar yerinə yətilir. “Sükəni belə saxla” məsəlinin etimologiyası açıqlanır (“Əhməd haradadır?” filmində vaxtilə gəmi bosmanı olmuş yataqxana komendantının işlətdiyi ifadə).

Şagirdlərə “nisyə dəftəri” ifadəsini işlətməklə nəqli xarakterli mətn yazmaq (cəld yazı) tapşırılır. Cəld yazı üçün verilən müddət ən çoxu 10 dəqiqə olmalıdır. Bu yazı formasının əsas məqsədi şagirdlərdə qısa müddətdə fikirlərini düzgün, aydın və səlis ifadə etmək bacarığını inkişaf etdirməkdir. Bu zaman mətnin düzgün tərtibinə və fikrin daha düzgün və dolğun ifadəsinə fikir vermək lazımdır.

Təqdimatlar zamanı mətnlərin nəqli xarakterli yazının tələblərinə nə dərəcədə cavab verməsi, mətnin hissələrinin düzgün əlaqələndirilməsi yoxlanılır.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni oxuyur:

YAXŞILIQ

Yaxşı yadımdadır. Həyətimizdə balaca bir dükən var idi. Dükənanın sahibi Nadir kişi çox əliaçiq və üzüyümşaq adam idi. Dükənə gələn heç kəsi naümid qaytarmazdı. “Nisyə dəftəri”ndə yer qalmamışdı. Ona görə alveri yaxşı getsə də, gəliri az idi.

Bir gün Nadir kişi ağır xəstələndi. Əməliyyat olunmalı idi. Əməliyyata böyük məbləğdə pul lazım idi. Amma evdə o qədər pul yox idi. Arvadı narazı-narazı danışmağa başladı: “Dükən sahibinin evində də pul olmazmı?! Hamısı on-dandır ki, “nisyə dəftəri”nə işləyirsən. De, hamısı borclarını qaytarsın”.

Nadir kişi bir söz demədi. Arvadının dediklərində həqiqət var idi. Amma o bilirdi ki, heç kimə heç bir söz deyə bilməyəcək. Pulu olan nisyə mal götürürəmi?

Nadir kişininin əməliyyat olunmasına böyük məbləğdə pulun lazım olması xəbəri ildirim sürəti ilə məhəlləyə yayıldı. Qonşular bir yerə yiğildilər. Hamı bir-birinin üzünə baxındı. Belə vəziyyətdə həmişə hamiya kömək edən, əl tutan insanı tək buraxmaq olmazdı. Belə qərara gəldilər ki, “nisyə dəftəri”ndə adı olan da, olmayan da “borcumu qaytarıram” adı ilə Nadir kişiyə yardım et-sin.

Bələliklə, az müddətdə əməliyyata lazımlı olan məbləğ toplandı.

Sağalıb ayağa qalxan Nadir kişi “nisyə dəftəri”nə baxanda qonşuların hərəkətini başa düşdü. Əməliyyat üçün verilən məbləğ dəftərdə olan məbləğdən iki dəfə çox idi. Bunu öyrənən Nadir kişinin sevincdən gözləri yaşardı.

Şagirdlər bu mətnin baş qəhrəmanını “Sənin kimi olacağam...” mətnindəki həkim ata obrazı ilə müqayisə edir, epizodları ümumiləşdirməklə mətnin ideyasını müəyyənləşdirirlər.

Dil qaydaları

(St. 4.1.4) 9-cu tapşırıq motivasiya xarakteri daşıyır. Mətndə iki söz göy hərflərlə verilmişdir: “ömrüm”, “oğlunun”. Müəllim şagirdlərə tapşırır ki, bu sözlərin kökünü müəyyənləşdirsinlər. Əslində, sözün kökü “ömür” və “oğul”dur. Saitlə başlayan mənsubiyyət şəkilçisi qəbul etdiyinə görə sözün kökündə dəyişiklik baş vermişdir, sözün sonuncu saiti düşmüştür.

Şagirdlərə həmin sözlərə samitlə başlanan şəkilçi artırmaq tapşırılır. Bu halda sözün kökündə heç bir dəyişiklik baş vermir. Buradan çıkış edərək yeni grammatik qayda üzərində iş aparılır.

Növbəti tapşırıqlar praktik xarakter daşıyır. **10-11-ci tapşırıqlarda** şagird yeni öyrəndiyi dil qaydasını tətbiq edir.

12-ci tapşırıq üzərində işləyərkən şagirdlər bu vaxta qədər keçdikləri bir sıra dil qaydalarını tətbiq edərək mətn üzərində redaktə işləri aparırlar.

Qiyatləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiyatləndirmə aparır.

7-ci dərs. DÜLGƏR OĞLU (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnin əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin hadisələrin davamını proqnozlaşdırarkən müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırrı.	Mətnin giriş, əsas ve sonluq hissəsinə aid olan xüsusiyyətləri müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Yazdığı mətndə təsviri, nəqli, mühakimə xarakterli hissələri fərqləndirir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	İsmiñ yönük və çıxışlıq hallarında olan sözlərin yazılışı və tələffüzü ilə bağlı qaydalara riayət edir.

Motivasiya

Müəllim “Valideynlərinizlə problemlərinizi, fikirlərinizi bölüşürsünüz mü? Valideynləriniz sizin problemlərinizi başa düşürmü?” sualları ilə şagirdlərə müraciət edir və onları səmimi olmağa dəvət edir. Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.

Oxu

(St. 2.2.1) Proqnozlaşdırma. Mətnin hissələrə bölünərək oxunması tövsiyə edilir. Nümunə kimi aşağıdakı bölgünü təqdim edirik.

I hissə – ilk 7 abzas; II hissə – “Axşam evdə hamının qanı qara idi” cümləsinə qədər; III hissə – mətnin sonuna qədər. Mətnin oxusu zamanı kömək məqsədilə müəllimə aşağıdakı suallar təqdim edilir:

1. Bu hissədə nədən danışılır? (Əsas obrazların xarakteristikası verilir.) (Şagirdlər fikirlərini əsaslandırmalıdır.)

2. Sizcə, əsas hissədə nədən danışılacaq? Burada əsas hissəyə keçid varmı? Şagirdlərin müxtəlif fikirləri ola bilər.

Proqnozlaşdırma məqsədilə müəllim şagirdlərin diqqətini mətnə çəkilmiş illüstrasiyaya yönəldir. Burada hər bir detala (xüsusilə divardakı elektrik lövhəsinə) diqqət yetirməyi tapşırır. Müəllim A.Çexovun sözlərini də xatırlada bilər: “Əgər teatr tamaşası zamanı səhnədəki divardan tüfəng asılıbsa, o nə vaxtsa atəş açmalıdır”. Şagirdlər Elxanın hərəkəti ilə bağlı fikirlərini deyr, hadisələrin davamını proqnozlaşdırırlar.

Mətn sona qədər oxunur və şagirdlər oxuduqları hissəni öz proqnozları ilə müqayisə edir, hansının daha maraqlı, daha təsirli olduğu barədə fikirlərini söyləyir və əsaslandırırlar. Lövhədəki **obrazlar xəritəsi** tamamlanır.

Nazim
məsuliyyətlidir, çünkü ...
qayğılaşdır, çünkü ...
ailəcanlıdır, çünkü ...
yaxşı atadır, çünkü ...

Elxan
ağillıdır, çünkü ...
məsuliyyətlidir, çünkü ...
atasını çox istəyir, çünkü ...

“Nə anladın?” rubrikasında verilmiş 1-ci tapşırıq şagirdlərdə oxuyub-anlama bacarıqlarının yoxlanılmasına yönəlmüşdür.

LAYİHE

“Düşün və cavab ver” rubrikasında verilmiş 3-cü tapşırıq şagirdlərin tənqidini düşüncəsini inkişaf etdirir. Şagirdlərin verdiyi cavablar müxtəlif olacaqdır. Müəllim şagirdlərdən fikirlərini əsaslandırmağı istəməlidir.

(St. 2.2.2) Dərslikdəki 2-ci tapşırıq yerinə yetirilir. Bu tapşırıq şagirdlərdə əsərin düyün nöqtəsini müəyyən etmək bacarığını inkişaf etdirir.

Müəllim bildirir ki, mətnlərdə müəyyən yazı tipi – mühakimə, nəql və ya təsvir üstünlük təşkil etsə də, bir çox mətnlər qarışiq tipli olur, yəni hər üç yazı tipinin elementlərinə rast gəlmək olur. “Dülger oğlu” mətnindən təsviri, nəqli və mühakimə xarakterli hissələr seçilir.

Müəllimin nəzərinə! Mətnin əvvəli təsviri xarakter daşıyır. Burada usta Nazimin emalatxanası haqqında, onun iş şəraiti, arzuları haqqında məlumat verilir, Nazimin və oğlunun xarakteri açılır.

Mətnin əsas hissəsində mühakimə xarakterli parçalar olsa da (Nazimin elektrik şəbəkəsi haqqında düşündükləri, valideynlərin Elxan haqqında söhbəti), bütövlükdə nəqli xarakterlidir: hadisə başlanır, inkişaf edir və sonda tamamlanır.

Yazı

(St. 3.1.1) Dərslikdən 4-cü tapşırıq yerinə yetirilir, hər bir şagird son bir həftə ərzində həyatında baş vermiş ən mühüm hadisə haqqında yazır. Müəllim bildirir ki, bu yazında nəqli, təsviri və mühakimə xarakterli hissələr olmalıdır. Yəni şagirdlər hadisəni nəql etməli, hadisə zamanı qarşılaşıqları varlıqları (insanları, eşyaları) təsvir etməli, onlara və hadisənin özünə münasibət bildirməlidirlər (mühakimə yürütməlidirlər).

Dil qaydaları

(St. 4.1.4) 5 və 7-ci tapşırıqlar motivasiya xarakterlidir. Yönlük və çıxışlıq halda olan isimlərin düzgün tələffüz və yazılış qaydalarının mənimsənilməsinə xidmət edir. 8-9-cu tapşırıqlar üzərində iş gedərkən müəllim bəzi şərhlər verməlidir. 8-ci tapşırıqla bağlı müəllim bildirməlidir ki, -dan² şəkilçisi bəzi sözlərə qoşularaq *necə? nə vaxt?* suallarına cavab verir. Məsələn: *ucadan*, *birdən*, *hərdən* və s. Bu zaman -dan² zərf düzəldən şəkilçi rolunda olur. Bu şəkilçi o zaman çıxışlıq hal şəkilçisi hesab olunur ki, qoşulduğu söz *kimdən?* *nədən?* *haradan?* suallarına cavab versin. “Qəsdən” sözünün morfoloji tərkibini araşdırmaq və burada -dən deyil, -ən şəkilçisinin olduğunu da bildirmək vacibdir. 9-cu tapşırıq yerinə yetirilərən müəllim nəzərə almalıdır ki, şagirdlərin *ilə* qoşması, onun ixtisar forması olan -la² haqqında məlumatları yoxdur. Lakin müəllim qeyd etməlidir ki, -dan² hal şəkilçisi vurğu qəbul edir. Tapşırığın yerinə yetirilməsi zamanı bu məqama diqqət yetirmək lazımdır.

10-cu tapşırıq keçilmiş materialın möhkəmləndirilməsinə xidmət edir.

Qiymətləndirme

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

8-ci dərs. “O MƏNİM BACIMDIR...” (2 saat)

<i>Standartlar</i>	<i>Təlim nəticələri</i>
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətndəki açar sözlərdən istifadə etməklə mühüm məqamları vurğulayır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Oyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümlələr qurur).
1.2.2. Dinləyən şəxsin əsas fikir və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.	Debat zamanı mövqeyini müdafiə etmək üçün arqumentlər və əks-arqumentlər gətirir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.	Danışanın nitqindəki əsas məqamları qeyd edərək ona münasibət bildirir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Xəbərlik şəkilçisi qəbul etmiş sözləri müəyyən edir.

Motivasiya

Müəllim: Şəklə baxıb Qızıl Aypara Cəmiyyətinin funksiyası haqqında nə deyə bilərsiniz? (Rənginin təcili yardım (ambulans) maşınlarının rəngi ilə uyğun olması sizə nədən xəbər verir?)

Daha sonra V sinifdə keçilmiş “Təcili qan axtarılır” mətni xatırlanır. “Donor” sözünün izahı verilir.



Oxu

(St. 2.2.1) Mətn oxunur (**səssiz oxu**). Şagirdlərə tapşırılır ki, mətnin əsas ideyasını əks etdirən məqamları qeyd etsinlər və açar sözləri çıxarsınlar (məsələn: müharibə, yaralılar, əməliyyat, vacib qərar, münasibət, altruizm, fədakarlıq və s.).

Əsas fikirlər qeyd olunduqdan sonra müəllim mətndəki fikirlərə münasibəti öyrənmək üçün müzakirə təşkil edir. Müzakirə üçün verilən sualların nümunəsi:

1. Həkimin qərarına münasibətinizi bildirin.
2. Nərminənin hərəkətinə münasibətinizi bildirin.

“Nə anladın?” rubrikasında verilmiş tapşırıqlar şagirdlərdə oxuyub-anlama və mühakimə yürütülmə bacarıqlarının yoxlanılmasına yönəlmüşdür.

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlər 1-ci tapşırıqda verilmiş sözlərin mənasını lügətdən tapır və yeni sözlərlə cümlə qururlar. “Altruizm” sözünün antonimini tapmaq tapşırılır.

LAYİHE

Müəllimin nəzərinə!

Altruizm – fədakarlıq, öz xeyrini güdmədən başqasına kömək etmək deməkdir. “Xudbinlik”, “eqoizm” sözlərinin antonimi hesab edilə bilər.

Dinləyib-anlama və danışma

(St. 1.2.2) Debat. Həkim Nərminədən qan almaqdə haqlı idimi?

Şagirdlər debat zamanı 2 qrupa bölünüb öz fikirlərini ifadə etməli və əsas-landırmalıdırılar. Bu zaman əsas məqsəd qısa zamanda fikirlərini aydın, səlis ifadə etməkdir.

(St. 1.1.1) Konfrans. Şagirdlərə Qızıl Aypara Cəmiyyətinin tarixi ilə bağlı konfrans keçirmək tapşırılır. “Konfrans” sözünün mənası sadə şəkildə açıq-lanır: “Müəyyən mövzuya, problemə həsr olunmuş yığıncaq, tədbir. Konfransda məruzələr dinlənilir və müzakirə olunur”.

Yaxşı olar ki, sinifdə şagirdlər iki qrupa bölünsünlər və hər qrupa mövzu üzrə 1 məruzə hazırlamaq tapşırılsın (tapşırıq 4). Məsələn:

1. *Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi.*
2. *Müasir dövrde Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və rolü.*

Qruplara daxil olan şagirdlər məruzəni bir yerdə hazırlamalı və qrupdan məruzəçi seçməlidirler. Konfransı idarə etmək üçün sinifdən bir və ya iki aparıcı (moderator) seçilir. Aparıcılar əvvəlcədən hər iki məruzənin mətni ilə tanış olmalı, müzakirə zamanı ortaya suallar qoymalı, iştirakçılara söz verməli və onların çıxışlarını ümumiləşdirməyi bacarmalıdırılar.

Dil qaydaları

(St. 4.1.4) Dərslikdə verilmiş 5-ci tapşırıq xəbərlik şəkilçilərini mənim-şətmək üçün motivasiya xarakteri daşıyır. Şagirdlərə motivasiya xarakterli belə bir tapşırıq da vermək olar:

Nöqtələrin yerinə uyğun gələn şəxs əvəzliyini yazın.


1. ... torpağam, məni atəş yandırmaz. (Rəsul Rza)
2. ... bu gün çox gözəlsən.
3. ... gələcəyin qurucularıq.
4. ... o gündən bəri qəmlisiniz.
5. ... deyilənlərlə razıdırlar.

Sual: *Şəxs əvəzliklərini müəyyənləşdirməyə nə kömək etdi?*

Nəzəri material mənimsədildikdən sonra 6-ci tapşırıq yerinə yetirilir.

Qiymətləndirme

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.



9-cu dərs. “ELEKTRON ÜNVANIM OLSAYDI...” (4 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnin əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin davamı ilə bağlı proqnozlarını obrazın xarakterindəki əsas cəhətlərlə əsaslandırır.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.	Söylənilən fikirdə əsas məqamları müəyyənləşdirir və münasibət bildirir.
1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.	Nitqindəki emosional məqamları vurğulamaq məqsədilə intonasiyadan düzgün istifadə edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Nəqli mətni təxəyyülünə uyğun dəyişdirərək yenidən yazar.
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümayi-hal) yazar.	Verilmiş situasiyaya uyğun ərizə yazar. Verilmiş formaya uyğun tərcümeyi-hal yazar.
4.1.2. Sözün grammatik mənasını kontekstə uyğun izah edir.	Düzəltmə sifətləri eyni şəkilçili düzəltmə isimlərdən fərqləndirir.

Motivasiya

Müəllim şagirdləri həyatda uğur qazanmağın alqoritmini qurmağa dəvət edir: “*İlk addımımız nə olmalıdır?*” Buna bənzər yönəldici suallara cavab verməklə şagirdlər həyatda uğurun alqoritmini qururlar:

- 1) Məqsədi müəyyənleşdirmək.
- 2) Məqsədə çatmaq üçün görüləcək işləri müəyyənleşdirmək.
- 3) Görüləcək işlərin vaxt qrafikini planlaşdırmaq və bu qrafikə əməl etmək.
- 4) Məqsədyönlü şəkildə çalışmaq.

Bundan sonra müəllim **beyin həmləsi** üsulunu tətbiq etməklə “*Uğur qazanmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?*” sualına alınmış cavabları yazı lövhəsində qeyd edə bilər.

Oxu

(St. 2.2.1) Bu mətn də **Proqnozlaşdırma** üsulu ilə oxunur. Cədvəl çəkilir.

	Sizin fikrinizcə, nə baş verəcək?	Nə üçün belə düşünürsünüz?	Əslində, nə baş verdi?
Başlığı oxuyandan sonra			
I hissə			
II hissə			
Bütün hekayə			

Mətni hissələrə ayırmak üçün təklif olunan bölgü:

I hissə – “...Ona görə də elektron poçt ünvanı açmamışam” cümləsinə qədər;

LAYİHE

II hissə – “*Kiçik biznesə başlamaq üçün pis yer deyil...*” cümləsinə qədər;
III hissə – mətnin sonuna qədər.

Dərslikdə verilmiş 2-ci tapşırıq uyğun olaraq Coninin obraz xəritəsi tərtib edilir. Onun xarakterik cəhətləri dərsin motivasiya mərhələsində lövhədə yazılmış keyfiyyətlərlə müqayisə olunur.

“Nə anladın?” rubrikasında verilmiş tapşırıqlar şagirdlərdə oxuyub-anlama və mühakimə yürütmə bacarıqlarının yoxlanılmasına yönəlmüşdir.

Dinləmə

(St. 1.1.1) Dərslikdəki 5-ci tapşırıq debat şəklində yerinə yetirilir (Həyatda uğur qazanmaq üçün ali təhsil almaq vacibdirmi?). Əlbəttə, müəllim çalışmalıdır ki, şagirdlər ali təhsilin insan həyatı üçün üstünlüklerini anlaşınlar və qəbul etsinlər. Rus marşalı Suvorovun kəlamını da xatırlatmaq yerinə düşərdi: “General olmaq istəməyən əsgər pis əsgərdir”. Lakin bununla yanaşı, bildirmək lazımdır ki, bütün insanların intellekt, bilik səviyyəsi və təhsilə həvəsi eyni cür olmur. Ali təhsil həyatda uğur üçün vacib olsa da, yeganə şərt deyil. Bir çoxları müəyyən sənətə, peşəyə yiyələnməklə də uğur qazanırlar. İradə, məqsəd-yönlülük, zəhmətkeşlik, çevik ağıl, məsuliyyət hissi uğurlu insanı xarakterizə edən əsas keyfiyyətlərdir.

Daha sonra mətndə Coninin son sözleri müzakirə olunur: “Elektron ünvanım olsayıdı, indi “Microsoft”da süpürgeçi işləyirdim!!!” Şagirdlər mətndən bu fikri təkzib edən arqumentlər axtarırlar.

Danışma

(St. 1.2.3) Araşdırma layihəsi. Dərslikdəki 6-cı tapşırığı yerinə yetirmək üçün mini-konfrans təşkil olunur. Bill Qeyts şəxsiyyəti bütün dünyada bir çox gənclər üçün uğurlu insan simvoludur. Şagirdlər bu şəxs və onun yaratdığı “Microsoft” şirkəti haqqında müxtəlif mənbələrdən məlumat toplamaqla məruzə hazırlayırlar və təqdimat edirlər. Şagirdlər bu şirkətin yaratdığı bir çox program məhsulları ilə tanışdırırlar. Onlar konfrans zamanı bu sahədə öz biliklərini nümayiş etdirə bilərlər.

Yazı

(St. 3.1.1) Mətni öz təxəyyülünə uyğun dəyişdirmək bacarığı şagirdlərdə ibtidai siniflərdən formalasdırılmışdır. Bu mətni “Coni başını aşağı salıb küçə ilə gedirdi” cümləsindən sonra dəyişmək təklif edilir. Şagirdlərin təqdimatları dinlenir və müzakirə olunur.

(St. 3.1.4) Şagirdlər V sinifdə bəzi əməli yazı nümunələri ilə tanış olmuşlar. VI sinifdə ərizə yazmayı öyrənməlidirlər.

Ərizənin sadə forması 7-ci tapşırıqda şagirdlərə təqdim edilir. Müəllim ərizənin yazılış və məzmun formasını, onun hansı məqamlarda yazılıdığını şagirdlərə izah edir.

Dil qaydaları

(St. 4.1.2) Dərslikdə verilmiş 8-ci tapşırıq düzəlmə sifətlər haqqında qaydanın mənimsədilməsi üçün motivasiya rolunu oynayır. Qayda mənimsədildikdən sonra 9-11-ci tapşırıqlar yerinə yetirilir.

Əlavə olaraq aşağıdakı tapşırığı da vermək olar.

Dördündən biri fərqlidir:

- 1) *satıcı, sürücü, soyuducu, yorucu*
- 2) *daraq, parlaq, sinaq, qınaq*
- 3) *uçuq, qoruq, sınıq, çürük*

İsim və sifət bəhsinə yekun olaraq müəllim aşağıdakı məlumatı verir:

Elə isimlər var ki, başqa bir ismə aid olub onun necəliyini bildirir: *gümüş* (*hansı?*) *bilərzik*, *daş* (*hansı?*) *hasar*. Buna baxmayaraq, onları sifət adlandırmamaq olmaz. Bu cür isimlərə sifətləşmiş isim deyilir.

Bəzən isə sifət cümlədə əşyanın adını bildirərək ismin suallarına cavab verir: *Qəhrəmanlar* (*kim?*) *unudulmur*. Belə sifətlər isimləşmiş sifət adlanır.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

10-cu dərs. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (1 saat)

Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümumişdirici təkrar üçün material (dərslik, səh. 44), MMV-də kiçik summativ qiymətləndirmə nümunəsi (MMV, səh. 49-50) təqdim olunmuşdur.

I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

5 MANATLIQ HƏQİQƏT

İyun ayı idi. Bir gilassatandan gilas alirdim. Bu vaxt yanımıza **yaşlı** bir qoca gəldi. Əynində **köhnə** bir paltar var idi. Qoca yarısına qədər **dolu** torbanı gilassatana uzatdı və: "Oğlum, dünən axşam bu gilasları səndən aldım. Gözümün qarşısında yaxşalarını qoymuşdun, ancaq evə aparanda yarısı **çürük** çıxdı", – dedi. **1**

Gilassatan əvvəlcə qocaya ters-tərs baxdı, sonra isə: "Sən o gilasları **mənnən** almamışsan. Get, kimdən almışansa, ona da qaytar", – dedi. **2** Ağsaqqal kişi yenə də halını pozmadan: "Oğlum, dünənki **hesabınınan** əskiyin çıxmadı ki?" – deyə soruşdu. **3** Gilassatan qaşlarını çatdı və: "5 manat **əskik** idi. Bundan sənə nə?" – dedi. **4** Qoca **cibinnən** **əzik** bir 5 manatlıq çıxardı və gilassatana uzadaraq: "Al, oğlum! Dünən axşam mənə verdiyin gilasların **icinən** çıxdı..." – dedi və **ağır addımlarınan** oradan uzaqlaşdı.

1. Hansı kəlam mətnin məzmununa daha çox uyğun gəlir?

- A) Vicdanı ilə alver edən varlanmaz.
- B) Hər dediyin doğru olsun, amma hər doğru hər yerde deyilməz.
- C) Düz söz insanın üzünü ağardar.
- D) Ən gözəl biclik düzlükdür.

2. "Bu sözlərdən qocanın dən düşmüş saqqalı titrədi" cümləsi nömrələnmiş boşluqlardan hansının yerinə uyğun gəlir?

- A) **1**
- B) **2**
- C) **3**
- D) **4**

3. Qırmızı hərflərlə verilmiş sözlərin hamısı üçün xas olan cəhət:

- A) Hamısı isimdir.
- B) Hamısı mənsubiyət şəkilçisi qəbul edib.
- C) Hamısının yazılışında səhvə yol verilib.
- D) Hamısı çıxışlıq hal şəkilçisi qəbul edib.

4. Mətndə işlənmiş düzəltmə sıfətləri seçin.

1) yaşlı 2) köhnə 3) dolu 4) çürük 5) əskik 6) əzik 7) ağır

- A) 1, 3, 4, 6
- B) 2, 4, 5, 7
- C) 1, 2, 4, 6
- D) 3, 5, 6, 7



5. Düzgün fikri müəyyənləşdirin.

- A) Köməkçi nitq hissələri leksik mənaya malik olur.
- B) Bütün nitq hissələri şəkilçi qəbul edib dəyişir.
- C) Əsas nitq hissələri cümlə üzvü olur.
- D) Əsas nitq hissələrinin yalnız qrammatik mənası olur.

6. "Dil" sözü hansı cümlədə təsirlik hal şəkilçisi qəbul edib?

- A) Dili də var, dilçəyi də.
- B) Şirin dili ilə ilanı yuvasından çıxardar.
- C) Nağıl dili yüyrək olar.
- D) Ünsiyət üçün dili bilmək vacibdir.

7. Hansı cümlədə yönük halda olan ismin tələffüzü fərqlənir?

- A) Ayıdan qorxan meşəyə girməz.
- B) Dərziyə köç dedilər – iynəsini yaxasına sancı.
- C) Eşşəyə gücü çatmır, palanı döyür.
- D) Elçiyə zaval olmaz.

8. Fərqləndirilmiş sözlərin hansına hal şəkilçisi əlavə edildiyinə görə ikinci sait düşüb?

- A) Yalanın **ömrü** az olar.
- B) Hər **eybi** üzə vurmazlar.
- C) Hər çiçəyin öz **ətri** var.
- D) Yaman olmasa, yaxşının **qədri** bilinməz.

9. Qeyri-müəyyənlik bildirən yiylilik halda olan isimlərdən hansını müəyyənlik bildirən yiylilik hala çevirmək olur?

- A) alma ağacı
- B) Kəpəz dağı
- C) Qız qalası
- D) qartal yuvası

10. Cümələrin hansında [nan²] şəkilçisi ismin çıxışlıq hal şəkilçisidir?

- A) Büyük adamın böyüklüyü kiçik [adamlarnan] rəftarında aşkarca çıxır.
- B) İnsan dili ilə deyil, etdiyi [işdərnən] öyünməlidir.
- C) [Ölümnən] qorxmayan millətə ölüm yoxdur.
- D) Nifrətə [nifrətnən] deyil, yalnız [məhəbbətnən] son qoymaq olar.

11. Hansı söz birləşməsində -/-⁴ şəkilçisinin tələffüzü dəyişmir?

- A) vəfali dost
- B) qarlı dağlar
- C) nişanlı oğlan
- D) buludlu hava

II BÖLMƏ

İXTİRALAR VƏ KƏŞFLƏR

Dərs №	Məzmun standartları	Mövzu	Saat sayı	Dərslik səh.	MMV səh.
11.	2.2.1., 2.2.3., 2.2.2., 1.1.1., 3.1.3., 4.1.2., 1.2.2.	Riyaziyyatçıların şahı <i>Say və onun mənaca növləri</i>	3	46-48	52-55
12.	2.1.1., 2.2.1., 2.2.3., 3.1.1., 1.2.1., 4.1.2.	Rozetta daşının sırrı <i>Miqdar sayılarının növləri</i>	3	49-52	56-58
13.	2.1.1., 2.2.1., 1.2.1., 3.1.2., 4.1.2.	Əfsanəvi dəniz seyyahı <i>Numerativ sözlər</i>	2	53-56	59-61
14.	2.2.1., 1.2.3., 4.1.2., 4.1.4., 3.1.3.	Manuel Vasko da Qama <i>Sayın quruluşca növləri</i>	2	57-58	62-63
15.	2.2.1., 1.1.2., 1.2.4., 3.1.4., 3.1.2., 4.1.4.	Yusif Məmmədəliyev <i>Sayıların yazılışı</i>	2	59-60	64-65
16.	2.2.1., 2.2.3., 2.1.2., 3.1.1., 4.1.4., 3.1.3.	Qədim saatlar <i>Miqdar sayılarında şəkilçilərin yazılışı</i>	2	61-63	66-68
17.	2.2.1., 2.1.1., 2.1.2., 1.1.2., 4.1.4.	İlk dünya səyahəti <i>Sıra sayılarının yazılışı</i>	2	64-66	69-70
18.	2.2.1., 2.1.1., 1.2.1., 1.1.1., 4.1.4.	Qaliley <i>Mürəkkəb sayıların yazılışı</i>	3	67-69	71-73
19.	2.1.1., 2.2.1., 2.2.2., 2.2.3., 4.1.4.	Orxon-Yenisey abidələri <i>Saylarda işlənən isimlərin təkdə və cəmdə olması</i>	2	70-73	74-75
20.	2.2.2., 2.2.3., 2.1.1., 1.2.1., 1.1.1., 3.1.3., 4.1.2.	İşarələrin tarixi <i>Sifet və sayıların isimləşməsi</i>	3	74-76	76-79
21.		Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	1	77-78	79-81
Yekun			25 saat		

LAYİHE

11-ci dərs. RİYAZİYYATÇILARIN ŞAHİ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnindəki məlumatlardan istifadə etməklə sillogizm qurur və əldə etdiyi yeni məlumatı vurgulayır.
2.2.3. Mətnindəki fikir və mülahizələrə münasibət bildirir.	Mətnindən aldığı elmi məlumatı təcrübədə tətbiq etməklə ona münasibət bildirir.
2.2.2. Mətni tərkib hissələrinə ayırrı.	Mətnin tərkib hissələrini məzmunə uyğun başlıqla adlandırır.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.	Dinlədiyi mətnindəki əsas məlumatları əvvəl aldığı biliklərlə müqayisə edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Oxuduğu və dinlədiyi mətnlərdəki əsas məlumatları müəyyən edərək onları rəbitəli mətn şəklində yazılı təqdim edir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Sayıların məna növlərini müəyyənləşdirir.
1.2.2. Dinləyən şəxsin əsas fikir və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.	Debat zamanı mövqeyini müdafiə etmək üçün arqumentlər və eks-arqumentlər gətirir.

Motivasiya

Müəllim tapşırıq verir: *1-dən 20-yə qədər olan ədədlərin cəmini tapın.*

Şagirdlər öz bildikləri kimi toplamağa çalışırlar. 3 dəqiqədən sonra müəllim bu fəaliyyəti dayandırıb bildirir ki, dərsin sonunda mətnindən çıxış edərək bu tapşırıq bir daha yerinə yetiriləcəkdir.

Oxu

(St. 2.2.1) İstiqamətləndirilmiş oxu. Müəllim şagirdlərin oxu zamanı düşüncələrini istiqamətləndirmək üçün əvvəlcədən tərtib edilmiş sualları lövhədə yazar. Mətn səssiz oxunur. Sonda şagirdlər verilmiş sualları cavablandırırlar. Məzmunun dərk edildiyini yoxlamaq üçün belə bir sualla da sinfə müraciət etmək olar:

Hansı atalar sözü balaca Karlı daha düzgün xarakterizə edir?

- A) Tələsən təndirə düşər.
- B) Ağıl yaşda deyil, başdadır.

Cavab verən şagirdlər seçimlərini izah edirlər.

LAYİHE

Dərslikdəki 2-ci tapşırıq üzərində işə başlamazdan əvvəl müəllim “sillo-gizm” anlayışı haqqında şagirdlərə məlumat verir:

Sillogizm qurmaq verilmiş məlumatlardan istifadə etməklə nəticə çıxarmaq bacarığıdır. Məsələn, siz bilmək istəyirsiniz ki, dərsə vaxtında çatmaq üçün saat neçədə evdən çıxıb məktəbə yollanmalısınız. Bunun üçün sillogizm qurursunuz:

I hökm: Məktəbdə dərslər saat 8-də başlayır.

II hökm: Məktəblə evimizin arası 10 dəqiqəlik yoldur.

Nəticə: Dərs başlanana qədər məktəbə çatmaq üçün mən 8-ə 10 dəqiqə qalmış evdən çıxmalyam.

Daha sonra müəllim bildirir ki, elmi-kütləvi mətnlərdə məlumat kifayət qədər bol olsa da, yaxşı oxucu həmin məlumatlardan istifadə etməklə yeni məlumatlar da əldə edə bilir. Bunun üçün mətni çox diqqətlə oxumaq, oradakı heç bir fikri nəzərdən qaçırmamaq, mətndəki məlumatları məntiqi ardıcılıqla düz-məyi bacarmaq lazımdır.

2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər mətndən çıxış edərək aşağıdakı sillogizmi qurmalarıdır:

I hökm: Karl Qauss 1777-ci ildə anadan olmuşdur (mətnin 1-ci cümləsi).

II hökm: Karl Qauss 78 il yaşamışdır (sonuncu abzas).

Nəticə: Karl Qauss 1855-ci ildə vəfat etmişdir.

(St. 2.2.3) Müəllim motivasiya mərhələsində verdiyi tapşırıqa qayıdaraq həmin tapşırığı Karl Qaussun üsulu ilə yerinə yetirməyi təklif edir. Şagirdlər misal qurmaqla tapşırığı yerinə yetirir və öz sözləri ilə üsulan mahiyətini və üstünlüklerini izah edirlər.

(St. 2.2.2) Mətni tərkib hissələrinə bölmək və hər bir hissəni adlandırmak tapşırılır:

1. **Giriş.** Karl Qaussun uşaqlığı.

2. **Əsas hissə.** Karl Qaussun ilk keşfi.

3. **Sonluq.** Karl Qaussun elmdə yeri.

“Nə anladın?” rubrikasında verilmiş tapşırıq şagirdlərdə oxuyub-anlama bacarığının yoxlanılmasına yönəlmüşdür.

Dinləmə

(St. 1.1.1) Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl “mifologiya”, “orbit” və “status” sözlərinin mənasını soruşur. Lügətdən istifadə etməklə bu sözlər izah olunur.

QƏLƏMİN UCU İLƏ ULDUZ KƏŞF EDƏN ALIM

XIX əsrin əvvəlində bir italyan astronomu Yer kürəsinə ən yaxın olan kiçik planeti kəşf etdi və onu Qədim Roma *mifologiyasında* əkinçilik ilahesinin şərəfinə Serera adlandırdı. Lakin o, tezliklə planeti gözdən itirdi. Müşahidə zamanı planet Günəşə yaxınlaşdı və onun şüaları içinde görünməz oldu. Astronomların Sereranı yenidən görmək cəhdləri heç bir nəticə vermedi.

Astronomlar Karl Qaussa müraciət etdilər. Alim onların müşahidələrinin nəticələrindən istifadə edərək bu kiçik planetin *orbitini* hesabladı və onun yerini dəqiqliklə göstərdi. Alımlar öz teleskoplarını deyilən yerdə yönəldib axtardıqlarını tapanda çox təəccübləndilər. Beləliklə, riyaziyyatçı Karl Qauss “qələminin ucu ilə” sonralar cırdan planet *statusu* alan Sereranı aşkar etdi.

O vaxtdan bir çox planetlər məhz Qaussun metodu ilə kəşf olunub.

Dinləmədən sonra mətnin qavranılması ilə bağlı bir neçə faktoloji sual verilir. Daha sonra dinləmə mətnindəki məlumatlar “Riyaziyyatçıların şahı” mətnindəki məlumatlarla müqayisə edilir.

Yazı

(St. 3.1.3) Müəllim bildirir ki, “Riyaziyyatçıların şahı” mətni qarışiq tipli mətndir. Şagirdlərə mətnindən nəqli, təsviri və mühakimə tipli parçaları tapmaq tapşırılır. Məsələn, mətnin 1-ci abzası təsviri, son iki abzası mühakimə, qalan hissələri daha çox nəqli xarakterlidir.

Tapşırıq 3: Şagirdlərə oxuduqları və dinlədikləri mətnlərdə əsas saydıqları üç məlumatı müəyyənləşdirib kiçik mətn yazmaq tapşırılır. Bunun üçün şagirdlər beynin həmləsi yolu ilə mətnindəki məlumatları sadalayırlar:

- Karl kasıb alman ailəsində doğulmuşdur.
- Kiçik yaşılarından oxumağı, yazmağı öyrənmişdir.
- Riyazi təfəkkürü güclü idi.
- Şagird ikən riyazi kəşf etmişdir.
- Karl Qauss dövrünün ən böyük riyaziyyatçısı olmuşdur.
- Riyaziyyatla yanaşı, fizika və astronomiyani da yaxşı bilirdi.
- Hesablama yolu ilə Serera planetinin yerini müəyyən etmişdir.
- Hesablamaları, adətən, beynində aparırıdı.
- Karl Fridrix Qaussun yaşadığı illər: 1777-1855.

Müəllim bildirir ki, şagirdlərin yazdıqları mətn 10-12 cümlədən ibarət olmalıdır. Hər məlumata 2-5 cümlə ayırmalıdır. Vacib şərtlərdən biri məlumatlar arasında məntiqi əlaqənin olması, bir məlumatdan digərinə keçərkən cümlələr və abzaslar arasında əlaqənin, məntiqi ardıcılığınınitməməsidir. Beləliklə, şagirdlər üç hissədən ibarət rəbitləi mətn qurub yazırlar.

Dil qaydaları

(St. 4.1.2) Motivasiya xarakterli 4-cü tapşırıq yerinə yetirildikdən sonra sayın məna növləri haqqında nəzəri material mənimsdədir. 5-7-ci tapşırıqlar yerinə yetirilir.

Danışma

(St. 1.2.2) Sinfın səviyyəsi imkan verirsə, aşağıda verilmiş mövzuda debat keçirmək tövsiyə edilir.

LAYİHƏ

Debat. Şagirdlər “ilk” sözünün sıfət, yoxsa say olduğunu müəyyənləşdirmək üçün debat keçirirlər.

Müəllimin nəzərinə! “ilk” sözü dilçilikdə sıfət kimi qəbul edilsə də, bu fikrin əksinə olan arqumentlər də mövcuddur.

Müəllim şagirdlərə bildirir ki, bu cür elmi debatlarda arqument hazırlayarkən məntiqi sillogizmlərdən istifadə olunur. Şagirdlər artıq sillogizmin nə olduğunu bilirlər. Müəllim arqument-sillogizm qurmaq üçün hər iki qrupa istiqamətverici suallarla kömək edə bilər. Nəticədə qruplar aşağıdakı arqumentləri hazırlaya bilərlər:

I qrup: I hökm: “İlk” sözü “birinci” sözü ilə sinonimdir.

II hökm: Sinonimlər eyni nitq hissəsinə aid olur (balaca – kiçik, aslan – şir, qaçmaq – yüyürmək və s.).

III hökm: “Birinci” sözü saydır.

Nəticə: “İlk” sözü də saydır.

II qrup: I hökm: Sıra sayıları miqdardan saylarına -*inc⁴* şəkilçisi artırmaqla düzəlir.

II hökm: “İlk” sözündə şəkilçi yoxdur.

Nəticə: “İlk” sözü sıra sayı ola bilməz.

Qruplar belə bir nəticəyə gələ bilərlər: İki qaydanın birində istisna qəbul etmək lazımdır: 1) *Sinonimlər eyni nitq hissəsinə aid olurlar, lakin “ilk – birinci” sinonim cütlüyü istisnadır;* 2) *Sıra sayıları miqdardan saylarına -*inc⁴* şəkilçisi artırmaqla düzəlir, lakin “ilk” sözü istisnadır.*

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.




12-ci dərs. ROZETTA DAŞININ SİRRİ (3 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir.
2.2.1. Mətnədəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnədəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir. Verilmiş məlumatlardan istifadə etməklə sillogizm qurur.
2.2.3. Mətnədəki fikir və mülahizələrə münasibət bildirir.	Qazandığı biliklərdən istifadə etməklə mətnədəki fikirləri şərh edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Verilmiş mövzuda mühakimə xarakterli mətn (esse) yazır.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Mövzu üzrə topladığı məlumatları məruzə şəklində təqdim edir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Miqdar sayılarının məna növlərini müəyyənləşdirir.

Motivasiya

Şagirdlər qədim dünya tarixindən Qədim Misir dövləti haqqında məlumat almışlar. Onlar aşağıdakı **söz assosiasiyası** vasitəsilə sxemdəki sualın cavabını tapır və sual işaretisinin yerinə “Qədim Misir” sözlərini yazırlar.



Müəllim Misirin indiki əhalisi, onun dili ilə qədim Misir xalqı və qədim Misir dili arasındaki fərqi soruşur. “Ölü dillər” haqqında məlumat verilir: *Tarixdə elə xalqlar olmuşdur ki, onların dilləri tədricən unudulmuşdur (məsələn, latın dili)* və *bu gün həmin dillər ünsiyyət vasitəsi kimi istifadə olunmur. Bu dilləri alımlırdən başqa heç kim bilmir. Belə dillərdən biri də qədim Misir dilidir. Latın dilinin varisi italyan dili olduğu kimi, qədim Misir dilinin varisi kopt dilidir.*

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlərə lügətdən istifadə edərək 1-ci tapşırıqda verilmiş sözlərin mənasını müəyyənləşdirmək tapşırılır. Çünkü bu sözləri bilmədən mətni anlamaq şagirdlərdə çətinlik yarada bilər.

Oxu

(St. 2.2.1) Bu mətn üzərində iş **öyrənirəm – öyrədirəm** üsulu ilə aparılır. Mətn səssiz oxunur. Sonra şagirdlər qruplara bölündür. Hər qrupa mətnin bir hissəsi tapşırılır. Mətn elmi məlumatlarla zəngindir. Bu üsul şagirdlərə büt-

tün məlumatlara diqqət yetirib yadda saxlamağa və beləliklə də, mətni tamamilə qavramağa kömək edəcəkdir.

Mətnin təklif olunan bölgüsü belədir:

I hissə – üç ulduz işaretinə qədər;

II hissə – “*Lakin bu da öz nəticəsini vermədi*” cümləsi daxil olmaqla;

III hissə – “*Ola bilər ki, qədim Misir yazılarında da sait bildirən hərflərdən istifadə olunmurdu*” cümləsi daxil olmaqla;

IV hissə – mətnin sonuna qədər.

Şagirdlərin hazırladığı suallar təqribən bu şəkildə ola bilər. I hissə üçün nümunələri təqdim edirik:

1. Hadisələr harada, nə vaxt cərəyan edir?

2. Nə üçün fransız ordusunun əsgərləri xəndek qazırıldılar?

3. Fransız əsgəri nə tapdı?

4. Mətndə daş necə təsvir olunur?

5. Nə üçün bu daşa “Rozetta daşı” adı verildi?

Hər qrup hazırladığı sualları digər qrupa təqdim edir. Suallara cavab verilir. Verilmədikdə həmin qrup öz suallarını özü cavablaşdırmalı və şərh etməlidir. “Nə anladın?” rubrikasında verilmiş suallardan da istifadə edilməlidir. Suallar mətn əsasında hazırlanmış, şagirdlərdə oxuyub-anlama bacarığının yoxlanılmasına xidmət edir.

“Düşün və cavab ver” başlığı altında verilmiş 3-cü tapşırıq mətndə “gizlənmiş” (sətiraltı) informasiyani aşkarlamaq məqsədi güdür. Bunu **qruplarla iş** şəklində yerinə yetirmək olar. Hər qrup tapşırıqdakı bir suala cavab vermək üçün mətndəki məlumatlardan istifadə etməklə sillogizm qurmalıdır:

Təqdimatlar aşağıdakı şəkildə ola bilər:

I qrup: I hökm: 1822-ci ildə Şampolyon Rozetta daşının sırrını açmağa çalışırı.

II hökm: Bu zaman Şampolyonun 32 yaşı var idi.

Nəticə: Şampolyon 1790-cı ildə anadan olmuşdur.

II qrup: I hökm: 1822-ci ildə Şampolyonun 32 yaşı var idi.

Nəticə: Şampolyon 1790-cı ildə anadan olmuşdur.

II hökm: Rozetta daşı 1799-cu ildə tapılmışdır.

Nəticə: Rozetta daşı tapılanda Şampolyonun 9 yaşı var idi.

III qrup: I hökm: Rozetta daşı 1799-cu ildə tapılmışdır.

II hökm: Rozetta daşının sırrı 1822-ci ildə açılmışdır.

Nəticə: Rozetta daşı tapıldıqdan 23 il sonra sırrı açılmışdır.

Müəllimin nəzərinə! Göründüyü kimi, sillogizmlər müxtəlif cür qurula bilər:

1) 2-3 hökm və nəticə; 2) bir neçə informasiyani ehtiva edən 1 hökm və nəticə; 3) hökm – nəticə – hökm – son nəticə və s.

(St. 2.2.3) 4-5-ci tapşırıqlar mətnə istinad etməklə yerinə yetirilir. Bu zaman şagirdlər mühakimə yürütmə bacarıqlarını nümayiş etdirirlər.

Yazı

(St. 3.1.1) 6-ci tapşırıq yerinə yetirilir. Şagirdlər mühakimə xarakterli yazının xüsusiyyətləri xatırladılır.

Danışma

(St. 1.2.1) Mətndə Şampolyonla yanaşı, Napoleon Bonapartın, Misir fironu Ptolemeyin və Kleopatranın adı çəkilir. Şagirdlər dörd qrupa bölünür, hər qrupa bir tarixi şəxsiyyətlə bağlı araşdırma aparmaq tapşırıllar (tapşırıq 7).

Müəllimin nəzərinə! Şagirdləri xəberdar etmək lazımdır ki, Ptolemey və

Kleopatra ilə bağlı araşdırma apararkən Rozetta daşı haqqında da-ha geniş məlumat toplasınlar. Məsələ burasındadır ki, Misir tarixində bir neçə Ptolemey və Kleopatra olmuşdur. Kleopatraların ən məşhuru Misirin son fironu və Yuli Sezarın arvadı olmuş Kleopatrədir. Lakin Rozetta daşı üzərindəki mətn, alimlərin fikrincə, Miladdan öncə 196-ci ildə yazılmışdır. Ona görə də şagirdlər məhz həmin dövrə yaşamış Ptolemey və Kleopatranın həyatını araşdırmalıdırular. Onlar haqqında kitablarda və internetdə kifayət qədər məlumat vardır.

Dil qaydaları

(St. 4.1.2) 8-9-cu tapşırıqlar motivasiya xarakteri daşıyır. Nəzəri material mənimsənilidikdən sonra 10-11-ci tapşırıqlar yerinə yetirilir.

11-ci tapşırığın cavabı:

1) ikidə bir – 0,5; sıfır tam onda beş; 2) dörd tam beşdə iki – 4,4; dörd tam onda dörd; 3) dördə bir – 0,25; sıfır tam yüzdə iyirmi beş; 4) dörddə üç – 0,75; sıfır tam yüzdə yetmiş beş; 5) bir tam iyirmidə bir – 1,05; bir tam yüzdə beş.

Əlavə tapşırıq: Cümələlərdəki qeyri-müəyyən miqdardı sayları arasındaki məna fərqini müəyyənləşdirin.

1. **Az** adam tapılar ki, bu məsələdən xəbəri olmasın.
Bir-iKİ adam tapılar ki, bu məsələdən xəbəri olmasın.
2. **Bir az** su içib yanımı söndürdüm.
İKİ-ÜÇ stəkan su içib yanımı söndürdüm.
3. İclasın gündəliyinə **bir neçə** məsələ salınmışdı.
İclasın gündəliyinə **Üç-döRD** məsələ salınmışdı.
4. Məclisdə **xeYli** adam var idi.
Məclisdə **iyirmi-iyirmi beŞ** adam var idi.
5. Mən **bir qədəR** pul götürüb evdən çıxdım.
Mən **yüz-yüz əlli** manat pul götürüb evdən çıxdım.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

LAYHE

13-cü dərs. ƏFSANƏVİ DƏNİZ SƏYYAHİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlerin mənasını şərh edir.	Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətndəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Mövzu üzrə topladığı məlumatları məruzə şəklində təqdim edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisərlər zənginləşdirir.	Mətndəki faktlardan çıxış edərək baş qəhrəmanın daha təfərrüatlı portretini əks etdirən mətn yazır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Kontekstə uyğun olaraq numerativ sözləri düzgün işlədir.

Motivasiya

Müəllimin nəzərine! Bu dərs coğrafiya fənn kurikulumunda təsbit olunmuş “1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir” standartı ilə in-teqrasiya üzərində qurulur.

Müəllim: *Bir çox mənbələrdə Avrasiya və Afrika materikləri “köhnə dünya”, Amerika isə “yeni dünya” adlandırılır. Sizcə, bunun səbəbi nədir?*

Ola bilər ki, şagirdlər coğrafiyadan Amerikanın kəşfi haqqında məlumat almışlar. Bu halda onlar suala asanlıqla cavab verə bilərlər. Belə olduqda müəllim **BİBÖ** üsulunu tətbiq edə bilər:

Amerikanın kəşfi haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Əgər şagirdlərin Amerikanın kəşfi haqqında anlayışları yoxdursa, müəllim belə bir sualla da müraciət edə bilər: *Bəzən danışq zamanı belə bir ifadə işlədirilir: “Amerika açma!” Bu məsəli hansı hallarda işlədirlər? Sizcə, bu məsəl necə yaranıb?*

Şagirdlərin variantları dinlənilir və müzakirə olunur.

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlərə lügətdən istifadə edərək 1-ci tapşırıqda verilmiş sözlerin mənasını müəyyənləşdirmək tapşırılır. Çünkü bu sözləri bilmədən mətndəki bəzi məqamları anlamamaq şagirdlərdə çətinlik yarada bilər.

Oxu

(St. 2.2.1) Mətn üzərində iş **cütlükdə oxu – cütlükdə ümumiləşdirmə** üsulu ile aparılır. Mətndə 10 abzas vardır. (Hər səhifənin sonuncu iki abzası birləşdirilə bilər.) Sınıfdə şagirdlərin sayı çox olsa, iki cütlüyü bir abzas tapşırıla bilər. Cütlər abzasda verilmiş fikri ümumiləşdirməli və mənqi sual hazırlamalıdır. Məsələn:

I abzas: “XV əsrə qədər Avropada Amerika qitəsi haqqında heç kimin xəbəri yox idi. Bu qitəni Xristofor Kolumb kəşf etdi”.

Sual: Amerika qitəsi nə vaxt və kim tərəfindən kəşf edilib?

Şagirdlərə izah edilməlidir ki, ümumiləşdirmə zamanı abzasdakı əsas detallara fikir verilməlidir. Suallar elə tərtib edilməlidir ki, cavabları məlumatlardan nəticə çıxarmaq bacarığı tələb etsin.

Ümumiləşdirmə aparıldan sonra cütlər suallarını səsləndirirlər və digər şagirdlər suallara cavab verirlər. Cavablar düzgün olmadıqda cütlük özü sualı cavablandırma bilər.

Mətn üzərində iş bitəndən sonra bütövlükdə ümumiləşdirmə aparılır. Mətndən əldə edilmiş əsas məlumatlar qeyd edilir:

1. Amerika XV əsrə kəşf olunub.
2. Xristofor Kolumb tərəfindən təsadüfən kəşf edilib.
3. Xristofor Kolumb Hindistana getmək istəyirdi.
4. Hindistana gedən quru yol Osmanlı imperiyası tərəfindən tutulmuşdu və s. “Nə anladın?” rubrikasında verilmiş tapşırıqlar şagirdlərdə oxuyub-anlama bacarığının yoxlanılmasına yönəlmışdır.

3-cü tapşırıqdakı “Doğru, yoxsa yanlış” çalışma modeli mətndəki məlumatları tam olaraq qavratmaq məqsədi gündür. Burada şagird verilmiş məlumatlardan nəticə çıxarmaq bacarığını nümayiş etdirməlidir. 1-ci və 3-cü hökmərin doğruluğunu müəyyən edərkən müəllim sillogizm qurmağı tapşırı bilər:

1. Kolumb 1451-ci ildə anadan olmuşdur.

I hökm: Kolumb 1485-ci ildə İspaniya köçmüştür.

II hökm: Bu zaman Kolumbun 34 yaşı var idi.

Nəticə: 1-ci bənddə verilmiş fikir doğrudur.

3. Kolumbun ilk ekspedisiyası Amerikaya dekabr ayının ortalarında çatdı.

I hökm: Kolumbun ekspedisiyası avqust ayının 3-də səfərə çıxdı.

II hökm: Ekspedisiya 70 gündən sonra Amerikaya çatdı.

Nəticə: Ekspedisiya təqribən oktyabr ayının ortalarında Amerikaya çata bilərdi. Deməli, 3-cü bənddə verilmiş fikir yanlışdır.

“Düşün və cavab ver” rubrikasına aid olan 4-cü tapşırıq yerinə yetirilir. Bu misrada qum saatından söhbət gedir. Müəllim bildirir ki, qədimdə insanlar günəş və qum saatından istifadə edirdilər. Bu haqda şagirdlər bir neçə dərsdən sonra məlumat alacaqlar.

5-ci tapşırıqda şagirdlər Kolumbun ekspedisiya üçün niyə əvvəlcə tacirlərə müraciət etdiyini mətndən çıxardıqları nəticə əsasında cavablandırma malıdır.

Mətni diqqətlə oxuyan şagird müəyyənləşdirir ki, Şərqdə, xüsusilə Hindistanda qızıl, ədviiyat, xalça və bəzək əşyalarının olması varlanmaq arzusunda olan avropalıların diqqətini cəlb edirdi. Aydın məsələdir ki, bu ən əvvəl bazarda alver edən tacirlərin marağında idi.

6-ci tapşırığın cavabı:

1. Mətndə göstərilir ki, Kolumb İtaliyanın Genuya şəhərindəndir və 1485-ci ildə İspaniyaya köçmüştür.

2. Kolumbun güclü inandırma qabiliyyətinin olmasını kraliçanı razı sala bilməsi ilə əsaslandırmış olar. Daha sonra səyahət zamanı geri qayıtməq istəyən matrosları sakitləşdirməsi, dilə tutmasını da misal göstərmək olar.

Danışma

(St. 1.2.1) **Fənlərarası integrasiya (coğrafiya, st. 2.1.3).** “Yaradıcılıq” rubrikasına aid olan 7-ci tapşırıq şagirdin araştırma bacarığının inkişafına yönəlmışdır. Coğrafiya fənninin “2.1.3. Yerin hava qatını şərh edir” alt-standartı ilə integrasiya yaradır. Araşdırma ev tapşırığı kimi verilməlidir. Növbəti dərsdə şagirdlərdən biri məruzə edir, digərləri məruzəni əlavə məlumatlarla zənginləşdirirlər.

Yazı

(St. 3.1.2) 8-ci tapşırıq yerinə yetirilir. Şagirdlər əvvəlcə mətndə Kolumbun təsviri ilə bağlı məqamları seçirlər. Sonra onun hərəkətlərindən çıkış edərək bu məlumatları zənginləşdirməklə təsviri xarakterli mətn yazırlar.

Dil qaydaları

(St. 4.1.2) 9-cu tapşırıq motivasiya xarakteri daşıyır. Numerativ sözlər haqqında nəzəri material mənimsdildikdən sonra 10-13-cü tapşırıqlar yerinə yetirilir.

Əlavə tapşırıqlar:

1. Səhv işlənmiş numerativ sözləri göstərin və düzü ilə əvəz edin.

- Onların ailəsi yeddi baş adamdan ibarətdir.
- Anamı təbrik etmək üçün bir dəst gül almaq qərarına gəldim.
- Uzaqdan gördüğüm üç dənə adam diqqətimi cəlb etdi.

2. Hansı sözləri numerativ söz kimi işlətmək olar? Cümlələr qurun.

qaşıq, çanta, stol, stəkan, qurtum, maşın, həyət, nəlbəki

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

14-cü dərs. MANUEL VASKO DA QAMA (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Qoyulmuş suallara cavab tapmaq üçün mətnindən müvafiq məqamları seçir.
1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.	Dinləyiciləri inandırmaq üçün nitqindəki vacib məqamları xüsusi intonasiya ilə vurğulayır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Sayıñ quruluşca növlərini müəyyən edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Sayıların yazılışı ilə bağlı qaydalara əməl edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Müəyyən mövzu ilə bağlı verilmiş açar sözlərdən istifadə etməklə rabitəli mətn yazır.

Motivasiya

Müəllim motivasiya üçün qlobusdan istifadə edir. Əvvəlcə qlobusda İspaniya və Portuqaliya təpilir. Daha sonra Kolumbun marşrutu göstərilir və Hindistana dəniz yolu tapmaq cəhdləri izah olunur. Xatırladılır ki, Aralıq dənizi və Hindistana gedən quru yolu o zaman Osmanlı imperiyasının nəzarəti altında idi.

Sual: *Bəs siz Avropanın qərbindən Hindistana hansı yolla gedərdiniz?*

Müxtəlif cavab variantları ola bilər. Portuqallar və ispanların dənizçilik tərübəsini nəzərə alaraq ən optimal yol Afrikanın cənubuna qədər sahilə üzüb oradan Hind okeanına çıxmışdır.

Oxu

(St. 2.2.1) Mətn üzərində iş **istiqamətləndirilmiş oxu** üsulu ilə aparılır. Şagirdlər qruplara bölnürlər. Mətn oxunmadan əvvəl şagirdlərə tapşırıq verilir. Onlar mətni oxuyarkən aşağıdakı suallara cavab axtarmalıdırılar:

1. Vasko da Qamaya nə tapşırılmışdır?
2. Vasko da Qamanın dəniz yolunu qlobusda göstərin.
3. Nə üçün ərəb tacirləri avropalıların getirdiyi malları pisləyirdilər?
4. Sizcə, nə üçün avropalılar daha çox ədviyyat alırdılar?
5. Vasko da Qamanın ikinci ekspedisiyası nə ilə nəticələndi?
6. Mətnində çıxış edərək Vasko da Qamanın xarakterinə xas olan xüsusiyyətləri müəyyənləşdirin.

Suallar verilərkən “Nə anladın?” rubrikasından da istifadə edilməlidir.

2-ci tapşırıq üzərində iş debat şəklində aparıla bilər.

Müəllimin nəzərinə! “Burun”, “boğaz” kimi sözlərin onomim, yoxsa çox-mənalı söz olması dilçilikdə mübahisəli məsələdir. Məlumdur ki, bir

çox bədən üzvü bildirən sözlər çoxmənalı sözlərdir. Lakin bəzi alimlərin fikrincə, ümumişlək sözün termin kimi işlənməsi onun omonimlik xüsusiyyətidir. Bütün bunları şagirdlərin nəzərinə çatdırmaq lazımdır.

Danışma

(St. 1.2.3) Debat şəklində qoyulmuş 3-cü tapşırıq keçməzdən əvvəl müəllim bildirir ki, orta əsrlərdə yeni torpaqları kəşf etməkdə məqsəd heç də coğrafiya elmində yenilik etmək olmayıb. Büyük dövlətlər indiyə kimi xəritədə qeyd olunmayan torpaqları kəşf etməklə onu öz ərazilərinə qatır, müstəmləkəçilik siyaseti yürüdürlər. Bundan sonra şagirdlər coğrafi kəşflərin bəşəriyyət tarixindəki rolü ilə bağlı debat keçirirlər.

I qrupun arqumenti: Coğrafi kəşflər dünyanın müxtəlif bölgələrində olan xalqların və mədəniyyətlərin yaxınlaşmasına, integrasiyaya gətirib çıxardı. Geridə qalmış bir çox xalqların inkişafını sürətləndirdi.

II qrupun arqumenti: Coğrafi kəşflər müharibələrə, qan tökülməsinə səbəb oldu. Bəzi kiçik qəbilələr və tayfalar, ümumiyyətlə, yer üzündən silindi.

Dil qaydaları

(St. 4.1.2) 4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Nəzəri material mənimmsədildikdən sonra 5-ci tapşırıq yerinə yetirilir.

Əlavə tapşırıq:

(St. 4.1.4) Səhv yazılmış sayıları göstərin.

1. Sıfırtam onda-beş vahidin yarısı deməkdir.
2. Onbeş dəqiqə saatın dördə biridir.
3. Olimpiadada onbirinci sinif şagirdləri uğur qazandılar.
4. Yüzlərnən insan bu hadisənin şahidi oldu.
5. Gələn kimi bildirdi ki, üç, dörd günə qalanları da gələcəkdir.
6. Bunu eşidən kimi Samirə evdən biraz pul götürüb ona verdi.

Fəndaxili integrasiya (st. 4.1.2 və st. 3.1.3). 6-cı tapşırıq. Bu tapşırıq modeli yeni olduğu üçün onun məqsədini və mahiyyətini şagirdlərə izah etmək lazımdır. Tapşırıqda təqdim olunmuş sözlər verilmiş mövzu üzrə mətn yazmağa kömək məqsədi daşıyır, motivasiyaya, şagird beynində yeni ideyaların yaranmasına xidmət edir. Məqsəd verilmiş mövzu üzrə bilikləri nümayiş etdirmək, fikir və duyğuları ifadə etmək, mətnin strukturunu düzgün müəyyənləşdirmək, cümlələr və abzaslar arasında əlaqə qurmaqdır.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

15-ci dərs. YUSİF MƏMMƏDƏLİYEV (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnindəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir.
1.1.2. Dirlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dirlədiyi məlumatın mahiyyətini müəyyən edir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.	Qazandığı biliklərdən istifadə etməklə problemə öz münasibətini bildirir.
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcüməyi-hal) yazır.	Haqqında məlumat topladığı şəxsin tərcüməyi-halını yazır.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Sayıların müxtəlif yazılış formalarını kontekstə uyğun tətbiq edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.	Mətnindəki müəyyən məqamlı bağlı araşdırma apararaq yazılı təqdimat hazırlayır.

Motivasiya

Sual: *Böyük Vətən müharibəsində Azərbaycanın rolu haqqında nə bilirsiniz?*

Alman faşistlərinə qarşı rəşadətlə döyüşən qəhrəmanlarımız xatırlandıqdan sonra Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında Bakı neftinin rolundan, neftçilərin arxa cəbhədəki qəhrəmanlığından danışılır.

Oxu

(St. 2.2.1) Qruplarla iş (sual müsabiqəsi). Şagirdlər qruplara bölündürler.

Dərslikdə verilmiş mətn şagirdlər tərəfindən səssiz oxunduqdan sonra qruplar bu mətn üzrə mümkün qədər çox sual hazırlayırlar (unutmamaq üçün sualları vərəqdə qeyd edirlər). Hər bir qrupun sualına digər qruplar cavab verməlidirlər. Suallar qruplar tərəfindən növbə ilə bir-bir səsləndirilməlidir, buna görə də qrupların ardıcılılığı püşkə əsasən müəyyən olunur. Müəllim bildirir ki, qruplar hər suala görə 1 bal, düzgün cavaba görə 2 bal qazanacaqlar. Qiymətləndirmə üçün lövhədə belə bir cədvəl çəkilir:

Qruplar	Verilən sual-lara görə ballar	Düzgün cavab-lara görə ballar	Cəmi
I qrup			
II qrup			
III qrup			
IV qrup			

Sonda qruplar mətnə əsasən Yusif Məmmədəliyev haqqında kiçik təqdimatlar edirlər:

I qrup: Həyatının vacib məqamları, tutduğu vəzifələr.

II qrup: Nailiyyətləri, mükafatları.

III qrup: Dövlətin ona münasibəti, mane olan şəxslər.

IV qrup: Haqqında deyilənlər.

Bu göstəricilər əsasında yazı lövhəsində cədvəl qurulur və şagirdlərin təqdimatlarına əsasən cədvəl doldurulur. Cədvəldə Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti ilə bağlı mətndə verilmiş əsas məqamlar öz əksini tapmalıdır.

Həyatının vacib məqamları	
Tutduğu vəzifələr	
Nailiyyətləri	
Mükafatları	
Dövlətin ona münasibəti	
Mane olan şəxslər	
Haqqında deyilənlər	

“Nə anladın?” rubrikasında verilmiş tapşırıq şagirdlərdə oxuyub-anlama bacarığının yoxlanılmasına yönəlmüşdür.

Dinləyib-anlama və danışma

Fəndaxili integrasiya (st. 1.1.2 və st. 1.2.4). Dərslikdəki 2-ci tapşırıq üzərində iş **akvarium** üsulu ilə aparılır. Şagirdlərin bu mövzuda bilikləri az ola bilər. Ona görə də müəllim müzakirə zamanı moderator rolunda çıxış edə bilər. O, dərslikdə qoyulmuş sualı Ermənistan-Azərbaycan münasibətlərinin tarixindəki məqamlarla zənginləşdirə bilər. Bir aparıcı kimi müəllim əvvəlcə məlumat verə, sonra bu haqda şagirdlərin fikrini soruşa bilər.

Yazı

(St. 3.1.4) 3-cü tapşırıqda mətnin ayrı-ayrı hissələrində verilmiş məlumatları ümumiləşdirmək və bu məlumatlardan və əlavə mənbələrdən istifadə etməklə Yusif Məmmədəliyev haqqında təqdimat hazırlanmaq tapşırılmışdır. Bu, ev tapşırığı kimi verilə bilər. Tapşırıq pərakəndə şəkildə paylanmış məlumatı toplamaq, düzgün qruplaşdırmaq və təqdim etmək bacarığı tələb edir.

Dil qaydaları

(St. 4.1.4) 4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Bu mövzu praktik əhəmiyyətlidir.

Fəndaxili integrasiya (st. 3.1.2 və st. 4.1.4). 5-ci tapşırıq “Yazı” və “Dil qaydaları” məzmun xətlərinin integrasiyasını nəzərdə tutur.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

16-cı dərs. QƏDİM SAATLAR (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Qoyulmuş suallara cavab tapmaq üçün mətnindən müvafiq məqamları seçir. Mətnindəki elmi məlumatları ümumiləşdirib ləkənlik tezislərlə ifadə edir.
2.2.3. Mətnindəki fikir və mülahizələrə münasibət bildirir.	Mətnindəki faktları müqayisə edərək mühakimə yürüdü.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Kontekstə görə sözün məcazi mənada işləndiyini müəyyənləşdirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Oxuduğu mətnin ideyasından çıxış edərək mühakimə xarakterli mətn yazır.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Rəqəmlə yazılan miqdar sayılarının yazılış qaydalarına əməl edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Həyatda gördüklerini təsvir etməklə rəbitlili mətn qurur.

Motivasiya

Mətnin ilk iki abzasında qoyulmuş suallar motivasiya kimi istifadə oluna bilər.

Oxu

(St. 2.2.1) Əvvəlcə şagirdlərlə birlikdə “perpendikulyar” və “siferblat” sözlərinin mənaları araşdırılır (tapşırıq 1).

Fəndaxılı şaquli integrasiya (V sinif – st. 2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.). Mətn abzaslarla müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Müəllim V sinif MMV-də verilmiş “Oxu texnikasının monitorinqi” cədvəlindən istifadə etməklə şagirdlərin tələffüzü ilə bağlı qeydlər aparır. Əsasən, aşağıdakı məqamlara diqqət yetirilir:

1. “L” samiti ilə başlanan şəkilçilərin tələffüzü: *insanlar, etibarlı, misirlilər, onlar və s.*

2. Tələffüzü çətin olan alınma sözlərin tələffüzü: *perpendikulyar, siferblat, Budapeşt və s.*

3. Çıxışlıq halda olan sözlərin tələffüzü: *çixandan, dayanmağından, növlərindən və s.*

“Nə anladın?” rubrikasına aid olan suallar oxuyub-anlama bacarığının inkişafına yönəlmüşdür.

LAYİHE

(St. 2.1.2) 3-cü tapşırıq isə sözün məcazi mənasını müəyyənləşdirməyə xidmət edir. “Qurmaq” sözü müasir mexaniki saatlara aid edilir. Qum saatında ki qabı tərsinə çevirməklə onu yenidən işlətməyə yalnız məcazi mənada “qurmaq” demək olar.

4-cü tapşırıqda sözlə verilmiş təsvirə görə əşyanı təsəvvürdə canlandırmaq tələb olunur. Bu tapşırıq şagirdlərə təsviri xarakterli mətni daha yaxşı öyrənməyə kömək edir. Onlar anlayırlar ki, əşyanın təsviri elə olmalıdır ki, onu rəsmə çevirmək və ya ən azı təsəvvür etmək mümkün olsun.

5-ci tapşırıq şagirdin mühakimə yürütmə bacarığını yoxlaysırmışdır.

6-ci tapşırıqda da verilmiş informasiyadan düzgün nəticə çıxarmaq bacarığı tələb olunur. Mətndə göstərilir ki, misirlilər sutkanı 12-yə bölüb hər bölgünü indiki bir saat kimi qəbul edirdilər. Günorta vaxtı keçdikdən sonra günəş saatında perpendikulyar taxta artıq cizgilər çəkilmiş taxtanın üzərinə deyil, əks tərəfə kölgə salmağa başlayır. Məhz buna görə də “günorta tamam olanda qurğunun yönünü dəyişib qərbə tərəf çevirirdilər”. Beləliklə, taxtanın üzərindəki 6 cizgi gün ərzində öz funksiyasını iki dəfə yerinə yetirib 12 saatı göstərirdi. Müəllim bu prosesi əyni şəkildə göstərmək üçün stolüstü lampa, xətkeş və kitabdan istifadə edə bilər.

(St. 2.2.3) 7-ci tapşırıq şagirdlərdən mühakimə yürütmə və müqayisə etmə bacarıqları tələb edir. Bunun üçün isə onlar mətndəki informasiyanı tam olaraq qavramalıdırılar.

Mətn elmi biliklər ehtiva edən təsvirlər və faktlarla zəngindir. Müəllim əmin olmalıdır ki, şagirdlər bu faktları tam olaraq mənimsəyiblər. Ona görə də “Kim tez cavab verər?” üsulu ilə sual-cavab aparılır:

1. Sizcə, nə üçün insanlar günəşini ən etibarlı saat hesab edirdilər?
2. Belə saatlarda kölgənin funksiyası nə idi?
3. Su saatının yaranmasına səbəb nə oldu?
4. Qum saatları nə məqsədlə yaranmışdı?

Cütlərlə iş. Müəllim şagirdlərə “tezis” sözünü başa salır: *Müəyyən elmi məlumatların ümumişdirilmiş formada lakonik ifadəsi*. Daha sonra şagirdlərə mətndəki məlumatları qruplaşdırmaqla tezislər şəklinde ifadə etmək tapşırıllır.

Tezislər aşağıdakı şəkildə ifadə oluna bilər:

1. Vaxtı bilmək və ölçmək insanlar üçün həmişə vacib olmuşdur.
2. Müxtəlif dövrlərdə insanlar vaxtı ölçmək üçün müxtəlif qurğularдан – günəş, qum, su saatlarından istifadə etmişlər.
3. Müasir saatlarla müqayisədə qədimdə istifadə olunan saatların bir çox çatışmazlıqları olmuşdur.

Daha sonra şagirdlərə mətnin tipini müəyyən etmək tapşırıllır.

Müəllimin nəzərinə! “Qədim saatlar” mətni mühakimə xarakterlidir. Çünkü əvvəldə təsdiq olunmalı olan fərziyyə (Saat – vaxtı ölçmək insan üçün həmişə vacib olmuşdur) verilir və müxtəlif arqumentlər gətirilir. Sadəcə olaraq, bu fərziyyə sual şəklinde qoymuşdur. İnsanların

hələ qədim zamanlardan vaxtı müxtəlif üsullarla ölçməsinə dair xeyli arqument gətirilir. Lakin mətnin içində təsviri xarakterli hissələr də var (günəş saatının ətraflı təsviri).

Yazı

(St. 3.1.1) Cəld yazı üsulundan istifadə edərək şagirdlərə tapşırılır ki, 7-8 dəqiqə müddətində günəş, qum, su və müasir saatları müqayisəli şəkildə təsvir edən kiçik bir mətn yazsınlar. Mətn təsviri və mühakimə xarakterli olmalıdır.

Dil qaydaları

(St. 4.1.4) 8-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Bu mövzu praktik əhəmiyyətə malikdir. Belə ki, yazında tez-tez müxtəlif qrammatik şəkilcilirlə işlənmiş miqdar sayılarının rəqəmlə ifadə olunmasına ehtiyac duyulur və bəzi şagirdlər belə məqamlarda səhvə yol verirlər. Şagirdlərə izah edilməlidir ki, sayıları rəqəmlə ifadə edərkən şəkilçi də əlavə olunmalıdır. Məsələn, beşi – 5-i, dördə – 4-də və s. Əger sözdə bir neçə qrammatik şəkilçi varsa, mənsubiyət şəkilçisi yazılmır, lakin tələffüz zamanı bütün şəkilcilər oxunur. Məsələn, ayın 5-də (yazında) – ayın beşində (tələffüzü).

9-12-ci tapşırıqlar yerinə yetirilir.

Fəndaxili integrasiya (st. 4.1.4 və st. 3.1.3). 13-cü tapşırıq. Şagirdlər miqdar sayılarının müxtəlif yazılış formalarından istifadə edərək son bir həftədə baş vermiş ən mühüm hadisələri nəql edirlər. Sözsüz ki, bu zaman onlar “ayın 12-si”, “saat 9-da” kimi ifadələr işlədəcəklər. Yazılıar qiymətləndirilərkən məzmunla yanaşı, bu kimi sayıların düzgün yazılışına da diqqət yetirmək vacibdir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

17-ci dərs. İLK DÜNYA SƏYAHƏTİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Qoyulmuş suallara cavab tapmaq üçün mətndən müvafiq məqamları seçir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyən-ləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Mətndə məcazi mənada işlənmiş sözü həqiqi mənalı ekvivalenti ilə əvəz edir.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümmümləşdirir.	Dinlədiyi məlumatın mahiyyətini müəyyən edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Sıra sayılarının yazılışı ilə bağlı qaydalara əməl edir.

Motivasiya

Bu dərsdə də müəllim motivasiya üçün qlobusdan istifadə edir:

– Kolumb Hindistana səyahət etmək üçün qərbə yollandı. Lakin özü də bilmədən Amerikanı kəşf etdi. Əgər o, qərbə doğru üzməkdə davam etsəydi, haraya gəlib çıxa bilərdi?

Sağirdlər qlobus üzərində işləyərək öz ehtimallarını söyləyirlər.

Müəllim: Orta əsrlərdə Yerin kürə formasında olması artıq elmə məlum idi. Lakin bunu əyani şəkildə sübut etmək üçün Yerin ətrafına bir dəfə dolanmaq lazımdı. Gəlin görək bunu ilk dəfə kim etdi?

Oxu

(St. 2.2.1) Mətn şagirdlər tərəfindən **istiqamətləndirilmiş oxu** üsulu ilə oxunur. Müəllim hazırladığı sualları şagirdlərə təqdim edir:

1. Kolumbun keşfindən sonra coğrafi keşflər sahəsində nələr baş vermişdi?
 2. Hindistana yeni yol tapmaqla bağlı onun ideyası nədən ibarət idi?
 3. İdeyasını reallaşdırmaq üçün Magellan kimə müraciət etdi?
 4. Ekspedisiya heyətini təsvir edin.
 5. Sakit okean nə üçün belə adlanır?
 6. Sakit okeanla üzən ekspedisiya ilk olaraq hansı adaya çatdı?
 7. Mətndə ekspedisiyaya daxil olan hansı gəmilərin adları çekilir?
 8. Magellanın səyahəti nəticəsində hansı elmi fikir sübut olundu?
- “Nə anladın?” rubrikasında verilmiş suallardan da istifadə edilməlidir. Belə ki, suallar mətn əsasında şagirdin oxuyub-anlamasının yoxlanmasına xidmət edir.

Söz ehtiyatı

(St. 2.1.1) 1-ci tapşırıq: Şagirdlər “flaqman” sözünün mənasını kontekstdən çıxış edərək izah etməyə çalışır və bu izahı lügətdə verilmiş izahla müqayisə edirlər.

“Düşün və cavab ver” rubrikasındaki **3-cü tapşırıq** təkrar xarakterlidir. Bu məsələ ilə bağlı “Manuel Vasko da Qama” dərsində debat keçirilib. Şagirdlər yeni torpaqları keşf etməkdə Avropa dövlətlərinin əsas məqsədinin müstəmlə-kəçilik siyasəti olduğunu bildirirlər.

4-cü tapşırıqda şagirdlər bu vaxta qədər əldə etdikləri məlumatlardan istifadə edərək münasibət bildirməlidirlər. Şagirdlərin təhliletmə bacarığı yoxlanılır.

5-ci tapşırıq şagirdin tənqidi təfəkkürünün inkişafına yönəlmışdır. Şagirdlər təqrübən belə cavab vere bilərlər: “Yerli əhali işğala, əlbəttə ki, mənfi münasibət bəsləyirdi. Çünkü onların torpaqları talan olunur, ailələri məhv edilirdi və sairə”.

Dinləmə

(St. 1.1.2) 6-ci tapşırıqga əsasən şagirdlər Fernando Magellan hakkında məlumat toplayıb məruzə hazırlayırlar. Məruzəni dinləyən şagirdlər özlərində qeydlər aparır, sual verir və əlavələr edirlər.

Dil qaydaları

(St. 4.1.4) 7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. **8-9-cu tapşırıqlar** vasitəsilə şagirdlər sıra saylarının yazılışı ilə bağlı qaydaları tətbiq edirlər.

10-cu tapşırıq təlim nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutulmuşdur.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

LAYİHE

18-ci dərs. QALİLEY (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətninə əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətninə əsas fikirləri müəyyənlendirmək məqsədilə suallar tərtib edir. Mətninə məlumatlardan istifadə etməklə sillogizm qurur və əldə etdiyi yeni məlumatı vurğulayır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümələlər qurur).
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Mürekkeb sayıların yazılışı ilə bağlı qaydalara əməl edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənlendirir.	Dinləyicilərinə məlumatları çatdırarkən öz nitqini əyani vəsaitlər və qrafik informasiya ilə müşayiət edir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.	Dinlədiyi mətninə qaranlıq məqamları aydınlaşdırmaq üçün suallar hazırlayırlar.

Motivasiya

Motivasiya üçün “Qaliley” mətninə epiqraf kimi verilmiş şeir parçasından və ona qoyulmuş sualdan istifadə edilir. **Beyin həmləsi** yolu ilə suallara verilmiş cavablar qeyd olunur. Daha sonra müəllim şagirdlərin diqqətini şeirin yanında verilmiş portretə yönəldir:

– Təsvirə əsasən bu şəxs haqqında nə deyə bilərsiniz?

Şeir parçası və illüstrasiyadan şagirdlər aşağıdakı məlumatları əldə edə bilərlər:

- Qaliley astronomiya ilə məşğul olmuşdur.
- Onun fikirləri kilsə xadimlərinin xoşuna gəlməmişdir.
- Buna görə də onu zindana salmışdır.
- Zindandan çıxandan sonra onu edam etmək isteyiblər.
- Ölüm ayağında olanda da alim öz fikrindən dönməyib.
- Qaliley əmin idi ki, Yer fırlanır.

Oxu

(St. 2.2.1) Mətn **öyrənirəm – öyrədirəm** üsulu ilə oxudulur. Əvvəlcə şagirdlər mətni bütövlükdə səssiz oxuyurlar. Sonra qruplara ayrırlar və hər qrup mətnin bir hissəsini ətraflı müzakirə edir və orada əks olunan fikir və faktları əhatə edən suallar tərtib edir.

Qruplarla iş. Mətn qruplar arasında aşağıdakı hissələr böülüne bilər:

I qrup – 67-ci səhifədə mətn daxili sualdan sonra birinci iki abzas.

II qrup – 67-ci səhifədə sonuncu iki abzas.

III qrup – 68-ci səhifədə birinci üç abzas.

IV qrup – 68-ci səhifədə sonuncu üç abzas.

Bu zaman həm sual verən, həm də sualları cavablandırıran qrupların fəaliyyəti qiymətləndirilir. Qruplarla iş bitdikdən sonra 4-5-ci tapşırıqlar yerinə yetirilir. Əvvəlki dərslərdə sillogizmlər qurmuş şagirdlər 4-cü tapşırıqda verilmiş sillogizmi asanlıqla tamamlaya bilərlər. 5-ci tapşırığı yerinə yetirmək üçün isə onlar mətni çox diqqətlə oxuduqlarını sübut etməlidirlər. Yalnız bundan sonra onlar aşağıdakı sillogizmləri qura bilərlər.

Qalileyin yaşadığı illər:

I hökm: 1600-cü ildə Cordano Bruno edam etdirildi.

II hökm: Bundan 33 il sonra (1633-cü ildə) Qalileyin məhkəməsi oldu.

III hökm: Bu zaman Qalileyin 69 yaşı vardi.

IV hökm: Qaliley məhkəmədən 9 il sonra vəfat etdi.

Nəticə: Qaliley 1564-1642-ci illərdə yaşamışdır.

Qalileyin milliyəti:

I hökm: Qaliley Cordano Brunonun həmvətəni olmuşdur (sondan II abzas).

II hökm: Cordano Bruno italyan alimi olmuşdur (mətnin II abzası).

Nəticə: Qaliley milliyətcə italyan olmuşdur.

Mətnin oxusu üzərində çalışarkən “Nə anladın?” rubrikasında verilmiş suallardan istifadə edilməlidir.

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlər 2-ci tapşırıqda verilmiş sözlərin mənalarını lügətin köməyi ilə araşdırır, sonra onları cümlədə işlədirlər.

Oxu

(St. 2.2.1) Müəllim şagirdlərə vərəqlərdə aşağıdakı mətni paylayır:

Bir ustadan uğurlarının səbəbini soruşurlar. O, qısaca cavab verir:

– _____ (1)

Buna necə nail olduğunu soruşurlar. Yenə də cavab qısa olur:

– _____ (2)

“Bəs bunu necə əldə etmək olar?”, – deyə öyrənmək isteyirlər.

– _____ (3), – deyə usta cavab verir.

Daha sonra müəllim yazı taxtasında aşağıdakı sözləri yazır:

A) Təcrübə B) Səhv qərarlar C) Doğru qərarlar

Tapşırıq: Mətdə nömrələnmiş boşluqların yerinə bu ifadələrdən uyğun gələnləri yazın.

Bu cür tapşırıqlar şagirdlərdə məntiqli oxu (verbal məntiq) bacarığını inkişaf etdirir. Şagirdlər sözleri uyğun boşluqlara yazıb vərəqləri müəllime təqdim edirlər. Şagirdlər öz məntiqlərini izah edirlər. Doğru cavab müəyyən edilir:

1. Doğru qərarlar.
2. Təcrübə.
3. Səhv qərarlar.

Dil qaydaları

(St. 4.1.4) 6-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. 7-ci tapşırığı yerinə yetirməklə şagirdlər alınmış mürəkkəb sözlərin yazılış qaydalarına əməl edirlər.

Müəllimin nəzərine! V sinifdə mürəkkəb sözlərin iki cür yazıldığı haqqında (bitişik və defislə) məlumat verilmişdi. Ayrı yazılan mürəkkəb sözlərdən bəhs edərkən dərsliyi linqvistik terminlərlə yükleməmək məqsədilə “tərkibi sözlər” ifadəsindən istifadə olunmamışdır.

8-ci tapşırıq riyaziyyat fənni ilə integrasiya yaradır. Burada hər bir sırada verilmiş sadə saylar müxtəlif kombinasiyalarda birləşərək mürəkkəb saylar yarada bilər. Məsələn:

- 1-ci variant: Qırx min beş yüz yeddi
- 2-ci variant: Qırx min yeddi yüz beş
- 3-cü variant: Yeddi min beş yüz qırx
- 4-cü variant: Beş min yeddi yüz qırx və s.

Bunu nəzərə alaraq müəllim bu tapşırıq yerinə yetirilərkən **auktion** üsulunu tətbiq edə bilər (sonuncu mümkün variantı deyən şagird qalib sayılır).

9-cu tapşırıq praktik xarakter daşıyır.

Fəndaxili integrasiya (st. 1.2.1). 10-cu tapşırıq araşdırma xarakterli olduğundan ev tapşırığı kimi verilir. Şagirdlər iki qrupda işləyərək verilmiş mövzularda araşdırma aparır və məruzə hazırlayırlar. Bu mövzular üzrə kifayət qədər ədəbiyyat və internet materialları vardır. Müəllim məruzələrin həcmini (söz və ya cümlə sayı ilə) əvvəlcədən müəyyən edib şagirdlərə bildirə bilər.

Məruzələr bir (məruzəçi) və ya iki (həmməruzəcilər) şagird tərəfindən təqdim edilə bilər. Məruzə zamanı əyani vəsaitlərdən, qrafik informasiyadan istifadə təqdirdə edilməlidir.

(St. 1.1.1) Digər qrupun məruzəsini dinləyən hər bir qrup qaranlıq məqamları aydınlaşdırmaq, daha geniş informasiya almaq məqsədilə 4-5 sual hazırlanmalıdır.

(St. 4.1.4) Müəllim yazılı məruzələri qiymətləndirərkən mətnlərdə işlənmiş sayların yazılışını da nəzərə alır və şagirdlərlə birləşməsindən müzakirə edir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

19-cu dərs. ORXON-YENİSEY ABİDƏLƏRİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tənmiş olmadığı sözlərin mənasını şərh edir.	Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir.
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnindəki elmi məlumatları ümmümləşdirib ləkənək tezislərlə ifadə edir. Mətnindəki əsas məlumatları qrafik informasiya (cədvəl, sxem) şəklində təqdim edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırrı.	Mətnin hissələrini məzmunə uyğun başlıqla adlandırır.
2.2.3. Mətnindəki fikir və mülahizələrə münasibət bildirir.	Mətnindəki əsas məqamlarla bağlı sualları cavablandırır. Mətnindən seçilmiş hissənin onda yaratdığı hiss və duyğuları şərh edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Saylarla işlənən isimlərin yazılışı ilə bağlı qaydalara əməl edir.

Motivasiya

Verilmiş suallar əsasında **BİBÖ** cədvəlinin I sütunu doldurulur:

1. Azərbaycan dili hansı dillər qrupuna daxildir?
2. Türk dilləri qrupuna başqa hansı dillər daxildir?
3. Tarixboyu xalqımız hansı əlifbalardan istifadə etmişdir?
4. Qədim türklər haqqında nə bilirik?

Qədim türklərin əlifbası haqqında		
Bilirəm	İsteyirəm bilim	Öyrəndim

II sütunu doldurmaq üçün şagirdlər bilmək istədikləri məlumatları qeyd edirlər. Yaxşı olar ki, müəllimin yönəldici sualları ilə burada “Qədimdə türklərin öz əlifbası olmuşdurmu?” suali da öz əksini tapsın.

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlər 1-ci və 4-cü tapşırıqlarda verilmiş söz və ifadələrin mənalarını lügətin köməyi ilə araşdırırlar. Mətni qavramaq üçün bu sözlərin mənalarını bilmək vacibdir. Müəllim tapşırır ki, mətn oxunan zaman həmin sözlər rast gəldikcə onların izahının kontekstə nə dərəcədə uyğun olduğunu bir daha müəyyənləşdirsinlər.

Oxu

(St. 2.2.1) Mətn 12 abzasdan ibarətdir. Bu, **cütlükdə oxuma – cütlükdə ümmümləşdirmə** üsulunu tətbiq etməyə imkan verir.

LAYİHE

Şagirdlər əvvəlcə mətni səssiz oxuyurlar. Sonra cütlükler və abzaslar nömrələnir. Hər cütlük müvafiq abzası oxuyub oradakı əsas fikri müəyyən edir, həmin fikri bir cümle ilə ifadə edir və abzasın məzmunu ilə bağlı sual qoyur. Şagirdlər çalışmalıdırılar ki, abzasla bağlı tezis və sual bir-birini təkrarlaşasın, yəni eyni fikir əvvəlcə nəqli, sonra sual cümlesi ilə ifadə olunmasın.

Tezislər hazır olduqdan sonra cütlükler birincidən başlayaraq növbə ilə cümlələrini səsləndirməlidirlər. Beləliklə, 12 cümlə vasitəsilə mətnin məzmunu əhatə olunmalıdır. Müəllim abzasdakı əsas fikri tutmayan cütlüklerin cümlələrinə yönəldici suallar vasitəsilə düzəlişlər verə bilər. Belə olan halda digər şagirdlər həmin abzası oxuyub öz variantlarını təqdim edə bilərlər.

Daha sonra cütlükler qeyri-ardıcıl şəkildə suallarını səsləndirirlər. Bu mərhələdə **cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə** üsulunu **sual müsbəcəsi** üsulu ilə sintez etmək olar.

Mətn tam mənimsənilidikdən sonra BİBÖ cədvəlinin 3-cü sütunu doldurulur. Şagirdlər xəritədə Mongolustan, Sibir ərazisini, Orxon və Yenisey çaylarını göstərirlər.

“Nə anladın?” rubrikasına aid olan tapşırıq şagirdin oxuyub-anlama bacarığının yoxlanılmasına xidmət edir.

“Düşün və cavab ver” (**st. 2.2.3**). 3-cü tapşırıq şagirddə əldə etdiyi məlumatdan nəticə çıxarmaq bacarığını formalaşdırır.

5-ci tapşırıq: Şagirdlər mətndəki məlumatlardan 5 əsas məqamı seçib dəftərlərdə yazırlar. Bir neçə şagird təqdimat edir. Variantlar müqayisə olunur və kollektiv müzakirə yolu ilə mətndən 5 əsas məlumat seçilir. Bu, şagirdlərdə mətndəki birinci dərəcəli fikirləri yardımçı məlumatlardan fərqləndirmək, məlumatları ümumiləşdirib tezis şəklində təqdim etmək bacarığını formalaşdırır.

(**St. 2.2.2**) Mətn şagirdlər tərəfindən məzmunca bitkin hissələrə bölünür (6-ci tapşırıq). Mətni 2 hissəyə bölmək olar: 1) Orxon-Yenisey abidələrinin və qədim türk elifbasının tədqiqi tarixi; 2) Kültigin, Bilgə xagan və Tonyukukun şərəfinə qoyulmuş abidələr.

7-ci tapşırıq: Şagirdlər Orxon-Yenisey abidələrinin tədqiqi tarixinin xronoloji cədvəlini tərtib edirlər.

Dil qaydaları

(**St. 4.1.4**) 8-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. 9-10-cu tapşırıqları yerinə yetirməklə şagirdlər saylarla işlənən isimlərin yazılış qaydalarını daha dərindən mənimsəyirlər.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

20-ci dərs. İŞARƏLƏRİN TARİXİ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin hissələrini məzmuna uyğun başlıqla adlandırır. Mətnin müəyyən hissəsinin məzmununu əhatə edən sual formalaşdırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Biliklərdən istifadə etməkələ mətndəki fikir və mülahizələri genişləndirir.
2.1.1. Lügətlərdən istifadə etməkələ tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Mövzu üzrə topladığı məlumatları məruzə şəklində təqdim edir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.	Dinlədiyi mətndəki əsas məlumatları əvvəl aldığı biliklərlə müqayisə edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Fikri ifadə edərkən cümlələr arasında məntiqi əlaqə qurur.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	İsimləşmiş saylarda ismin xüsusiyyətlərini müəyyən edir.

Motivasiya

Müəllim yazı taxtasında cümle yazır:

Gör o pişik balalarına necə məhəbbətlə baxır.

Şagirdlərə cümləni oxumaq tapşırılır. Şagirdlər “o” əvəzliyindən sonra vergülün işlənmə qaydasına bələd deyillər. Ona görə də cümləni düzgün oxumaqda çətinlik çəkə bilərlər. Müəllim şagirdlərə cümlənin mübtəda və xəbərini və ya “o” sözünün hansı suala cavab verdiyini (*kim? yoxsa hansı?*) müəyyən etməyi tapşırı bilər.

Bundan sonra müəllim “o” sözündən sonra vergül qoyur:

Gör o, pişik balalarına necə məhəbbətlə baxır.

Cümləni bir də oxumaq tapşırılır. Bu cümlədə “o” sözünün hansı suala cavab verdiyi (*kim? yoxsa hansı?*) soruşulur.

Məqsəd bir durğu işaretinin – vergülün cümlənin məzmununa necə təsir etdiyini əyani şəkildə göstərməkdir.

Oxu

(St. 2.2.2) Mətn öyrənirəm – öyrədirəm üsulu ilə oxuna bilər. Elmi-kültəvi mətnlərdəki məlumatların mənimsənilməsi üçün bu çox effektiv üsuldur.

Mətn əvvəlcə şagirdlər tərəfindən səssiz oxunur. 1-ci mətdaxili sual cavablandırılır. Bu hissədə 4-cü abzasın məzmunla bağlılığı zəifdir. Şagirdlər bunu əsaslandırmalıdır: *Mətnin məzmunu yazında durğu işaretləri ilə bağlı olduğu halda, həmin abzasda əlyazma kitablarının çətinliklə ərsəyə gəlməsindən danışılır.*

Sonra müəllim mətni 3 bitkin hissəyə bölməyi və həmin hissələri adlandırmağı təklif edir.

Mətni 3 hissəyə bölmək olar:

Giriş:

Yazında durğu işaretlərinin rolü və əhəmiyyəti (ilk 2 abzas).

Əsas hissə:

1. Durğu işaretləri tətbiq olunmamışdan əvvəl mətnlərin yazılışı (sonrakı 3 abzas).

2. Sual və nida işaretlərinin yaranma tarixi (1-ci mətdaxili sualdan sonrakı 5 abzas).

3. Vergül işaretəsinin yaranma tarixi (sondan ikinci abzas).

Sonluq:

Yazında istifadə olunan digər durğu işaretləri (sonuncu abzas).

Beləliklə, şagirdlər 5 qrupa bölündürələr. Hər qrup mətnin müvafiq hissəsini bir daha oxuyub ətraflı müzakirə edir və orada əks olunan fikir və faktları əhatə edən suallar tərtib edir. Təqdimat zamanı qrup nümayəndəsi həmin suallarla digər qruplara müraciət edir. Cavab yanlış və ya yarımcıq olduqda o öz sualını geniş şərh edir.

Müəllimin nəzərine! Şagirdlər mümkün qədər çalışmalıdır ki, sual tərtib edərkən mətndə əks olunmuş məlumat deyil, həmin məlumatlardan çıxan nəticə soruşulsun. Belə suallar daha yüksək qiymətləndirilməlidir.

(St. 2.2.3) Mətnin sonluq hissəsi cəmi bir abzasdan ibarət olduğundan müəllim 5-ci qrupla ayrıca işləməli, yönəldici suallar vasitəsilə onlara həmin hissəni əlavə məlumatlarla zənginləşdirməyə kömək etməlidir. Məsələn:

– Riyaziyyatdan misal və ya tənlik qurarkən rəqəmlərdən başqa hansı işaretlərdən istifadə edirsiniz? (toplama, çıxmə işaretləri, faiz, mötərizə və s.)

– Hər hansı bir mahnının musiqisini yazı vasitəsilə əks etdirmək mümkündürmü? Bunun üçün hansı işaretlərdən istifadə olunur? (notlar)

Söz ehtiyatı

(St. 2.1.1) 2-ci tapşırıqda verilmiş sözlərin mənaları əvvəlcə kontekstə görə izah olunur, sonra şagirdlər öz izahlarını lügətdə verilmiş izahla müqayisə edirlər.

“Nə anladın?” rubrikasına aid olan 3-cü tapşırıq şagirdlərin oxuyub-anlama bacarığının yoxlanılmasına xidmət edir.

Danışma

“Düşün və cavab ver” (**st. 1.2.1**). 4-cü tapşırıq layihə tipli tapşırıq olduğundan ev tapşırığı kimi verilə bilər. Şagirdlər qrup şəklində araştırma aparırlar. “Yazında istifadə olunan işarələr” mövzusunda konfrans keçirilir. Məruzələr dinlənilir və müzakirə olunur.

Müəllimin nəzərinə! IV qrup üçün verilmiş tapşırıq bir qədər dərin araştırma, etimoloji lügətlərlə iş tələb edir. “P.S.” işarəsi latınca “post scriptum” (məktubdan sonra) ifadəsinin ixtisarıdır. Adətən, məktubun sonunda yaddan çıxmış məlumat artırıldığda cümlənin əvvəlində istifadə olunur. “N.B.” də latın mənşəli (nota bene – vacib qeyd) işarədir. Müəyyən əsəri oxuyan oxucu vacib saylığı məqamın yanında bu işarəni qoyur.

Dinləmə

(**St. 1.1.1**) Müəllim aşağıdakı mətni səsləndirir:

DURĞU İŞARƏLƏRİ

İnsan vergülü itirdi, mürəkkəb cümlələrdən qorxmağa, daha sadə, asan cümlələr axtarmağa başladı. Çətin olmayan cümlələrin ardınca çətin olmayan fikirlər gəldi.

Sonra o, nida işarəsini itirdi və sakit, aramlı, eyni intonasiya ilə danışmağa başladı. Onu artıq heç nə sevindirmirdi və özündən çıxarmırdı, o hər şeyə emosiyasız yanaşırdı.

Daha sonra o, sual işarəsini itirdi. Sual verməyi unutdu, harada – kosmosda, yerdə, hətta öz evində baş verməsindən asılı olmayıaraq heç bir hadisə onda maraq oyatmırı.

Bir qədər keçdi, iki nöqtəni də itirdi. O daha insanlara fikirlərini, hərəkətlərini izah etməyə ehtiyac duymurdu.

Həyatının sonuna yaxın onda ancaq dırnaq işarələri qalmışdı. Onun bir dənə də şəxsi fikri yox idi, həmişə kimdənsə sitat gətirirdi. Beləliklə, o, düşünmək qabiliyyətini tamamilə itirdi.

Durğu işarələrini qoruyun!

Aleksandr Kanevski

Dinlənilmiş mətn dərslikdən oxunmuş mətnlə bir neçə parametrdə müqayisə olunur:

1. Mövzu
2. Məzmun
3. Fikirlərin ifadə tərzi (üslub)

Müzakirə nəticəsində aşağıdakı qənaətlərə gəlinə bilər:

1. Mövzu baxımından mətnlər yaxındır. Hər ikisində yazında istifadə olunan işarələrdən və onların yazılı nitqdə əhəmiyyətindən danışılır.

LAYİHE

2. Məzmun baxımından mətnlər fərqlidir, çünki “İşarələrin tarixi” mətnində bəzi işarələrin yaranma tarixində danışıldığı halda, “Durğu işarələri” mətnində işarələr mənəvi keyfiyyətlərlə müqayisə olunur.

3. İfadə tərzi baxımından da mətnlər fərqlidir. Dərslikdəki mətn məlumatvericidir, elmi-kütləvi xarakter daşıyır. Dinləmə mətni isə bədii mətndir, məzmununda əsas cəhət obrazlılıqdır.

Dinləmə mətninə qoyulan sual və tapşırıqlar da onun üslubuna uyğun olmalıdır:

1. Durğu işarələri ilə münasibətiniz necədir?

2. Ən çox sevdiyiniz, ən çox işlətdiyiniz, ən çox sevmədiyiniz durğu işarəsi hansıdır?

3. Durğu işarələrinin vacibliyi haqqında öz fikirlərinizi bildirin.

Bu suallar şagirdlərdə bədii təfəkkürü inkişaf etdirmək məqsədi daşıyır.

Yazı

(St. 3.1.3) Dinləmə mətni üzərində iş tamamlanandan sonra müəllim şagirdlərə hər iki mətndən istifadə edərək durğu işarələrinin yazıldığı funksiyası və onlardan düzgün istifadənin vacibliyi barədə mətn yazmağı tapşırır.

Dil qaydaları

(St. 4.1.2) 6-ci tapşırıq yerinə yetirilərən sözün qrammatik mənasını müəyyən etmək şagirdlərdə çətinlik yarada bilər. Ona görə də müəllim bəzi məsələlərə aydınlıq gətirməlidir:

Sifətlər kimi saylar da isimləşə və bu zaman ismin xüsusiyyətlərini qəbul edə bilər: kim? nə? suallarına cavab verə, hal, mənsubiyyət, cəm şəkilçiləri qəbul edə bilər. Lakin bununla belə, həmin sözlər nitq hissəsi olaraq say hesab edilir. Tapşırıqda verilmiş cümlələrdəki sayların qrammatik mənasını müəyyən edərək onun hansı suala cavab verdiyini, hansı şəkilçilər qəbul etdiyini müəyyənləşdirmək lazımdır.

6-ci tapşırığı yerinə yetirməklə şagirdlər saydan düzəlmüş isimləri saydan fərqləndirmək bacarığını nümayiş etdirirlər.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

21-ci dərs. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (1 saat)

Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümumi-ləşdirici təkrar üçün material (dərslik, səh. 77-78), MMV-də kiçik summativ qiymətləndirmə nümunəsi (MMV, səh. 80-81) təqdim olunmuşdur.

II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.

ZARAFATIN SONU

Amerikanın Klivlend şəhərində yerləşən "General Electric" şirkətində çox geniş yayılmış bir zarafat var idi. Şirkətə gələn hər yeni işçiyə aq işiq yayan bir lampa düzəltməyi şərt qoyurdular. **1** Əslində, şirkətin işçiləri belə bir lampanı düzəltməyin mümkün olmadığına əmin idilər. **2** Beləliklə, yeni gələn işçilər apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə, insan təbiətinə uyğun olaraq, "Mən bacarmaram!" – deyir və təcrübələrinə son qoyurdular. **3** Ancaq **1928-ci** ildə bu işçilərdən biri, **39** yaşılı Marvin Pipkin "Mən bacarmaram!" **yolu** əvəzinə "Mən bacararam!" **yolunu** seçdi. **4** O, gecəsini gündüzünə qataraq **5-6** günə məşhur fluoressensiya lampasını kəşf etdi.

1. Mətnin məzmununa uyğun gələn atalar sözünü göstərin.

- A) İş ilə zarafat olmaz.
- B) Bacarmadığın bir işə "bacararam" demə.
- C) Boyuna baxma, bacarığına bax.
- D) Cəhd ilə siçan taxtanı dələr.

2. Mətndən belə bir nəticə çıxarmaq olmaz:

- A) İlk elektrik lampasını Marvin Pipkin kəşf edib.
- B) Marvin Pipkin XIX-XX əsrlərdə yaşamışdır.
- C) Fluoressensiya lampası aq işiq yayır.
- D) Marvin Pipkin 1889-cu ildə anadan olub.

3. "Onlar, sadəcə olaraq, yeni əməkdaşın aq bayraq qaldırdığını görmək üçün bu zarafatı edirdilər" cümləsi nömrələnmiş boşluqlardan hansının yerinə uyğun gəlir?

- A) 1
- B) 2
- C) 3
- D) 4

4. "Yol" sözü hansı cümlədə mətndəki mənada işlənmişdir?

- A) Yolumuz uzaq olsa da, səyahətimiz maraqlı keçdi.
- B) Buzqırın gəminin açdığı yoldan qayıqlar keçdi.
- C) Asta gedən yorulmaz, yüyürən yolda qalar.
- D) Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir.

5. Götərilməmiş sözlər haqqındaki fikirlərdən hansı doğrudur?

- A) Hər üçünü həm rəqəmlə, həm də sözlə yazmaq olar.
- B) Hər üçünü Roma rəqəmləri ilə yazmaq olar.
- C) Hər üçü sıra sayıdır.
- D) Hər üçü miqdar sayıdır.

LAYİHE

6. Hansı saylar Roma rəqəmləri ilə ifadə olunur?

- A) müəyyən miqdar sayıları
- B) qeyri-müəyyən miqdar sayıları
- C) kəsr sayıları
- D) sıra sayıları

7. Cümnlərin hansında “onlarla” sözü say kimi işlənmişdir?

- A) Sən bu gün onlarla getməlisən.
- B) Sən əvvəl onlarla məsləhətləş, sonra qərar ver.
- C) Bu gün kitabxanaya onlarla əlyazma gətirildi.
- D) Onlarla bizim aramızda heç bir ədavət yoxdur.

8. Hansı cümlədə numerativ söz yerine görə düzgün işlənməmişdir?

- A) Yeddi oğul istərəm, bircə dənə qız gəlin.
- B) Çoban yüz baş qaramalı yaylağa apardı.
- C) Məclisə cəmi iyirmi nəfər adam gəlmışdı.
- D) Mağazadan iki top ipək parça aldım.

9. Hansı cümlədə sayla işlənən ismin yazılışında səhvə yol verilmişdir?

- A) Milli Məclisdə bir sıra məsələlər müzakirə olundu.
- B) Ötən il məhsul satışından xeyli gəlir əldə edildi.
- C) Bədii kitabların tərcüməsində bir çox problem var.
- D) Azərbaycanda yüzzlərlə tarixi abidə aşkar edilib.

10. Hansı bənddəki sayıların ardıcılılığı verilmiş sıraya uyğun gəlir?

yüzlərlə, ikinci, beş tam onda altı

- A) onlarla, beşdə bir, üç tam onda yeddi
- B) beş, bir sıra, IV
- C) bir çox, III, 1,02
- D) altıncı, beş-altı, üçdə iki

11. Roma rəqəmlərindən nə zaman istifadə edilmir?

- A) Hökmdar adlarında sıra sayını göstərmək üçün.
- B) Əsrləri göstərmək üçün.
- C) Siyahıların tərtibində sıra sayını göstərmək üçün.
- D) İlləri göstərmək üçün.

12. Hansı cümlədə say işlənib?

- A) O bu gün çox gözəl görünür.
- B) Ən az şagird bizim sinifdədir.
- C) Onlar xeyli piçildəşdilər.
- D) Çox danışma!

III BÖLMƏ

DƏYƏRLƏRİMİZ

Dərs №	Məzmun standartları	Mövzu	Saat sayı	Dərslik səh.	MMV səh.
22.	2.2.1., 2.1.1., 2.1.2., 3.1.1., 4.1.2.	Vətən sağ olsun Əvəzlilik və onun məna növləri	3	80-83	83-86
23.	2.2.1., 2.1.1., 2.2.3., 1.2.4., 3.1.1., 4.1.2.	Sonuncu dərs Şəxs əvəzlilikləri	3	84-87	87-90
24.	2.1.1., 2.2.1., 3.1.3., 4.1.2., 4.1.3.	Əlif Hacıyev İşarə əvəzlilikləri	3	88-90	91-93
25.	2.2.1., 2.1.1., 3.1.1., 4.1.3.	Aypara və ulduz O, bu əvəzliliklərindən sonra vergülün işlənməsi	2	91-92	94-97
26.	2.2.1., 2.1.2., 2.1.1., 3.1.3., 4.1.3., 4.1.4.	Bayraq	2	93-94	98-100
27.	2.2.2., 2.1.1., 2.2.3., 3.1.4., 1.2.1., 4.1.2.	“Mən gərək oğul doğulaydım...” Əvəzliyin digər məna növləri	3	95-98	101-103
28.	2.2.1., 2.1.2., 1.2.1., 4.1.3.	Ağdam Çörək Muzeyi Əvəzliyin quruluşca növləri	4	99-103	104-106
29.		Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	1	104	106-108
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ			1		
Yekun			22 saat		

LAYİHE

22-ci dərs. VƏTƏN SAĞ OLSUN (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Mətndəki əsas fikri müəyyənləşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Lügətdən istifadə etməklə mənasını müəyyənləşdiriyi sözə əlavə şəhlər verir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Verilmiş mövzuda təsviri xarakterli mətn yazar.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Cümlələrdəki sözləri uyğun gələn əvəzliklərlə əvəz edir.

Motivasiya

Suallar:

- “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” misrasını necə başa düşürsünüz?
- “Qarabağ” deyəndə ilk növbədə nə yadınıza düşür?
- I, II Qarabağ müharibələri haqqında nə bilirsiniz?

Oxu

(St. 2.2.1) Mətn üzərində iş **istiqamətləndirilmiş oxu** üsulu ilə aparılır. Şagirdlərə aşağıdakı sual və tapşırıqlar təqdim edilir:

1. Leytenant Zamanov Şuşaya göndərildiyini eşidəndə niyə sevindi?
2. Sizcə, mayor Əsədov Zamanlıının hərbi məktəb oxuduğunu nədən bildi? (tapşırıq 4)
3. Şuşanın alınması üçün hansı plan qurulmuşdu?
4. Zamanlı nə üçün Əsədovun hörmətini qazanmaq istəyirdi?
5. Şuşaya hücum prosesini təsvir edin.
6. Mayor Əsədov nə üçün Zamanlıya arxada qalmağı dedi?
7. Mayor Zamanlıya nə tapşırıdı?
8. “Vətən sağ olsun!” ifadəsini hansı məqamlarda işlədirirlər? (tapşırıq 5)

Söz ehtiyatı

(St. 2.1.1) “Söz ehtiyatı” başlığı altında verilmiş 1-ci tapşırıq yerinə yetirilir.
Taqim – rota, eskadron və ya topçu bölməsi və bu cür bölməni təşkil edən əsgər dəstəsi

Tabor – batalyon

Bölük – piyada və bəzi xüsusi qoşun hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota

Stimul – təkanverici amil, bir işə sövq edən həvəsləndirici səbəb; maddi və ya mənəvi maraq

Snayper – mahir atıcı, sərrast nişançı

“Nə anladın?” rubrikasında verilmiş tapşırıq yerinə yetirilir.

“Düşün və cavab ver” rubrikasında verilmiş tapşırıqlar müzakirə üçün nəzərdə tutulub. Şagirdlərin bu situasiyalara münasibəti fərqli ola bilər. Tapşırıqların məqsədi şagirdlərdə fikir bildirmək və fikrini əsaslandırmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Yazı

(St. 3.1.1) 6-cı tapşırıq. Şagirdlər təsviri xarakterli mətn yazmayı öyrəniblər. Mətndə mayor Əsədovun həm xarici görünüşü, həm də xarakterini göstərən hissələr vardır. Mətndəki məlumatlardan istifadə etməklə mayor Əsədovun tam obrazı yaradılır.

Əlavə tapşırıq.

Şagirdlərə “Söz mücrüsü”ndən istifadə etməklə “Vətənim” mövzusunda mətn yazmaq tapşırılır. Təklif olunan “Söz mücrüsü”: Vətən, müdafiə, qorumaq, təbiət, ölmək, qəhrəman oğullar, zəngin, sərvət, tarix, sevmək, düşmən, işgal olunmuş, azad olunmaq.

Mətnin tipləri haqqında əvvəlki dərslərdə keçilmiş bilikləri yoxlamaq və möhkəmləndirmək məqsədilə belə bir tapşırıq verilir:

Verilmiş fikirləri tamamlamaqla hər üç tipdə mətn yazın. Mətnin sonluğuna fikir verin.

Təsviri: Azərbaycan qədim və zəngin ölkədir. Onun tarixi, təbiəti, insanları haqqında çox danışmaq olar...

...Bax mənim Vətənim belə ölkədir!

Nəqli: Azərbaycanın müstəqilliyi ona övladlarının qanı hesabına başa gəlib. İndi biz sizə onlardan biri haqqında danışacaqıq...

...Ona görə deyiblər: “Torpaq, əgər uğrunda ölen varsa, Vətəndir!”

Mühakimə: Azərbaycan həmişə başqa dövlətlərin diqqət mərkəzində olub. Niyə məhz Azərbaycan?..

...Buna görə də zaman-zaman yadellilər torpaqlarımızı ələ keçirməyə çalışmışlar.

LAYİHE

Dinləyib-anlama və danışma

(St. 4.1.2) 7-ci tapşırıq. “Yaradıcılıq” rubrikasında verilmiş tapşırıq araşdırma tələb etdiyindən ev tapşırığı kimi verilə bilər. Lakin təqdimatların dinlənilməsinə dərs saatı ayrılmalıdır. Şagirdlər qruplara ayrılır və verilən mövzularda təqdimat hazırlayırlar. Şagirdlərə məlumat vermək lazımdır ki, təqdimatlar hazırlanarkən mətnin tərkib hissələrinin düzgün formalasdırılması, informasiyanın qeyri-verbal şəkildə ötürülməsi qiymətləndiriləcəkdir.

Dil qaydaları

(St. 4.1.2) 8-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Şagirdlər göy hərflərlə verilmiş sözlərə sual verirlər, hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirirlər.

9-10-cu tapşırıqlar yerinə yetirilir.

Əlavə tapşırıq (şagirdlərə mətn yazılmış iş vərəqləri paylanır):

Aytənin inşasından əvəzlikləri seçin və növünü müəyyənləşdirin.

MƏSTAN

Mənim ad günümün səhəri idi. Mən hələ yuxuda ikən valideynlərim sakitcə otağıma daxil oldular və stolun üstünə böyük, qəşəng bir qutu qoydular. Oyanan kimi həmin qutunu açdım. Orada balaca pişik balası var idi. Onun yaşıl gözləri par-par parıldayırdı, əlimə götürəndə yumşaq tükləri əllərimi oxşayırırdı. Həmişə belə bir pişiyimin olmasına arzulamışam. Birinin əlində, evində pişik balası görəndə həsrətlə baxardım.

Bir neçə həftə keçdi. Pişik balası böyüyürdü. Mən ona qulluq edir, yedirdir və onunla oynayırdım.

Bir gün dərsdən gələndə diqqətsizlik edib evin qapısını aralı qoydum. İçəri girən kimi pişik balasının yanına qaçıdım. Onu əzizlədim, yeməyini verdim və qutudan çıxarddım. Özüm mətbəxə yemək yeməyə keçdim. Bir qədər keçəndən sonra balaca Məstanımı çağırmağa başladım. Nə qədər çağırımsa, o gəlmədi. Birdən fikir verdim ki, qapı açıqdır. Ağlıma gələn fikirdən dəhşətə gəldim: pişiyim evdən getmişdi. Hər şey ağlıma gələrdi, bir bundan başqa. Qanım qaraldı. Həyatə qaçıb pişiyimi axtarmağa başladım. Kimdən soruştumsa, heç kim bir söz demədi. Qayıtdım. Axşama kimi heç nə eləyə bilmədim. Fikrim Məstanımın yanında idi. Evdə hamının kefi pozulmuşdu.

Gecə yatmağa hazırlaşanda qapının arxasından miyovultu səsi eşitdim. Qulaqlarımı inanmadım. Tez qapıya doğru qaçıdım. Açında gördüm ki, Məstan qapının ağızındakı balaca xalçanın üstündə oturub sakit-sakit məni “ağırır”. Sevindiyimdən bilmədim, neyləyim. Tez onu qucağıma götürüb evə apardım.

O gündən sonra daha diqqətli oldum. Axı mən Məstanımı itirmək istəmirəm...

Əvəzliklərin dildə işlənməsinin səbəbini izah etməyə çalışın. Əgər mətn-dəki bütün əvəzlikləri əvəz etdiyi sözlə dəyişsək, nə baş verər?

Sonuncu sual müzakirə olunarkən şagirdlər bu qənaətə gəlirlər ki, əvəzliklər olmasa, mətnin dili ağırlaşar, tez-tez təkrarlara yol verilər.

Qiymətləndirmə


Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

23-cü dərs. SONUNCU DƏRS (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Mətndəki hadisələrin davamını proqnozlaşdırarkən müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Biliklərindən istifadə etməklə mətndəki fikir və mülahizələri genişləndirir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.	Qazandığı biliklərdən istifadə etməklə problemə öz münasibətini bildirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Mühakimə xarakterli mətnin tərkib hissələrini müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Şəxs əvəzliklərində ismin xüsusiyyətlərini müəyyənləşdirir.

Motivasiya

Müəllimin yönəldici sualları ilə şagirdlər verilmiş sxemdəki boş xanaları doldururlar.



Əvvəlcə ümumi sual verilə bilər: *Dilin məhvi xalq üçün nə ilə nəticələnə bilər?*

Bu sual ətrafında **beyin həmləsi** keçirilir. Şagirdlərin fikirləri lövhədə yazılır. Əgər müəllim nəzərdə tutduğu nəticələrin hamısını almayıbsa, yönəldici suallar verə bilər:

1. Dilimizi itirsək, tariximizi öyrənə bilərikmi?
2. Ədəbiyyatımızı oxuya bilərikmi?
3. Milli mədəniyyət dedikdə nə nəzərdə tutulur?



Şagirdlər fikirlərini əsaslandırırlar: *Hər bir xalqın özünəməxsusluğu onun tarixi, mədəniyyəti ilə müəyyən edilir. Bunların kökündə isə milli dil dayanır. Odur ki öz dilini itirən xalq məhv olunmuş sayılır.*

Oxu

(St. 2.2.1) Mətn proqnozlaşdırılma üsulu ilə oxunur.

	Sizcə, nə baş verəcək?	Nə üçün belə düşünürsünüz?	Əslində, nə baş verdi?
Başlığı oxuduqdan sonra			
İlk hissəni oxuduqdan sonra			
İkinci hissəni oxuduqdan sonra			
Bütün hekayəni oxuduqdan sonra			

Mətnin təklif olunan bölgüsü:

I hissə – ilk 5 abzas.

Bu tapşırıq şagirdlərdə əsas fikri müəyyənləşdirmək bacarığının formalasmasına xidmət edir.

Seçilməli olan 3 əsas məqam:

1. Meriyanın qarşısına vurulmuş elan; 2. Sinifdəki sakitlik və müəllimin səsindəki hüzn (qərənginlik); 3. Kənd ağısaqqallarının dərsdə oturması.

II hissə – “Müəllimimi bir daha görməyəcəyimi düşünəndə onun danlaqları da, cəzaları da unuduldu” cümlesi daxil olmaqla.

III hissə – hekayənin sonuna qədər.

Mətn şagirdlər tərəfindən ucadan oxunur. Hər bir hissə bitəndə şagirdlər mətnin davamı ilə bağlı fərziyyələrini söyləyirlər, nə üçün belə düşündüklərini əsaslandırırlar. Fərziyyələr qeyd edilir. Sonda “Əslində, nə baş verdi?” qrafası doldurulur.

“Nə anladın?” rubrikasına aid olan tapşırıqlar şagirdin oxuyub-anlama bacarığının yoxlanılmasına xidmət edir.

“Düşün və cavab ver” rubrikasında verilmiş 4-cü tapşırıq üzərində iş aparılır. Şagirdlərin mülahizələri dinlənilir.

(St. 2.2.3) 5-ci tapşırıqda mətnin ideyasını üzə çıxarmaq məqsədilə aşağıdakı sual və tapşırıqlar verilə bilər:

1. Hadisə hansı ölkədə, hansı dövrdə baş verir?
2. Berlin hansı ölkənin paytaxtıdır?
3. Nəyə görə fransız dili əvəzinə alman dilinin tədris olunması tapşırılmışdı? (Almanlar Fransanın bir çox əyalətlərini işğal etmişdilər.)
4. Nə üçün fransız dilinin tədrisinin dayandırılması müəllif tərəfindən “elle-rindən alınan Vətən” ifadəsi ilə assosiasiya edilir?

5. “Məktəbin damında quşlar astadan civildəşirdilər və mən onlara qulaq asa-asə özümdən soruşurdum: Bəlkə, onları da almanca oxumağa məcbur edəcəklər?” cümləsinin sətiraltı mənasını izah edin.

6. Mətnin ideyasını ifadə edin.

Həmçinin şagirdlərə izah etmək lazımdır ki, ana dilinə hörmət, onu qorumaq ümumbəşəri dəyər olduğundan hadisələrin hansı ölkədə baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Ana dili bütün xalqlar üçün dəyərdir.

Söz ehtiyatı

(St. 2.1.1) Birinci hissə oxunduqdan sonra “meriya”, “komendant” sözlərinin mənaları əvvəlcə kontekstə görə, sonra isə lügətin köməyi ilə araşdırılır (tapşırıq 1).

Dinləyib-anlama və danışma

Fəndaxili inteqrasiya (st. 1.2.4). Müzakirə. Mətn daxilində verilmiş “Nə qədər ki əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz zindanının açarını əlində saxlayır...” fikri Azərbaycanla əlaqələndirilir.

Şagirdlərin mülahizələri dinlənilir. Burada sovet dönməmində Azərbaycan dilinin sıxışdırılması məsələləri, əlifbanın dəyişdirilməsi və bütün bunların xalqa necə təsir etməsi müzakirə obyekti ola bilər.

Müzakirə zamanı aşağıdakı məsələlərə də münasibət bildirilir:

- Biz hamımız öz doğma dilimizdə sərbəst danışırıq. Buna görə hesab etmək olar ki, biz dilimizi yaxşı bilirik?
- Adətən, xarici ölkələrə oxumağa gedən övladlarımız ana dilinə o qədər də maraq göstərmirlər. Sizcə, onlar öz düşüncələrində haqlıdırırlar mı? Nə üçün? (Bu sual ətrafında debat da keçirmək olar.)

Yazı

(St. 3.1.1) 6-ci tapşırıqda verilmiş mövzu əsasında esse yazılır. Şagirdlərə istiqamət verilərkən bu yazının mühakimə xarakterli olması tövsiyə edilə bilər. Eyni zamanda şagirdlərə tapşırılmalıdır ki, yazını mühakimə xarakterli mətnin hissələrinə uyğun bölsünlər və yazıda işarə etsinlər.

Şagirdlərə belə bir cədvəl təqdim edilir:

Mətn	Mühakimə – izah
Giriş (başlangıç)	Izah ediləcək fikir – fərziyyə
Əsas hissə	Izahlar
Sonluq	Nəticə, ümumiləşdirmə

və ya

Mətn	Mühakimə – sübut
Giriş (başlangıç)	Sübut olunacaq fikir – fərziyyə
Əsas hissə	Sübutlar, dəlillər, əsaslandırma
Sonluq	Nəticə, ümumiləşdirmə

Şagirdlər mətnin tərkib hissələri ilə mühakimə xarakterli mətnin tələblərini uyğunlaşdırırlar. Öz yazılarını verilmiş sxemlər əsasında yazır və hər hissədə neçə abzasın olduğunu müəyyənləşdirirlər.

Dil qaydaları

(St. 4.1.2) 7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Şəxs əvəzlikləri ilə bağlı dil qaydaları mənimsədildikdən sonra **8-10-cu tapşırıqlar** yerinə yetirilir.

8-ci tapşırıq: Şagirdlər şəxs əvəzliklərinin ismi əvəz etdiyini, bu nitq hissəsinin xüsusiyyətlərini, o cümlədən hal şəkilçilərini qəbul etdiyini, “mən” və “biz” əvəzliklərinin iyiyəlik hal şəkilçisinin fərqli olduğunu öyrənirlər.

9-cu tapşırıq: Şəxs əvəzliklərinin qəbul etdiyi hal və xəbərlik şəkilçilərini fərqləndirirlər.

10-cu tapşırıq: Feilin şəxsə görə dəyişməsini əsas götürərək mübtəda rolunda olan şəxs əvəzliyini təyin edirlər.

Əlavə tapşırıq:

Şəxs əvəzliyinin nitqdə rolunu müəyyənləşdirmək üçün şagirdlərə tapşırıq verilir:

Mətndə verilmiş şəxs əvəzliklərini əvəz etdikləri söz və ifadələrlə əvəz edin.

ƏQRƏB VƏ TISBAĞA

Əqrəblə Tisbağa dost olurlar. Bir gün Əqrəb xahiş edir ki, Tisbağa onu boynuna mindirib bir az suda gəzdirsin. Tisbağa razılaşır.

Suda üzərkən Əqrəb onu sancır. Tisbağa deyir:

– Sən nə edirsən?

– Bağışla, səhv elədim.

Bir az da üzürlər. O, yenə Tisbağanı sancır. Tisbağa yenə soruşur:

– Sən nə edirsən?

– Bağışla, qardaş, səhv elədim.

Bir az da keçir. Əqrəb yenə Tisbağanı sancır. Tisbağa bir də soruşanda Əqrəb deyir:

– Neyləyim, bu mənim adətimdir.

Tisbağa açıqlanır:

– O sənin adətinindir, bu da mənim, – deyib suyun altına girir.

Beləcə, Əqrəb boğulur.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

LAYHE

24-cü dərs. ƏLİF HACIYEV (3 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir.
2.2.1. Mətnədəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Mətnədəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Əldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcılıqla qruplaşdırır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	İşarə əvəzliklərini kontekstə uyğun işlədir.
4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.	Kontekstə görə “o” sözünün işaretə, yoxsa şəxs əvəzliyi kimi işləndiyini müəyyən edir.

Motivasiya

Müəllimin nəzərinə! Bu dərsdən əvvəl müəllim Qarabağ müharibəsində həlak olmuş qəhrəmanlarımız haqqında məlumat toplamağı tapşırır. Əvvəlcə **beyin həmləsi** (və ya **auksion**) tətbiq edilir: *Qarabağ müharibəsində həlak olmuş hansı şəhid qəhrəmanlarını tanıyıraq?*

Şagirdlərin cavabları arasında Əlif Hacıyevin adı olarsa, **BİBÖ** cədvəli çəkilir:

Əlif Hacıyev haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Söz ehtiyatı

(St. 2.1.1) Tapşırıq 1: “Ekstremist”, “terrorçu”, “dispetçer” sözlərinin mənaları lügətin köməyi ilə izah edilir. Şagirdlər bu sözləri cümlələrdə işlətməklə mənasını anladıqlarını nümayiş etdirirlər.

Oxu

(St. 2.2.1) Mətnin qavranılması üçün **sual müsabiqəsi** üsulundan istifadə edilir. Şagirdlər qruplara bölündürələr. Mətn səssiz oxunur. Sonra şagirdlər mətn əsasında suallar hazırlayırlar. Qruplar bir-birinə suallar təqdim edirlər. Cavab tam və dolğun olmadıqda həmin qrup özü suallara cavab verməlidir. Həm verilən suallar, həm də cavablar qiymətləndirilir.

Şagirdlər təqribən belə suallar yaza bilərlər:

1. Əlif Hacıyev harada çalışmışdır?
2. Nə üçün Əlif həbs olundu?
3. Daha sonralar ermənilər niyə Əlifin başına mükafat təyin etdilər?
4. Əlif hansı döyüşdə həlak oldu?

Şagirdlərə izah etmək lazımdır ki, sual müsabiqəsinin əsas məqsədi mətn-dəki əsas məlumatların hamı tərəfinden tam mənimşənilməsidir. Odur ki sualları tərtib edərkən diqqətli olmaq lazımdır. Mətn-dəki ikinci dərəcəli məlumatları ehtiva edən nəqli cümlələri, sadəcə olaraq, sual cümləsinə çevirməklə buna nail olmaq mümkün deyil. Çalışmaq lazımdır ki, suallar əsas məqamları əhatə etsin. Ümmümləşdirmək, nəticə çıxarmaq, mühakimə yürütmək bacarıqları tələb edən suallar daha yüksək qiymətləndirilir.

Sonda BİBÖ cədvəlinin “Öyrəndim” qrafası doldurulur.

“Nə anladın?” rubrikasında verilmiş tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqların şagirdlərin verdiyi suallara əlavə edilməsi tövsiyə olunur.

Yazı

Şagirdlər üç qrupa bölündürülər. Hər qrupa mətnin mövzusu ilə bağlı yazı tapşırığı verilir. Tapşırıqlardan bəziləri araşdırma xarakterli olduğundan ev tapşırığı kimi verilir.

(St. 3.1.3) “Yaradıcılıq” rubrikası. 4-cü tapşırıq. Mətndə Xocalı faciəsi haqqında məlumat verilmişdir. Şagirdlər mətndən bu informasiyanı çıxarmalı və əlavə məlumatlarla zənginləşdirib yazılı təqdimat hazırlamalıdır. Bununla bağlı şagirdlərə qiymətləndirmə meyarları elan edilməlidir:

- oxunmuş mətndən və əlavə mənbələrdən mövzuya uyğun məlumatların seçilməsi və məqsədə uyğun şəkildə ümmümləşdirilməsi;
- yazı mətnində verilən məlumatların hissələr və abzaslar üzrə düzgün qruplaşdırılması;
- abzaslar arasında əlaqənin gözlənilməsi;
- Xocalı faciəsi haqqında statistik məlumatlarla yanaşı, şəxsi mülahizələrin və münasibətin eks olunması.

Dərsin növbəti saatında təqdimatlar edilir və müzakirə olunur.

Dil qaydaları

(St. 4.1.2) 5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Bu suala cavab verməklə şagirdlər müəyyənləşdirirlər ki, “həmin dövrələr” ifadəsində “həmin” sözü Əlif Hacıyevin Qarabağda çalışdığı dövrə, “belə hadisələr” deyəndə isə bu cümləyə qədər haqqında bəhs olunan hadisələrə işaret olunur. Buradan əvəzliyin işaret edə bilmək vəzifəsi üzə çıxır.

Dil qaydaları mənimşənilidikdən sonra müəllim ədəbi dil normalarının nitq-də tətbiqi ilə bağlı aşağıdakı məqamları da şagirdlərin diqqətinə çatdırı bilər.

Qeyd 1: O, bu əvəzlikləri ismi əvəz edə bilir. Lakin şagirdlərə deyilməlidir ki, “bu” əvəzliyinin insana aid edilməsi çox vaxt qeyri-etik hesab olunur. Yəni biri haqqında “Bunu tanıyıram” demək düzgün deyil.

Yalnız istisna hallarda, məsələn, birini təqdim edərkən “Bu mənim qardaşımdır” söylemək məqbul sayıla bilər.

Qeyd 2: O, bu əvəzliklərinin işaretə mənası haqqında danışarkən “o” əvəzliyinin uzaq məsafədə olan əşyaları, “bu” əvəzliyinin isə yaxın məsafədə olan əşyaları göstərməsi də qeyd edilməlidir.

(St. 4.1.3) 6-ci tapşırıq: Şagirdlər kontekstə görə “o” əvəzliyinin işaretə, yoxsa şəxs əvəzliyi qismində iştirak etdiyini müəyyənləşdirirlər. Növbəti dərsdə o, bu əvəzliklərindən sonra vergülün işlənmə qaydasını mənimsəyərkən bu bacarıq onlara lazım olacaq.

7-ci tapşırığı yerinə yetirməklə şagirdlər işaretə əvəzliklərini kontekstə görə yerli-yerində işlətmək bacarığına yiylənirlər.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

25-ci dərs. AYPARA VƏ ULDUZ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnindəki elmi məlumatları ümumiləşdirib lakonik tezislərlə ifadə edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Lügətdən istifadə etməklə mənasını müəyyənləşdirdiyi sözə əlavə şəhərlər verir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Fərziyyələr ireli sürməklə mühakimə xarakterli mətn yazır.
4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.	O, bu əvəzliklərindən sonra vergülün qoyulması qaydalarına yazıda riayət edir.

Motivasiya

Müxtəlif türk dövlətlərinin bayraqları göstərilir.



Azərbaycan



Özbəkistan



Türkiyə



Türkmənistan

Sual: *Bu bayraqların təsvirində ümumi olan nədir?* (Bayraqların hamısında bu və ya digər şəkildə aypara və ulduz təsvir olunmuşdur.)

Sizcə, *bu nəyə işarədir?* (Xalqların mənşeyinə, dininə, məskəninə, sərvətinə və s.) Fərziyyələr müxtəlif ola bilər. Şagirdlər bildirilir ki, dərsin sonunda hansı fərziyyənin doğru olduğu müəyyənləşdirilecəkdir.

Oxu

(St. 2.2.1) Mətn üzərində iş **cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə** üsulu ilə aparılır. Mətnində səkkiz abzas var. Beşinci abzas böyük olduğundan onu 2 hissəyə bölmək tövsiyə edilir. (Əgər sinifdə şagirdlərin sayı çox olarsa, bir abzası iki cütlüyə də vermək olar.) Mətn informasiya ilə zəngin mətnidir. Diqqət yetirmək lazımdır ki, şagirdlər əsas informasiyanı və faktları düzgün müəyyənləşdirsinlər. Şagirdlər bütün faktları qeyd edəndən sonra ümumiləşdirmə aparılacaqdır.

Şagirdlər tapşırığı yerinə yetirəndən sonra mətnindəki faktlarla bağlı ümumiləşdirmə aparılır:

1. Şuşada tapılmış, e.e. XII əsrə aid olan və Parisin Luvr Muzeyində saxlanan daş abidədə aypara və ulduz işarəsi təsvir edilmişdir.

LAYİHE

2. Müasir dövrümüzde aypara ilk növbədə islamın rəmzi hesab edilir.
 3. Tarixi mənbələrdən müəyyən olunur ki, aypara-ulduz islamdan əvvəl türklərin simvolu olmuşdur. Bunu sübut edən Göytürk imperatorluğuna aid pullar vardır (VI-VII əsrlər).
 4. Bu simvolun islamə aid edilməsi də məhz türk xalqlarının islamı qəbul etməsindən sonrakı dövрe təsadüf edir.
 5. Bu simvolun yaranmasına səbəb var idi. Belə ki, xristian-müsəlman qarşışdurmaları zamanı xristianlar döyüşlərdə xəç simvolundan geniş istifadə edirdilər. Müsəlmanlara da hər hansı bir rəmzi işarə lazımdı və bunu islamə türklər gətirdilər.
 6. Sonradan bu işarə Osmanlı imperiyasının simvoluna çevrildi.
 7. Bununla bağlı daha bir fərziyyə də vardır. Bu fərziyyə əfsanəvi xarakter daşıyır. Osmanoğulları bəyliyinin hökmdarı Osman bəy yuxuda dünyanın bu başından o başına qədər uzanan aypara görəndən sonra bu rəmzi öz dövləti üçün qəbul etmişdir.
 8. Bu simvol bir çox türk xalqlarının bayraqlarında həkk olunub.
 9. İslam məbədlərinin günbəzini bəzəyir.
 10. Müsəlmanlarda qəməri (Ay) təqviminin istifadə edilməsi ayparanın islamın simvoluna çevrilmesinə daha bir səbəbdür.
 11. Peygəmbərin həyatı ilə bağlı rəvayətlərin birində üzərində aypara çəkilmiş bayraqdan danışılması daha bir səbəbdür.
 12. Ayparanın islamın simvolu olması ilə əlaqədar olaraq müsəlman ölkələrində xeyriyyə işləri görən təşkilat "Qızıl Aypara Cəmiyyəti" adı altında fəaliyyət göstərir.
- Sonda şagirdlərin fikri dərsin əvvəlində təsdiqini gözləyən fərziyyəyə yönəlir. Müəyyənləşdirilir ki, bayraqlar üzərində aypara-ulduzun olması bu türk xalqlarının dininin islam dini olduğuna işaretdir.
- "Nə anladın?" rubrikası. Tapşırıq 2: Şagirdlərə mətnində ayparanın türklərin simvolu olduğunu sübut edən faktları seçmək tapşırılmışdır.
1. VI-VII əsrlərdə mövcud olmuş Göytürk imperatorluğuna məxsus olan dəmir pulların Orta Asiyada təpiləsi;
 2. Xaçılılarla döyüşkən türklərin öz qədim simvollarından (aypara-ulduz) istifadə etməsi;
 3. Əfsanəyə görə, Osmanoğulları bəyliyinin hökmdarı Osman bəyin yuxuda aypara görərək onu öz dövlətinin simvoluna çevirməsi.
- Bu tapşırıq mətnindəki əsas məlumatları ümumiləşdirib ləkən tezislər şəklində ifadə etmək bacarığını inkişaf etdirir.

Söz ehtiyatı

(St. 2.1.1) Tapşırıq 1: "Hilal" sözünün mənası araştırılır. Bu sözdən klassik poeziyada hansı məqamlarda istifadə olunduğu, gözəllərin təsviri zamanı onun nəyə işarə etdiyi də (qaşlılara) soruşula bilər.

Yazı

(St. 3.1.1) Şagirdlər öz fərziyyələri əsasında nə üçün bütöv ayın deyil, məhz ayparanın (hilalın) islamın rəmzinə çevrilməsi, bu rəmzin mənası haqqında mühakimə xarakterli mətn yazmaq tapşırılır. Mətnin planı bir yerdə tərtib oluna bilər.

1. **Giriş.** Aypara islamın rəmzidir (qısa tarixçə).

2. **Əsas hissə:**

- I fərziyyə;
- əsaslandırma;
- II fərziyyə;
- əsaslandırma.

3. **Sonluq.** Seçilmiş fərziyyənin üstünlükləri.

Şagirdlər müxtəlif fərziyyələr irəli süre bilərlər:

- İslam dünyasında qəməri təqviminin tətbiq olunması.
- Aypara ve ulduz bəşəriyyətin, kainatın rəmzidir.
- Bütöv ay günəşlə səhv salına bilərdi, onun şəkli çox bəsitdir.
- Aypara Şərqi aləmində istifadə olunan qəməri qılıncı işarə edir və s.

Dil qaydaları

(St. 4.1.3) 4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. O, bu əvəzliklərindən sonra vergülün qoyulması ilə bağlı qayda mənimşənidikdən sonra 5-ci tapşırıq yerinə yetirilir.

Müəllimin nəzərinə! O, bu əvəzliklərindən sonra vergülün qoyulması şagirdlərin ən çox çətinlik çəkdikləri məqamdır və bu məsələ Azərbaycan dilciliyində bu günə qədər də özünün birmənalı həllini tapmayıb. Əlbəttə, mübahisəli məsələlərin dərsliyə gətirilməsi təqdir olunmur. Lakin vergülün yazılı nitqdəki praktik əhəmiyyətini və sözügedən məsələ ilə bağlı kurikulumda ayrıca standartın olması bununla bağlı qaydanın dərsliyə salınmasını zəruri edir. Müxtəlif dövrlərdə bu məsələ ilə bağlı dilçilər fərqli təkliflər irəli sürmüslər. Kəçən əsrin 70-ci illərinin orta məktəb dərsliklərində göstərilirdi ki, o, bu əvəzliklərindən sonra isim, sıfət, say gələrsə, vergül qoyulmalıdır. Sonrakı dövrlərdə belə bir fikir də irəli sürüldü ki, bu əvəzliklərdən sonra feildən başqa istənilən əsas nitq hissəsi gələrsə, vergül qoyulmalıdır və bu qaydada feili sıfətin istisna olduğu bildirilirdi. Həmçinin bu əvəzliklərdən sonra köməkçi nitq hissələri gələrsə, vergül qoyulmamalıdır və bu qaydada da modal sözler istisna edilir. Etiraf etmək lazımdır ki, bu qaydalar kifayət qədər çətindir. Bundan əlavə, şagirdin hələ feili sıfət və modal sözlər haqqında anlayışı yoxdur. Onu da demək lazımdır ki, vergülün əsas funksiyası oxunu asanlaşdırmaqdır. O, bu əvəzliklərindən sonra vergülün qoyulması da həmin əvəzliklərin cümlədə təyin, yoxsa mübtəda rolunda iştirak etdiyini

dərhal müəyyən etməkdir. Lakin əvəzlik heç bir halda başqa bir əvəzliyin təyini kimi çıxış edə bilmir. Odur ki *o*, *bu* əvəzliklərindən sonra əvəzlik gələrsə, vergülə ehtiyac qalmır.

Əlavə tapşırıq:

O, bu əvəzliklərindən sonra vergül qoymaqla cümlənin mənasında yaranan fərqi izah edin.

1. O mavigözlü oğlanı tanıdı.
2. O işləri həll etdi.
3. Bu bağçanın həyətidir.
4. Bu binanın pəncərəsindən baxırdı.

Müəllimin nəzərinə! Verilmiş cümlələrin hər birində *o* və ya *bu* əvəzliklərindən sonra vergül qoyula da bilər, qoyulmaya da. Lakin vergülü qoyulması həmin əvəzliklərin cümlədə rolunu və mənasını dəyişir. Belə ki, vergül qoyulduğu halda, *o*, *bu* əvəzlikləri *kim?* və ya *nə?* suallarına cavab verərək mübtəda, qoyulmadıqda isə *hansi?* sualına cavab verərək təyin rolunda çıxış edir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

26-cı dərs. BAYRAQ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Nəzmlə yazılmış mətndə obrazlı ifadələrlə verilmiş sətiraltı informasiyanı müəyyənləşdirir və izah edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Şeirdə rast gəldiyi obrazlı ifadələrin mənasını izah edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tənmiş olmadığı sözlərin mənasını şərh edir.	Mənasını müəyyənləşdiriyi sözləri kontekstə uyğun izah edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Əldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcılıqla qruplaşdırır, məruzə hazırlayıır.
4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.	O, bu əvəzliklərindən sonra vergülün qoyulması qaydalarına yazıda riayət edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Mətndəki orfoqrafik və qrammatik səhvi ləri redaktə edir.

Motivasiya

Suallar:

1. Xalq, dövlət üçün bayraq nədir? (Onların varlığının simvoludur.)
2. Döyüş və ya idman yarışları zamanı bayraqdar seçilən şəxs hansı keyfiyyətlərə malik olmalıdır? (Vətəni layiqincə təmsil edə bilməlidir.)

Oxu

(St. 2.2.1 və st. 2.1.2) Şagirdlərə nəsr və nəzəm, onların fərqli xüsusiyyətləri haqqında bildiklərini söyləmək tapşırılır. Müəllim bildirir ki, növündən asılı olmayaraq, istənilən mətn müəyyən məlumatlar verir və biz bu məlumatları əldə etməyi bacarmalıyıq.

Müəllimin nəzərinə! Nəzm şəklində yazılmış mətndən informasiya əldə etmək daha çətin olur, çünkü burada sətiraltı mənalardan, bədii ifadə və təsvir vasitələrindən geniş istifadə olunur. Cümlələrdə inversiyaının olması – söz sırasının pozulması mətnin qavranılmasında çətinlik yaradır. Ona görə də bu dərsdə müəllim şagirdlərdə şeiri anlamaq bacarığı formalaşdırmağa çalışmalıdır.

Qruplarla iş. Sınıf beş qrupa bölünür. Hər qrupa şeirin bir bəndi üzərində iş aparmaq tapşırılır. Şeir üzərində iş **ziqzaq** üsulu ilə aparılsa, daha səmərəli olar. Ekspert qruplarında şagirdlər hər bənd üzrə öz mülahizələrini bölüşürələr. Bundan əvvəl isə şagirdlərə tapşırıq verilir.

I bənd üzrə:

1. Bəndin ilk iki misrasının mənasını izah edin.
- “Torpağım üstünə kölgələr salan” nə deməkdir?

LAYİHE

• “Varlığımın cilası” deyəndə nə nəzərdə tutulur? (Bu tapşırıq üçün şagirdlər “cila” sözünün mənasını lügətdən tapmalı, sonra isə kontekstdaxili mənanı izah etməlidirlər.)

2. Sonuncu iki misranın mənasını izah edin.

• Göytürklər kimdir və onların adı nə üçün çəkilir?

• “Qurdbaşlı bayraq” nəyə işarədir? Nə üçün şair bizim bayraqı onun balası adlandırır?

II bənd üzrə:

1. Bəndin ilk iki misrasını izah edin. “Torpaq, əgər uğrunda ölü varsa, Vətəndir!” misrası ilə müqayisə edin.

2. Bəndin 3-4-cü misralarını izah edin. Zəfər güləri nə üçün bayraq işığında bitir?

3. Bəndin sonuncu misralarını izah edin.

III bənd üzrə:

1. “Əcdadımın ayaq izi” deyəndə hara nəzərdə tutulur?

2. Nə üçün şair bu torpaqlarda bayraqımızın dikəlməyini arzulayır?

3. “Keçdiyi yerlər” deyəndə hara nəzərdə tutulur?

IV bənd üzrə:

1. Əvvəlki biliklərə əsaslanaraq bəndin ilk iki misrasını izah edin. Hilalın nə üçün daha qədim tarixə malik olduğu haqqında fikir yürüdün.

2. Bu bənddə hilal haqqında hansı məlumat verilir?

V bənd üzrə:

1. Nə üçün şair bayraqı əsgər silahı ilə eyniləşdirir (“tən tutur”)?

2. Şair bayraqın yalnız şəhidlər önündə əyilməli olduğunu deyərkən nəyi nəzərdə tutur?

Ekspertlər doğma qruplara qayıtdıqdan sonra şeir bütövlükdə təhlil olunur. Sonra hər qrupdan bir nümayəndə öz bəndini suallar əsasında izah edir. Digər qruplar müzakirəyə qoşulub fikirlərini bildirə bilərlər. Müəllim, lazımla gələrsə, müdaxilə etməli və şagirdləri düzgün istiqamətləndirməlidir. Sonda müəllim refleksiya üçün şagirdlərə ümumiləşdirici suallar verir:

1. Bizim bayraq qədim türkərin bayraqının balası hesab edile bilərmə?

2. Nə üçün zəbt olunmuş torpaqlara birinci olaraq bayraq sancılır? və s.

Söz ehtiyatı

(St. 2.1.1) 1-ci tapşırıqda verilmiş “dövri-qədim” ifadəsi üzərində dayanmağa ehtiyac vardır. Şagirdlər bu ifadənin mənası izah edilərkən (qədim dövr) izafət birləşməsi haqqında qısa məlumat verilə bilər. Ərəb-fars dillərin-dən dilimizə keçmiş bu forma geniş yayılmasa da, bəzi ifadələr daşlaşmış formada dilimizdə yaşamaqdadır. Məsələn, əhvali-ruhiyyə, nöqtəyi-nəzər və s. Əslində, bu ifadələr “ruhun əhvalı”, “nəzər nöqtəsi” mənasını verir.

Yazı

(St. 3.1.3) “Yaradıcılıq” rubrikası. 7-ci tapşırıq. Şagirdlər qurd totemi haqqında məlumat toplamaqla “Qurdbaşlı bayraqın balası bayraq” misrasını izah

etmək tapşırılmışdır. Daha sonra şagirdlərə tapşırılır ki, bu məlumatlardan istifadə edərək “Qədim türk əfsanələrində Bozqurd obrazı” mövzusunda yazılı məruzə hazırlanılar. Bu zaman mətnin düzgün qurulması, fikirlərin abzasları üzrə qruplaşdırılması və ardıcılıqla verilməsi əsas şərtdir. Şagirdlər qiymətləndirilərkən bu məqamlara diqqət yetiriləcəkdir.

Dil qaydaları

(St. 4.1.3 və st. 4.1.4). 8-11-ci tapşırıqlarda şagirdlərin bu vaxta qədər əvəzlik haqqında əldə etdikləri biliklər ümumiləşdirilir və yoxlanılır. Əlavə olaraq, şagirdlərə iş vərəqlərində redaktə xarakterli belə bir mətn də vermək olar.

Əlavə tapşırıq:

Mətndəki orfoqrafik, qrammatik və nitq səhvərini düzəldərək dəftərinizə köçürün. Əvəzliklərin altından xətt çəkin.

ƏJDHAH KOMODO

Yer üzündə bir əjdaha yaşıyırdı. Əjdahanın adı Komodo idi. O ağızından alov püskürdü, ona görə də ətraf kəntdə yaşıyannar əjdahadan qorxurdular. Əjdahanın yaxınnaşdığını görən kimi hamı qaçı, gizdənirdilər.

Bir gün Komodo yolda balaca bir qız – Syuziyə rast gəldi. Qız Komododan qorxmadı. Komodo təəccübəndi:

– Sən mənnən qorxmadın?

– Yox.

– Nə yaxşı?! Mən sevindim. Hamı mənnən qorxur, mən tək qalmışam, dərrixıram.

Balaca qız dedi:

– Sən niyə alov püskürüsən? Hamı sənnən ona görə qorxurlar.

– Heç bilmirəm, niyə alov çıxardıram. Bir daha eləmərəm.

Bunu deyib əjdahayanın qız ayrıldılar. Qız evə gedirdi. Gördü ki, küçələri qaranlıqdır. Neyçünsə həmişə küçənin fənərrərini yandıran Çarlı yox idi və buna görə hər tərəf qarannığ idi. Balaca qız qorxdu, ağlamağa başdadi. Elə bu vaxt uzaxdan işıq göründü. Bu alov püskürən əjdaha idi. Əjdahanın alovu ətrafi işıqlandırdı və qız evə getdi. Syuzi başa düşdü ki, əsas məsələ görülən iş deyil, həmin işin məqsədidir.

Donald Bisset

Bu mətdə kifayət qədər orfoqrafik, qrammatik səhvər, yersiz təkrarlar vardır. Şagirdlər həm keçmiş biliklərini möhkəmlədəcək, həm də əvəzlikləri yerində işlətməklə onların nitqdə funksiyasını bir daha müəyyənləşdirəcəklər.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

27-ci dərs. “MƏN GƏRƏK OĞUL DOĞULAYDIM...” (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin hissələrini məzmuna uyğun başlıqla adlandırır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Bədii mətndən seçilmiş hissələrin onda yaratdığı hiss və duyğuları şərh edir.
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcüməyi-hal) yazır.	Verilmiş situasiyaya uyğun ərizə yazır.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Mövzu üzrə topladığı məlumatları məruzə şəklində təqdim edir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Əvəzliyin məna növlərini müəyyən edir.

Motivasiya

Müəllim “Kim böyüyəndə jurnalist olmaq istəyir?” suali ilə sinfə müraciət edir. Əlavə suallar:

1. Jurnalist olsaydınız, nədən yazardınız?
2. Sizcə, bu peşənin hansı çətinlikləri var?
3. Qarabağ mühəribəsində həlak olmuş hansı jurnalistlərimizi tanıyırsınız?
Şagirdlərin cavabları arasında Salatın Əsgərovanın adı çəkilərsə, **BİBÖ** cədvəli çəkilir:

Salatın Əsgərova haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Oxu

(St. 2.2.2) Mətn **səssiz oxu** ilə oxunur. Şagirdlərə tapşırılır ki, mətni bir neçə bitkin hissəyə ayırib hissələrə başlıq versinlər və həmin hissənin planını qurunlar.

- Mətni təqrübən dörd bitkin hissəyə ayırmaq mümkündür:
- I hissə – “Bir az böyüdükdən sonra ... dərman alıb aparardı” cümləsi daxil olmaqla;
- II hissə – “Çoxları ... milli ruhdan xəbərsiz idi” cümləsi daxil olmaqla;
- III hissə – “Salatının cəbhə reportajlarını bütün Azərbaycan oxuyurdu” cümləsi daxil olmaqla;

IV hissə – mətnin sonuna qədər.

Şagirdlər hər hissəni məzmuna uyğun başlıqla adlandırırlar. Məsələn, I hissəyə “Salatının uşaqlığı” adını vermək olar.

Plan:

1. Salatının sənədindəki yanlışlıq
2. Onun bu hadisəyə münasibəti
3. Balaca Salatın
4. Salatının arzuları

Şagirdlərin diqqəti mətnin giriş hissəsinə, onun qeyri-adiliyinə yönəldilir. Adətən, bu cür mətnlərin giriş hissəsində haqqında danışılan şəxsiyyət, dövr və ya problem haqqında ümumi məlumat verilir. Bu mətnin girişində isə Salatının həyatından bir epizod verilmişdir. Müəllim bildirir ki, bu, oxucunun diqqətini mətnə cəlb etmək üçün istifadə olunan bir üsuldur. Əslində, bu epizodda Salatının xarakterinin əsas cəhətlərindən biri – onun mərdliyi açılır. Bununla da mətn müəllifi sanki oxucunu qeyri-adi bir şəxsiyyətlə tanışlığa hazırlayıır, onda bu şəxsiyyətə və mətnə maraq oyadır.

“Nə anladın?” rubrikasında verilmiş tapşırıqlar mətnin qavranılmasının yoxlanılmasına xidmət edir.

(St. 2.1.1) 1-ci tapşırıqda verilmiş sözlərin mənaları əvvəlcə kontekstə uyğun izah edilir. Daha sonra bu izahlar lügətdə verilmiş izahla müqayisə olunur.

(St. 2.2.3) Şagirdlər mətni mənimsədikdən sonra “**Son sözü mənə saxla**” üsulu tətbiq olunur. Şagirdlərə tapşırılır ki, məndən onları sevindirən, kədərləndirən, əsəbileşdirən, təəccübəndirən, riqqətə gətirən hissələri seçib vərəqə yazuşınlar və vərəqin arxasında həmin hissəyə şərh yazuşınlar.

Daha sonra bir neçə şagird seçdiyi hissəni təqdim edir. Əvvəlcə sinfin həmin hissəyə verdiyi şərhlər dinlənilir. Sonda isə şagirdin öz seçdiyi hissəyə şərhi oxunur.

Yazı

(St. 3.1.4) Müəllim: *Təsəvvür edin ki, Salatın Əsgərova işlədiyi qəzetin redaktorundan onu cəbhəyə göndərməyi xahiş edir. Redaktor isə onun qadın olduğunu bildirərək etiraz edir. Lakin Salatın israr edir. Nəhayət, redaktor deyir ki, qoy Salatın ona ərizə ilə müraciət etsin və ərizədə bildirsin ki, baş verəcək hadisələrlə bağlı məsuliyyəti öz üzərinə götürür. Siz bu ərizəni necə yazardınız?*

Dinləyib-anlama və danışma

(St. 1.2.1) “Yaradıcılıq” rubrikası. 4-cü tapşırıq. Şagirdlər “Qarabağ mühabibəsində həlak olmuş jurnalistlərimiz” mövzusunda konfrans hazırlaşırlar. Bunun üçün onlar iki qrupa bölündürülər. Hər qrup araştırma layihəsi üzrə tapşırıq alır.

I qrup: Milli Qəhrəman Çingiz Mustafayev haqqında araştırma aparıb məruzə hazırlayıın.

LAYİHƏ

II qrup: Yazıçı-jurnalist, Milli Qəhrəman Alı Mustafayev haqqında araştırma aparır məruzə hazırlayıın.

Müəllim məruzə mətnlərində istifadə etmək üçün “Söz mücrüsü” də təklif edə bilər:

peşə borcu, vətənə qələmi ilə xidmət etmək, peşəkarlıq, cəbhə bölgəsi, oçerk, reportaj, məqalə, televiziya, qəzet, jurnalist, operator, informasiya, ekstremal vəziyyət, erməni ekstremistləri və s.

Növbəti dərsdə təqdimatlar dinlənilir və müzakirə olunur. Məruzəni dinləyənlər mövzu üzrə suallar hazırlayıır, ümumiləşdirmələr apararaq fikirlərini bildirirlər.

Dil qaydaları

(St. 4.1.2) 5-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Dil qaydaları ilə bağlı müəllim aşağıdakı məlumatı şagirdlərin nəzərinə çatdırıa bilər: **Heç kim, heç nə, heç biri** əvəzliklərinin məzmununda *inkarlıq* vardır. İşlənmə məqamından asılı olaraq, **kimsə** əvəzliyi də (vurğu son hecaya düşdükdə) *inkarlıq anlayışına malik ola* və **heç kim** əvəzliyinin sinonimi kimi çıxış edə bilir. Məsələn: **Kimsə (heç kim) yaxın gəlməyə cürət etmədi**.

Şagirdlərə əvəzliyin məna növləri haqqında məlumat verildikdən sonra 6-13-cü tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! 6-ci tapşırıq üzrə müəllim aşağıdakı məlumatı şagirdlərin nəzərinə çatdırıa bilər: Öz əvəzliyinin aid olduğu isim həmişə mənsubiyyət şəkilçisi tələb edir. Lakin bəzən öz əvəzliyi də mənsubiyyət şəkilçisi qəbul edərək isimləşir və ismin xüsusiyyətlərini daşıyır. Məsələn: *Bu işin hamı üçün xeyirli olacağını özün (kim?) demişdin.*

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparıır.

28-ci dərs. AĞDAM ÇÖRƏK MUZEYİ (4 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnindəki elmi məlumatları ümumiləşdirib ləkənətli tezislərlə ifadə edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Frazeoloji birləşmənin mənasını müəyyən edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənleşdirir.	Qrafik informasiyanı (cədvəli, sxemi) rəhbərliyi mətnə çevirərək şifahi şəkildə təqdim edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Əvəzliklərin quruluşca növlərinin yazılışı ilə bağlı qaydalara əməl edir.

Motivasiya

Söz assosiasiyyası. Müəllim “çörək” sözü səslənənə qədər bu sözlə assosiasiyya olunan sözləri sadalayır: müqəddəs, ruzi-bərəkət, təndir, buğda, dəyirman və s.

Sual: Çörəyin müqəddəsliyini ifadə edən hansı adət-ənənələrimiz var?

Oxu

(St. 2.2.1) Mətnin oxunması üçün **ziqzaq** üsulu tətbiq olunur. Mətn beş bitkin hissəyə ayrılır. Sınıf beş qrupa bölünür. Hər qrup bir hissəni oxuyur.

Mətnin təklif olunan bölgüsü:

- I hissə – üç ulduz işarəsinə qədər;
- II hissə – “*İkinci sərgi zalında ... nümayiş olunurdu*” cümləsi daxil olmaqla;
- III hissə – “*Daşa dönmüş bu ... həyat dərsi idi!*” cümləsi daxil olmaqla;
- IV hissə – “*Yazılарыңң birindө ... adlandırılmışы*” cümləsi daxil olmaqla;
- V hissə – mətnin sonuna qədər.

Qruplardan verilmiş hissədəki məlumatları müəyyənləşdirmək, onları birinci və ikinci dərəcəli məlumatlara bölmək tələb olunur.

Məlumatlar ekspert qruplarında müəyyənləşdirilir. Məsələn:

I hissə (I qrup):

1. İsveçrənin Sürix şəhərində 6 min əvvəl bişirilmiş çörək saxlanılır.
2. Ölkəmizdə aparılan qazıntılar zamanı e.e. VII-VI minilliyyə aid buğda dənəsi tapılmışdır.
3. “Duz-çörək” dostluq rəmzidir və bu günədək müqəddəs hesab edilir.
4. Xalqımızın çörəklə bağlı yazılmamış qaydaları vardır: çörəyə əl vurmazdan əvvəl əlləri yumaq lazımdır. Bu, gigiyenik baxımdan vacib olmaqla yanaşı, həm də çörəyə hörmət mənası daşıyır.
5. Ayaq üstə çörək yemək, çörəyi tərs qoymaq, yaxud arxada tutmaq olmaz.
6. Əvvəller dəyirmana ailənin “əli bərəkətli” üzvü gedərdi.

7. Bu ənənələri gələcək nəsillərə ötürmək üçün çörək muzeyləri yaradılmışdır. Bunlardan biri də Ağdam Çörək Muzeyi idi.

Çıxarılmış məlumatlar arasından əsas məlumatların müəyyənləşdirilməsi doğma qruplarda baş verir. Bunun üçün şagirdlər doğma qruplara qayidiandan sonra hər bir hissə üzrə əldə olunan məlumatlar bütün üzvlər arasında müzakirə olunur və hər bir hissədən iki-üç əsas məlumat saxlanılır. Məsələn:

I hissə:

1. Çörək ən qədim qida məhsullarından biridir.
2. Çörəyin müqəddəsliyini ifadə edən bir çox adət-ənənələr var.
3. Çörəyə ehtiram əlaməti olaraq muzeylər yaradılır.

Daha sonra bütün qruplar əsas məlumatları sınıfə təqdim edirlər. Müzakirə nəticəsində hər hissənin məzmununu ifadə edən bir tezis saxlanılır. Məsələn:

I hissə: *Çörəyin müqəddəsliyinə ehtiram əlaməti olaraq dünyanın bir çox ölkələrində çörək muzeyləri yaradılmışdır.*

Söz ehtiyatı

(St. 2.1.2) 1-ci tapşırıq yerinə yetirilərkən şagirdlər burada verilmiş sözləri müxtəlif kontekstlərdə işlətməklə mənasını anladıqlarını nümayiş etdirirlər. "Sayğı" sözü üzərində xüsusi dayanmağa dəyər. Bu sözün dilimizdə son zamanlar "hörmət" sözü ilə yanaşı geniş işləndiyi və türk mənşəli olduğu vurğulanır. Sözün morfoloji tərkibi araşdırılır, -ğı, -gi, -ğu, -gü şəkilçisi ilə yaranan digər sözlər xatırlanır. Əlavə sual: *Morfoloji tərkibinə görə bu söz hansı sözlə eynidir:* A) çalğı; B) qayğı.

Eyni qaydada 2-ci tapşırıq üzərində də iş gedir. "Yazılmamış qaydalar" ifadəsində də "yazılmamış" sözü məcazi mənada işlənir. Onu "qeyri-rəsmi" sözü ilə əvəz etmək olar. Şagirdlər çörəklə bağlı bəzi yazılmamış qaydaları xatırlayırlar:

– Küçədə yerə düşmüş çörəyi götürüb daha yüksək yerə – daşın, barının və s. üstüne qoyurlar.

– Çörək əldən yerə düşərsə, onu götürüb üç dəfə öpür, hər dəfə alına toxundurur və bu zaman "Bismillah" deyirlər.

Şagirdlər 3-cü tapşırığı cavablandırarkən "şah əsər" ifadəsində məcazi mənada işlənmiş sözü (şah) tapırlar.

Müəllimin nəzərinə! Mətnədəki kontekstdə "şah əsər" ifadəsinin özü məcazi mənada işlənmişdir, çünkü bu ifadə çörəyə aid edilir, çörəyi isə əsər adlandırmaq olmaz. Bu məqamı da şagirdlərin diqqətinə çatdırmaq məqsədə uyğun hesab edilir.

Atalar sözlərinin mənaları izah olunur. 4-cü tapşırıq: "Çörəyi dizinin üstündə olmaq" məsəli izah olunduqdan sonra (etibarsız, nankor adamlar haqqında deyilir) bu məsəlin, eləcə də 8-ci tapşırıqda verilmiş "qonağı duz-çörəklə qarşılıamaq" ifadəsinin etimologiyası haqqında şagirdlərin versiyaları dinlenilir.

“Nə anladın?” rubrikasına aid olan 5-ci tapşırıq sözlə təsvir edilmiş obyekti təsəvvüründə canlandırmış bacarığını inkişaf etdirir.

6-7-ci tapşırıqlar üzərində iş aparılır.

7-ci tapşırıq. Çörəklə bağlı atalar sözləri:

- Abır harda, çörək (bərəkət) orda.
- Aclıqla toxluğun arası bir parça çörəkdir.
- Bir tikə çörək on il yadda qalır.
- Çörəyi ver çörəkçiyə, birini üstəlik.
- Çörəyin birincisi həmişə küt gedər.

Danişma

(St. 1.2.1) Şagirdlər 9-cu tapşırıqda verilmiş cədvəl əsasında mətn qurub danışırlar. Mətnin giriş, əsas və sonluq hissələri şifahi nitqdə aydın hiss olunmalıdır. Məsələn:

Giriş: Çörəyə ehtiram əlaməti olaraq bir çox ölkələrdə çörək muzeyləri yaradılmışdır...

Əsas hissə: Belə çörək muzeylərindən biri də İsvəçrənin Sürix şəhərində yerləşir. Şəxsi mənzildə yaradılmış bu muzeydə Qədim Misir, Roma və başqa ölkələrdə bishirilmiş çörəklər nümayiş etdirilir...

Sonluq (Ümumiləşdirmə): Çörək muzeyləri XX əsrin ortalarından etibarən yaradılmağa başlamışdır. Onlar, əsasən, un dəyirmanı və ya köhnə çörək zavodu ərazisində yerləşir. 10-cu tapşırıq ev tapşırığı kimi verilə bilər.

Dil qaydaları

(St. 4.1.4) 11-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya kimi istifadə olunur. Əvəzliyin quruluşca növləri üzərində iş aparılır. Orfoqrafiyası öyrənilir. Mürekkeb əvəzliklərin ayrı yazılması haqqında məlumat verilir. Şagirdlərin ən çox səhv etdikləri *heç kəs*, *heç kim*, *heç nə* və s. bu kimi əvəzliklərin yazılışı üzərində dayanılır. 12-ci tapşırığın cavabı: *kimsə – heç kim*, *niyə – nə üçün* (*nəyə görə*), *hamı – hər kəs*, *neçə – nə qədər*, *biri – kim isə*. 13-cü tapşırıq təkrar xarakterlidir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

29-cu dərs. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (1 saat)

Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümumi-ləşdirici təkrar üçün material (dərslik, səh. 104), MMV-də kiçik summativ qiymətləndirmə nümunəsi (MMV, səh. 107-108) təqdim olunmuşdur.

III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

UZUNÖMÜRLÜLƏR MUZEYİ

Lerik rayonunda yerləşən Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. **1** bir muzeyə dünyadan heç bir ölkəsində rast gəlmək mümkün deyil. 2 mindən artıq eksponatın qorunub saxlanıldığı **2** muzeydə 168 yaşlı Şirəli Müslümovun, 150 yaşlı Mahmud Eyvazovun və başqalarının fotosu şəxsləri və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. **3**, 1805-ci ildə anadan olmuş Şirəli Müslümov planetin ən uzunömürlü insanı sayılır.

Hazırda Lerik rayonunda yaşı 80-dən yuxarı olan 568-dən çox insan var. Bnlardan 14 nəfəri isə bir əsr dən artıqdır ki, ömür sürür. **3** çox yaşama-larının sırrını təmiz dağ havası, sağlam qida, müxtəlif növ dağ bitkiləri, stress və əsəbdən uzaq olmaları və çox hərəkət etmələri ilə əlaqələndirirlər.

1. Mətnlə bağlı verilən fikirlərdən hansı səhvdir?

- A) Muzey ötən əsrin sonlarına yaxın yaradılıb.
- B) Muzey yarananda Şirəli Müslümov hələ sağ idi.
- C) Hazırda Lerikdə yaşı 100-ü ötmüş 14 nəfər yaşayır.
- D) Muzeydə adları qeyd olunanlar ən azı 1 əsr yaşayıb.

2. Göy rəngli boşluğun yerinə hansı ifadə uyğun gəlir?

- A) Unutmaq olmaz ki
- B) Nəzərə almaq lazımdır ki
- C) Yuxarıda qeyd etdiyimiz kimi
- D) Qeyd etmək lazımdır ki

3. Hansı cümlədə “bölmə” sözü mətndəki mənada işlənmişdir?

- A) Bölmə əməlinin komponentləri bölünən, bölgə və qismətdir.
- B) Bölmə komandirinin əmri ilə əsgərlər hücumu keçdilər.
- C) Bəzi bölmələr üzrə qəbul imtahanları elan edildi.
- D) Texniki ədəbiyyat kitab mağazasının 3-cü bölməsindədir.

4. Mətndə nömrələnmiş boşluqların yerinə hansı əvəzliklər uyğun gəlir?

- A) 1 – bu, 2 – onlar, 3 – belə
- B) 1 – bu, 2 – belə, 3 – onlar
- C) 1 – belə, 2 – bu, 3 – onlar
- D) 1 – onlar, 2 – bu, 3 – belə



- 5. Hansı atalar sözündə əvəzlik *işlənməmişdir*?**
- A) Özü yichernən ağlamaz.
 - B) Elə arxalanan igid basılmaz.
 - C) Düşmən qarışqa da olsa, sən onu fil say.
 - D) Dostunu mənə göstər, sənin kim olduğunu deyim.

- 6. "Kim öz vətənini sevmirsə, deməli, o heç nəyi və heç kəsi sevmir" (Corc Bayron) cümləsində əvəzliyin hansı növü *işlənməmişdir*?**
- A) təyini əvəzlik
 - B) qeyri-müəyyən əvəzlik
 - C) sual əvəzliyi
 - D) işarə əvəzliyi

- 7. Hansı cümlədə "o" əvəzliyindən sonra vergül *qoyulmamalıdır*?**
- A) O, gəlib iki yolun ayrıcında dayandı.
 - B) O, ürəkdən istəyirdi ki, sənə kömək etsin.
 - C) O, yaş paltalarını qurutdu.
 - D) O, üçüncü dəfə maneəni aşmağa cəhd etdi.

- 8. Hansı cümlədə "bu" əvəzliyindən sonra vergül *qoyula bilər*?**
- A) Rahat yaşamaq istəyirsənse, bu günün işini sabaha qoyma.
 - B) Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir.
 - C) Bu dünyanın bütün nemətləri bir yaxşı dosta dəyməz.
 - D) Bu ağacın başında qalan son meyvə idi.

9-10-cu suallar aşağıdakı şeir nümunəsi ilə bağlıdır.

*Bizdə bərabərdir hamının vari,
Bərabər bölgəlik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana bir kimsə gülməz.* (Nizami Gəncəvi)

- 9. Verilmiş bənddə hansı əvəzliklər sinonimdir?**
- A) biz – bütün
 - B) bütün – hamı
 - C) biz – heç kəs
 - D) heç kəs – kimsə
 - E) hamı – kimsə

- 10. Hansı cümlədə "kimsə" əvəzliyi bənddəki mənada işlənmişdir?**
- A) İclasda sənin yerinə kimsə çıxış etdi.
 - B) Bu hadisəni kimsə xüsusi planlaşdırıb.
 - C) Bu haqsızlığa kimsə etiraz edə bilmədi.
 - D) Kimsə ondan rəhbərliyə şikayət etmişdi.

IV BÖLMƏ İNCƏSƏNƏT

Dərs №	Məzmun standartları	Mövzu	Saat sayı	Dərslik səh.	MMV səh.
30.	2.1.1., 2.2.1., 3.1.2., 4.1.2.	Unudulmaz obraz <i>Düzəltmə feillər</i>	2	106-108	110-111
31.	2.2.1., 2.1.1., 4.1.2.	Sənət fədaisi <i>Mürəkkəb feillər</i>	2	109-111	112-114
32.	2.2.1., 2.2.3., 2.1.2., 4.1.2.	Heykəltəraş Mirəli Mırqasimov <i>Feilin şəkilləri. Xəbər şəkli</i>	4	112-114	115-116
33.	4.1.4.	Xəbər şəklində olan feillərin yazılışı və tələffüzü	2	115-116	117
34.	2.2.1., 1.2.2., 1.1.2., 3.1.3., 4.1.2.	Qoca aşpaz <i>Feilin əmr şəkli</i>	2	117-120	118-120
35.	2.2.1., 3.1.2., 2.1.1., 1.1.2., 1.2.4., 4.1.2.	Neman və Simnar <i>Feilin arzu şəkli</i>	2	121-123	121-123
36.	2.2.1., 2.2.2., 2.1.1., 1.2.4., 4.1.2.	Ustadın məsləhəti <i>Feilin vacib şəkli</i>	2	124-126	124-125
37.	2.2.1., 2.2.3., 3.1.1., 4.1.2.	Şeyx Səfi məqbərəsi necə talan olundu <i>Feilin lazım şəkli</i>	3	127-129	126-127
38.	2.2.1., 2.1.1., 2.1.2., 3.1.1., 4.1.2.	Qədim musiqi alətləri <i>Feilin şərt şəkli</i>	3	130-133	128-130
39.		Ümumiləşdirici təkrar. Kiçik summativ qiyamətləndirmə	1	134	130-132
Yekun			23 saat		


LAYİHE

30-cu dərs. UNUDULMAZ OBRAZ (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Sözün mənası ilə bağlı öz izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Bildiklərindən istifadə etməklə mətnindəki mühüm məqamlara əlavələr edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.	Mətnindəki müəyyən məqamları bağlı araşdırma apararaq yazılı təqdimat hazırlayırlar.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Düzəltmə feillerin hansı nitq hissəsindən yarandığını müəyyən edir.

Motivasiya

Anlayışın çıxarılması. Müəllim lövhədə sxem çəkir.



Müzakirələrdən sonra mərkəzi çərçivədə “Üzeyir Hacıbəyli” yazılır.

Söz ehtiyatı

(St. 2.1.1) 1-ci tapşırıqda verilmiş sözlərlə iş aparılır. Bu sözlərlə tanış olan şagirdlər onların mənalarını bildikləri kimi izah etməyə çalışırlar. Daha sonra verilmiş izahlı lügət vasitəsilə sözlərin mənalarını dəqiqləşdirirlər.

Oxu

(St. 2.2.1) Mətnin qavranılması üzərində iş **cütlüklərlə oxuma – ümumiləşdirmə** üsulu ilə aparılır. Mətndə elə abzaslar var ki, bir cümlədən ibarətdir. Belə abzasları özündən sonrakı və ya əvvəlki abzasla birləşdirmək olar. Əger sinifdə şagirdlərin sayı çox olarsa, bir abzası iki cütlüyü də vermək olar. Şagirdlər hər abzasdakı fikri ümumiləşdirir və məntiqi sual qururlar.

2-ci tapşırıq. Şagirdlər “natura” sözünün mənasaını artıq araşdırıqları üçün deyə bilərlər ki, şəkli naturadan çəkmək insanı, təbiət mənzərəsini və ya hər hansı bir əşyanı canlı şəkildə görərək çəkməkdir. Sualın ikinci hissəsinə cavab verərkən şagirdlər portretin fotosəkildən, təxəyyüldə canlandırmaqla və ya şifahi təsvir əsasında çəkilə biləcəyini xatırlaya bilərlər.

3-cü tapşırıq. A sualının cavabı mətndə var: sifarişçi muzeydir, C sualının cavabı yoxdur. B sualının cavabını isə təxmin etmək olar: Naturadan çəkmək

çox vaxt aparır, bəstəkar isə çox məşğul olduğundan buna vaxt ayıra bilmirdi. Üzeyir Hacıbəyli təvazökar adam idi və s.

2-3-cü tapşırıqların yerinə yetirilmesi şagirdlərə 4-cü tapşırıqdakı suali cavablandırmağa kömək edəcək. (Naturadan çəkilən portret daha dəqiq, canlı olur, obrazın xarakteri, keçirdiyi hisslər daha aydın görünür.)

6-ci tapşırıqda mətnin sonuncu cümləsinin mənasını izah etmək tapşırılmışdır: "...*portret özü müəllifsiz imtahandan çıxdı...*" (Adətən, hər bir yaradıcı şəxs öz əsərinin üstünlüklerini sübut etməyə çalışır. Lakin baş vermiş hadisədə portretin yüksək sənət əsəri olduğunu sübut etməyə ehtiyac qalmadı.)

Sonda mətnin tipi (nəqli) və sxem üzrə mətnin mərhələləri müəyyənləşdirilir.

Yaradıcılıq

(St. 3.1.2) 7-ci tapşırıq: Bu tapşırıq şagirdlərdə mətnin məzmununu qısa və ləkonik ifadə etmək, eyni zamanda araşdırma yolu ilə mətn hazırlamaq bacarığını inkişaf etdirir. Yazılı təqdimat həm elektron, həm də əlyazma şəklində ola bilər.

Dil qaydaları

(St. 4.1.2) 8-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Düzəltmə feillərlə bağlı dil qaydaları mənimsədildikdən sonra 9-11-ci tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! 9-cu tapşırığı yerinə yetirərkən müəllim şagirdlərin diqqətini *sancılanmaq* və *soyuqlamaq* sözlərinə yönəltməlidir. Bu sözlərdə iki leksik şəkilçinin olduğu vurgulanır: *sanc-i-lan* və *soyu-q-la*. Deməli, düzəltmə söz başqa bir düzəltmə sözdən yaranmışdır. Məsələn, *sancılanmaq* sözünün kökü *sanc* feili olsa da, bu düzəltmə feil *sancı* (düzəltmə isim) sözündən yaranmışdır. 11-ci tapşırığın da müəkkəblik dərəcəsi kifayət qədər yüksəkdir. Şagirdlərə xatırlatmaq lazımdır ki, düzəltmə sözlə sözün kökü arasında məna yaxınlığı olur. *Sınamaq*, *boyamaq*, *qınamaq* sözləri ilə *sin*, *boy*, *qın* sözlərinin heç bir məna yaxınlığı yoxdur. Ona görə də onları düzəltmə söz hesab etmək olmaz. *Qanamaq* sözü isə *qan* sözündən yaranmışdır, çünkü bu iki söz arasında məna yaxınlığı var.

Bundan əlavə, şagirdlərin nəzərinə çatdırılmalıdır ki, dilimizdə bir sıra feillər zaman keçidkə dəyişikliyə uğramış, söz kökü təhrif və ya ixitisar olunmuşdur. Bunlar müəsir dildə sadə feillər sayılır. Məsələn, *qov(u)r-ul-maq*, *sar(i)-al-maq*, *kiç(ik)-il-mək*, *uz(un)-an-maq*.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

31-ci dərs. SƏNƏT FƏDAİSİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Qoyulmuş suallara uyğun olaraq mətn-dəki əsas məqamları açıqlayır. Mətndəki məlumatlardan istifadə etməklə sillogizm qurur və əldə etdiyi yeni məlumati vurğulayır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyən-ləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Mürəkkəb feilləri frazeoloji birləşmə-lərdən fərqləndirir.

Motivasiya

Sual: Qadın rolunda çıxış edən kişi aktyorlara münasibətiniz necədir?

Şagirdlər öz fikirlərini söyləyir və əsaslandırırlar. Əgər mənfi münasibət bildirənlər üstünlük təşkil edərsə, müəllim əlavə sualla da müraciət edə bilər: *Əgər qadın rolunu ifa etmək üçün qadın aktyor yoxdursa, onda necə? Siz (sinifdəki oğlanlara müraciət edilir) bu vəzifəni öhdənizə götürərdinizmi?*

Oxu

(St. 2.2.1) Mətnin oxunması üçün **istiqamətləndirilmiş oxu** üsulu tətbiq oluna bilər. Bunun üçün müəllim şagirdlərə suallar təqdim edir:

1. İlk Azərbaycan operası hansıdır və o nə zaman, harada tamaşa yoxluq?

2. Nəyə görə "Leyli və Məcnun"un ilk tamaşası ilə sonrakı tamaşalar arasında böyük fasile oldu?

3. Əhməd Bədəlbəyli kim idi?

4. Nəyə görə Əhməd Ağdamskinin adı afişalarda "Miri" yazılırdı?

5. Əhməd Ağdamski hansı rollarda çıxış etmişdir?

6. "Leyli və Məcnun"un Tiflis tamaşası nə ilə yadda qaldı?

7. Əhməd Ağdamski Qarabağa qayıtdıqdan sonra nə ilə məşğul oldu?

8. Böyük aktyorun pedaqoji fəaliyyəti haqqında nə deyə bilərsiniz?

9. Əhməd Ağdamski teatr tarixində hansı xidmətləri ilə yadda qalıb?

Mətn oxunduqdan sonra şagirdlər ardıcıl şəkildə bu suallara öz sözləri ilə cavab verərək mətnin məzmununu tam qavradıqlarını nümayiş etdirirlər.

2-ci tapşırıq. Mətnlə bağlı fikirlərin doğru, yoxsa yanlış olduğunu müəyyənləşdirməklə şagirdlər mətndə verilmiş məlumatları nə dərəcədə mənim-sədiklərini nümayiş etdirirlər. Məsələn, Ə.Ağdamskinin Qarabağa qayıtdıqdan

sonra dram əsərlərində oynaması, maraqlı obrazlar yaratması barədə mətndə verilən məlumat tapşırıqdakı 3-cü fikrin yanlış, ömrünün son 20 ilini Ağdaşda keçirməsi faktı isə 4-cü fikrin doğru olduğunu söyləməyə imkan verir.

3-cü tapşırığı yerinə yetirmək üçün şagirdlərdən mətndəki məlumatlardan çıxış edərək sillogizm qurmaq bacarığı tələb olunur. Əhməd Ağdamskinin yaşadığı illəri müəyyən etmək üçün aşağıdakı sillogizmləri qurmaq olar:

I sillogizm (Əhməd Ağdamskinin doğum tarixi)

I hökm: "Leyli və Məcnun" ilk dəfə 1908-ci ildə tamaşaaya qoyulub (I abzas).

II hökm: O zaman Əhməd Bədəlbəylinin 24 yaşı vardı (III abzas).

Nəticə: Əhməd Ağdamski 1884-cü ildə anadan olub.

II sillogizm (Əhməd Ağdamskinin ölüm tarixi)

I hökm: Əhməd Ağdamski 1934-cü ildə Ağdaşa köcüb.

II hökm: Bundan sonra o, 20 il özür sürüb.

Nəticə: Əhməd Ağdamski 1954-cü ildə vəfat edib.

Müəllimin nəzərine! Əhməd Ağdamskinin yaşadığı illər: 5 yanvar 1884-cü il – 1 aprel 1954-cü il.

Mətn üzərində iş tamamlandıqdan sonra dərsin refleksiya mərhələsində mətnlə bağlı təəssüratlar **sinkveyن** üsulu ilə ümumiləşdirilir.



4-cü tapşırığı yerinə yetirməklə şagirdlər Əhməd Ağdamskinin yaradıcılıq fəaliyyətini bir daha izləyirlər. Bu tapşırıq yerinə yetirilərkən şagirdlərin mətn-dən lazımlı məlumatı seçə bilmək bacarığı üzə çıxarılır.

Söz ehtiyatı

(St. 2.1.1) 1-ci tapşırıqda verilmiş sözlər mətndən tapılır və şagirdlər kontekstdən çıxış edərək həmin sözlərin izahını verirlər. Daha sonra həmin sözlərin izahı lügətin köməyi ilə araşdırılır və ilkin izahlarla müqayisə olunur. "Mütərüb" sözünün izahı üzərində xüsusi dayanmağa dəyər. Bu sözün ilkin və sonrakı (vulqar) mənalarını şagirdlərin diqqətinə çatdırmaq lazımdır.

5-ci tapşırıq: "Ömrünü Məcnun kimi yaşamaq" ifadəsi izah olunur. Əvvəlki siniflərdə şagirdlər ümumiləşdirilmiş obrazca çevrilmiş adlar (Don Kixot, Hacı Qara, Qurbaneli bəy) haqqında məlumat almışlar. "Məcnun" adını da ümumi-ləşdirilmiş obrazlar siyahısına aid etmək olar. Qəlbi böyük məhəbbətlə alışib-yanan, özünü bu məhəbbətə fəda edən insanlara bəzən "Məcnun" deyilir.

Dil qaydaları

(St. 4.1.2) 6-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Mürekkəb feillərlə bağlı qaydalar mənimsədildikdən sonra 7-9-cu tapşırıqlar yerinə yetirilir.

8-ci tapşırıq yerinə yetirilməzdən əvvəl müəllim mürekkəb feillər və frazeoloji birləşmələr arasındakı fərqi və oxşar cəhətləri başa salır. Tapşırığın cavabı:

Mürəkkəb feillər	Frazeoloji birləşmələr
yandırıb-yaxmaq	qane olmaq
silib-süpürmək	təyin etmək
küsüb-başışmaq	seçə bilmək
çalıb-oxumaq	ürəyi yanmaq

9-cu tapşırığın cavabı: gözəl-ləş-mək, xəstə-lən-mək, yaxşı-laş-maq, kasıb-laş-maq, yad-laş-maq, zəngin-ləş-mək, dost-laş-maq, şad-ılan-maq.

Əlavə tapşırıq:

Hansi cümlədə mürəkkəb feil var?

- A) Şəhərə necə gedəcəyimi bilmirdim.
- B) İki məşqdən sonra mən artıq üzə bilirdim.
- C) O, məsələnin həlli yollarını bilirdi.
- D) Bu məsələdən gözüm su içmir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

LAYHE

32-ci dərs. HEYKƏLTƏRAŞ MİRƏLİ MİRQASIMOV (4 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Mətnəde nəticələr çıxarmağa imkan verən məqamları vurgulayır. Əsərin ideyasını müəyyən etmək üçün qəhrəmanların xarakterindəki əsas cəhətləri açıqlayır.
2.2.3. Mətnəki fikir və mülahizələrə münasibət bildirir.	Bədii mətndən seçilmiş hissələrin onda yaratdığı hiss və duyguları şərh edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Məcazi mənada işlənmiş sözün kontekstdaxili mənasını müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Feil şəkillərinin məna çalarları arasındakı fərqi müəyyənləşdirir.

Motivasiya

V sinifdə şagirdlər görmə və eşitmə qabiliyyətindən məhrum olanların ünsiyyət vasitələri haqqında məlumat almışdır. Sual-cavab yolu ilə həmin məlumatlar təkrarlanır.

Oxu

(St. 2.2.1) Mətn əvvəlcə **öyrənirəm – öyrədirəm** üsulu ilə abzaslarla oxunur. Bəzi abzaslardakı məlumatın daha geniş açılmasına, məntiq və təhlil yolu ilə nəticələr çıxarılmasına ehtiyac var. Müəllim sual tərtib edən qruplara məhz həmin məqamlara diqqət yetirməyi tapşırır. Məsələn, 1-ci abzasla bağlı sual belə ola bilər: “Neyə görə eşitmə qabiliyyətindən məhrum olan uşaqlar zaman keçdikcə danışma qabiliyyətindən də məhrum olurlar?” Dərslikdəki 3-cü və 4-cü suallar da nəticə çıxarmağa yönəlmüş suallardır.

Obrazlar xəritəsindən istifadə edərək ananın və Mirəlinin xarakterindəki xüsusiyyətlər müəyyənləşdirilir və əsaslandırılır. Məsələn:

Ana
fədakardır, çünkü ...
həssasdır, çünkü ...
inadkardır, çünkü ...
qətiyyətlidir, çünkü ...

Mirəli
çalışqandır, çünkü ...
istedadlıdır, çünkü ...
qayğılaşdır, çünkü ...

(St. 2.2.3) Mətn tam mənimsəniləndikdən sonra müəllim “**Son sözü mənə saxla**” üsulunu tətbiq edir.

I addım. Şagirdlərə mətndən onları təəccübləndirən, sevindirən, əsəbileşdirən və ya kədərləndirən hissəni seçmək və bir vərəqə yazmaq tapşırılır.

II addım. Sonra tapşırılır ki, vərəqi çevirib həmin hissəyə şərh yazsınlar. Onları nə təəccübləndirdi, sevindirdi, əsəbileşdirdi və ya kədərləndirdi?

III addım. Şagirdlər öz seçdikləri hissələri oxuyurlar. Bir neçə şagird həmin hissəni şərh edir. Sonda həmin hissəni seçmiş şagirdin şərhləri oxunur.

Mətndə ən təsirli məqamlar ananın fədakarlığı, Mirəlinin sinif yoldaşlarının qayğıkeşliyi, onun anasına yazdığı məktubdur. Bu məqamlara münasibətin bildirilməsi şagirdlərdə hiss və duyğularını ifadə etmək bacarığını inkişaf etdirir.

Müzakirə zamanı müəllim də müdaxilə edə bilər. Lakin bunu bir neçə şagird fikir söylədikdən sonra etmək daha yaxşı olar. Müəllim müzakirə zamanı yönəldici suallar verərək canlanma yarada bilər. Məsələn:

1. Nə üçün belə düşünürsünüz?
2. Seçdiyiniz hissədə sizi təsirləndirən nə oldu?
3. Seçdiyiniz hissəni necə dəyişərdiniz? və s.

2-ci tapşırıq. Mətndə Mirəlinin ailədə yeganə övlad olmasını təsdiq edən məlumat yoxdur. M.Mirqasimov Azərbaycanın ilk deyil, ali təhsil almış ilk heykəltəraşı olmuşdur. Mətndə birbaşa deyilməsə də, M.Mirqasimovun “Ananın portreti” əsərində öz anasının obrazını yaratdığı fikrinə gəlmək olar.

Söz ehtiyatı

(St. 2.1.2) 1-ci tapşırıqda verilmiş sözlər lügətin köməyi ilə izah edildikdən sonra 5-ci tapşırıq yerinə yetirilir. Mətndə “eşidirdi” və “dinləyirəm” sözləri dırnaq içerisinde yerləşdirilmişdir. Mireli başqalarının dediklərini onların dodaq hərəkətlərindən duyur və anlayırdı. Deməli, bu sözlər məcazi mənada işləniləndən dırnaq içerisinde yazılmışdır.

Dil qaydaları

(St. 4.1.2) 6-ci tapşırıq dil qaydalarına kecid üçün motivasiya xarakteri daşıyır. Bu tapşırıq yerinə yetirilərkən şagirdlər öz cavablarını əsaslandırırlıqlar. Sual belə qoyula bilər: *Nəyə görə bu qənaətə gəldiniz ki, “kömək etməli” feili hərəkətin icrasının vacib olduğunu bildirir?*

Feilin şəkilləri ilə bağlı qaydalar mənimsədildikdən sonra müəllim əlavə məlumatlar da verə bilər:

– Feilin şəkilləri feilin kökünə və ya başlanğıc formasına müvafiq şəkilçilər artırmaqla düzəlir.

– Feilin əmr, arzu, vacib, lazım və şərt şəkilləri zamana görə dəyişmir, lakin onların məzmununda gələcək zaman anlayışı vardır.

– Xəbər şəklində hərəkətin kim tərəfindən və nə vaxt icra olunduğu barədə xəbər verilir.

– Xəbər şəkli feilin kökünə və ya başlanğıc formasına zaman şəkilçiləri və şəxs şəkilçiləri artırmaqla düzəlir. Zaman şəkilçisi qəbul etmiş istənilən feil xəbər şəklində sayılır: *bax-dı-m*, *bax-mış-dır*, *bax-ır-san*, *bax-acəğ-ıq*, *bax-ar-sınız*.

7-8-ci tapşırıqlar vasitəsilə şagirdlər feilin şəkilləri haqqında məlumat alır və kontekstdən, məqsəddən asılı olaraq feilin şəklini düzgün seçirlər.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

33-cü dərs. XƏBƏR ŞƏKLİNDE OLAN FEİLLƏRİN YAZILISI VƏ TƏLƏFFÜZÜ (2 saat)

Standartlar	Təlim nəticələri
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Xəbər şəklində olan feillərin yazılışı və tələffüzü ilə bağlı qaydaları nitqində tətbiq edir.

Bu dərsdə mənimsədilən qaydalar şifahi və yazılı nitqdə praktik əhəmiyyətə malik olan qaydalardır.

4-cü tapşırığı cavablandırarkən şagirdlər sxemləri aşağıdakı kimi şərh edə bilərlər.

I sxem: İndiki zamanın feilləri inkar şəkilçisi (*-ma²*) qəbul edərkən şəkilçinin saiti (a, ə) düşür: *bil-m-ir*, *qaç-m-ir*.

II sxem: *-ar²* şəkilçisi ilə düzələn gələcək zaman feilləri də inkar şəkilçisi (*-ma²*) qəbul edərkən şəkilçinin saiti (a, ə) düşür: *bil-m-ər-əm*, *qaç-m-ar-am*. Bu zaman həmçinin II və III şəxslərin təkində və cəmində *-ar²* zaman şəkilçisinin *r* samiti z ilə əvəz olunur: *bax-m-az-san*, *bax-m-az-sınız*, *bax-m-az*, *bax-m-az-lar*.

4-cü tapşırıqda gəlinmiş nəticəyə əsaslanaraq 5-ci və 6-ci tapşırıqlar yerinə yetirilir.

7-ci tapşırıqda şagirdlərdən tələffüz formasında olan feilləri düzgün yazmaqla cümlələri köçürmək tələb olunur. Bu zaman onlar 2-ci cümlədəki feilin yazılışı ilə tələffüzünün fərqlənmədiyini aşkar edəcəklər. 8-ci tapşırıqda bəyatı tələffüz formasında oxunarkən daha zəngin qafiyə yarandığı müəyyənləşdirilir [baxıllar, taxıllar, paxıllar]. 9-cu tapşırıq tələffüz formasında verilmiş feillərin orfoqrafik normalara uyğun yazılımasını tələb edir:

1. çağırısa – çağırısaq; gələllər – gələrlər
2. unutmuyacaxsız – unutmayacaqsınız
3. hazırlaşmamısız – hazırlaşmamısınız
4. tapmıyacaxsız – tapmayacaqsınız
5. keçirəcəx'siz – keçirəcəksiniz
6. təmizdəmirsiz – təmizləmirsiniz

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

34-cü dərs. QOCA AŞPAZ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Qoyulmuş suallara cavab tapmaq üçün mətnindən müvafiq məqamları seçir.
1.2.2. Dinləyən şəxsin əsas fikir və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.	Dinləyənin sualını cavablandırarkən standart ifadələrdən (bayaq deyildiyi kimi, çıxışımızın əvvəlində vurğuladıq kimi, bildiğiniz kimi) yerli-yerində istifadə edir.
1.1.2. Dinlədiyi mətnin məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dinlədiyi mətnindəki məlumatları (hadi-sələri) ümumiləşdirməklə əsas fikri müəyyən edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Verilmiş mövzu üzrə rabitəli mətn qu-rub yazır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Əmr şəklində olan feilləri müəyyən edir.

Motivasiya

V sinif musiqi fənnində “1.1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndləri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.A.Motsart, M.Qlinka, L.V.Bethoven, P.I.Çaykovski) və onların tanınmış əsərləri haqqında biliklərini şərh edir” alt-standartı olduğunu nəzərə alaraq müəllim bu dərsdə motivasiya üçün **BİBÖ** üsulunu tətbiq edə bilər:

Volfganq Amadey Motsart haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Oxu

Fəndaxili şaquli integrasiya (VI sinif – st. 2.2.1; V sinif – st. 2.2.3). Mətn abzaslarla müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Dialoji hissələrin oxunması zamanı rollu oyun tətbiq edilə bilər. Müəllim V sinif MMV-də verilmiş “Oxu texnikasının monitorinqi” cədvəlindən istifadə etməklə şagirdlərin tələffüzü ilə bağlı qeydlər aparır.

Müəllim müəyyən bitkin hissələrdən sonra həmin hissənin tam qavranılmasına yönəlmış suallar verir:

I abzasdan sonra: Vyana şəhəri hansı ölkədə yerləşir?

II abzasdan sonra: Aşpazın otağındakı əşyalardan hansı diqqətinizi daha çox cəlb etdi? Sizcə, bunlardan hansı sonrakı hadisələrdə mühüm rol oynaya-

caq? Klavesin nədir? (1-ci tapşırıq). Paralel şəkildə söz ehtiyatı üzərində iş aparılır. 3-cü tapşırıq yerinə yetiriləkən şagirdlərin diqqəti bu sözlərə (klavesin və pudralı parik) yönəldilir.

Aşpazla qızının dialoqundan sonra: Burada xristian dininin hansı ayinində danişılır?

Bələliklə, suallar verilmiş məlumatlardan nəticə çıxarmağa, mətni daha dərindən qavramağa və mətnin davamını proqnozlaşdırmağa yönəlir. Dərslikdəki 4-cü tapşırıq da bu qəbildəndir. Şagirdlər belə bir fikrə gələ bilərlər ki, bir insanın hərəkətinə görə başqasının cəzalandırılması bağışlanmaz günahdır.

2-ci tapşırıqda verilən fikirlərin doğru, yoxsa yanlış olduğunu müəyyənləşdirməklə şagirdlər mətnin məzmununu nə dərəcədə qavradıqlarını nümayiş etdirirlər. Məsələn, şagirdlər qoca aşpazın ölümqabağı söylədiyi arzudan və və naməlum gəncin klavesində ifası vaxtı bu arzunun reallaşmasından çıxış edərək birinci fikrin doğru olduğu qənaətinə gələ bilərlər. Qocanın xəyalında, doğrudan da, Marta ilə rastlaşdığı gün, ağacların çiçək açdığı ilk bahar vaxtı canlanır.

Mətn oxunduqdan sonra əsərin ideyası və bu ideyanın açılmasına xidmət edən məqamlar üzərində iş gedir. Burada **sinkveyن** üsulu da tətbiq oluna bilər:



Danışma

(St. 1.2.2) 6-cı tapşırıq qruplar şəklində yerinə yetirilir. Müəllim öz seçimi əsasında bir musiqi əsəri səsləndirir. Qruplardan hər biri bu əsərdən aldığı təəssüratları digərləri ilə bölüşür.

Debat. 5-ci tapşırıqda qoyulmuş tezislər üzrə debat keçirilir. Həmişə olduğu kimi, şagirdlərə çıxışlar zamanı istifadə olunan standart ifadələr təqdim edilir.

Dinləmə

(St. 1.1.2) Motivasiya məqsədilə bəstəkar Bethoven haqqında sual-cavab edilir, daha sonra "Ay işığı" ("Moonlight") sonatası səsləndirilir. Müəllim bu mu-

siqi əsərinin adını çəkmədən onun doğurduğu təəssüratlar haqqında soruşur.
(Yonəldici suallarla şagirdlərin təsəvvüründə ay işığını canlandırmaq olar.)

Daha sonra müəllim aşağıdakı mətni səsləndirir:

“AY İŞİĞİ” SONATASI

Bir gün Beethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə idi. Evlərdən birinin mənzilindən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır. Dostuna ifaçının möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir.

İkisi birlikdə II mərtəbəyə qalxıb qapını döyürlər. Qapını açan qadın Beethoveni dərhal tanıyor və çox təəccüblenir. Beethoven piano səsinə gəldiyini və ifaçını görmək istədiyini söyləyir. Qadın deyir ki, pianoçalan onun qızıdır və onları içəri dəvət edir. Beethoven otağa daxil olur. Anası qızına Beethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır, dərhal ayağa qalxır. Qızın kor olduğunu görən Beethoven: “Lütfən, məndən bir şey istəyin”, – deyir.

Qızın cavabı bu olur: “Mən heç ay işığı görməmişəm, mənə ay işığını təsvir edərsinizmi?”

Bundan sonra Beethoven pianonun arxasına keçərək yerindəcə bəstələdiyi “Ay işığı” (“Moonlight”) sonatasını çalır.

Bu mətnin dərslikdən oxunmuş mətnlə ideya yaxınlığı müəyyən edilir.

Yazı

(St. 3.1.3) 7-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər iki qrupa bölünürler. Qruplardan biri Motsart, digəri Beethovenlə bağlı araştırma aparıb yazılı təqdimat hazırlayır.

Dil qaydaları

(St. 4.1.2) 8-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Feilin əmr şəkli ilə bağlı dil qaydaları mənimsədildikdən sonra 9-12-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə


Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

35-ci dərs. NEMAN VƏ SİMNAR (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Mətnəki hadisələrin davamını proqnozlaşdırarkən müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.	Nəqli xarakterli mətnə məzmununa uyğun yeni epizodlar əlavə edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Öz fikirlərini də əlavə etməklə dinlədiklərini tezis şəklində ifadə edir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.	Diskussiya zamanı problemlə bağlı fikirlərini bildirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Arzu şəklində olan feilləri müəyyən edir.

Motivasiya

Anlayışın çıxarılması. Müəllim lövhədə sxem çəkir.



Müzakirələrdən sonra mərkəzi çərçivədə “Nizami Gəncəvi” yazılır. Şagirdlərin “Yeddi gözəl” poeması haqqında bilikləri yoxlanılır, onlara bu əsər haqqında zəruri məlumatlar verilir.

Oxu

(St. 2.2.1) Mətn proqnozlaşdırma üsulu ilə oxunur. Bu oxu üsulu şagirdlərdə oxuduğu mətnəki əsas məqamları seçmək, hadisələrin davamını təxəyyülünə uyğun proqnozlaşdırmaq bacarığını inkişaf etdirir. Şagirdlər hər dəfə “Mən cə... ... baş verəcək, çünkü oxuduğumuz hissədə deyilir ki, ...” deyə fikir irəli sürdükcə onlarda fikirlərini əsaslandırmıqla danışma bacarığı da inkişaf edir.

Mətn 3 hissəyə bölünmüştür. Proqnozlaşdırmanın aşağıdakı cədvələ əsasən üç dəfə aparmaq olar.

	Sizcə, nə baş verəcək?	Nə üçün belə düşünürsünüz?	Əslində, nə baş verdi?
1-ci hissəni oxuduqdan sonra			
2-ci hissəni oxuduqdan sonra			
3-cü hissədə “Neman soruşdu” cümləsinə qədər oxuduqdan sonra			

Mətn şagirdlər tərəfindən ucadan oxunur. Hər bir hissə bitəndə şagirdlər mətnin davamı ilə bağlı fərziyyələrini söyləyirlər, nə üçün belə düşündüklərini əsaslandırırlar. Fərziyyələr qeyd edilir. Sonda “Əslində, nə baş verdi?” qrafası doldurulur.

Əsərdəki obrazlar təhlil olunur. Neman və Simnar obrazlarına münasibət bildirilir. Çox güman ki, şagirdlər hökmər obrazını mənfi, sənətkar obrazını müsbət obraz kimi qiymətləndirəcəklər. Müəllimin tapşırığı ilə şagirdlər 122-ci səhifədəki dialoqda göy rəngli cümlə ilə başlanan hissəyə – Simnarın sözlərinə münasibət bildirirlər. Bu sözlərdən belə çıxır ki, Simnar hökmərin tapşırığını yerinə yetirərkən bütün məharətini ortaya qoymayıb. Bu onun nitqinin o qədər də diplomatik olmadığını göstərir. Bununla bağlı müəllim IV sinifdə keçilmiş “Natiqlik məharəti” (“Qabusnamə”dən parça) mətnini xatırlada bilər.

3-cü tapşırıq yerinə yetirilərkən şagirdlər Neman şahı xarakterizə edən fikirləri mətnə istinad edərək əsaslandırmalıdır. Bu zaman onların 1-ci və 2-ci bəndlərdəki fikirləri əsaslandırmak üçün mətnin eyni parçasına (mətnin birinci hissəsinin əvvəlinə) istinad etmələri təbiidir. Çünkü həmin parçadan Neman şahın həm tapşırılan işə məsuliyyətlə yanaşan, həm də qayğıkeş bir insan olduğu qənaətinə gəlmək olar.

Yazı

(St. 3.1.2) 4-cü tapşırıqda şagirdlərə mətnin sonluğunu dəyişmək tapşırılır. Sonluq aşağıdakı kimi ola bilər:

“Simnarın cavabı Nemanın xoşuna gəldi. Şahın gözünün qarşısında memarın təsvir etdiyi qəsr canlandı. Bu gözəl sənət əsərinin meydana gəlməsi nə şərait yaratdığı üçün adının tarixə düşə biləcəyi fikri onu həyəcanlandırdı. Həmin an əmr etdi: Qəsrin inşasına başlansın!”

Söz ehtiyatı

(St. 2.1.1) 1-ci tapşırıqda verilmiş sözlər mətndə rast gəldikcə şagirdlər tərəfindən kontekstə görə izah olunur. Bu izahlar tam formalasdırıldıqdan sonra bir vərəqdə yazılır. Mətnlə iş (oxu mərhələsi) bitdikdən sonra şagirdlərin

izahları lügətdəki izahlarla müqayisə olunur. 3-cü tapşırıqda işlənmiş “xudbin” sözünün də dərsliyin sonundakı lügətdə yer aldığı şagirdlərin nəzərinə çatdırmaq olar.

Dinləmə və danışma

(St. 1.1.2 və st. 1.2.4) “Hökmdar və sənətkar” mövzusunda müzakirə keçirilir. Müəllim təklif edir ki, şagirdlər bu mövzunu daha kiçik və konkret mövzulara (problemlərə) bölsünlər. Bu məqsədlə müəllim şagirdləri müəyyən konkret problemlərə istiqamətləndirə bilər:

1. Xalqın tarixində hökmdarın yeri.
2. Xalqın tarixində sənətkarın yeri.
3. Hökmdarın sənətkara münasibəti necə olmalıdır?
4. Sənətkarın hökmdara münasibəti necə olmalıdır?

Şagirdlər 4 qrupa bölünür. Hər qrup bir problem üzrə müzakirə keçirib təqdimat hazırlayırlar. Təqdimatlar dinlənildikdən sonra ümumi müzakirə keçirilir və tezislər şəklində nəticələr çıxarılır.

Dil qaydaları

(St. 4.1.2) 5-ci tapşırıq dil qaydalarına kecid üçün motivasiya xarakteri daşıyır. Şagirdlər tapşırığı yerinə yetirməkdə çətinlik çəksələr, müəllim suali test şəklində qoyub cavab variantları təklif edə bilər. Şagirdlərə yaxın variantlar da təklif edilə bilər: A) gərek B) kaş C) təki D) barı. Qrammatik baxımdan bu variantlardan hər biri uyğun gələ bilər. Lakin şagirdlər kontekstdən çıxış edərək “kaş” sözünün daha çox uyğun olduğunu müəyyənləşdirməlidirlər.

Müəllimin nəzərinə! Arzu şəklinin I şəxs cəmi ilə əmr şəklinin I şəxs cəmi oxşardır: *yaz-a-q*, *yaz-aq*. Belə feillərin hansı şəkildə olduğunu yalnız kontekstdə (cümə daxilində) müəyyən etmək mümkün kündür. Belə ki, əger feil arzu ifadə edirsə, ondan əvvəl *kaş*, *gərek*, *təki*, *barı* sözləri işlənirsə (işlənə bilərsə), deməli, o, arzu şəklindədir. Feildən əvvəl *qoy*, *gəl* ədatları işlənirsə, o, əmr şəklinde olur. Arzu şəklinde feilin kökünə 2 şəkilçi – arzu şəklinin xüsusi şəkilçisi və şəxs şəkilçisi (*yaz-a-q*), əmr şəklinde isə yalnız şəxs şəkilçisi (*yaz-aq*) qoşulur. Dərsliyi dil qaydaları ilə çox yüksəkməmək məqsədilə bu məlumat dərslikdə öz əksini tapmamışdır. Müəllim bu məlumatı şagirdlərin diqqətinə çatdırma bilər, lakin bu biliyin qiymətləndirmə obyektinə çevrilməsi tövsiyə olunmur.

Dil qaydaları mənimsədildikdən sonra 6-7-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

36-cı dərs. USTADIN MƏSLƏHƏTİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin tərkib hissələrinin məzmununu, ümumi kompozisiyadakı rolunu və funksiyasını izah edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tənış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.	Diskussiya zamanı problemlə bağlı fikirlərini bildirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Vacib şəklində olan feilləri müəyyən edir.

Motivasiya

Müəllim əvvəlki dərsdə sinifdə ən yaxşı rəsm çəkən şagirdə onun (müəllimin) və ya hər hansı şagirdin portretini çəkməyi tapşırır. Bu dərsin əvvəlində müəllim “rəssam” şagirdin çəkdiyi şəkli hamıya nümayiş etdirərək tənqid fikrlərini söyləməyi xahiş edir. Müəllim ən çox tənqid edən şagirdlərdən soruşur: “Sən daha yaxşı çəkə bilərsənmi?” Daha sonra “rəssam” şagirddən soruşur: “Bu tənqid sənə necə təsir etdi? Ruhdan düşdürünmüş?”

Oxu

(St. 2.2.1) Mətn **istiqamətləndirilmiş oxu** üsulu ilə oxunur. Şagirdlərə aşağıdakı suallar təqdim oluna bilər:

1. Ranqanın incəsənət məktəbini bitirmək üçün nə etmək lazımdı?
2. “Rəssamlıq sənətinin incəlikləri” dedikdə nə başa düşürsünüz? (Dərslikdəki 4-cü sual)
3. Racın istəyi nə idi?
4. Ustadı Racdan nə tələb etdi?
5. Ustadın tələbi nə ilə nəticələndi?
6. Növbəti dəfə Ranqa Racdan nə tələb etdi?
7. Ustadın 2-ci tələbi nə ilə nəticələndi?
8. Sizcə, nə üçün heç kim Racın rəsm əsərində dəyişiklik etmədi?
9. Ranqanın sonuncu dərsi nədən ibarət idi?

Göründüyü kimi, suallar yalnız faktoloji xarakterli deyil. Burada mətndəki məlumatlardan nəticə çıxarmağa, hadisələr haqqında öz fikrini ifadə etməyə yönəlmış suallar da var.

2-ci və 5-ci tapşırıqlar yerinə yetirildikdən sonra əsərin ideyasını ləkoniq şəkildə aforizmlə ifadə etmək tapşırılır. Məsələn: “Tənqid etmək asandır, yaratmaq çətin”.

(St. 2.2.2) Əsəri tərkib hissələrinə bölmək tapşırılır. Giriş və sonluq hissələrin əsərin kompozisiyاسındaki rolü müəyyənləşdirilir. Əsas hissə də, öz növbəsində, kiçik başlıqlara bölünür.

Söz ehtiyatı

1-ci tapşırıqda verilmiş sözlər əvvəlcə kontekstə görə, sonra lügət və sitəsilə izah olunur və izahlar müqayisə edilir.

Danışma

(St. 1.2.4) 6-ci tapşırıq müzakirə və ya **debat** şəklində qoyula bilər.

Müzakirənin mövzusu: “*Tənqid və tənqidə münasibət*”

Debatın tezisləri:

I qrup: Başqasının yaratdığını tənqid etmək hər bir insanın haqqıdır.

II qrup: Əgər başqası kimi yarada bilmirsənə, onun yaratdığını tənqid etməyə haqqın yoxdur.

Müəllim hər iki halda şagirdləri yönəldici suallarla fəal olmağa istiqamətləndirir:

– Əgər ədəbi tənqidçi şeir yaza bilmirsə, onun başqasının şeirini tənqid etməyə haqqı yoxdurmu?

– Əgər bəstəkar müğənni kimi oxuya bilmirsə, onun ifasını tənqid etməyə haqqı yoxdurmu? və s.

Dil qaydaları

(St. 4.1.2) 7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Şagirdlər fərqləndirilmiş sözlərə -*mali*² şəkilçisi artırır və kontekstdən çıxış edərək bunu həmin feillə ifadə olunan hərəkətin vacibliyi ilə əsaslandırırlar. Dil qaydaları üzrə biliklər mənimsdildikdən sonra 8-9-cu tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! Əgər sinfin səviyyəsi imkan verirsə, 8-ci tapşırıqda eks olunmuş Hammurapinin qanunları ilə bağlı araşdırma tapşırığı vermək olar: “Bu qanunları müasir Azərbaycan qanunvericiliyi ilə müqayisə edin. Eyni cinayətlərə görə Azərbaycan qanunvericiliyində hansı cəzalar nəzərdə tutulur?”

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallasdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

37-ci dərs. ŞEYX SƏFI MƏQBƏRƏSİ NECƏ TALAN OLUNDU (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətndəki hadisələrin davamını proqnozlaşdırarkən müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Mətndəki obrazları müqayisə edərək mühakimə yürüdür.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Mətndəki məlumatları ümumiləşdirərək mühakimə xarakterli mətnə sonluq yazır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Lazım şəklində olan feilləri müəyyən edir.

Motivasiya

“Mədəni abidə” dedikdə nə başa düşürsünüz? Nə üçün bu abidələri qorumaq millət üçün vacibdir?

Oxu

(St. 2.2.1 və st. 2.2.2) Bu mətnin qavranılması üçün **ziqzaq, proqnozlaşdırma, sual müsabiqəsi** üsullarının elementlərindən istifadə edilir. Mətn məlumatla zəngin olduğundan bu üsulların sintezi məqsədə uyğun hesab edilir.

Ziqzaq. Şagirdlər 3 qrupa bölündürər və hər qrup mətnin bir hissəsini oxuyur. Mətnin hər bir hissəsinə aid məlumatlar ümumiləşdirilir.

Proqnozlaşdırma. Qruplar öz hissələrini təqdim edirlər. I qrup eyni zamanda mətnin adından çıxış edərək Şeyx Səfi məqbərəsində hansı maddi-mədəni abidələrin olduğunu müəyyən etməli, onların necə talan olunacağı haqqında proqnozlar verməlidir.

Sual müsabiqəsi. Təqdimatlardan sonra şagirdlər oxuduqları hissələr üzrə suallar tərtib edib bir-birinə ünvanlayırlar. Beləliklə, mətn bütün şagirdlər tərəfindən tam qavranılmış olur.

Sonda müəllim ümumiləşdirməyə və nəticə çıxarmağa yönəlmış suallar verə bilər:

1. Şah İsmayılin kitabxana üçün ayrıca bina tikdirməyi onun hansı xüsusiyetindən xəbər verir?
2. Sizcə, nə üçün Şah İsmayııl gələn qonaqları bu kitabxanada qəbul edirdi?
3. Yerli ruhanilərin mədəni abidələri “satmalarına” necə baxırsınız? Fikirlərinizi əsaslandıırın.
4. Xarici ölkələrin bu cür abidələrə maraq göstərmələrinin səbəbini nə ilə izah edərdiniz?

Bu sualları cavablandırmaqla şagirdlər Şah İsmayıllı müdrik bir şəxsiyyət kimi səciyyələndirmiş, eyni zamanda Səfəvi hökmdarları tərəfindən toplanmış mədəni abidələrin talan olunmasına şərait yaranan ruhanilərə münasibət bildirmiş olacaqlar.

2-ci tapşırıq. Şeyx Səfinin müasirlərinin hörmətini qazanması və 82 il ömür sürməsi doğrudur, Ərdəbil şəhərində mədəni mərkəz yaratması isə səhv məlumatdır. Mədəni mərkəz onun ölümündən sonra yaradılmışdı.

Yazı

(St. 3.1.1) 4-cü tapşırıq yerinə yetirilərkən mətnin tipi üzərində iş aparılır. Mətn qarışq tipli olsa da, bütövlükdə mühakimə xarakterli mətnidir. Mətnin sonluğu ümumiləşdirici forma daşımalıdır. Bu hissədə mətnin əsas ideyası öz əksini tapmalıdır:

Hər bir xalq öz maddi-mədəni sərvətini qorumağa çalışmalıdır. Təəssüf ki, zaman-zaman Azərbaycana gələn yadəllilər xalqın mədəni sərvətinin bir hissəsini ələ keçirmişlər. Bu gün həmin abidələri biz yalnız xarici ölkə muzeylərində seyr edə bilirik.

Dil qaydaları

(St. 4.1.2) Feilin lazımlı şəkli ilə bağlı dil qaydaları mənimsədildikdən və müvafiq tapşırıqlar yerinə yetirildikdən sonra feilin lazımlı şəklini feili sıfətdən fərqləndirmək üçün müəyyən tapşırıqlar verilə bilər. Şagirdlər feili sıfətlə tanış olmadıqları üçün onlara cümlələrdə feilin lazımlı şəklinə formaca oxşayan, lakin cümlədə xəbər rolunda çıxış etməyən sözlərə fikir vermək tapşırılır.

Əlavə tapşırıq:

I. Altından xətt çəkilmiş sözləri müqayisə edin. Lazımlı şəklində olan feilləri göstərin.

1. Görüləsi işlərim çoxdur. Bu işlər bu gün görüləsidir.
2. Müzakirə ediləsi məsələlər çox idi. Sabahkı iclasda bir çox məsələlər müzakirə ediləsidir.
3. Danışılması çox söz var. Bunların hamısı danışılasıdır.
- II. Verilmiş cümlələri elə dəyişin ki, altından xətt çəkilmiş sözlər feilin lazımlı şəklinə çevrilisin.
 1. İnanılaş iş deyil.
 2. Gediləsi yerlərim çoxdur.
 3. Yazılış məktublar yiğilib qalmışdı.
 4. İlk növbədə görüləsi işiniz budur.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirmeklə qiymətləndirmə aparır.

38-ci dərs. QƏDİM MUSIQİ ALƏTLƏRİ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin mövzusunu, məzmununu və ideyasını müəyyən etmək üçün əsas məqamları müəyyən edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümlələr qurur).
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Frazeoloji birləşmədəki məcazi mənalı sözləri müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Şəkil üzrə təsviri xarakterli mətn yazır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Şərt şəklində olan feilləri müəyyən edir.

Motivasiya

Auksion. Sual: *Hansı musiqi alətlərimizi tanıyırsınız?*

Şagirdlər piano, gitara, skripka kimi musiqi alətlərinin de adlarını çəkə bilərlər. Müəllim bildirməlidir ki, bu alətlərdən Azərbaycanda istifadə olunsa da, onlar Avropa xalqlarına aiddir ve Azərbaycan milli musiqi alətləri sayılmır.

Şagirdlərə yaxşı tanış olan Azərbaycan musiqi alətləri sadalandıqdan sonra müəllim qədim alətlərimizi xatırlatmaq üçün suallar verə bilər. Məsələn: “Kitabi-Dədə Qorqud”da hansı musiqi alətinin adı çəkilir? (qopuz)

Yazı lövhəsində belə bir məntiqi sual da yazmaq olar:

Aşıq – ozan

Saz – ?

Oxu

(St. 2.2.1) Mətn üzərində iş zamanı **proqnozlaşdırma** və **istiqamətləndirilmiş oxu** üsulları sintez olunur.

Əvvəlcə şagirdlərin diqqəti dərsliyin 130-cu səhifəsində verilmiş fotosəkli yönəldilir: *Sizcə, bu insan nə ilə məşğuldur?* (Musiqi aləti düzəldir və ya kökləyir.) *Qədimdə musiqi alətlərinin simi nədən düzəldilirdi?*

Şagirdlər öz ehtimallarını söyləyirlər. Müəllim heç bir cavaba münasibət bildirmir.

Mətni “Direktor məndən bir qədər yaşlı idi” cümləsinə qədər oxumaq tapşırılır və əvvəlcədən suallar təqdim olunur:

1. Nə üçün alətlər üzərində iş çətin gedirdi?
2. Simli alətləri düzəltmək üçün hansı material lazım id?
3. Dərslikdəki 4-cü və 5-ci suallar.

Müəllimin nəzərinə! “Strateji məhsul” ifadəsi üzərində xüsusi dayanmağa dəyər. Müəllim əvvəlcə şagirdlərə kontekstdən çıxış edərək bu ifadəni izah etməyi tapşırır. Sonda fikirlər ümumiləşdirilir: *Ölkənin hə-*

yatı və gələcəyi üçün vacib olan xüsusi əhəmiyyətli məhsul: taxıl, neft, pambıq və s.

3-cü tapşırıqda verilmiş cümlələr davam etdirilir:

1) ... mənəbələrdə onlar haqqında verilmiş məlumatlar tam deyil.

2) ... bu zaman müxtəlif materiallardan istifadə etmək lazımlı gelir.

Oxunmuş hissə araşdırılır. Şagirdlər sualları cavablandırırlar. Oxu mərhələsinin əvvəlindəki proqnozlarını mətndəki məlumatlarla müqayisə edirlər.

Növbəti proqnozlaşdırma suali: *Sızcə, musiqişunas öz istəyinə nail ola biləcəkmi? Hadisələr necə davam edəcək? Direktorun ona münasibəti necə olacaq?*

Mətnin davamı sona qədər oxunur. Bu hissə üzrə suallar:

1. Sızcə, nə üçün Məcnun Kərimov direktora musiqi alətləri haqqında geniş məlumat verdi? (Öz işinin vurğunu olduğundan bu haqda danışmağı sevirdi və ya xahişini bildirməmişdən qabaq bu işin vacibliyini vurğulamaq isteyirdi.)

2. Direktorun əsəbileşməyinə nə səbəb oldu?

3. Direktor musiqişünasa necə kömək etdi?

4. Məcnun Kərimovun işini asanlaşdırın nə oldu?

Şagirdlər mətni oxuyub bu sualları da cavablandırıqdan sonra 6-ci tapşırıq üzrəndə iş gedir. Bu tapşırıq da istiqamətləndirilmiş oxu və mətnin ideyasını müəyyənləşdirmək üçün vacibdir. Şagirdlər göstərilən məqamları müəyyən etdikdən sonra mətnin mövzusunu, məzmununu və ideyasını müəyyən edirlər:

Mövzu: Sənətkar və cəmiyyət.

Məzmun: Qədim musiqi alətlərinin bərpası ilə məşğul olan sənətkarın başına gelən maraqlı əhvalat.

İdeya: 1. Əsl sənətkar öz işinin vurğunu, fədaisi olur; 2. Cəmiyyət sənətkarlara qarşı həssas olmalı, bacardığı qayğını əsirgəməməlidir.

7-ci tapşırıq mətndən çıxarılmış mühakimə xarakterli hissə üzrəndə qurulub. Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər əvvəlcə oxunmuş mətni tərkib hissələri üzrə araşdırmalıdır.

Müəllimin nəzərine! Mətn bütövlükdə nəqli xarakterlidir. Ancaq sonunda

mühakimə xarakterli mətnin ünsürləri özünü göstərir. İlk üç abzas mətnin giriş hissəsidir, sonra əsas hissə başlanır, "Beləliklə, bu problem də həll olundu" cümləsi ilə nəqli xarakterli mətnin sonluğu verilir.

Mətndən çıxarılmış hissə mühakimə xarakterli olduğundan birinci cümlə təsdiq (izah) ediləsi fərziyyə şəklindədir. Daha sonra argumentlər göstərilir və nəticə çıxarılır.

Mühakimə xarakterli hissənin mətndəki yeri müəyyən olunur.

Söz ehtiyatı

(St. 2.1.1 və st. 2.1.2) 1-2-ci tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırıqda verilmiş sözlərlə cümlə qurmaq tapşırılır. 2-ci tapşırıqda verilmiş frazeoloji ifadənin mənası araşdırılır və şagirdlər həmin ifadəni cümlələrdə işlədirler. Daha

sonra şagirdlərdən bu ifadənin etimologiyası ilə bağlı fikirlərini soruşmaq olar. Müxtəlif fikirlər səslənə bilər. Məsələn: *Çox güman ki, müəyyən bir varlığı yazıda təsvir etmək, onun haqqında yazılı təqdimat hazırlamaq üçün bu ifadədən istifadə olunub. Lakin indi həmin ifadə ilkin (həqiqi) mənasını itirərək “birisi haqqında fikir söyləmək” mənasında işlənir.*

Yazı

(St. 3.1.1) 8-ci tapşırıq. Şagirdlər qruplara bölünürler. Müəllim hər qrupa bir musiqi alətinin şəklini verir. Qruplar müvafiq musiqi alətini təsvir edən mətn yazmalı, lakin bu yazıda alətin adını çəkməməlidirlər. Sonda yazıları oxunur. Digər qruplar yazıda hansı musiqi alətinin təsvir olunduğunu tapmalıdır.

Müəllim təsviri xarakterli yazının tələblərinə riayət olunmasına nəzarət edir. Şagirdlər çalışmalıdırılar ki, əşyanı təsvir edərkən əvvəlcə onun ümumi, sonra xüsusi cəhətlərini müəyyən parametrlər üzrə ardıcıl şəkildə təsvir etsinlər. Bunun üçün şagirdlərə terminlərdən ibarət “Söz mürçüsü” təqdim oluna bilər:

Çanaq – simli musiqi alətlərində içi oyulmaqla ağacdən hazırlanan, səsi gücləndirən hissə;

Simgir – simlərin çanağa bağlandığı hissə;

Kəllə – alətin uc hissəsi;

Xərək – simləri alətin gövdəsindən aralı saxlayan çıxıntı;

Aşıqlar – alətin kəllə hissəsində simlərin bağlandığı hissə.

Dil qaydaları

(St. 4.1.2) Feilin şərt şəkli ilə bağlı dil qaydaları mənimsədildikdən və müvafiq tapşırıqlar yerinə yetirildikdən sonra aşağıdakı əlavə tapşırıq da verilə bilər:

Nöqtələrin yerinə uyğun gələn şəkilçini artırın.

1. El bir ol..., dağ oynadar yerindən.
2. Əgər dəvət ediblər..., getmək lazımdır.
3. Hərgah mənim dediklərimi elə..., axırı yaxşı olacaq.
4. Qaytar..., ancaq o qaytaracaq.
5. Vay, ağam bil..., məni öldürəcək.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

39-cu dərs. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (1 saat)

Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümumi-ləşdirici təkrar üçün material (dərslik, səh. 134), MMV-də kiçik summativ qiymətləndirmə nümunəsi (MMV, səh. 131-132) təqdim olunmuşdur.

IV BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

TABLO

İncəsənət mərkəzindəki salonların birində gözəl bir tablo qarşısında balaca oğlan dayanmışdı. O, əsərə heyranlıqla baxır, gözünü ondan çəkə bilmirdi. Bu zaman tablonun müəllifi ona yaxınlaşdı:

- Nədir, balaca, xoşuna gəlir? **1**
- **Çox ... 2** Bu rəsmi almaq istəyerdim, amma ... olan pulum budur. **3**

Rəssam bir qədər düşündükdən sonra razılaşdı və rəsmi büküb oğlana verdi. Bu vaxt rəssamın dostlarından biri ona yaxınlaşıb deyinməyə başladı:

- Sən nə etdin? **4**

Rəssam cavab verdi:

– Haqlısan, bəlkə də, mən bu rəsmə daha çox pul verən yüzlərlə adam tapa ..., ancaq bütün var-dövlətini verə biləcək bir nəfər də tapa

1. Göy rəngli cümlədə üç nöqtə işarələri nəyi bildirir?

- A) fikrin yarımcıq qaldığını
- B) danışanın öz nitqində pauza verdiyini
- C) həmin hissədə buraxılmış söz olduğunu
- D) fikrin bitdiyini

2. "O rəsmiñ qiyməti qat-qat bahadır" cümləsi nömrələnmiş boşluqlardan hansının yerinə uyğun gəlir?

- A) 1 B) 2 C) 3 D) 4

3. Sonuncu cümlədə nöqtələrin yerinə "bil" feilinin hansı qrammatik formaları uyğun gəlir?

- A) biləcəyəm, bilməyəcəyəm
- B) bilərdim, bilməzdim
- C) bildim, bilmədim
- D) biləcəkdir, bilmədim

4. Mətndə altından xett çekilmiş hansı feil quruluşca sadədir?

- A) dayanmışdı
- B) yaxınlaşdı
- C) razılaşdı
- D) başladı

5. Məntiqi ardıcılılığı tamamlayın.

vidalaşmaq, şirinləşmək, qanadlanmaq, ...

- A) salamlaşmaq B) bağlanmaq C) dillənmək D) təmizlənmək



6. Hansı atalar sözündə feil isimdən düzəlib?

- A) Qılınc qınında paslanmaz.
- B) Qarpız qarın doyurmaz.
- C) Ağıl bazarda satılmaz.
- D) Adam paltar ilə tanınmaz.

7. Cümchlərin birində mürəkkəb feil *islənməmişdir*.

- A) O, çox vaxt ziyalılarla oturub-durur.
- B) Onun qardaşı Qarabağ müharibəsində həlak olub.
- C) O, Səlimin yazısını yaxşı oxuya bilmirdi.
- D) Mən bu işin öhdəsindən gələrəm.

8. Eyniköklü feilləri göstərin.

- A) gülüşmək, güleşmək
- B) bölünmək, bölüşmək
- C) işıldamaq, işıqlanmaq
- D) yaratmaq, yaranmaq

9. Hansı cümldə feilin yazılışı ilə tələffüzü fərqlənmir?

- A) Əl tutanın əlindən tutarlar.
- B) Sözün düzünü zarafatda deyərlər.
- C) Ağacı meyvəsindən tanıyırlar.
- D) Söz yarası sağalmaz.

10. Gələcək zamanda işlənmiş feili göstərin.

- A) Yarpaqlar payızda saralır.
- B) Yıxılana balta vurmazlar.
- C) Mismarı taxtadan çıxar.
- D) Qayış nə bilir, öküz nə çəkir.

11. Cümchlərin birində feil arzu şəklindədir.

- A) Adam işini-güçünü bilməlidir.
- B) Axşamın işini sabaha qoyma.
- C) Atın ağızına baxıb arpasını verirlər.
- D) Qonaq gərək qonaq yerini bilə.

12. Cümchlərin birində feil vacib şəklindədir.

- A) Az danış, çox qulaq as.
- B) İnsanda səbir olmalıdır.
- C) Bədbəxt ova çıxdı, dağları duman aldı.
- D) Havalar yaxşı keçsə, məhsul bol olar.

V BÖLMƏ

HİKMƏT XƏZİNƏSİ

Dərs №	Məzmun standartları	Mövzu	Saat sayı	Dərslik səh.	MMV səh.
40.	2.2.1., 2.2.2., 3.1.1., 4.1.2.	Bəs zinqirovu kim asacaq? Zərf haqqında ümumi məlumat	3	136-138	134-135
41.	2.2.1., 1.2.4., 3.1.2., 4.1.2.	Atanın dərsi Sadə və düzəltmə zərflər	2	139-141	136-137
42.	2.2.1., 2.2.3., 1.1.2., 3.1.1., 4.1.4.	Xoşbəxtlik Mürəkkəb zərflər və onların yazılışı	3	142-144	138-140
43.	2.1.1., 2.2.3., 1.1.2., 2.2.2., 3.1.3., 4.1.2.	Hikmətin fəziləti	2	145-146	141-143
44.	2.2.1., 2.2.3., 3.1.1., 1.1.2., 4.1.2.	Mükəmməl zərbə Zəfin məna növləri	2	147-149	144-145
45.	2.2.1., 2.2.3., 2.1.1., 3.1.1., 4.1.2.	Müəllimin vəzifəsi Zərf və digər nitq hissələri	3	150-152	146-148
46.	2.2.1., 2.2.2., 2.1.1., 3.1.2.	Səssiz dərs	1	153-154	149-150
47.	2.2.1., 2.1.2., 3.1.3., 3.1.1., 1.2.4., 4.1.2.	Silijməz dostluq	2	155	151-153
48.		Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	1	156	153-155
Yekun			19 saat		

LAYİHE

40-cı dərs. BƏS ZINQIROVU KİM ASACAQ? (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin mövzusunu, məzmununu və ideyasını müəyyən etmək üçün əsas məqamları müəyyən edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırir.	Mətnin hissələrini məzmunla uyğun başlıqla adlandırır.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Nəqli mətni təxəyyülünə uyğun dəyişdirərək yenidən yazır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Cümlədə zərfi digər nitq hissələrindən fərqləndirir.

Motivasiya

Müəllim şagirdlərdən “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa” ifadəsinin mənasını soruştur.

Müəllimin nəzərinə! İfadə birinin çox yaxşı, maraqlı, gərəkli, amma həyata keçməsi, reallaşması mümkünzsız və ya çox çətin olan şeylərdən danışması müqabilində işlədirilir.

Daha sonra müəllim ifadəyə uyğun nümunələr gətirməyi tapşırır. Şagirdlər həyatda gördüklərindən və ya təxəyyüllerindən çıxış edərək misallar gətirirlər.

Oxu

(St. 2.2.1) Fasiləli oxu üsulunun tətbiqi tövsiyə olunur. Müəyyən informasiya daşıyan hissələrdən sonra söhbətin nədən getdiyi müzakirə edilir. Mətn belə bölünə bilər: 1) ilk dörd abzas; 2) ana siçanın çıxışı; 3) siçanların qəzəbi; 4) ağısaqqal siçanın təklifi; 5) təklifin reallaşmaması. Müəllim müvafiq suallar verməklə şagirdlərin diqqətini vacib məqamlara yönəldə bilər.

1-ci hissə: “Sizcə, nə üçün müşavirəyə yalnız ev siçanları gəlmüşdi?”, “Ev siçanlarının ümumi düşməni kim ola bilər?” (Mətnin ilk abzasından məlum olur ki, söhbət ev siçanlarından gedir, deməli, problem də onlara aiddir. Ev siçanlarının ümumi düşməni isə pişik ola bilər), “Yığıncağı açan siçanın ümumi düşmənə qarşı birləşmək təklifini hansı atalar sözü ilə bitirmək olar?” (Güç birlikdədir) və s.

2-ci hissə: “Ana siçanın çıxışı sizdə hansı təəssüratları doğurdu, pişiyə qarşı münasibətdə hansı hissələr yarandı?”

3-cü hissə: “Cavan siçanın sözlərini necə qiymətləndirirsiniz?”

4-cü hissə: “Sizcə, ağısaqqal siçanın təklifi problemi həll edə bilərmi?”, “Sizcə, siçanlar bu təklifdən yararlanacaqlarmı?”

5-ci hissə: Burada, əslində, son iki sualın cavabı aydın olur. Şagirdlərin cavabları mətnin sonluğu ilə tutuşdurulur. Mətn oxunduqdan sonra “Əsərin ideyası nədən ibarətdir?” suali verilir. Mətnindən aydın olur ki, zərbi-məsələ çevrilmiş “Bəs zinqirovu kim asacaq?” ifadəsi söz demək xətrinə həlli müm-

kün olmayan təklif verilməsi müqabilində işlənir. Həyatda belə vəziyyətlərə tez-tez rast gəlinir. Şagirdlər bu məsəllə bitəcək situasiya düşünüb tapmalıdır. Bu zaman əsas diqqət mətnin məzmununa yönəldilməlidir. Çünkü məqsəd ideyanı düzgün təqdim etməkdən ibarətdir.

(St. 2.2.2) Müzakirədən sonra 3-cü tapşırıq yerinə yetirilir.

Yaradıcılıq

(St. 3.1.1) 4-cü tapşırığı yerinə yetirməzdən əvvəl şagirdlərlə birlikdə mətndən insanlara xas olan xüsusiyyətlər seçilməlidir:

1. Birliyin olmaması;
2. Başqasının hissələri ilə oynamaq;
3. Ağlılı görkəmlə mənasız təklif vermək;
4. Mənasız təklif verib işini bitmiş hesab etmək.

Bundan əlavə, hekayədə eks olunacaq məqamlar da müəyyənləşdirilə bilər:

1. Qarşıya çıxmış problem;
2. Problemin əhatə etdiyi sosial qrup (kontingent);
3. Problemin həlli ilə bağlı “zərərçəkənlər”in çıxışları;
4. İcrası mümkün olmayan təkliflər və onların alqışlanması;
5. Belə təkliflərin mənasızlığının aşkar olunması;
6. Təklif bəyənilsə də, əməli hərəkətdən imtina edilməsi.

Dil qaydaları

(St. 4.1.2) 5-ci tapşırıq vasitəsilə şagirdlər əvvəlki biliklərindən istifadə etməklə zərf haqqında ilkin məlumat alırlar. Əlavə olaraq belə bir tapşırıq da vermək olar:

Sözlər arasındaki əlaqəni tapın və feilə aid olan sözləri seçin.

Bu gün şagirdlər bir yerə toplaşıb axşam baş verən hadisəni maraqla müzakirə edirdilər.

Dil qaydaları mənim sədildikdən sonra 6-7-ci tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! Şagirdlərin feili bağlama haqqında anlayışları yoxdur.

Buna görə də onlar cümlələrdə zərfə feili bağlamani səhv sala bilərlər. Odur ki müəllim aşağıdakı tapşırıq vasitəsilə zərfə feili bağlama arasındaki fərqi şagirdlərə izah edə bilər.

Hərəkətə aid olan sözləri seçin və müqayisə edin. Oxşar və fərqli cəhətlərini müəyyənləşdirin.

1. Maşın dayanmadan sürətlə gedirdi.
2. Uşaq uzanıb ucadan oxuyurdu.

Qiymətləndirme

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

41-ci dərs. ATANIN DƏRSİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnindəki hadisələrin davamını proqnozlaşdırarkən müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.	Müxtəlif situasiyalarla bağlı həyata baxışını ifadə edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.	Yarımçıq mətni fakt və hadisələrlə zənginləşdirərək tamamlayır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Kontekstə görə düzəltmə zərfi eyni şəkilçili digər nitq hissələrindən fərqləndirir.

Motivasiya

Müəllim: *Hər hansı fənn üzrə aşağı qiymət alanda nə edirsiniz? Bu zaman keçirdiyiniz hissələri, hərəkətlərinizi, qərarlarınızi təsvir edin.*

Bir neçə könüllü bu haqda öz fikirlərini söyləyir. Digər şagirdlərin bu fikirlərə münasibəti də dinlənilir. Lakin nəticə çıxarılmır.

Oxu

(St. 2.2.1) Mətn **proqnozlaşdırma** üsulu ilə oxunur. İkinci abzasdan sonra sual verilir: *Sizcə, ata bütün bunları nəyə görə edir?*

Şagirdlərin ehtimalları dinlənilir və bu abzasdan sonrakı dialoq “Ata belə izah etdi” cümləsinə qədər oxunur. Sual: *İndi necə, bütün bunlarda bir rəmzi məna görə bildinizmi?*

Cavablardan sonra mətn sona qədər oxunur və 1-ci tapşırıqdakı sual cavablandırılır.

Hekayənin ideyasının aydınlaşdırılması üzərində iş gedir. Müəllim müxtəlif situasiyalar düşünərək şagirdlərə təqdim edir və onların bu situasiyalarda necə hərəkət edəcəklərini soruşur. Məlum olur ki, eyni situasiyada onlar özlərini fərqli aparırlar. Sonra “Atanın dərsi” mətni üzərində iş gedir. Şagirdlər belə bir nəticəyə gəlirlər ki, insanlar çətinliklə qarşılaşanda özlərini müxtəlif cür aparırlar.

Danişma

(St. 1.2.4) 2-ci tapşırıqda qoyulmuş suallara müvafiq olaraq müzakirə keçirilir. Şagirdlər öz həyatlarından misal götirməklə “Çətinliyə düşəndə nə etdim? Nə etməli idim?” mövzusunda düşüncələrini bölüşürlər. Dinləmə, danışma vərdişlərinin inkişafı ilə yanaşı, bu müzakirədə məqsəd şagirdlərin həyata baxışlarını formalasdırmaq və özünütəhlil bacarığını inkişaf etdirməkdir. Müəllim

şagirdləri sərbəst və səmimi olmağa dəvət etməli, lazım gələrsə, öz həyatından, eləcə də böyük şəxsiyyətlərin həyatından misallar gətirməlidir.

Müzakirə nəticəsində şagirdlər başa düşməlidirlər ki, çətinlik insanı ruhdan salmamalı, əksinə, onu səfərbər etməli, maneələri aşmağa stimullaşdırmalıdır.

Yazı

(St. 3.1.2) 3-cü tapşırıq vasitəsilə şagirdlərin yaradıcı təxəyyülü inkişaf etdirilir. Şagirdlərin yazdıqları mətnlər “İnsanın əsl xarakteri çətinliyə düşəndə bilinir” ideyasına xidmət etməlidir.

Dil qaydaları

(St. 4.1.2) 4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Şagirdlər “zarafatla” və “qəfildən” sözlərini kök və şəkilçiyyə ayırib həmin şəkilçilərlə yeni sözlər düzəldirlər (namusla, birdən).

Dil qaydaları mənimşədildikdən sonra 5-8-ci tapşırıqlar yerinə yetirilir.

8-ci tapşırıq bir sıra ədat və qoşmaları, eləcə də hal şəkilçilərini zərf düzəldən şəkilçilərdən fərqləndirmək məqsədi daşıyır.

Şagirdlərə başa salmaq lazımdır ki, ismin yerlik və çıxışlıq hal şəkilçiləri olan *-da²* və *-dan²* zərf düzəldən leksik şəkilçilərlə omonimdir. Onları fərqləndirmək üçün həmin şəkilçilərin qoşulduğu sözün hansı nitq hissəsinə aid olduğunu müəyyən etmək lazımdır. Məsələn: *irəlidə* (zərf), *evdə* (isim).

Şagirdlər köməkçi nitq hissəlerinin adları ilə tanış deyiller. Buna görə də *-ca²* ədatı və *-la²* qoşması ilə zərf düzəldən şəkilçilərin fərqləndirilməsi empirik yolla aparılmalıdır, bu sözlərin cümlədə hansı nitq hissəsi ilə bağlı olması (*isim, yoxsa feil*), hansı suala cavab verməsi (*necə? yoxsa nə ilə? kiminlə?*) vurğulanmalıdır.

Müəllimin nəzərine! Bəzi dilçilər zərf düzəldən *-ca²* şəkilçisinin də şəkilçi deyil, ədat olduğunu iddia edirlər. Bir çox orta məktəb dərsliklərində bu hissəcik zərf düzəldən şəkilçi kimi qəbul edildiyindən bu mübahisəli məqama toxunmaq məqsədə uyğun deyil. “Türkçə”, “ingiliscə” kimi sözlər də nitq hissəsi baxımından mübahisə obyekti olduğundan dərslikdə belə nümunələr verilməmişdir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

42-ci dərs. XOSXBEXTLIK (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir.
2.2.3. Mətnindəki fikir və mülahizələrə münasibət bildirir.	Mətnindəki obrazları müqayisə edərək mühakimə yürüdür.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dinlədiyi mətnindəki məlumatları (hadisələri) ümumiləşdirməklə əsas fikri müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Verilmiş mövzuda mühakimə xarakterli mətn (esse) yazır.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.	Mürəkkəb zərflərin yazılışı ilə bağlı qaydalara əməl edir.

Motivasiya

Müəllim: *Həyatda xoşbəxtliyi nədə görürsünüz? Xoşbəxt olmaq üçün nə etmək lazımdır?*

Şagirdlərin cavabları dinlənilir və müzakirə olunur.

Oxu

(St. 2.2.1) Birinci mətn 174 sözdən ibarətdir, nəqli mətnidir və yeni məlumatlarla zəngin deyil. Belə bir mətni oxuyub anlamaq üçün VI sinif şagirdinə 3-5 dəqiqə kifayət edir. Müəllim sinfin səviyyəsindən asılı olaraq müddəti təyin edir. Vaxt başa çatdıqdan sonra suallar vasitəsilə şagirdlərin sürətli oxu bacarığı yoxlanılır:

- Quyuya düşmüş Xoşbəxtlik neçə adamdan kömək istədi?
- Birinci yolcu köməyin əvəzində ondan nə istədi?
- İkinci yolcu köməyin əvəzində ondan nə istədi?
- Üçüncü yolçunun münasibəti necə oldu?
- Xoşbəxtlik bunun əvəzində nə etdi?

Sonuncu sualları verərkən cavaba hazır olmayan şagirdləri aşkar etmək lazımdır. Əger onlar bu suallara cavab verə bilmirlərsə, deməli, sürətli oxu bacarıqları zəifdir.

1-ci tapşırıq: IV sinifdə şagirdlərin keçdiyi “Çiçək – yeddi rəng ləçək” mətni ilə “Xoşbəxtlik” mətni arasında ideya yaxınlığı var. Valentin Katayevin əsərinin qəhrəmanı olan balaca qız (Jenya) hər dəfə sehrli çiçəkdən özü üçün nə işə istəyir, lakin yerinə yetirilmiş bu istəklər, əslində, onu xoşbəxt etmir. Nəhayət, o, çiçəyin sonuncu ləçəyini şikəst bir oğlunu saqlamak üçün istifadə edir və buna görə özünü çıx xoşbəxt hiss edir.

Müqayisə yolu ilə bu mətnlərin ideya yaxınlığı müəyyən olunur.

2-ci tapşırıq yerinə yetirilir:

- 1) ... etdiyi yaxılığın müqabilində heç bir mükafat istəmir.
- 2) ... əlində olanlarla kifayətlənir, var-dövlət dalınca qaçmır.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir:

İKİ FİNCAN SU

*Qədim zamanlarda bir varlı hökmdar var idi. O, zəngin olduğuna görə özünü
çox xoşbəxt sayırdı, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı.*

Bir gün hökmdar vəzirinə dedi:

*– Dünyada heç kimin var-dövləti mənimkinə çata bilməz. Necə düşünürsən,
görəsən, yer üzündə mənim qədər xoşbəxt adam varmı?*

Vəzir dedi:

*– Fərz edin ki, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluq sizi əldən salıb.
Hiss edirsiniz ki, artıq ölüm başınızın üstünü alıb. Bu vaxt sizə bir fincan su verib
əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?*

– Əlbəttə ki, verərəm, – deyə hökmdar cavab verdi.

Vəzir davam etdi:

*– Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə size bir
fincan su versələr və əvəzində var-dövlətinizin qalan yarısını istəsələr, verər-
sinizmi?*

Hökmdar bir qədər fikirləşib:

– Təbii ki, verərəm, – dedi.

Onda vəzir dedi:

*– Bir xoşbəxtliyin ki dəyəri cəmi iki fincan sudur, buna görə öyünməyə də-
yermi?!*

Sual-cavab yolu ilə mətnin nə dərəcədə qavranıldığı yoxlanılır. Daha sonra şagirdlər mətnindəki əsas fikri, eləcə də oxuduqları mətnlə ideya yaxınlığını müəyyən edir və bunu mətndən xatırladıqları məqamlarla əsaslandırırlar.

İkinci mətnin **proqnozlaşdırma** üsulu ilə oxunması tövsiyə edilir. Əvvəlcə mətnin “Nəhayət, şəhərin kənarında yer şumlayan bir kəndli ilə rastlaşıdı” cümləsinə qədər olan hissəsi oxunur. Fərqləndirilmiş cümlə ilə bağlı 4-cü tapşırıq yerinə yetirilir. Tapşırıqdakı suala cavab olaraq şagirdlər insanların xoşbəxtliyi çox zaman hakimiyyətdə, var-dövlətdə, gücdə olduğunu düşünüdüklərini söyləyə bilərlər. Müəllimin onlara verdiyi əlavə suali (“Bəs niyə bu adamlar tam xoşbəxt deyildilər?”) cavablandırarkən onlar dinlədikləri “İki fincan su” mətninin son cümləsinə istinad edə bilərlər. Hekayədən göründüyü kimi, nə hakimiyyət, nə də sonsuz var-dövlət susuzluqdan yanana insana bir qurtum suyun verdiyi xoşbəxtliyi verə bilir. Bundan sonra müəllim şagirdlərə hadisənin davamını proqnozlaşdırmaq təklifi ilə müraciət edir: Görəsən, şah-

zadə xoşbəxt adam tapa biləcəkmi? Sizcə, bu kim ola bilər? Şagirdlərin versiyaları dinlənildikdən sonra mətnin davamı oxunur. 5-ci tapşırıq yerinə yetirilir. Şagirdlər birinci mətnindəki cavan oğlanla ikinci mətnindəki kəndlini birləşdirən cəhətləri müəyyənləşdirirlər. Hər ikisi həyatından razı, gözütoxdur. Buna görə də kəndli özünü xoşbəxt hiss edir, birinci mətnindəki cavan oğlan da elə buna görə xoşbəxtlik qazanır.

3-cü tapşırıq yerinə yetirilir. Mətnində birinci sualın cavabı yoxdur, şahzadənin nə üçün özünü bədbəxt hiss etməsinin səbəbi açıqlanmış. Qəhrəmanın atasının kim olduğu da deyilmir, amma şahzadənin atasının şah olduğunu asanlıqla təxmin etmək olar. 3-cü sualın cavabı isə mətnində var: Kəndli köynəyini şahzadəyə satmadı, çünki onun köynəyi yox idi.

Yazı

(St. 3.1.1) 6-ci tapşırıq. Şagirdlərə mühakimə xarakterli yazının kompozisiyası xatırladılır və onlar verilmiş mövzuda esse yazırlar. Müəllim vaxtdan və sinfin səviyyəsindən asılı olaraq yazının həcmini söz və ya cümlə sayı ilə təyin edə bilər. Məsələn: 10 cümlədən az olmamaq şərtidə.

Dil qaydaları

(St. 4.1.4) 7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Mürəkkəb zərflər və onların yazılışı ilə bağlı dil qaydaları mənimsədildikdən sonra 8-10-cu tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

43-cü dərs. HİKMƏTİN FƏZİLƏTİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şəhər edir.	Mətnədəki söz və ifadələrin kontekstə uyğun mənasını lügətin köməyi ilə müəyyən edir.
2.2.3. Mətnədəki fikir və mülahizələrə münasibət bildirir.	Həyat haqqında düşüncələrindən çıxış edərək mətnədəki fikir və mülahizələrə öz münasibətini bildirir.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dinlədiyi mətnədəki məlumatları (hadi-sələri) ümumiləşdirməkə əsas fikri müəyyən edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin giriş, əsas və sonluq hissəsinə aid olan xüsusiyyətləri müəyyən edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Əldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcılıqla qruplaşdırır.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Zərfləri quruluşuna görə fərqləndirir.

Motivasiya

Müəllim: *Dünyada ən lazımlı şey nədir?*

Müəllim bildirir ki, sualı cavablandırıran şagirdlər öz cavablarını ətraflı şəkildə əsaslandırmalıdırılar.

Söz ehtiyatı

(St. 2.1.1) Mətn şagirdlərə tanış olmayan ərəb-fars mənşəli sözlərlə zəngindir. Buna görə də əvvəlcə şagirdlər mətni səssiz oxuyub anlamadıqları sözləri vərəqdə qeyd edirlər. Mətn oxunduqdan sonra bu sözlərlə iş aparılır (onlardan bir çoxu 1-ci tapşırıqda qeyd olunub). Müəllim çalışmalıdır ki, şagirdlər kontekstdən çıxış edərək bu sözləri izah etsinlər. Daha sonra həmin sözlər izahlı lügətdən tapılır və izahlar dəqiqləşdirilir, kontekstə uyğun olub-olmadığı yoxlanılır.

Oxu

Fəndaxili integrasiya (st. 2.2.3; st. 1.1.2). Mətn 4 hissəyə bölünür. Hər grupa bir hissəni oxuyub öz sözləri ilə nəql etmək tapşırılır.

I qrup:

Qədim bir kitabda vardır bu xəbər,
Iranda bir həkim varmış mötəbər.

Ümidi yox ikən onun sabaha
Belə bir sifariş göndərdi şaha:

“Onun üzüyünü böyük hökmdar
Ən müdrik adama versin yadigar”.
Şah bu vəsiyyəti icra ederkən
Ehtiyat edirdi divanələrdən.
Çünki hər dövlətli, kasib, hər gəda
Özünü ən müdrik bilir dünyada.

II qrup:

Nəhayət, hamını çağırtdırdı şah,
Onları metləbdən eylədi agah.
Dedi: “Üç suala istərəm cavab,
Kim daha düz desə, olsun intixab.
Əvvəl: ən xeyirli nədir, müxtəsər?”
Tamahkar olanlar dedilər ki, zər!
Müşavir olanlar dedilər: “Xərac!”
Tacirlər dedilər: “Şadlıq və rəvac!”
Şah dedi: “Uzaqdır bunlar mətləbdən”.
Orada bir qoca durmuşdu, həmən
Söylədi: “Hər şeydən xeyirli – hünər!
Hünərsiz heç bir şey olmaz müyəssər”.

III qrup:

Şah qəbul eylədi, soruşdu yenə:
“Dünyada hər şeydən yaxşı, deyin, nə?”
Yüksəldi müxtəlif səslər saraydan:
“Şahın razılığı... şadlıq... firavan”.
Yenə də o kasib dedi bu sözü:
“Hər şeydən yaxşıdır yaxşılıq özü.
Çünki yaxşı sıfət olarsa səndə,
“Aferin” söyləyər dost da, düşmən də”.

IV qrup:

Şah dedi: “Ən lazım nədir insana?”
Yenə də çox fikir çıxdı meydana.
Şah isə o şəxsə edirdi diqqət,
Dedi: “Ən lazımlı şeydir həqiqət.
Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdəm”.
Şah qalxıb qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.
Əmr etdi, saraydan getməsin bir an
Ki, alsın hər işdə məsləhət ondan.
Nəhayət, oldu o, şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.

Nə yaxşı olardı, hər ölkədə, ah,
Olaydı belə bir vəzir ilə şah.
Ey Qüdsi, hikmətdən varsa xəbərin,
Yaxşı adamlarda olsun nəzərin.

Hər bir qrup müvafiq hissəni təqdim etdikdən sonra dinləyən şagirdlər həmin hissədəki məlumatları ümumiləşdirib bir-iki cümlə ilə ifadə etməlidirlər. Məsələn, 1-ci qrupun təqdimatından sonra ümumiləşdirmə belə aparıla bilər: *Bir həkim ölüm ayağında olarkən öz üzüyünü şaha göndərib deyir ki, onu ən müdrik adama versin. Lakin şah ehtiyyat edirdi, çünki bilirdi ki, hamı özünü müdrik sayır.*

Dərslikdəki 2-4-cü tapşırıqlar yerinə yetirilir. 3-cü tapşırıqla bağlı müzakirə təşkil oluna bilər. Şagirdlər 4-cü tapşırığı yerinə yetirməkdə çətinlik çəkərlər-sə, müəllim klassik ədəbiyyatdan son misralarında şairin təxəllüsü eks olunan bir neçə şeir nümunəsi göstərə bilər.

(St. 2.2.2) Mətnin giriş, əsas və sonluq hissələri müəyyən olunur. Əsas hissənin tərkib hissələrini müəyyən etmək tapşırıla bilər. Belə ki, burada şahın hər sualını və ona cavabı bir bitkin hissə kimi qəbul etmək olar.

Yazı

(St. 3.1.3) 5-ci tapşırıq. Şagirdlərə Abbasqulu ağa Bakıxanov haqqında araştırma aparıb yazılı təqdimat hazırlamaq tapşırılır. Müəllim bildirir ki, bir ictimai-siyasi xadim və yazıçı kimi Bakıxanovun fəaliyyəti çoxşaxəli olub. Odur ki şagirdlər öz yazılarında məlumatları abzaslar üzrə düzgün qruplaşdırmalı, bitkin hissələr arasında kecid cümlələr düşünüb yazmalıdırlar. Onların yazıları ilk növbədə bu baxımdan qiymətləndiriləcək.

Dil qaydaları

6-cı tapşırıq bir qədər genişləndirilib cütlərlə iş şəklində yerinə yetirilə bilər. Bunun üçün müəllim şeirdən daha bir neçə söz sırası pozulmuş cümlə taparaq onları cütlərə təqdim etməlidir.

(St. 4.1.2) 7-9-cu tapşırıqlar vasitəsilə zərfin quruluşca növləri mövzusu təkrarlanır.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

44-cü dərs. MÜKƏMMƏL ZƏRBƏ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir. Mətnin davamı ilə bağlı proqnozlarını obrazın xarakterindəki əsas cəhətlərlə əsaslandırır.	Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir. Mətnin davamı ilə bağlı proqnozlarını obrazın xarakterindəki əsas cəhətlərlə əsaslandırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Mətndəki əsas məqamlarla bağlı sualları cavablandırır.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dinlədiyi mətndəki məlumatları ümumişdirməklə əsas fikri müəyyən edir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Zərfin məna növlərini fərqləndirir.

Motivasiya

Müəllim şagirdlərə “Bir qalanın sirri” fimmindən Elşənin sehriy elm və bilik kəmərini belinə taxa bilmək üçün Həkim babanın dediyi kitabları oxuduğu səhnəni nümayiş etdirir və ya həmin epizodu xatırladır: Elşən Həkim babaya və Metanetə kömək etmək üçün bu kəməri belinə taxmalıdır. Bunun üçünsə Həkim babanın dediyi bütün kitabları oxumalıdır. Çünkü yalnız mükəmməl biliyə sahib olduqdan sonra o, təbiətin sırlarından agah ola, düşmənlərinə qalib gələ bilər. Elm və bilik qazanmaq isə insandan səbir və iradə tələb edir.

Oxu

(St. 2.2.1) Mətn **proqnozlaşdırma** üsulu ilə oxunur. Mətn “Tapşırıdı ki, evə çatsın, sonra açıb məktubu oxusun” cümləsinə qədər oxunur. Müəllim şagirdlərə “Sizcə, usta məktubda nə yazmışdı?”, “Nə üçün ustanın məhz bunu yazdığını fikirləşirsiniz?” sualları ilə müraciət edir. Şagirdlərin versiyaları dinlənilidikdən sonra mətn sonacan oxunur.

(St. 2.2.3) 3-cü tapşırıq yerinə yetirildikdən sonra müəllim şagirdləri daha geniş müzakirəyə cəlb etmək üçün soruşur: “Sizcə, usta məktubda yazdığını tövsiyəni oğlana niyə elə məktəbdə vermədi?” Sual ətrafında müzakirə belə bir nəticəyə gətirə bilər: Ustanın yolda məşq edən qocadan xəbəri var idi və o, hadisənin məhz belə olacağını təxmin etmişdi. Usta da elə bunu istəyirdi. Bu halda onun tövsiyəsi daha təsirli olacaqdı.

4-5-ci tapşırıqlar əsərin ideyasının açılması ilə bağlıdır. 4-cü tapşırıqdakı “Az aşım, ağrımız başım” atalar sözü mətnin ideyasına uyğun deyil. 5-ci tapşırıq yerinə yetirilərkən müəllim şagirdlərə verilən parçanın “Leyli və Məcnun” poemasının “Oğlum Məhəmmədə nəsihət” hissəsindən olduğunu xatırlada bilər.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir:

QUŞUN MƏSLƏHƏTİ

Bir kişi balaca bir quşu tutur. Quş ona deyir:

– *Burax məni. Mən sənə 3 dəyerli məsləhət verərəm.*

Quşcuğaz söz verdi ki, birinci məsləhətini onun ovcunda, ikincini budağın üstündə, üçüncüünü isə yüksəklikdən verəcək.

Kişi razılaşır. Quş birinci məsləhəti verir:

– *Nədənsə məhrum olanda onun peşmançılığını çəkmə.*

Kişi quşu havaya buraxdı və o, budağa qonub davam elədi:

– *Boş və dəlilsiz şeylərə inanma.*

Daha sonra yüksəkliyə uçub dedi:

– *Mən iki iri zümrüd daşı udmuşam, məni buraxmaqla onları itirdin.*

Kişi heyifsiləndi və əlləri ilə başını tutub özünü danladı.

Bu yerdə müəllim fasılə verib şagirdlərə quşun verdiyi məsləhətləri təkrar etməyi tapşırır və soruşur: “*Sizcə, quş ona nə deyəcək?*” Şagirdlərin versiyaları dinləniləndikdən sonra müəllim davam edir:

Quş dedi:

– *Üçüncü məsləhətə ehtiyac yoxdur, çünkü peşman oldun və hansısa uydurmaya inandın! Bir fikirləş, gör balaca quşun qarnında iki iri zümrüd daşı necə yerləşə bilər? Sən axmaqsan və heç bir məsləhət sənin köməyinə gəlməyəcək.*

Dinlənilmiş mətnin ideyası üzrə iş aparılır. Müəllim müzakirəni belə yekunlaşdırıb: *Anlamayana söz başa salmaq, məsləhət vermək çətindir...*

Dil qaydaları

(St. 4.1.2) Zərfin məna növləri ilə bağlı dil qaydaları tədris olunur. Bu bölmədə bəzi tapşırıqlar qırmızı ulduz işarəsi ilə verilib. 9-cu tapşırıqda yer zərfi yoxdur. 11-ci tapşırığı yerinə yetirmək üçün müəllim belə bir cədvəl təklif edə bilər.

Mənaca növü	Yer	Zaman	Tərzi-hərəkət	Kəmiyyət
<u>Quruluşca növü</u>				
<u>Sadə</u>				
<u>Düzəltmə</u>				
<u>Mürəkkəb</u>				

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

45-ci dərs. MÜƏLLİMİN VƏZİFƏSİ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnədəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnədəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir. Qoymuş suallara cavab tapmaq üçün mətnən müvafiq məqamları seçir.
2.2.2. Mətni tərkib hissələrinə ayırir.	Mətnin tərkib hissələrinin məzmununu, ümumi kompozisiyadakı rolunu və funksiyasını izah edir.
2.2.3. Mətnədəki fikir və mülahizələrə münasibət bildirir.	Mətnədəki faktları müqayisə edərək mühakimə yürüdür. Mətnədəki əsas fikri atalar sözləri və aforizmlərlə şərh edir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Kontekstdən asılı olaraq sözün zərf, yoxsa isim olduğunu müəyyən edir.

Motivasiya

Bu mərhələdə şagirdlərlə məktəbdə təhsilin vəzifəsi barədə söhbət aparmaq olar. Yaxşı olar ki, bu məsələ ilə bağlı əvvəlcə şagirdlərin fikirləri dinlənilsin. Ola bilsin ki, onlar orta məktəb təhsilinin əsas vəzifəsini elmi biliklərə yiyələnməkdə görsünlər. Belə olduqda müəllim yönəldici suallarla şagirdlərin fikrini başqa bir cəhətə istiqamətləndirməlidir. Sonda müəllim aşağıdakı fikirləri səsləndirə bilər:

– Orta təhsilin əsas vəzifəsi alim yetişdirmək deyil, şagirdlərdə biliyə həvəs yaratmaq, həyatı bacarıqlar aşılamaq, öyrənməyi öyrətməkdir. Hər bir şagird məktəbi bitirdikdən sonra müəyyən həyat yolu seçəcək. Hansı yolu seçməyinizdən asılı olmayaraq məktəbdə qazandığınız biliklər sizin gündəlik həyatınızda gərəkli ola bilər; məsələn, Azərbaycan dili dərslərində sizə istənilən mətni tez bir zamanda oxuyub-anlamaq, dinləyərkən diqqətli olmaq, öz fikrini anlaşıqlı və əsaslandırılmış şəkildə ifadə etmək bacarıqları açılanır. Dil qaydaları isə nitqinizi ədəbi dilin normalarına uyğun qurmağa kömək edir.

Orta məktəbin başqa bir vəzifəsi isə layiqli vətəndaş yetişdirməkdir. Bu vətəndaş milli-mənəvi dəyərlərə hörmət etməli, çətinliklərin öhdəsindən gələ bilməli, layiqli ailə başçısı olmalı, yaşıdagı ölkənin qanunlarına ehtiramla ya-naşmalıdır. Bir sözlə, orta məktəb sizin intellektinizi inkişaf etdirməklə yanaşı, şəxsiyyətinizi formalaşdırır.

Oxu

(St. 2.2.1) Mətn **istiqamətləndirilmiş oxu** üsulu ilə oxunur. Dərslikdə verilmiş mətn “Mən öz vəzifəmi yerinə yetirirdim” cümləsinə qədər oxunur.

LAVAHƏ

Müəllim bu hissə ilə bağlı tərtib etdiyi sualları şagirdlərə təqdim edərək bildirir ki, onlar bu sualların cavablarını mətnin ikinci hissəsində tapmağa çalışırlılar. Suallar təxminən belə ola bilər:

- Ölməz dağ nə üçün belə adlandırılırdı?
- Tələbələr dağın ətəyində vaxtlarını necə keçirəcəkdilər?
- Müəllim nə üçün tələbələrinə duzlu tərəvəz yedirdi?
- Müəllim nə üçün bulağın yerini tələbələrə əvvəlcədən demədi?
- Müəllim niyə özündə su olduğu halda tələbələrə vermədi?
- Nə üçün tələbələrin getirdiyi su qurtardı, müəlliminki isə yox?
- Müəllimin əsas vəzifəsi nədir? və s.


Bundan sonra mətn sona qədər oxunur. Müəllimin tərtib etdiyi suallar bir-bir səsləndirilir. Şagirdlər onları mətnin ikinci hissəsindəki müvafiq məqamlara istinad edərək cavablandırırlar. Sonda belə bir araşdırma aparıla bilər:

Birinci hissənin oxusundan yaranan hansı sualların cavabını ikinci hissədə tapmaq mümkün olmadı? (*Ölməz dağ nə üçün belə adlandırılırdı?* *Tələbələr dağın ətəyində vaxtlarını necə keçirəcəkdilər?*)

(St. 2.2.3) 2-ci tapşırıq mətnin qavranılması və obrazlı ifadə olunmuş fikrin şəhəri ilə bağlıdır. Burada düzgün cavab “C” variantıdır: “Əvvəlcə mən sizdə susuzluq yaratdım, o isə sizi bulaq axtarmağa məcbur etdi. **Bax beləcə**, yəni “problemi həll etmək istəyi yaratmaqla”.

3-cü tapşırıqda verilmiş nümunələr arasından mətndəki əsas fikrə uyğun olanları seçirlər. Variantlar üst-üstə düşməyə də bilər. Belə olduqda şagirdlər öz variantlarını əsaslandırmalıdırılar.

1-ci tapşırığı aşağıdakı kimi şərh etmək olar:



(St. 2.2.2) Müəllim şagirdlərə mətnin kompozisiyası ilə bağlı əlavə tapşırıq verir. Şagirdlər mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirirlər. Aydınlaşdırırlar ki, giriş hissəsində problemlə (mətnin əsas fikri ilə) bağlı sual qoyulur, əsas hissədə problemin həlli yolu izlenilir, nəticə hissəsində isə problemin həlli – qoyulmuş sualın cavabı verilir.

Dil qaydaları

(St. 4.1.2) 4-cü tapşırıq dil qaydaları üçün motivasiya xarakteri daşıyır. Həm zərf, həm də digər nitq hissəsi kimi işlənən sözlərdən danışanda şagirdlərə izah edilməlidir ki, bu cür sözlərin qrammatik mənası yalnız kontekst daxilində müəyyənləşir.

Müəllimin nəzərinə! “Zərf və digər nitq hissələri” mövzusu mənimsədilər-kən müəllim bu tip sözlərin hansı nitq hissəsinə aid olması ilə bağlı meyarları şagirdlərin nəzərinə çatdırmamalıdır:

- Zərf və ya isim olması cümlədəki sualından asılıdır;
- Zərf, say və ya sıfət olması həmin sözlərin cümlədə əşyaya və ya hərəkətə aid olmasına görə müəyyənləşir.

5-10-cu tapşırıqlar yerinə yetirilir.

6-ci tapşırıq. Şagirdlər təxminən belə cümlələr qura bilərlər:

Anası işə getdiyi üçün uşaq evdə tək qalmışdı.

Çalış həmişə doğru danışasan.

Uşaq ağaççı əyri çəkmişdi.

Qızım, düz otur, belini əymə və s.

Tapşırığı bir qədər çətinləşdirmək üçün şagirdlərə həmin sözlərin zərf kimi işləndiyi atalar sözlərini xatırlamağı tapşırmaq olar. Şagirdlər çətinlik çəksələr, müəllim özü nümunələr səsləndirə bilər. Məsələn:

Əyri oturaq, düz danışaq.

Doğru danışan yanılmaz.

Qələm əyri yonulsa da, düz yazar.

Tək gəzən dananı qurd yeyər və s.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

46-cı dərs. SƏSSİZ DƏRS (1 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Obrazın xarakterini açmaq üçün mətn-dən müvafiq məqamları seçir. Əsərdə ideyanın açılmasına xidmət edən epizodları müəyyən edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin kompozisiya elementlərini mü-əyyən edir.
2.1.1. Lügətlərdən istifadə etməklə ta-nış olmadığı sözlərin mənasını şərh edir.	Düzeltmə sözü izah etmək məqsədilə onun kökünün mənasını araşdırır.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.	Təxəyyülünə uyğun olaraq mətnin son-luğunu yeni fakt və hadisələrlə zən-ginləşdirir.

Motivasiya

Sual: “Ziyanın yarısından qayıtmak da xeyirdir” atalar sözünü necə başa düşürsünüz? Şagirdlər həyatdan misallar gətirməklə atalar sözünü şərh edirlər.

Oxu

Fəndaxili integrasiya ([st. 2.2.1](#) və [st. 1.2.2](#)). Mətn səsli oxu ilə oxunur. Müəllim aşağıdakı suallarla sinfə müraciət edə bilər:

1. Ustad nə üçün bir müddət şagirdin gəlməsini gözləyir?
2. Hansı hissədə şagirdin dərsə gəlməməyinin səbəbi açıqlanır?
3. Ustadın hərəkətini necə izah edərdiniz? Közü götürüb və sonra yenidən alovatmaqla nə demək istəyirdi?
4. Nə üçün mətn “Səssiz dərs” adlanır?

Şagirdlər mətndəki əsas məqamlardan çıxış edərək sualları cavablandırırlar.

Söz ehtiyatı

([St. 2.1.1](#)) 1-ci tapşırıq yerinə yetirilir. Sözlərin əvvəlcə kontekstdən çıxış edərək, sonra isə lügətin köməyi ilə mənaları araşdırılır. Hərfi və kontekstdaxili mənaları müqayisə edilir.

([St. 2.2.1](#)) 2-ci tapşırıq. Mətnin birinci abzası onun xeyirxahlığından, ikinci abzası qayğıkeşliyindən xəbər verir, bir kəlmə söz demədən tələbəsinə həyat dərsi keçməsi isə onun müdrik insan olduğunu göstərir.

3-4-cü tapşırıqlar əsərin ideyasını müəyyənləşdirməyə və daha dərindən dərk etməyə xidmət edir. Kömür tələbəyə, ocaq cəmiyyətə işaretədir (3-cü tapşırıq). Ustad demək istəyir ki, cəmiyyətdən kənarda insan passivləşir, həyat-

dan geri qalır. B.Vahabzadədən gətirilən şeir parçası bu fikri bir daha təsdiq edir.

5-ci tapşırıq uyğun olaraq **debat** keçirilir. Bunun üçün şagirdlər mətnədəki əsas məqamlara diqqət yetirməli, öz tezislərini müdafiə etmək üçün bu məqamlardan istifadə etməlidirlər.

Fənlərarası integrasiya (st. 2.2.2 və ədəbiyyat – st. 1.1.3). Mətnin tipi və onun tərkib hissələri müəyyən edilir. Müəllim “zavyazka”, “kulminasiya”, “razvyazka”, “final” kimi ədəbiyyatşunaslıq terminlərindən istifadə etmədən süjetli əsərə qoyulan tələblər və bu cür əsərlərin kompozisiya elementləri barədə şagirdlərdə müəyyən təsəvvürler yarada bilər:

– *Hər bir bədli əsər elə qurulmalıdır ki, oxucunu cəlb etsin, onda hadisələrin inkişafına maraq oyatsın, oxucu əsərdən ayrılmamasın. Bu əsərdə hansı məqamdan etibarən sizdə hadisələrə maraq oyandı? (Zavyazka – Tələbə gözləyir ki, ustad onu danlayacaq. Ustad isə sakitcə oturub yanana sobaya baxırdı. Hadisələr artan xətt üzrə inkişaf edir: Şagird çay gətirir. Görür ki, müəllimi yenə də yanana sobaya baxır. Şagird düşünür ki, əgər müəllim çay içməsə, deməli, ondan möhkəm inciyib. Müəllim maşa ilə oddan bir köz götürüb daşın üstünə qoyur və çaydan bir qurtum içir. Şagird bir qədər sakitləşir, lakin hələ də ustadının susması ona qaranlıq qalır.)*

– *Əsərdə hansı məqamı ən gərgin məqam hesab etmək olar? (Kulminasiya – Ustad daşın üstündən sönmüş közü götürür, külünü üfürüb qaralmış kömürü yenidən oda atır. Kömür alışmağa başlayanda ayağa qalxıb gedir. Qapının ağızında dönüb bir daha kömürə baxır.)*

– *Hansı məqamda siz artıq hər şeyi başa düşdünüz? (Razvyazka – Şagird ustadının kömürə baxdığını görüb hər şeyi başa düşür.)*

Yazı

(St. 3.1.2) Mətnin sonluğunu dəyişmək tapşırılır. **Cəld yazı** üsulundan istifadə olunur. Beş dəqiqə müddətində şagirdlər təxəyyüllerinə uyğun sonluq yazmalıdır. Bu sonluq 2-5 cümlədən ibarət ola bilər. Məsələn: *Ustdı getdikdən sonra tələbə həmin kömürü sobadan çıxardı. Kömür soyuduqdan sonra onu bir qaba qoydu. Bir vərəqdə “Ustdımın səssiz dərsi” sözlərini yazıb qabın üstünə yapışdırı.*

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

47-ci dərs. SİLİNMEZ DOSTLUQ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Kontekstə görə sözün həqiqi, yoxsa məcazi mənada işləndiyini müəyyən-ləşdirir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Nəqli xarakterli mətn yazarkən epizodların ardıcılılığını müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Eyni mövzuda təsviri, nəqli və mühaki-mə xarakterli mətn yazır.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.	Diskussiya zamanı problemlə bağlı fikirlərini bildirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.	Kontekstə görə zərfəri digər nitq hissələrindən fərqləndirir.

Motivasiya

Müəllimin tapşırığı ilə şagirdlər dostluq haqqında atalar sözləri, bayatılar xatırlayırlar. Müəllim şagirdlərə kömək məqsədilə aşağıdakı atalar sözlərinin bir hissəsini deyib onları tamamlamağı tapşırı bilər.

- Dost dosta tən gərək... (tən olmasa, gen gərək).
- Sırrini dostuna demə... (dostunun da dostu var).
- Dost min isə azdır... (düşmən bir isə çoxdur).
- Dostun yoxsa, axtar... (tapdırın, qoru).
- Dostunu mənə göstər... (sənin kim olduğunu deyim).

Sonda müəllim şagirdlərə Məhəmməd peygəmbərin “Dostunla bir gün düşmən olacaq kimi, düşməninlə bir gün dost olacaq kimi rəftar et” kələməni izah etməyi tapşırır.

Oxu

(St. 2.2.1) Mətnin səslili oxunması müəllimin sualları ilə müşayiət olunur. Bu suallar təxminetmə xarakterli olmaqla yanaşı, həm də mətnin ideya və məzmununu müəyyənləşdirməyə yönəlməlidir.

Mətnin birinci abzası oxunduqdan sonra:

- *Sizcə, hadisələr necə davam edəcək? Nə üçün belə düşünürsünüz?*

İkinci abzas oxunduqdan sonra:

- *Oğlanın hərəkətini necə izah edərdiniz?*

Üçüncü abzas oxunduqdan sonra:

- *Qaya və qum. Nə üçün müəllif bunları seçib? Mətnin ideyasının formalışmasında bunlar necə rol oynaya bilər?*

Mətn axıra qədər oxunduqdan sonra:

– Oğlanların hərəkətlərini necə qiymətləndirirsiniz? (Sualı parçalamaq olar: 1. Dostunun ona şillə vurması; 2. O biri oğlanın buna reaksiyası; 3. Dostunun 2-ci hərəkəti; 4. Oğlanın buna reaksiyası.)

2-ci tapşırıq yerinə yetirilir. Şagirdlər müəllimin yönəldici suallarından və müzakirədən sonra yazı müəllifinin cavabını təxmin edə bilərlər: “Sən mənə şillə vuranda bunu quma yazdım ki, əsən küləklər yazınızı silib aparsın və sənin bu hərəkətini tezliklə unudum. Məni xilas edəndə isə bunu qayaya yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasıñ. Dostluğumuz əbədi olsun”.

Əsərin ideyasını müəyyənləşdirmək üçün müəllim bir neçə atalar sözü təqdim edib onlardan əsərin ideyasına uyğun olanları seçməyi tapşırı bilər:

- A) Dostun versə qum, sən onu ovcunda yum.
- B) Dostun yoxsa, axtar, tapdır, qoru.
- C) Dost yolunda boran olar, qar olar.
- D) Dostluq etmək asandır, dost olmaq çətin.
- E) Dostun olmasını istəyirsənsə, özün dost ol.

Fikirlər müxtəlif ola bilər. Buna görə də müəllim şagirdlərə cavabları əsaslaşdırmağı tapşırmalıdır. Onlar seçdikləri atalar sözlərini izah etməli, mətnin ideyasına uyğun gəldiyini əsaslandırmalı, eyni zamanda digər variantlara qarşı əks-arqumentlər səsləndirməlidirlər.

Söz ehtiyatı

(St. 2.1.2) 1-ci tapşırıq yerinə yetirilir. Şagirdlər “şillə yeyən” ifadəsində “yeyən” sözünün məcazi mənada işləndiyini müəyyən edirlər.

Sual: *Sizcə, mətnin adındakı “silinməz” sözü həqiqi, yoxsa məcazi mənada işlənmişdir?* Bu sual ətrafında kiçik debat da təşkil etmək olar. Əslində, “Silinməz dostluq” ifadəsində “silinməz” sözü məcazi mənadadır. Lakin şagirdlərin artıq təxmin etdikləri kimi dostuna minnətdarlıq sözləri yanan oğlan deyir: “...bunu daşlara yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasıñ”. Odur ki bu kontekstdə həmin sözü həqiqi mənada da qəbul etmək olar.

Yazı

(St. 3.1.3) Mətn oxunduqdan sonra şagirdlərə **cəld yazı** üsulu ilə tapşırıq verilir: 1-ci abzasdan sonra mətni öz təxəyyülünüzə uyğun dəyişərək nəqli xarakterli mətn yazın.

Şagirdlərin müxtəlif variantları ola bilər. Məsələn:

...Oğlan şillə alan kimi heç nə demədi. Sakitcə dostunun üzünə baxdı və dönüb getdi. Bununla da onların dostluğuna son qoyuldu.

Və ya:

...Oğlan şillə alandan sonra inciyib dostundan ayrıldı. Bir müddət keçdi. Dostlar dənizə gəlirlər və burada rastlaşırlar. Elə olur ki, şillə vuran oğlan dənizdə boğulmağa başlayır. Dostu heç düşünmədən suya atılıb onu xilas edir. Oğlan ayılandan sonra etdiyi hərəkətə görə xəcalət çəkir və dostundan üzr istəyir. Onlar yenə də dostluq edirlər.

(St. 3.1.1) Şagirdlər qruplara bölünürlər. Dərslikdə verilmiş 3-cü tapşırığı yerinə yetirmək üçün eyni mövzuda müxtəlif tipli mətnlər yazmaq tapşırılır.

Nəqli xarakterli:

Mənim bir dostum var idi. Biz onunla çox qəribə bir şəraitdə dostlaşmışdım.

Bir gün...

Bax belə bir hadisə bizi dostlaşdırıldı.

Təsviri xarakterli:

Mənim bir dostum var idi. Onun daxili aləmi və xarici görünüşü bir-birini tamamlayırdı.

Onun iri gözləri...

Bax mənim dostum belə oğlan idi.

Mühakimə xarakterli:

Mənim bir dostum var idi. Mən düşünürəm ki, o olmasa, mənə çətin olardı.

Çünki...

Ona görə mən dostumu və dostluğumuzu qorumaq istəyirəm.

Danışma

(St. 1.2.4) Debat. Şagirdlər iki qrupa bölünürlər. Onlara tezis şəklində aşağıdakı atalar sözləri verilir.

I qrup: Dostsuz insan qanadsız quş kimidir.

II qrup: Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var.

Qruplar bu fikirləri təsdiq və ya təkzib edən arqumentlər söyləyirlər. Bu zaman onların mühakimə yürütmək, həyatdan misallar gətirməklə fikirlərini əsaslaşdırmaq bacarığı qiymətləndirilir.

Dil qaydaları

(St. 4.1.2) 4-cü tapşırıq yerinə yetirilərkən şagirdlərin diqqəti zərfin hərəkəti müxtəlif cəhətdən izah etməsinə yönəldilir. Mətnədəki sözlərin suallarını müəyyənləşdirildikdən sonra onlara başqa analoji sözlər tapmaq tapşırılır. Məkan bildirən isimlər, sıfət və sayla zərfin fərqli xüsusiyyətləri üzərində iş aparılır.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

48-ci dərs. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (1 saat)

Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümumi-ləşdirici təkrar üçün material (dərslik, səh. 156), MMV-də kiçik summativ qiymətləndirmə nümunəsi (MMV, səh. 154-155) təqdim olunmuşdur.

V BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

MÜDRİK QOCANIN DƏRSİ

Bir zamanlar dörd oğlu olan müdrik bir qoca var idi. Oğulları **çox zaman** ..., səhv qərar qəbul edirdilər. Buna görə də ata onlara dərs vermək qərarına gəlir. Hər birini növbə ilə uzaq bir yerdə bitən heyva ağacına qulluq etməyə göndərir. Böyük oğlu **1**, ikincisi **2**, üçüncüsü **3**, sonuncusu isə **4** gedir. Oğlanların hamısı qayıtdıqdan sonra qoca hər birindən ağac haqqında fikrini soruşur. Böyük oğlu ağacın yönəmsiz və qupquru olduğunu söyləyir. İkinci oğlu: "Xeyr, gözəl ətir saçan çiçəkləri var", – deyir. Üçüncü oğlu: "Yamyaşıl, gözəl ağaقدır", – deyir. Ən kiçik oğlu isə ağacın meyvələrlə dolu olduğunu bildirir. Müdrik ata oğullarına deyir:

– Bir şey haqqında danışarkən qərarı **tələsik** verməyin, onun nəyə qadir olduğunu bilmək üçün vaxt lazımdır.

1. İkinci cümlədə nöqtələrin yerinə hansı ifadə uyğun gelir?

- A) bir-biri ilə yola getməyərək dalaşır
- B) hansısa bir işin nəticəsini görmədən mühakimə yürüdür
- C) öz işlərinə məsuliyyətsiz yanaşır
- D) atanın məsləhətlərinə qulaq asmir

2. Nömrələnmiş boşluqların yerinə hansı sözlər uyğun gelir?

- A) 1 – payızda, 2 – qışda, 3 – yazda, 4 – yayda
- B) 1 – yayda, 2 – payızda, 3 – qışda, 4 – yazda
- C) 1 – qışda, 2 – yazda, 3 – yayda, 4 – payızda
- D) 1 – yazda, 2 – yayda, 3 – payızda, 4 – qışda

3. Hansı fikir mətnin məzmununa uyğun deyil?

- A) Mətnədəki hadisələr bir il müddətində baş verir.
- B) Mətnədə albalı ağacından söhbət gedir.
- C) Oğullardan yalnız biri ağacı bəyənmir.
- D) Oğullardan böyüyü qışda, kiçiyi isə payızda ağaca qulluq etməyə gedir.

4. Göt rənglə verilmiş sözlər haqqında deyilən fikirlərdən biri doğrudur.

- A) Hamısı mürəkkəb zərfdir.
- B) Yalnız biri zaman zərfidir.
- C) İkişi yer zərfidir.
- D) Yalnız biri düzəltmə zərfdir.

5. Hansı cümlədə həm zaman, həm də tərzi-hərəkət zərfi işlənmişdir?

- A) Düşmənin gözləri həmişə iti görür.
- B) İnsan qocaldıqca aynaya baxmağı az istər.
- C) Az danış, yaxşı danış.
- D) Çox danışan çox səhv edər.

6. Cümlələrin birində mürəkkəb zərf *işlənməmişdir*.

- A) Məclis üçün növbənöv şirniyyatlar bişirilmişdi.
- B) O, dostunun əlindəki zərfə gözücü baxdı.
- C) Şəhərimiz günbəgün dəyişərək gözəlləşir.
- D) Bu hadisə əvvəl-axır baş verəcək.

Biliklə, ədəblə yüksəlir insan,

Bu qoşa qanadla hörmət taparsan. (Yusif Balasaqunlu)

7. Şeirdə zərfin hansı məna növü işlənmişdir?

- A) yer
- B) zaman
- C) tərzi-hərəkət
- D) kəmiyyət

8. "Çox" sözü hansı cümlədə zərf deyil?

- A) Əlindən iş gəlməyən çox danışar.
- B) Çox aş ya qarın ağrıdar, ya baş.
- C) Çox and içənin andına inanmazlar.
- D) Boş araba çox səs edər.

9. Cümlələrin birində zəfin iki məna növü işlənmişdir.

- A) Kamil adam az danışar.
- B) Bəzən dəli də ağıllı söz deyir.
- C) Asta gedən çox gedər.
- D) Burda mənəm, Bağdadda kor xəlifə.

10. Verilmiş cümlədə neçə zərf işlənmişdir? Zərfərin altından xətt çəkin.

Bildir bağçada həvəslə əkdiyim qızılğullerdən indi bir az dərib anama hədiyyə etdim.

- A) 3
- B) 4
- C) 5
- D) 6

VI BÖLMƏ

QƏDİM DÜNYA

Dərs №	Məzmun standartları	Mövzu	Saat sayı	Dərslik səh.	MMV səh.
49.	2.2.1., 2.2.2., 2.1.1., 1.2.1, 4.1.1.	Azix mağarası <i>Cümlənin qrammatik əsası</i>	3	158-160	157-158
50.	2.2.3., 2.2.2., 2.1.1., 1.2.1., 4.1.1.	Misir ehramları	2	161-163	159-160
51.	2.2.1., 2.1.1., 1.1.2., 3.1.2., 1.2.1., 4.1.1.	Mete xaqan <i>Mübtəda nədir?</i>	4	164-166	161-163
52.	2.1.1., 2.2.3., 1.2.1., 4.1.1.	Brut <i>Mübtədanın ifadə vasitələri</i>	2	167-169	164-165
53.	2.2.1., 2.1.1., 3.1.2., 4.1.1.	Marafon qaçışının tarixi <i>Xəbər – hərəkət və məlumat</i>	2	170-172	166-167
54.	2.2.1., 2.2.3., 2.1.1., 3.1.3., 4.1.1.	Afina və Araxna <i>Feili xəbər</i>	2	173-175	168-169
55.	2.2.3., 2.1.2., 2.2.1., 2.1.1., 3.1.3., 4.1.1.	Tarixdə yanlışlıqlar <i>İsmi xəbər</i>	2	176-178	170-171
56.	2.2.1., 2.1.1., 3.1.1., 1.2.1., 4.1.1.	Dinozavrlar <i>Xəberin mübtəda ilə uzlaşması</i>	3	179-182	172-173
57.		Ümumiləşdirici təkrar. Kiçik summativ qiymətləndirmə	1	183	173-175
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ			1		
Yekun			22 saat		

LAYİHE

49-cu dərs. AZIX MAĞARASI (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnin əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Mətnin elmi məlumatları ümumiləşdirib lakonik tezislərlə ifadə edir. Qoyulmuş suallara cavab tapmaq üçün mətnindən müvafiq məqamları seçir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin tərkib hissələrinin məzmununu, ümumi kompozisiyadakı rolunu və funksiyasını izah edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Mənasını müəyyənleşdirdiyi sözləri kontekstə uyğun izah edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənleşdirir.	Dinləyicilərə məlumatları çatdırarkən öz nitqini əyani vəsaitlər və qrafik informasiya ilə müşayiət edir.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənleşdirir.	Cümlənin baş üzvlərini ikinci dərəcəli üzvlərdən fərqləndirir.

Motivasiya

Müəllimin nəzərinə! Bu bölmədəki mövzular, eləcə də bu dərs ümumi tarix və Azərbaycan tarixi fənləri ilə sıx integrasiya təşkil edir. Nəzərə almaq lazımdır ki, şagird VI sinifdə tarixin qədim dövrü ilə tanış olur. Bu sinfin sonuna yaxın o, “Daş dövrü”, “Paleolit”, “Mezolit”, “Neolit” anlayışlarına bələd olmalıdır.

Müəllim tarixi-arxeoloji dövrlər haqqında qısa sual-cavabdan sonra belə bir sualla müraciət edə bilər: *Sizcə, Azərbaycan ərazisində insanlar hansı dövrdən məskən salmağa başlamışlar?*

Şagirdlər Azərbaycan tarixi fənnindən aldıqları biliklər əsasında suali cavablandırırlar. Daha sonra **BİBÖ** cədvəli qururlar:

Azərbaycanda qədim insan məskənləri haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Şagirdlər Azərbaycan tarixi fənnindən Azix mağarası və Damcılı mağarası haqqında aldıqları biliklər əsasında cədvəlin 1-ci və 2-ci sütunlarını doldururlar.

Oxu

(St. 2.2.1) Mətn informasiya ilə zəngin olduğundan **cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə** və ya **öyrənirəm – öyrədirəm** üsulunu tətbiq etmək

daha effektli olardı. Hansı üsulun tətbiq edilməsindən asılı olmayaraq əsas məqsəd mətnindəki bütün informasiyanın şagirdlər tərəfindən tam qavranılmasıdır.

(St. 2.2.2) Mətnin tərkib hissələri müəyyən edilir. Bu mətnində birinci iki abzas giriş, sonuncu abzas sonluq hissədir. Şagirdlər bu hissələrin məzmununu, mətnin kompozisiyasındaki rolunu və funksiyasını müəyyən edirlər. Əsas hissədəki hər bir abzasa oradakı məlumatlardan asılı olaraq başlıq seçilir.

3-cü tapşırıq. Mətnində Orta və Alt Paleolit dövrlərindən danışılırsa, Üst Paleolit dövrü də var və deməli, Paleolit dövrü üç mərhələdən ibarətdir. Mətnin sonundakı “Qafqaz və Yaxın Şərqi” isə azixantropun çənə sümüyü ən qədim tapıntı hesab olunur” cümləsi ikinci fikrin doğruluğunu sübut edir.

4-cü tapşırığı cavablandırmaqla mətni diqqətlə oxuduqlarını nümayiş etdirirlər. Mətnində deyilir ki, Azix mağarasında tapılmış aletlər arasında ox ucluqları və heyvan sümükleri olmuşdur. Bu o deməkdir ki, Azix adəmi ovçuluqla məşğul olmuşdur.

Mətn şagirdlər tərəfindən tam mənimsənilidikdən sonra BİBÖ cədvəlinin 3-cü sütunu doldurulur.

Söz ehtiyatı

(St. 2.1.1) 2-ci tapşırıqdakı sözlərin izahı lügətin köməyi ilə müəyyənləşdirilir və mətnindəki kontekst daxilində şərh olunur.

Danışma

(St. 1.2.1) 5-ci tapşırıq yerinə yetirilərken müəllim şagirdlərə müxtəlif mənbələrdən istifadə etməklə tarixi-arxeoloji abidələr haqqında məlumat toplamağı tapşırır. Hazırda Azərbaycanın bir çox bölgələrində arxeoloji qazıntılar aparılır. Şagirdlər bu qazıntıların nəticələri ilə maraqlanıb kiçik məruzələr hazırlaya bilərlər. Növbəti dərsdə “Arxeoloji qazıntılar və tarixin öyrənilməsində onların rolü” mövzusunda **konfrans** keçirilir. Şagirdlərə tapşırılır ki, öz çıxışlarını əyani vəsaitlərlə (fotoşəkillər, cədvəllər) müşayiət etsinlər.

Dil qaydaları

(St. 4.1.1) 6-ci tapşırıq vasitəsilə şagirdlərdə cümlənin qrammatik əsası barədə ilkin anlayış formalaşır. Müvafiq dil qaydaları mənimsənilidikdən sonra 7-8-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.


LAYHE

50-ci dərs. MİSİR EHРАMLARI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Mətndəki əsas məlumatları müəyyən edərək onlar haqqında fikir yürüdür.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.	Mətnin hissələrini məzmunə uyğun başlıqla adlandırır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdiriyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Dinləyicilərinə məlumatları çatdırarkən öz nitqini əyani vəsaitlər və qrafik informasiya ilə müşayiət edir.
4.1.1. Cümənin qrammatik əsasını müəyyənləşdirir.	Cümənin baş üzvlərini müəyyən edir.

Motivasiya

Şaxələndirmə. IV sinifdə şagirdlər dünyanın yeddi möcüzəsi haqqında məlumat almışlar. Bu möcüzələrin tarixi qədim dövrü əhatə etdiyindən, ola bilə ki, ümumi tarix fənnində də onlar haqqında müəyyən məlumatlar verilmişdir. Şagirdlərin bu biliklərindən istifadə etməklə aşağıdakı sxem əsasında şaxələndirmə aparılır. Möcüzələrin adları çəkildikdən sonra onlar haqqında qısa məlumatlar verilir.



Müəllimin nəzərinə! Dünyanın yeddi möcüzəsi: 1. Xeops ehramı; 2. Babilin asma bağları; 3. Olimpdə Zevsin heykeli; 4. Artemida məbədi; 5. Rodos heykeli; 6. İsgəndəriyyə mayakı; 7. Halikarnas mavzoleyi.

Daha sonra Misir ehramları ilə bağlı şagirdlərin bilikləri yoxlanılır.

Oxu

(St. 2.2.3) Mətn fasılərlə səslə oxu ilə oxunur. Müəllim lazımlı hissədə oxunu saxlayır və oxunan hissə ilə bağlı suallar verir. Məsələn: 1) *Bu hissədə hansı məlumatları əldə etdiniz?*; 2) *Sizə nə maraqlı gəldi?* və s.

(St. 2.2.2) Şagirdlərə mətni bitkin hissələrə ayırib onları adlandırmak tapşırılır. Təqribən belə bölgü ola bilər:

I hissə – Misir ehramları (ilk 2 abzas);

II hissə – Ehramların tikintisi və quruluşu (növbəti 7 abzas);

III – Fironların lənəti (“*Misir ehramları və orada saxlanılan mumiyalarla...*” cüməsindən mətnin sonuna qədər).

Şagirdləri qruplara bölüb hər hissədə verilmiş məlumatları ümumiləşdirməyi tapşırmaq olar. Məsələn, I hissədən çıxarılan fikirlər belə ola bilər:

1. Misir ehramları dünyanın yeddi möcüzəsinə daxildir.

2. Dövrümüzə qədər çatmış yeganə möcüzədir.

3. Hər eham bir fironu dəfn etmək üçün nəzərdə tutulmuşdur.

4. Fironun ruhunun ilahların yanına “qalxa bilməsi” üçün eham pilləvari piramida şəklində tikilmişdir.

Fənlərarası integrasiya (st. 2.2.1; riyaziyyat. V sinif – st. 3.1.3). 1-3-cü mətndaxili tapşırıqlar yerinə yetirilir.

1-ci mətndaxili sualın cavabı:

Xeops piramidasının özülünün sahəsi: $230 \text{ m} \times 230 \text{ m} = 52900 \text{ kv m}$

Xeops piramidasının perimetri: $230 \text{ m} \times 4 = 920 \text{ m}$

2-ci mətndaxili sualın cavabı: 100 000 ədədi yazıda iki sözlə (yüz min), lakin altı rəqəmle ifadə olunur.

3-cü mətndaxili sualın cavabı: “Hesab olunur ki, məşhur şir-insan heykəli olan Sfinks də məhz bu fironun əmri ilə tikilmişdir” cüməsi.

5-ci tapşırıq. C variantı.

Söz ehtiyatı

(St. 2.1.1) Lügət üzərində iş oxu zamanı aparılır (tapşırıq 4). Şagirdlərin bilmədiyi söz və ifadələrin mənası kontekstdən çıxış edərək müəyyənləşdirilir, daha sonra lügət vasitəsilə dəqiqləşdirilir.

Danışma

Fənlərarası integrasiya (st. 1.1.2; ümumi tarix – st. 3.1.1). 6-7-ci tapşırıqlar kollektiv araştırma layihəsi kimi iki qrup tərəfindən yerinə yetirilə bilər.

(St. 1.2.1) Şagirdlərə bildirilir ki, təqdimatlar zamanı əyani vəsaitlərdən – foto və videomateriallardan istifadə də qiymətləndiriləcək.

Dil qaydaları

(St. 4.1.1) Bu dərsdə cümlənin baş üzvləri ilə bağlı keçilmiş dil qaydalarının möhkəmləndirilməsi nəzərdə tutulur. 8-ci tapşırıq da bu mövzuları əhatə edir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

51-ci dərs. METE XAQAN (4 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurgulayır.	Əlavə biliklərindən istifadə etməklə mətndəki müəyyən məqamlara aydınlıq gətirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun şərh edir.
1.1.2. Dinlədiyi məlumatı yiğcam şəkildə ümumiləşdirir.	Dinlədiyi mətndəki məlumatları ümumişdirərək nəticə çıxarır.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisərlər zənginləşdirir.	Müxtəlif mənbələrdən istifadə etməklə mətnə yeni məlumatlar əlavə edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Mövzu üzrə topladığı məlumatların təqdimetmə formasını müəyyənləşdirir.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir.	Cümlədə mübtədanı müəyyən edir.

Motivasiya

Müəllimin nəzərinə! VI sinifdə ümumi tarix fənni üzrə standartlarda Mete xaqanın adı çəkilir: "4.1.1. Tarixi şəxsiyyətləri (I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi, Aşurbanipal, II Sarqon, II Kir, I Dara, **Mete xaqan**, İsgəndər, Sin Şi Xuandi, Aşoka, Solon, Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantin) müəyyənləşdirir". Ona görə də müəllim bu tarixi şəxsiyyətlə bağlı **BİBÖ** üsulunu tətbiq edə bilər:


Mete xaqan haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Oxu

(St. 2.2.1) Mətn üzərində iş zamanı **istiqamətləndirilmiş oxu** üsulundan istifadə olunur.

Aşağıdakı suallar təqdim oluna bilər:

1. Çin səddi hansı məqsədlə tikilmişdi?
2. Hunların tarixboyu inkişafı necə olmuşdur?
3. Mete neçənci əsrə yaşımişdır?
4. O zaman hunların vəziyyəti necə idi?
5. Bumin nə məqsədlə Meteni düşmən tayfasına girov göndərdi?
6. Mete əsirlilikdən nə üçün qaçıdır?



7. Bumin oğlunu nə üçün uzaq bir vilayətə vali təyin etdi?
 8. Metenin hakimiyyəti ələ almasına səbəb nə oldu?
 9. Metenin hakimiyyətə gəlməsi ilə hansı dəyişikliklər baş verdi?
 10. "Düşməni layiqincə qarşılamaq" nə deməkdir?
 11. Xan Sin nə üçün təslim oldu?
 12. Metenin planı "bir nəfər belə qurban verməmək" taktikasına necə xidmət edirdi? (Metenin planını qrafik yazıya çevirir.)
 13. Metenin hərəkəti nə üçün dünya hərb tarixində alicənablıq nümunəsi hesab edilir?
 14. Mətnindəki hansı cümlə Metenin, həqiqətən də, dahi dövlət başçısı olduğunu sübut edir? (Mətnin sonuncu cümləsi: Çünkü ancaq dahi dövlət başçısı ələ idarəcilik qura bilər ki, ölümündən sonra 300 il səltənət yaşasın.)
Mətn oxunduqdan sonra şagirdlər bu suallara cavab verirlər. 5-ci sual 1-ci mətnindaxili sualla sintez oluna bilər. (O dövrdə qonşu hökmdarlar ən yaxın adamlarını bir-birinə girov göndərirdilər. Əgər onlardan biri müharibəyə başlasa idi, girov qətlə yetirilirdi.)
- (St. 2.1.1) Eyni zamanda söz ehtiyatı üzərində iş aparılır (2-ci tapşırıq).

Dinləmə

(St. 1.1.2) Şagirdlərə aşağıda təqdim edilən mətn oxunur.

TORPAQDAN PAY OLMAZ

Qonşu dövlətin hökmdarı çoxdan idi ki, Mete ilə müharibə edib onun torpaqlarını işğal etmək istəyirdi. Bunun üçün isə ona bəhanə lazım idi. Nəhayət, bir bəhanə tapıldı. Qonşu dövlətin başçısı Meteyə xəbər göndərdi ki, əgər ən gözəl atını ona verməsə, müharibə olacaq. Mete düşünür və atı qonşu xaqana göndərir. Birinci bəhanə baş tutmadı.

Bir müddət keçdi. Qonşu dövlətin başçısı Meteyə yeni bir tələb göndərdi. Mete oğlunu ona göndərməsə, onun dövlətinə hücum edəcək. Mete yaxınları ilə məsləhətləşdi və oğlunu qonşu dövlətə girov göndərdi. Beləliklə, ikinci bəhanə də baş tutmadı.

Suallar:

- Qonşu dövlətin başçısı nə üçün Metenin məhz atını və oğlunu istədi?
- Sizcə, bundan sonra hadisələr necə davam edəcək?

Üçüncü dəfə qonşu dövlətin başçısı xəbər göndərir ki, Mete torpağının ən bərəkətsiz və məhsul verməyən bir hissəsini ona versin. Əgər verməsə, müharibə başlayacaq.

Bu dəfə Mete qəzəblənir:

– Atımı, oğlumu istədin, verdim. Düşündüm ki, at və oğul mənimdir. Onlara görə xalqı qırğına verməyə dəyməz. Torpaq isə mənim deyil. O bu torpaqda yatan babalarımızın, üstündə gəzən balalarımızın və gələcək nəsillərimizindir!

Mete qonşu dövlətlə müharibəyə başlayır və qalib gelir.

Sual: Nə üçün Mete torpağı verməkdən imtina etdi? Axı qonşu dövlətin başçısı torpağın ən bərəkətsiz hissəsini istəmişdi.

Yazı

(St. 3.1.2.) 4-cü tapşırıq şifahi şəkildə yerinə yetirildikdən sonra Metenin xarakterini əks etdirən mətn yazmaq tapşırılları. Şagirdlər ayrılmış vaxt ərzində (5 dəqiqə) bir neçə cümlə ilə fikirlərini ifadə edirlər.

Şagirdlərə tapşırılları ki, dinlədikləri mətndən ("Torpaqdan pay olmaz") əldə etdikləri yeni məlumatlardan və başqa mənbələrdən istifadə etməklə dərslikdə oxuduqları "Mete xaqan" mətnini genişləndirsinlər. Bunun üçün şagirdlər kiçik, bitkin mətnlər yazmalı və gələn dərsdə həmin parçaların "Mete xaqan" mətninin hansı hissələrinə (abzaslar arasına) uyğun gəldiyini deməlidirlər.

Danışma

Fənlərarası integrasiya (st. 1.2.1; ümumi tarix – st. 3.1.1; 4.1.1). 5-ci tapşırıq yerinə yetirilir. Şagirdlər əldə etdikləri məlumatlar əsasında Hun, Çin dövlətləri və Mete xaqan haqqında çıxışlar hazırlayırlar. Məlumatı çatdırmaq formasını müəyyənleşdirmək şagirdin öhdəsinə buraxılır. Bu, elektron şəkildə hazırlanmış təqdimat və ya şifahi məruzə ola bilər. Əsas məqsəd şagirdlərin əldə etdikləri məlumatları düzgün ümumiləşdirmək və ötürmək, mətn qurmaq bacarığını yoxlamaqdır.

6-ci tapşırıq kollektiv araştırma layihəsi kimi iki və ya daha artıq qrup tərəfindən yerinə yetirilə bilər.

Dil qaydaları

(St. 4.1.1) 7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Şagirdlərin III sinifdən mübtəda və xəbər haqqında məlumatları vardır. Bu dərsdə həmin məlumatlar nəzəri biliklər və 8-9-cu tapşırıqlar vasitəsilə bir qədər dərinləşdirilir.

Əlavə tapşırıq:

Verilmiş cümlələrdə eyni suala cavab verən sözlərin hansının mübtəda olduğunu müəyyənleşdirin.

1. Kitab bilik mənbəyidir. Kitabxanadan kitab götürdüm.
2. Anam ətirli çörək bişirdi. Çörək elin sərvətidir.
3. Qələm yazanı qılınc poza bilməz. Əlinə qalxan alıb, belinə qılınc bağlayıb döyüşə getdi.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallasdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənleşdirməklə qiymətləndirmə aparır.


52-ci dərs. BRUT (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tənış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Əsərdəki obraz və onun hərəkətlərinə münasibət bildirir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Qrafik informasiyanı (sxemi) rabitəli mətnə çevirərək şifahi təqdim edir.
4.1.1. Cümənin qrammatik əsasını müəyyənləşdirir.	Cümlədə mübtədanın ifadə vasitələrini müəyyənləşdirir.

Motivasiya

Müəllimin nəzərinə! Bu dərs ümumi tarix fənninin “3.1.1. Qədim dövlətlərin (Misir, Sumer, Babil, Aşsur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Parfiya, Hindistan, Yunanistan və **Roma** dövlətləri) yaranmasını, idarəetmə qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir” standartı ilə integrasiya üzərində qurulmuşdur.

Anlayışın çıxarılması üsulu tətbiq edilir. Şagirdlər tarixdən öyrəndiklərinə və V sinifdə keçdikləri “Romul və Rem” mətninə əsasən sxemdə verilmiş anlayışların Qədim Romaya aid olduğunu müəyyənləşdirirlər.



Oxu

(St. 2.1.1) Mətn səsli oxu ilə oxunur. Bu mətndə kifayət qədər ümumişlək olmayan sözlər var. Onların bir qismi tarix və həyat bilgisi fənlərindən şagirdlərə tanışdır. Oxu zamanı lügət ehtiyatı üzərində iş aparılır (**1-ci tapşırıq**). Sözlərin kontekstdən çıxış edərək mənaları müəyyənləşdirilir, daha sonra şagirdlər sözlərin izahını lügət vasitəsilə dəqiqləşdirirlər.

(St. 2.2.3) **2-ci tapşırıq**. Tarkvininin oğulları kahinin yanına atalarından sonra kimin padşah olacağını bilmək üçün getmişdilər.

3-5-ci tapşırıqlar. Suallara cavab verərkən şagirdlər öz fikirlərini mətndəki məlumatlardan və faktlardan çıxış edərək əsaslandırmalıdır.


Müəllimin nəzərinə! Mətnə çəkilmiş illüstrasiyada kahinin qadın obrazında verilməsi tarixi həqiqətə uyğundur: Delfa kahinləri yalnız qadınlar olurdu.

Sonra müəllimin hazırladığı **səbəb-nəticə** cədvəli asılır və şagirdlərə boş xanaları doldurmaq tapşırılır.

Səbəb	Nəticə
Brut özünü təlxəkliyə qoydu.	
	Delfa kahini Brutun ağıllı olduğunu anladı.
	Brut torpağı öpdü.
Brut əhalini Tarkviniyə qarşı qaldırdı.	

Danışma

(St.1.2.1) 6-ci tapşırıqla bağlı şagirdlərə aşağıdakı sxem təqdim olunur. Onlar sxemi diqqətlə araşdırıb bildikləri əlavə məlumatlardan istifadə etməklə Roma respublikasında idarəcilik sistemi ilə bağlı şifahi təqdimat hazırlayırlar.



Dil qaydaları

(St. 4.1.1) 7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Şagirdlərə sözlərin cümlə üzvü kimi bir suala, nitq hissəsi kimi başqa suala cavab vere bilmələri xatırladılır. Tapşırıqda aşağıdakı cümlələri də əlavə etmək olar:

1. Gənclər bizim gələcəyimizdir.
2. Birincilər çox yaxşı çıxış etdilər.
3. Beş üçdən iki vahid çoxdur.
4. Qorxaq gündə yüz dəfə ölər, igit ömründə bir dəfə.

Dil qaydası mənimsədildikdən sonra 8-10-cu tapşırıqlar yerinə yetirilir. 10-cu tapşırıqda eyni sözlərin hansı cümlədə mübtədə vəzifəsində işləndiyi müəyyənləşdirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

53-cü dərs. MARAFON QAÇIŞININ TARİXİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnindəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnindəki elmi məlumatları ümumiləşdirib ləkənələşdirib tezislərlə ifadə edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tənmiş olmadığı sözlərin mənasını şərh edir.	Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümlələr qu-rur).
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.	Müxtəlif mənbələrdən istifadə etməklə mətnə yeni məlumatlar əlavə edir.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir.	Feili və ismi xəberi müəyyənləşdirir.

Motivasiya

Aukcion. Beynəlxalq Olimpiya oyunlarına daxil olan hansı idman növlərini tanıyırsınız?

“Marafon qaçışı” ifadəsi səsləndikdən sonra **BİBÖ** cədvəli çəkilir:

Olimpiya oyunları haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Oxu

(St. 2.2.1) Sürətli oxu. Sinfin səviyyəsinə uyğun vaxt müəyyən edilir və mətni 10 dəqiqə müddətində səssiz oxu ilə oxumaq tapşırılır. Nəzərə almaq lazımdır ki, mətn məlumatlarla zəngindir, ona görə də sürətli oxu üçün müd-dəti bir qədər çox vermək olar. Vaxt bitdikdən sonra müəllim qısa sual-cavab yolu ilə mətnin qavranılmasını yoxlayır. Yaxşı olar ki, suallar mətnin son hissələrinə aid olsun, çünkü sürətli oxunun məqsədi müəyyən müddət ərzində mətni sona qədər oxuyub anlamasıdır.

Qruplarla iş. Şagirdlər mətni oxuduqdan sonra onlara mətnində 7 əsas məlumatı seçmək və hər məlumatı bir cümlə ilə ifadə etmək tapşırılır. Şagirdlər qruplara bölünürək və hər qrup öz yeddiliyini təqdim edir. Məsələn:

1. Marafon qaçışı Olimpiya oyunlarına daxil olan yüngül atletika yarışlarından biridir.

2. Əvvəller Yunanistanda Marafon qaçışı idman növü olmamışdır və bu ifadənin yaranması tarixi hadisə ilə bağlıdır.

3. Miladdan önce 490-cı ildə Yunanistanın Marafon şəhəri yaxınlığında Yunanistanla Əhemənilər arasında döyüş olur.

4. Döyüşdə yunanlar qalib gəlirlər və yunan döyüşçüsü Fidippid bu xəbəri Afinaya çatdırmaq üçün 40 km məsafəni dayanmadan qaçır.
 5. 1896-ci ildə Marafon qaçışı Olimpiya idman növü kimi qəbul edildi.
 6. Marafon qaçışının məsafəsi ilə bağlı vahid standart 1921-ci ildə Beynəlxalq Yüngül Atletika Federasiyası tərəfindən təyin edilmişdir.
 7. Standartın təyin edilməsi qaçışın Londonda keçirilməsi ilə bağlı idi.
- Yeddiliklər təqdim edildikdən sonra ümumi müzakirə və istisnalar yolu ilə ən düzgün (mühüm) yeddilik tərtib edilir.
- 4-cü tapşırıq şagirdlərdə mətnindəki məlumatları ümumiləşdirərək nəticə çıxarmaq bacarığını inkişaf etdirir.

Fənlərarası integrasiya. 2-ci tapşırıq şagirdlərin diqqətli oxu, sillogizm qurmaq bacarıqlarını yoxlamaqla yanaşı, həm riyaziyyat, həm də tarix fənni ilə integrasiya yaradır. Bu tapşırıq cavab vermək üçün şagird tarixdə il hesabını bilməlidir. O bilməlidir ki, Marafon döyüşü Miladdan öncə 490-ci ildə baş verdiyi üçün 1896-dan 490-ı çıxməq yox, bu ədədləri toplamaq lazımdır. Cavab: 2386.

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlər 1-ci tapşırıqda verilmiş sözlərin izahını müəyyənləşdirərək onları cümlələrdə işlədərək mənalarını tam anladıqlarını nümayiş etdirirlər.

Yazı

(St. 3.1.2) Şagirdlərə təklif olunur ki, tərtib etdikləri yeddiliyə bir daha nəzər salınır. Hansı məlumatlar haqqında daha çox biliyə malik olduğunu müəyyənləşdirsinlər, biliklərindən istifadə etməklə həmin məlumatları genişləndirsinlər. Bu, mətnində eks olunmuş məlumat olmamalıdır. Məsələn, ola bilsin ki, onlar Marafon döyüşü və ya Olimpiya oyunları haqqında əlavə biliyə malikdirlər.

Şagirdlər bildikləri məlumatlar haqqında kiçik mətn(lər) yazmalı və onun dərslikdəki mətnində yerini müəyyənləşdirməlidirlər.

Dil qaydaları

(St. 4.1.1) 5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Xəberin cümlədə həm hərəkət, həm də hökm xarakteri daşımışı şagirdlərin diqqətinə nümunələrlə çatdırılır. 6-8-ci tapşırıqlar yerinə yetirilir. Əlavə olaraq şagirdlərə ismi və feili xəberli cümlələr qurmaq və ya bədii ədəbiyyatdan nümunələr seçmək tapşırıla bilər.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməkələ qiymətləndirmə aparır.

54-cü dərs. AFİNA VƏ ARAXNA (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətnin əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətnin əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir.
2.2.3. Mətnin fikir və mülahizələrə münasibət bildirir.	Əsərdəki obrazın xarakterinə münasibət bildirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümələlər qu-rur).
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Əldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcılıqla qruplaşdırır.
4.1.1. Cümənin qrammatik əsasını müəyyənləşdirir.	Feili xəbərin ifadə vasitələrini müəyyən edir.

Motivasiya

BİBÖ cədvəli çekilir:

Yunan ilahları haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

V sinifdə verilmiş “Axillesin dabanı” mətnində yunan ilahları haqqında danışılır. Bundan əlavə, müvafiq yaşılı uşaqlar, adətən, “Heraklin on iki qoçaqlığı”, “Arqonavtlar”, “Prometey” kimi əsatirlərlə tanış olurlar.

Oxu

(St. 2.2.1) Bu mətnlə iş zamanı **öyrənirəm – öyrədirəm** üsulundan istifadə olunur. Şagirdlər qruplara bölünürler. Mətn əvvəlcə bütövlükdə səssiz oxu ilə oxunur. Sonra mətn hissələrə bölünüb qruplara paylanır. Təqdim olunan bölgü:

I hissə – mətnadxili suala qədər;

II hissə – “Mən buradayam, Araxna” cümləsi daxil olmaqla;

III hissə – “...zeytun yarpaqlarından hörülülmüş çələnglə çərçivəyə aldı” cümləsi daxil olmaqla;

IV hissə – mətnin sonuna qədər.

Qruplar hər hissə üzrə öz suallarını təqdim edirlər. I hissə üzrə işləyən qrup əvvəlcə mətnadxili suali cavablaşdırmalıdır. Bu hissədə üç ən vacib məlumat aşağıdakılardan ola bilər:

1. Afina şəhəri yunan ilahəsi Afinanın şərəfinə adlandırılmalıdır.

2. Yunan mifologiyasına görə, Poseydon dəniz ilahı olub.

3. Yunanlıarda akropol şəhərin ən uca yerinə deyilir.

LAYİHE

Beləliklə, I hissə üzrə işləyən şagirdlər bu məlumatları sual şəklində təqdim edə bilərlər.

(St. 2.2.3) Qruplar öz suallarını təqdim etdikdən və bu suallar cavablandırıldıqdan sonra 3-4-cü tapşırıqlar yerinə yetirilir. Şagirdlər Afina və Araxna obrazlarına münasibət bildirməklə əsərdəki əsas fikri ifadə edirlər: *İnsan təkəbbürlü olmamalıdır. Çünkü təkəbbürün sonu cəzadır.*

Mətnin tipi üzərində iş aparılır. Hadisələrin başlanğıçı, inkişafı, düyünün vululması, konfliktin ən yüksək nöqtəsi, düyünün açılması və sonluq müəyyən edilir.

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlər 2-ci tapşırıqda verilmiş sözlərin izahını kontekstdən çıxış edərək izah etdikdən sonra bu izahı lüğətin köməyi ilə dəqiqləşdirirlər. "Təkəbbürlü" sözü üzərində xüsusi dayanmağa dəyər. Bu sözün "lovğa" sözdündən məna fərqini müəyyənləşdirmək lazımdır.

Yazı

(St. 3.1.3) 5-ci tapşırığın yerinə yetirilməsi üçün şagirdlər qruplara bölnürlər və hər qrupa üç yunan ilahi haqqında araşdırma aparmaq tapşırıllır:

- I qrup: Zevs, Poseydon, Hefest;
- II qrup: Hera, Afrodita, Afina;
- III qrup: Ares, Hermes, Apollon;
- IV qrup: Dionis, Aid, Artemida.

Bu tapşırıq şagirdlərin yazı bacarığı ilə yanaşı, dünyagörüşünün və intellektinin inkişafına xidmət edir. Qədim yunan mifologiyası və bu mifologiyadan qaynaqlanan Homerin "İliada" və "Odisseya" əsərləri dünya ədəbiyyatının inciləri sayılır. Bu ilahlar haqqında məlumat almadan antik ədəbiyyatı mənimsəmək mümkün deyil.

Təqdimatlar qısa olmalıdır. Bununla yanaşı, hər ilahla bağlı mifologiyadan bir epizod verilməsi təqdird olunmalıdır.

Dil qaydaları

(St. 4.1.1) 6-ci tapşırıq motivasiya xarakteri daşıyır. Keçən dərs şagirdlərə xəbər və onun həm hərəkət, həm də hökm bildirməsi haqqında məlumat verilmişdi. Bu dərsdə feili xəbər haqqında məlumat dərinləşdirilir. Feili xəbərin feilin şəkilləri ilə ifadə olunduğu şagirdlərin diqqətinə çatdırılır. Bu məqsədlə 7-9-cu tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

55-ci dərs. TARİXDƏ YANLIŞLIQLAR (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.	Mətndəki fikirləri şərh edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.	Frazeoloji ifadələrin mənasını izah edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Mətndəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.	Mətnin əsas hissəsindən çıxardığı nəticələrə görə sonluq hissəni yazar.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir.	İsmi xəbərin ifadə vasitələrini müəyyən edir.

Motivasiya

Sual: *Sizcə, alımlar tarixi şəxsiyyətlər və tarixi hadisələr haqqında məlumatları haradan alırlar? Tarix necə yazılır?*

Şagirdlərin fikirləri dinlənilir. Onlar arxeoloji qazıntılar, qədim kitablar, əşyalar haqqında danışa bilərlər.

Oxu

(St. 2.2.3, st. 2.1.2) Bu mətnlə iş zamanı müxtəlif üsullar sintez oluna bilər.

Mətnin giriş hissəsi səsli oxu ilə oxunur. Bu hissə iki abzasdan ibarətdir. Birinci abzasdan sonra 3-cü sual cavablandırılır. 2-ci abzasdan sonra 4-cü tapşırıq yerinə yetirilir. Bu tapşırıq söz ehtiyatı ilə bağlıdır. Şagirdlər tərkibində məcazi mənalı sözlər olan birləşmələri izah edirlər. (Ağ ləkə – boşluq; baxış bucağı – nəzər nöqtəsi.)

(St. 2.2.1) Mətnin əsas hissəsi ilə iş zamanı istiqamətləndirilmiş oxu üsulu ilə analogiya təşkil edən **istiqamətləndirilmiş dinləmə** üsulundan istifadə edilir. Bu hissə 2 bitkin parçadan – tarixi yanlışlıqlarla bağlı 2 məlumatdan ibarətdir.

– Şagirdlər iki qrupa bölündürələr: 1-ci qrup “Brut, sən də!?” ifadəsi ilə bağlı, 2-ci qrup qələdiator döyüşlərində istifadə olunan jestlərlə bağlı hissələri oxuyur.

– Hər bir qrup oxuduğu hissədəki əsas məlumatları qeyd edib sual şəklində ifadə edir.

– 1-ci qrup təqdimat edir: əvvəlcə sualları təqdim edir, sonra isə öz hissəsini təfərrüatı ilə nəql edir.

– 1-ci qrupun suallarını özünə qeyd edən 2-ci qrup mətni dinlədikdən sonra sualları cavablandırır.

– 2-ci qrupun təqdimatı dinlənilir. Bu qrup təqdimat zamanı 2-ci və 6-ci suallardan istifadə edə bilər.

Şagirdlərə tapşırılır ki, təqdimata – mətnin nəqlinə motivasiya sualı ilə başlasınlar. Bununla bağlı müəllim də şagirdlərə məsləhət verə bilər. Məsələn:

I qrupun motivasiya sualı: Yadınızdamı, “Brut” mətninin giriş hissəsində iki Brut haqqında məlumat verilmişdi. Mətn onlardan birinə həsr olunmuşdu. Bəs digər Brut haqqında hansı məlumat var idi?

II qrupun motivasiya sualı: Yəqin ki, qladiator döyüşləri haqqında filmlərə baxmışınız. Döyüşü izleyən tamaşaçılar məğlub olmuş qladiatoria ölüm hökmü çıxaranda barmaqları ilə hansı jesti göstərirdilər?

Söz ehtiyatı

(St. 2.1.1) Şagirdlər 1-ci tapşırıqda verilmiş sözlərin mənasını kontekstdən çıxış edərək izah etdikdən sonra bu izahı lügətin köməyi ilə dəqiqləşdirirlər.

Yazı

(St. 3.1.3) Mətnin tipi müəyyənləşdirilir. Bu, mühakimə-sübut tipli mətnidir. Şagirdlərə artıq məlumdur ki, mühakimə-sübut xarakterli mətnlərdə əvvəlcə sübut olunmalı fərziyyə, sonra bu fərziyyəni sübut edən arqumentlər, sonluqda isə ümumiləşdirici nəticə yazıılır. Bu mətdə nəticə hissəsi verilməmişdir. Şagirdlərə tapşırılır ki, nəticə hissəsini özləri yazsınlar (tapşırıq 7).

Təqribən belə bir sonluq yazıla bilər:

Beləliklə, gətirilən arqumentlər sübut etdi ki, tarixin gedişinə, həqiqətən, tarixi yazarlar daha çox təsir edir. Fikrin, məlumatın düzgün yazılmaması və ya müəllifin öz münasibətinin əlavə edilməsi buna səbəb olur. Brutun xəyanət rəmzinə çevrilməsini, müasir filmlərdə qədim jestlərdən düzgün istifadə olunmamasını buna misal göstərmək olar.

Dil qaydaları

(St. 4.1.1) 8-ci tapşırıq motivasiya xarakteri daşıyır. Keçən dərsdə şagirdlərə feili xəber və onun ifadə vasitələri haqqında məlumat verilmişdi. Bu dərsdə isə ismi xəber haqqında məlumat dərinləşdirilir. İsmi xəbərin adlarla, söz birləşmələri, həmçinin məsdərlə ifadə olunması qeyd edilir. Nəzəri material mənimsədildikdən sonra 9-12-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə


Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

56-cı dərs. DİNOZAVRLAR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm məqamları vurğulayır.	Qoyulmuş suallara cavab tapmaq üçün mətndən müvafiq məqamları seçir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.	Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümələlər qurur).
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.	Eyni mövzuda təsviri, nəqli və mühaki-məxarakterli mətn yazır.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.	Dinləyicilərinə məlumatları çatdırarkən öz nitqini əyani vəsaitlər və qrafik infor-masiya ilə müşayiət edir.
4.1.1. Cümənin qrammatik əsasını mü-əyyənləşdirir.	Mübtəda ilə xəberin uzlaşma qaydalarına riayət edir.

Motivasiya

Anlayışın çıxarılması



Oxu

(St. 2.2.1) Mətn səssiz oxu ilə oxunur. **İstiqamətləndirilmiş oxu** üsulundan istifadə olunur.

Şagirdlərə təqdim edilən suallar:

1. Dinozavrlar nə vaxt yaşımışlar?
2. Dinozavrların yaşadığı dövrde Yer üzündə şərait necə idi?
3. Sürünən sözünü necə başa düşürsünüz? Nə üçün alımlar dinozavrları sürünən hesab edirlər?
4. İlk kəşfdən necə il sonra tapıntılarının eyni canlıya aid olduğu müəyyənləşdirildi?
5. Dinozavrların sümükləri hansı ölkələrdə və hansı ərazilərdə tapılmışdır?
6. Sizcə, nə üçün bu canlıya "dinozavr" adı verilmişdir?
7. Paleontoloq kimdir?
8. Dinozavrların ölçüsü haqqında nə deyə bilərsiniz?
9. Nəyə əsasən dinozavrların yumurta qoyaraq çoxalması müəyyənləşdirilmişdir?
10. Dinozavrların nəslinin kəsilməsinin səbəbi nə olmuşdur?

Söz ehtiyatı

(St. 2.1.1) 1-2-ci tapşırıqlar yerinə yetirilərkən “istisna deyil” (ola bilər, mümkündür) ifadəsinə xüsusi diqqət yetirmək vacibdir. Şagirdlərə bu ifadəni cümlədə işlətmək tapşırıla bilər.

Yazı

(St. 3.1.1) Şagirdlərə dinozavr haqqında müxtəlif tipli mətn yazmaq tapşırılır.

Təsviri xarakterli yazı

Dinozavrlar Yer üzünün ən böyük canlıları hesab edilir. Çox böyük ölçülərə malik olmuşlar...

...Bax dinozavrlar belə görünüşə malik olublar.

Nəqli xarakterli yazı (nağıl qurmaq)

Dinozavrlar Yer üzünün ən böyük canlıları idi. Zahirən qorxunc olan bu canlıının, əslində, çox böyük ürəyi var idi...

...Bax beləcə, balaca mamontla dinozavr dostlaşdırılar.

Mühakimə – izah xarakterli yazı

Dinozavrlar Yer üzünün ən böyük canlıları hesab edilir. Tapılan sümüklər bunu sübut edir...

...Beləliklə, dinozavrlarla bağlı araşdırımlar hələ də davam edir.

Danışma

(St. 1.2.1) Şagirdlər dinozavr haqqında təqdimat hazırlayırlar. Təqdimat elektron şəkildə hazırlanısa, daha yaxşı olar (4-cü tapşırıq).

Dil qaydaları

(St. 4.1.1) 5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Nəzəri material mənimsədildikdən sonra 6-9-cu tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 18-20) dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparır.

57-ci dərs. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (1 saat)

Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümumi-ləşdirici təkrar üçün material (dərslik, səh. 183), MMV-də kiçik summativ qiymətləndirmə nümunəsi (MMV, səh. 174-175) təqdim olunmuşdur.

VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

OLİMPİYA OYUNLARININ TARİXİ

Olimpiya oyunları ilk dəfə Qədim Yunanıstanda M.Ö. 776-cı ildə keçirilmişdir. Yarışlar dörd ildən bir beş gün ərzində Olimpiya şəhərində baş ilah Zevsin şərəfinə təşkil edilirdi. Sonralar eramızın 394-cü ilində Roma imperatoru I Feodosi Hətta idman şənliklərini insanların yaddaşından silmək üçün Olimpiya şəhərini də yandırıldı.

Olimpiya oyunlarının müasir tarixi 1894-cü ildən başlayır. **1** Belə ki, həmin ildə Beynəlxalq İdman Konqresi Olimpiya oyunlarının qaydaları haqqında əsasnaməni təsdiq etdi. **2** Elə həmin il yaradılan Beynəlxalq Olimpiya Komitəsi iki il sonra Afinada ilk Olimpiya oyununu keçirir. **3** Yarışlar ənənəvi olaraq dörd ildən bir ayrı-ayrı ölkələrdə təşkil edilir. **4** Oyunların harada keçirilməsindən asılı olmayaraq onun məşəli Olimp məbədindən götürülmüş alovla yandırılır.

1. Mətnin 3-cü cümləsini tamamlayın.

- A) Olimpiya şəhərini imperiyanın paytaxtı elan etdi.
- B) Təntənəli keçirilməsi barədə qərar qəbul etdi.
- C) Olimpiya oyunlarının keçirilməsini qadağan etdi.
- D) Olimpiya oyunlarında qadınların da iştirak etməsinə icazə verdi.

2. "Olimpiya xartiyası" adlanan bu qaydalar toplusunda indiyə qədər əsaslı dəyişiklik olunmamışdır" cümləsi hansı rəqəmin yerində yazılmalıdır?

- A) 1
- B) 2
- C) 3
- D) 4

3. Mətndən belə bir nəticə çıxmır?

- A) Beynəlxalq Olimpiya Komitəsi 1894-cü ildə yaradılmışdır.
- B) 1896-cı ildən etibarən müasir Olimpiya oyunları keçirilməyə başlandı.
- C) Qədim Yunanıstanda 1170 il ərzində 4 ildən bir Olimpiya oyunları keçirilmişdir.
- D) Beynəlxalq İdman Konqresi ilk dəfə Afinada keçirilmişdir.

4. Qədim Yunanıstanda keçirilən Olimpiya oyunlarının hansı ənənəsi müasir dövrde qorunub saxlanılıb?

- A) ayrı-ayrı ölkələrdə keçirilməsi
- B) dörd ildən bir keçirilməsi
- C) Zevsin şərəfinə keçirilməsi
- D) beş gün davam etməsi

LAYİHE

5. Hansı cümlədə baş üzvlərdən biri işlənməyib?

- A) Qonaqlara gözəl bir süfrə açdıq.
- B) Qalın buludlar yavaş-yavaş seyrəkləşdi.
- C) Ömər dərindən fikirləşib sevincək dedi.
- D) Təmiz yerə yumşaq döşəkçələr salınmışdı.

6. Cümələrin birində mübtəda söz birləşməsi ilə ifadə olunub.

- A) Ağılı öyrənməyi xoşlar, axmaq öyrətməyi.
- B) Həyecandan uşağın yanaqları qızardı.
- C) Oğlan özünə gələndə artıq səhər açılırdı.
- D) O, atasının həyecanlı səsini eşitdi.

7. Hansı cümlənin xəbəri sıfətlə ifadə olunmuşdur?

- A) Aldığın sənin deyil, xərcəldiyin sənidir.
- B) Qəhrəmanlar heç vaxt ölmürlər.
- C) Çıxmayan cana ümid çıxdur.
- D) Elə adamla yaşamaq çətindir.

8. Xəbəri feillə ifadə olunmuş atalar sözü hansıdır?

- A) Dərd insanı qocaldır.
- B) Cavanlıq ömrün baharıdır.
- C) Ağıl ağından üstündür.
- D) Bacarıq ağlın nişanəsidir.

9. Atalar sözlərinin birində feili xəbər işlənmişdir.

- A) Ağilsız adama nəsihət etmək dənizə su tökmək kimidir.
- B) Könlü balıq istəyənin quyuğu suda gərək.
- C) Varını verən utanmaz.
- D) Oğul arxadır, qız yaraşıqdır.

10. Hansı cümlədə mübtəda ilə xəbərin kəmiyyətə görə uzlaşması pozulub?

- A) Xəstələr onun yanına şəfa tapmağa gəlirdilər.
- B) Dağ başında uçan quşlar çaya endilər.
- C) Həbib bəy iki naməlum adamlı içəri girdilər.
- D) Onlar adsız qəhrəmanlardır.

11. Hansı cümlədə mübtəda ilə xəbərin kəmiyyətə görə uzlaşması pozulub?

- A) May ayının gözəl bir günü idi.
- B) Bütün ailə tonqalın ətrafına toplandılar.
- C) Sərin dağ havası yorğun fəhlələrə rahatlıq gətirirdi.
- D) Sən ora mütləq mənimlə getməlisən.

BURAXILIŞ MƏLUMATI

*Ümumi təhsil müəssisələrinin 6-cı sinifləri üçün
"Azərbaycan dili" (tədris dili) fənni üzrə dərsliyin (qrif nömrəsi: 2021-032)
metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər:

Aynur Rüstəmova
Rafiq İsmayılov
Dilruba Cəfərova

Redaktor:

Sahibə Məmmədova

Dizayner:

Leyla Məmmədli

Korrektor:

Arzu Quliyeva

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 2021-032

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 18. Fiziki çap vərəqi 11. Səhifə sayı 176.
Kağız formatı 70x100 1/16. Kəsimdən sonra ölçüsü: 165x240.
Şriftin adı və ölçüsü: Arial 11 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____. Tirajı 8300. Pulsuz. Bakı – 2021.

Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix:

Çap məhsulunu nəşr edən:
"Altun kitab" MMC (Bakı, Ə.Naxçıvani küç., 63)

Çap məhsulunu istehsal edən:
"Radius" MMC (Bakı, Binəqədi şössesi, 53)

LAYİHE

PULSUZ

AZƏRBAYCAN
DİLİ

METODİK VƏSAIT

LAYİF 6